

Azərbaycan Milli Elmlər Akademiyası  
İnsan Hüquqları İnstitutu

*Rövşən Vəlizadə (Azərbaycan)*

*Hüseyin Siyami (Iran)*


*Məsud Süleyman əl Həmid (Irax)*


*Faiz Fərha Rəşid (Suriya)*

*Səid Bərri (Livan)*

# ŞAMAXI: 100 İL “TAM MƏXFİ QRİF”İ ALTINDA

**TOP SECRET**





Azərbaycan Milli Elmlər Akademiyası  
İnsan Hüquqları İnstitutu

Rövşən Vəlizadə (Azərbaycan)

Hüseyin Siyami (İran)

Məsud Süleyman oğlu Həmid (İraq)

Faiz Fərha Rəşid (Suriya)

Səid Bərri (Livan)

107453

**ŞAMAXI: 100 İL  
“TAM MƏXFİ QRİF”İ ALTINDA**

1918-ci il. Şamaxı: məlum olmayan həqiqətlər.  
Ermənilərin törətdikləri cinayətlər  
haqqında ensiklopedik məlumatlar.

Azərbaycan Milli  
Kitabxanası

BAKİ - 2014

Ön söz müəllifi: Aytən Mustafayeva. *İnsan Hüquqları İnstitutumun direktoru, hüquq üzrə fəlsəfə doktoru, Milli Məclisin deputati.*

Elmi redaktor: Teymur Əhmədov. Professor.

Baş məsləhətçi: Musa Quluzadə. Tarix elmləri doktoru, professor.

Məsləhətçilər: Fətəli Abdullayev. Siyasi elmlər üzrə fəlsəfə doktoru.

Əliağa Cəfərov. BAETM-in akademiki.


Məhərrəm Hüseynov. Filologiya üzrə fəlsəfə doktoru.

Rövşən Vəlizadə (Azərbaycan), H. Siyami (İran), M. S. əl Həmid (İraq), F. F. Rəşid (Suriya), S. Bərri (Livan). Şamaxı: 100 il “tam məxfi qrif” i altında. Bakı, 2014. 203 səh.

Həm respublikada və həm də xarici ölkələrdə ciddi elmi araşdırmacların, monoqrafiya və məqalələrin müəllifi kimi tanınan, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadənin (Novruzoğlunun) xarici müəlliflərlə hazırlanmış bu kitabı 1918-ci ildə erməni terroru birləşmələrinin Şamaxıda tövərətdikləri soyqırımı ilə bağlı yazılan kitabların sırasında özünəməxsus yer tutur. Kitab müəllifin Suriya, İraq, İran, Livan ölkələrindəki ermənilərə məxsus kitabxana, kilsə arxivlərindən, şəxsi qovluqlardan əldə etdiyi fakt və sənədlər əsasında qələmə alınıb. Bu zaman ona həmin ölkələrin Azərbaycanı sevən alimləri də yardımçı olublar. Çünkü adları müəllif kimi qeyd olunan xarici ölkə alımlarının soy kökləri Şamaxıdan olub. Şübhəsiz, bütün bunlar da geniş oxucu kütləsinin kitaba olan marağını bir daha artıracaq.

ISBN 978-9952-809-84-8

© "Elm və təhsil", 2014



Azərbaycanın soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılb məhv edilmişdir.

Heydər Əliyev,  
ümməkmilli lider

## “AZƏRBAYCANLILARIN SOYQIRIMI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.

1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmençay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbtə başlandı. Qısa bir müddətdə bu siyaset gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işgalinin ayrılmaz bir hissəsinə çevrildi.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılın inzibati bölgünün yaradılmasına nail oldular. Belə sünə ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasetinin bünövrəsi qoyuldu. “Böyük Ermənistən” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına “bərəət qazandırmaq məqsədilə” erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmış genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.

“Böyük Ermənistən” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı ak-

siyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistən ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyətinin açılmasına, ona düzgün hüquqi-siyyasi qiymət verilməsinə maneçilik tərəfdərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.

Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr əvvəlilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayragı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin tərəfdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhalisi yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diriyə yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhalı kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqələdə İştintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımı, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin tərəfdikləri ağır cinayətləri araşdırıldı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci il mart ayının 31-i ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrən artıq davam edən torpaqlarımızın işgali proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəh-

di idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermedi.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistən SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasetini daha da genişləndirmək məqsədilə yeni vəsitələrə əl atıldılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistən SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı koskin mənəvi təcavüz kampaniyasına başlıdılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik ırsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda, onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalasdırmaq cəhdleri də güclənirdi. "Yazılıq, məzlam erməni xalqı"nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırımı törədənlər soyqırımı qurbanları kimi qələmə verildi. Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistən SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədirilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir. Səxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyaseti səviyyəsinə qaldırılır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır.

Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmış böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı

aparılan soyqırımı siyaseti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çəşdirilirdi. Ermənilərin Sovet rejimində bəhrələnərək həyata keçirdikləri və 1980-ci illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermedi.

1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanının öz tarixi torpaqlarından qovulna da respublikada düzgün siyasi qiymət verilmədi.

Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistən SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusional qərarını və Moskvanın əslinde bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşılıdı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işgali siyaseti qətiyyətlə pislənsə də Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çekmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-ci ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını böğməq məqsədilə Bakıya qoşunlar yerildi, yüzlərlə azərbaycanlı məhv və şikət edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.

1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı.

Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələrin torpaqlarının zəbtli məşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdikləri soyqırımı siyasetinin ayri-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birincə – 1918-ci il mart qırğıınına siyasi qiymət vermək cəhdı göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qararların mənti-

qi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə qərara alıram:

1. 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilsin.

2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi məsələsinə baxsin.

**Heydər ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti  
Bakı şəhəri, 26 mart 1998-ci il**

### **31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ**

– Hörmətli həmvətənlər!

Bu gün Azərbaycan öz müstəqilliyinin səkkizinci ilini yaşayır. Müstəqillik dövründə qazandığımız mühüm nəlliyyatlardan biri tariximizin uzun illər gizli saxlanılan, saxtalaşdırılan və təhrif edilən dövr və hadisələrinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etməyimizdir. Belə hadisələrdən biri də dövlətimiz tərəfindən artıq öz siyasi və hüquqi qiymətini almış və bu gün ildönümünü qeyd etdiyimiz azərbaycanlıların soyqırımı gündür.

Hər il martın 31-ni azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən genişmiqyaslı aksiyaları ürək ağrısı ilə yad edirik.

XIX-XX əsrlərdə xalqımızın başına bir sıra ağır faciələr gətirilib. Böyük dövlətlərin yeritdikləri imperiya siyasetinin qəddar və məkrli icraçısı olan ermənilərin əli ilə dəfələrlə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı törədilmiş, xalqımızı ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə düşər etmişlər. Yüz minlərlə dinc azərbaycanlı milli mənsubiyyətinə görə məhv edilmiş, öz atababa yurdundan didərgin salınmış, Azərbaycanın qədim yaşayış məskənləri xarabaliğa çevrilmişdir.

Erməni millətçilərinin əsrin əvvəllərində çar Rusyasının imperiya siyasetindən, 40-50-ci illərdə sovet rejimindən bəhərlənərək həyata keçirdikləri soyqırımı siyaseti 80-ci illərin ortalarından başlayaraq yenidənqurma pərdəsi altında daha da güclənmiş və Azərbaycan xalqına yeni-yeni faciələr gətirmişdir. Təəssüflər olsun ki, bu qanlı aksiyalara nə beynəlxalq ictimaiyyət, nə də ki, Azərbaycan Respublikasının rəhbərliyi vaxtında prinsipial qiymət verməmiş və beləliklə də, millətçi-separatçı qüvvələrin qol-qanad açmasına şərait yaratmışdır. Elə bunun nəticəsidir ki, 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ münaqişəsi-

nin ilkin mərhələsində yüz minlərlə azərbaycanlı milli mənsubiyətinə görə məhv edilmiş və öz tarixi torpaqlarından qovulmuş, 1990-ci ilin yanvarında Bakıda və Azərbaycanın digər yerlərində bu haqsızlığa etiraz səsini ucaldan xalqa qarşı vəhşili cinayətlər törədilmiş, 1992-ci ildə qanlı Xocalı soyqırımı baş vermişdir.

Erməni təcavüzkarlarının və "Böyük Ermənistən" ideoloqlarının etnik təmizləmə avantürist hərəkətinin nəticəsi olaraq bir milyondan artıq soydaşımız öz yurd-yuvasından didərgin salınaraq hər cür qeyri-insani məhrumiyyətlərə düşər edilmişdir. Təkcə XX əsrə iki milyondan çox azərbaycanlı bu və ya digər şəkildə düşmənlərimizin yürüdükləri mənfur soyqırımı siyasetinin ağır təsirinə məruz qalmışdır. Lakin bu faciələrə, çətinliklərə, haqsızlıqlara baxmayaraq, xalqımız yaşamış, öz müstəqillik əzminə qorumuş və möhkəm iradə nümayiş etdirmişdir.

Bu gün biz tariximizə bir daha nəzər salıraq. Uğurlarımızla fəxr edir, itkilərimizə görə kədərlənirik. İndi Azərbaycanın müstəqil dövlət kimi yaşaması, öz haqq səsini bütün dünyaya yayması və keçmişdə baş vermiş ədalətsizliklərin aradan qaldırılmasına çalışması üçün bütün əsaslar yaranıbdır.

Qarşımızda duran əsas vəzifələrdən biri son əsrə xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik nümayiş etdirməliyik. Xalqımıza qarşı törədilə biləcək hər cür xəyanətin və təcavüzün qarşısını hamımız üçün ali məqsəd olan müstəqil Azərbaycan dövləti uğrunda dönməz mübarizə əzmi və iradəsi ilə almaq olar.

Sizi birliyə, xalqımızın milli maraqlarının və hüquqlarının qorunması uğrunda yenilməz mübarizəyə səsləyirəm.

Heydər ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti  
Bakı şəhəri, 30 mart 1999-cu il

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN 31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ

– Əziz həmvətənlər!

1998-ci ildən bəri Azərbaycan Respublikasında 31 mart hər il azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir.

Azərbaycanlılara qarşı müntəzəm olaraq yeridilən bədnam soyqırımı siyasetinin yüz illərlə ölçülən uzun tarixi vardır. XIX əsrin əvvəllərindən başlayaraq, ardıcıl olaraq tarixi Azərbaycan torpaqlarında ermənilər kütləvi şəkildə məskunlaşdırılmağa başlanmış, Qafqazın cənubunda Ermənistən dövlətinin yaradılması, azərbaycanlıların öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulması, onların deportasiyası prosesi məqsədönlü şəkildə həyata keçirilmişdir.

Soyqırımı və deportasiya prosesi mərhələlərlə, müxtəlif tarixi şəraitdə, düşünnülmüş plan əsasında həyata keçirilmişdir. Sərsəm "Böyük Ermənistən" ideyasını gerçəkləşdirmək üçün saxta ideoloji tezislər formalaşdırılmış, terrorçu təşkilatlar qurulmuşdur. Erməni əhalisi türk və Azərbaycan xalqına qarşı daim milətçilik, şovinizm ruhunda tərbiyə olunmuşdur.

1905-1907-ci illərdə çar Rusiyasının hakim dairələri tərəfindən himayə olunan və istiqamətləndirilən erməni millətçiləri azərbaycanlılara qarşı genişliq yasılı qətller və vəhşiliklər törədildər. Yüzlərlə yaşayış məntəqəsi dağıdıldı, minlərlə azərbaycanlı erməni terrorunun qurbanı oldu. 1918-ci ilin martında Bakı Kommunası rəhbərlerinin himayəsi ilə milli qırğın törədildi, Bakı quberniyasını azərbaycanlılardan təmizləmək və erməniləşdirmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Bakıda və qəzalarda on minlərlə dinc əhali məhv edildi, məscidlər, məktəblər, memarlıq abidələri dağıdıldı.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyaseti sovet hakimiyyəti illərində daha ince və məkrili bir şəkildə davam etdirilmişdir. Tarixi Azərbaycan torpaqları olan Göyçə, Zəngəzur və digər ərazilər o zamankı sovet

hökuməti rəhbərlərinin köməyi ilə Ermənistana verilmiş, Dağlıq Qarabağ erməniləri muxtarıyyət qazanmış və onların gələcəkdə qanunsuz ərazi iddiaları üçün zəmin yaradılmışdır. 1948-1953-cü illərdə ermənilər SSRİ rəhbərliyinin qərarı ilə dövlət səviyyəsində, zərbaycanlıların öz tarixi torpaqları olan Qərbi Azərbaycandan kütləvi şəkildə deportasiyasına nail oldular.

80-ci illərin ortalarından SSRİ rəhbərliyinin xüsusi himayəsi sayəsində erməni ekstremizmi və separatizmi yeni və daha təhlükəli şəkildə tügyan etməyə başladı. Sonradan genişmiqyaslı müharibəyə çevrilmiş bu avantürist separatizmin nəticəsində on minlərlə dinc insan faciəli şəkildə məhv edilmiş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçküñ kimi qeyri-insani şəraitdə yaşamağa məhkum edilmişdir. 1990-ci ilin yanварında SSRİ-nin o zamankı rəhbərliyi erməni separatçılarının yedəyində gedərək, xalqımıza qarşı qanlı qırğın törətdi. 1992-ci ilin fevralında erməni hərbi birləşmələri sovet qoşunlarının köməyi və birbaşa iştirakı ilə Xocalını yerlə-yeksan etdi. Heç bir hərbi zərurət olmadan minlərlə dinc sakin qəddarcasına öldürdü, işgəncələrə məruz qaldı, əsir alındı.

Soyqırımı Azərbaycan xalqına böyük siyasi, maddi və mənəvi zərbələr vurmuşdur. Bütövlükdə XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı deportasiya və soyqırımı siyasetinin ağır nəticələrini öz üzərində hiss etmişdir. Erməni millətçiləri və şovinistləri “Böyük Ermənistən” xülyalarını həyata keçirmək üçün lap əvvəldən xalqımıza və ölkəmizə qarşı ustalıqla və davamlı surətdə informasiya və təbliğat müharibəsi aparmışlar. Total qarayaxma kampaniyası, çirkin təbliğat müharibəsi bu gün də davam edir. Ən müxtəlif üsul və vasitələrdən istifadə edən erməni şovinistləri dünya ictimai fikrini çasdırır, Azərbaycanın və bütün Qafqazın tarixini saxtalaşdırır, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparır, dünya ictimaiyyətinin nəzərində “əzabkeş, məzəlum erməni xalqı” obrazı yaradırlar. Erməni icmaları, erməni lobisi bu istiqamətdə onilliklər boyu ardıcıl iş aparır. Nəticədə, ermənilərin Azərbaycan xalqına qarşı bu gün törətdiyi işgal və soyqırımı faktlarına bığanə qalan dünya dövlətlərinin parlamentləri guya yüz il əvvəl baş verdiyi iddia edilən hadisələr barədə yanlış, siyasi konyunkturaya uyğunlaşdırılmış qərarlar qəbul edir və faktiki olaraq, öz hərəkətləri ilə təcavüzkarı şirnikləndirirlər. Öz müvəqqəti və aldadıcı uğurlarından vəcdə gəlmış erməni siyasetçiləri və ideoloqları, bütün xalqlara nifrət ideologiyasının açıq və maskalanmış

daşıyıcıları beynəlxalq hüquq normalarına meydan oxuyur, planetimizdə bər-qərar olmuş sivil birgəyaşayış normalarını kobudcasına pozurlar.

Öz müstəqilliyinin onuncu ilinə qədəm qoyan Azərbaycan xalqı bütün dünyada qəbul edilmiş qayda-qanunlarla, sülh və əmin-amanlıq şəraitində yaşamaq, yaradıcı fəaliyyətlə məşğul olmaq istəyir. Bu gün dövlətimiz və xalqımız qarşısında azərbaycanlılara qarşı əsrlər boyu aparılan soyqırımı siyaseti haqqında həqiqətləri bütün dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərqərar olmasına nail olmaq, soyqırımı siyasetinin ağır nəticələrini aradan qaldırmaq və bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək vəzifəsi durur.

Öz ağırlığına, miqyasına və nəticələrinə görə xalqımızın başına gətirilən müsibətlər həm də bəşəriyyətə qarşı cinayətlər kimi xarakterizə olunmalı, beynəlxalq hüquqi-siyasi qiymətini almalı, onun ideoloqları və təşkilatçıları layiqincə cəzalandırılmalıdır. Hami əmin olmalıdır ki, müasir dünyada “gündən altında daha geniş yer” axtaranlar, “Böyük Ermənistən” xülyası ilə başqa xalqlara nifrət və total müharibə ideologiyasını təbliğ edənlər, qonşularına qarşı təcavüzkar siyaset yeridənlər nə zamansa tarix və bəşəriyyət qarşısında cavab verməli olacaqlar.

Bu hadisələri, onların dərslərini unutmağa bizim haqqımız yoxdur. Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyükən nəslə bəd-xah qüvvələrə və onların məkrili niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir.

Bir daha soyqırımı qurbanlarının əziz xatırəsinə dərin hüznlə yad edir, onların ruhu qarşısında baş əyir, xalqımıza səbr və dəyanət arzulayıram.

**Heydər ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti**

*Bakı şəhəri, 27 mart 2001-ci il*



Erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzü bu gün də davam edir, onun ağır nəticələri isə yüz minlərlə soydaşımızın taleyində özünü göstərməkdədir.

Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini, işğal və soyqırımı siyaseti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik.

**İlham Əliyev,  
Azərbaycan Respublikasının Prezidenti**

### **31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏT**

– Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu siyasetin məqsədi azərbaycanlıları qədim torpaqlarından sixışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “Böyük Ermənistən” dövləti yaratmaq idi. Öz mənfur və təhlükəli siyasetlərini gerçəkləşdirmək üçün onlar müxtəlif üslub və vəsitələrdən, tarixin saxtalaşdırılmasından, siyasi təxribatlardan istifadə etmiş, dövlət səviyyəsində davakar millətçiliyi, separatizmi və qonşu xalqlara qarşı təcavüzü dəstəkləmişlər. Bu məqsədlə Ermənistən da və ayrı-ayrı xarici dövlətlər də “milli-mədəni”, dini, siyasi və hətta terrorçu təşkilatlar qurmuş, erməni diasporunun və lobbisinin imkanlarını səfərbər etmişlər.

XIX əsrin birinci rübündə Rusiya və İran arasında gedən müharibənin nəticəsi kimi Azərbaycan torpaqlarının ikiyə bölünməsi ilə Qarabağ ərazisiniən İran və Türkiyədən ermənilərin məqsədli şəkildə kütləvi köçürülməsinə start verilmiş, burada demoqrafik vəziyyət süni surətdə dəyişdirilmişdir. 1905-ci il də erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı öz doğma yurdlarında kütləvi qırğınlar törədildi, yüzlərlə yaşayış məntəqəsi dağıdıldı. 1918-ci ildə Bakı Kommunası rəhbərlərinin himayəsi ilə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirildi. Nəticədə, on minlərlə dinc insan məhv edildi, yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər və məktəblər dağıdıldı.

Azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyaseti millətlərin və xalqların bərabərliyi şəiarını elan etmiş sovet hakimiyəti dövründə incə və məkrili metodlarla davam etdirilmiş, Azərbaycana münasibətdə çoxlu səhv və ədalətsiz qərarlar qəbul edilmişdir. 20-ci illərdə tarixi Azərbaycan ərazisi olan Zəngəzur

heç bir əsas olmadan Ermənistana verildi və beləliklə, Azərbaycanın qədim torpağı Naxçıvan Vətənimizin qalan hissəsindən ayrı salındı. Dağlıq Qarabağda erməni müxtəriyyəti yaradıldı. SSRİ rəhbərliyinin volyuntarist qərarı ilə 1948-1953-cü illərdə ermənilər yüz minlərlə azərbaycanının öz ata-baba yurdlarından deportasiyasına nail oldular və faktiki olaraq Ermənistən Respublikası ərazisində monoetnik respublika yaratırdılar.

80-ci illərin ikinci yarısında – bədnam "perestroyka" dövründə SSRİ-nin rəhbər dairələrinin bilavasitə təhribi və yardımı ilə erməni millətçilərinin xalqımıza qarşı təcavüz və cinayətlərinin yeni dalğası başlandı.

Yığcam halda yaşayan 200 minə yaxın azərbaycanlı Ermənistən ərazisindən amansızlıqla qovuldu. Dağlıq Qarabağ və onun ətrafindakı yeddi rayon genişməqası hərbi əməliyyatlar nəticəsində azərbaycanlılardan təmizləndi və erməni hərbi birləşmələri tərəfindən işğal olundu. M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi təcavüzkarı cəzalandırmaq əvəzinə, 1990-ci ilin yanvarında Bakıya qoşun yeridərək, öz milli və vətəndaş haqqını tələb edən yüzlərlə insanı qətlə yetirdi. 1992-ci ildə ermənilər qədim Xocalı şəhərini misli görünməmiş amansızlıqla məhv etdi, onun dinc sakinlərini qəddar və amansız işgəncələrə və soyqırımına məruz qoydular.

Soyqırımı və deportasiya siyaseti xalqımıza ağır maddi və mənəvi zərbələr vurmuş, onun tarixi yaddaşında silinməz izlər buraxmışdır. Bütövlükdə, iki miliona yaxın azərbaycanlı başqa millətdən olan insanlara, qonşu xalqlara nifrat və təcavüz ideologiyası və psixologiyası üzərində qurulmuş mənfur erməni siyasetinin fəlakət və dəhşətlərini öz taleyində yaşamışdır.

Bu qədər xəyanət və zərbələrə məruz qalmasına baxmayaraq, xalqımız soyqırımı və deportasiya faktlarını uzun zaman ictimai müzakirəyə çıxarmamış, beynəlxalq aləmdə ifşa etməmiş, əslində, buna onun imkanı da olmamışdır. Yalnız ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ali hakimiyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırıldığı soyqırımı və deportasiya siyasetinin mahiyyəti açıqlanmış və ifşa olunmuşdur. Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart azərbaycanlıların soyqırımı günü elan edilmiş, soyqırımı qurbanlarını anma tədbirlərinin keçirilməsinə, beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin ya-

yılmasına təkan verilmişdir. Məqsəd erməni millətçilərinin işgalçılıq və təcavüz siyasetini faktlar əsasında dünya ictimaiyyətinə və nüfuzlu beynəlxalq dairələrə çatdırmaq, törədilmiş hadisələrin bütün xalqa qarşı planlı surətdə həyata keçirilən soyqırımı aktları kimi tanınmasına nail olmaq idi. Lakin uydurma "erməni soyqırımı" haqqında onilliklər boyu təbliğat-informasiya mühərribəsi aparan və bundan öz ərazi iddialarını əsaslandırmaq və siyasi-hüquqi dividendlər əldə etmək üçün istifadə edən erməni millətçilərindən fərqli olaraq, biz bu faktlardan başqa xalqlara düşmənçilik və nifrat hissələri aşılamaq üçün faydalanaq istəmirik. Biz dövlətlər və xalqlararası münasibətlərdə beynəlxalq hüququn hamiliqliq qəbul edilmiş prinsiplərinin, sivil birgəyəşayış normalarının ardıcıl surətdə tətbiq olunmasının tərəfdarıyız.

Azərbaycan dövləti erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, davar-kar erməni millətçiliyinin və ekspansiya siyasetinin ifşası, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparır. Dövlətimizin iqtisadi potensialı və siyasi qüdrəti artıraqca, beynəlxalq nüfuzu gücləndikcə onun ədalətli mövqeyini müdafiə edən dövlətlərin və siyasi dairələrin sayı da çoxalır. Azərbaycanın dövlət və hökumət rəhbərləri, parlament nümayəndəleri Ermənistən işğalçı siyasetini, terrorçuluğunu, tarix və mədəniyyət abidələrimizə, ekologiyamıza qarşı törətdiyi vandalism və vəhşiliyi BMT-də, Avropa Şurası Parlament Assambleyasında, ATƏT-də, Avropa Birliyində müvəffəqiyyətlə ifşa edir. Bu işdə, eyni zamanda, ictimai təşkilatların, elmi-mədəni dairələrin, xüsusən xaricdəki Azərbaycan icmalarının üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə daha tam, dolğun və ardıcıl çatdırılmalı, Ermənistən işğalçı siyaseti, törətdiyi soyqırımı və tacavüz aktları ifşa olunmalıdır.

Bu gün Ermənistən rəhbərliyi beynəlxalq hüquq normalarına meydan oxuyur, cürbəcür siyasi, ideoloji təxribatlardan istifadə etməklə dünya ictimai fikrini çəsdirməyə, işğal faktını ört-basdır etməyə, unutdurmağa, son nəticədə beynəlxalq aləmi mövcud reallıqla barışdırmağa çalışır. Bu cür uzağı görməyən, tacavüzkar siyaset Ermənistən dövlətini və cəmiyyətini dərin iqtisadi, siyasi və mənəvi böhrana düşər etmişdir. Avantürist "Böyük dövlət" ideyasının

girovuna çevrilmiş və çoxərlik qonşuları ilə uzunmüddətli münaqişə vəziyyətinə salınmış erməni xalqı bütün qlobal iqtisadi-enerji layihələrindən təcrid edilmiş və beləliklə, çox çatın vəziyyətlə üzləşmişdir. Əminəm ki, haqq-ədalətin yerini tapacağı, dünya ictimaiyyətinin və erməni xalqının Ermənistən bu gələn işgalçı və təcavüzkar siyasetinə yox deyəcəyi, neçə illərdir ki, bütün Qafqazda yaşayan hər bir insana öz mənfi təsirini göstərmiş münaqişələrin beynəlxalq hüquq normaları əsasında həll olunacağı gün uzaqda deyildir.

Bir daha soyqırımı qurbanlarının əziz xatirəsinə dərin həzr və ehtiramla yad edir, Allahdan onlara rəhmət diləyir, xalqımıza səadət, ümummilli vəzifələrimizin həlli yolunda uğurlar arzulayıram.

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti  
Bakı şəhəri, 30 mart 2004-cü il**

### **31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏT**

– Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Mən Sizə bütün dünya azərbaycanlılarının kədər və hüznla qeyd etdiyi soyqırımı qurbanlarını anma günü – 31 mart münasibətilə müraciət edirəm.

Erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı və təcavüz siyasetinin iki yüz ilə yaxın bir tarixi vardır. Bu mənfur siyasetin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “Böyük Ermənistən” dövləti yaratmaq idi. Müəyyən tarixi dövrlərdə bəzi aparıcı dünya dövlətlərinin planlarına uyğun gələn bu siyaseti reallaşdırmaq üçün müntəzəm surətdə ideoloji, hərbi və təşkilati xarakterli iş aparılmış, tədbirlər həyata keçirilmiş, ən müxtəlif üslub və vasitələrdən istifadə edilmişdir. Xalqımızın tarixi kobud şəkildə saxtalaşdırılmış, maddi və mədəniyyət abidələrimiz, toponimlərimiz erməni tarixçiləri və “ideoloqları”nın təcavüzüne məruz qalmışdır. Onlar millətçiliyi və şövinizmi, qonşu xalqlara nifçət ideologiyasını əsas tutaraq “milli-mədəni”, siyasi və hətta terrorçu təşkilatlar yaratmış, erməni diasporunun və lobbisinin imkanlarını bu məqsədlərə səfərbər etmişlər.

Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzur XIX əsrin əvvəllərində İrandan və Osmanlı İmperiyasına daxil olan ərazilərdən erməni əhalisinin köçürüлüb yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905-ci və 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınılar, 1920-ci illərdə Zəngəzurun Ermənistənə verilməsi, Dağlıq Qarabağ muxtarıyyət statusu təmin edilməsi, 1948-1953-cü illərdə sovet rəhbərliyinin qərarı ilə yüz minlərlə azərbaycanının indiki Ermənistən ərazisindəki əzli yurdalarından deportasiyası xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir. 1988-ci ildə isə davakar erməni millətçiləri xarici havadarlarının təhribi ilə Dağlıq

Qarabağın güclə Ermənistana birləşdirilməsi məqsədini güdən açıq fəaliyyətə keçidilər və az sonra hərbi əməliyyatlara başladılar. 1992-ci ilin fevralında erməni hərbi birləşmələrinin törətdiyi Xocalı faciəsi insanlığa qarşı əvvəlmiş, öz qəddarlığına və amansızlığına görə misli görünməmiş soyqırımı akti kimi tarixdə qalacaqdır. Münaqişə nəticəsində Dağlıq Qarabağ və Azərbaycanın ona bitişik digər rayonları Ermənistanın hərbi qüvvələri tərəfindən işğal edildi. Nəticədə bir milyona yaxın azərbaycanlı qaçın və məcburi köçkün vəziyyətinə düşdü, on minlərlə insan həlak oldu. Təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlərin tam olmayan siyahısı belədir.

Erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzü bu gün də davam edir, onun ağır nəticələri isə yüz minlərlə soydaşımızın taleyində özünü göstərməkdədir. Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində çoxillik zəngin təcrübəsi olan erməni millətçi-ideoloqları, xaricdəki erməni lobbisi ölkəmizə və xalqımıza qarşı daha incə və məkrli metodlardan istifadə etməklə təbliğat mühabibəsi aparır, uydurma tezislər və faktlarla dünya ictimaiyyətini çəşdirməyə, onu yalanlarla aldatmağa, işğal faktını unutdurmağa çalışırlar. Danişıqlar prosesi Ermənistan rəhbərliyinin destruktiv, işgalçi mövqeyi üzündən müsbət nəticə vermir. Dünyada sivil birgəyəşayış və əməkdaşlıq prinsiplərinin getdikcə daha çox uğur qazandığı, hərtərəfli integrasiya proseslərinin geniş yayıldığı bir zamanda ermənilərin “Böyük dövlət” ideoloqları beynəlxalq hüquq normalarına açıq hörmətsizlik nümayiş etdirir, xalqları bir-birinə qarşı qoyur, milli və dini əlahiddəlik, ayri-seçkilik siyaseti və təbliğatı aparırlar.

Lakin Ermənistanın və onun havadarlarının təcavüzkar siyaseti iflasa məhkumdur, çünki bu xətt hazırkı dünya siyasetinin aparıcı meyilləri ilə kəskin ziddiyət təşkil edir. Bu siyasetə qarşı geniş potensiala malik Azərbaycan dövləti, onun getdikcə artan iqtisadi qüdrəti, siyasi nüfuzu, dünya azərbaycanlılarının gündən-günə möhkəmlənən həmrəyliyi, nəhayət, güclü və müasir Azərbaycan ordusu dayanır. Azərbaycan hazırda iqtisadi artım göstəricilərinə görə dünyada lider mövqelərə sahibdir. Təhlillər göstərir ki, ölkəmizin inkişaf dinamikası yaxın illərdə də saxlanacaq və daha da yüksələcəkdir. Azərbaycan regionda ən mühüm qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin iştirakçısı və təşəbbüsüsdür. 2006-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi, Qars-Tbilisi-Bakı dəmir yo-

lunun çökilişinin başlanması ölkəmizin imkanlarını daha da genişləndirəcək və daha böyük layihə və proqramların reallaşdırılmasına şərait yaradacaqdır. Azərbaycan rəhbərliyi dünya siyasetini müəyyən edən böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla ardıcıl və müntəzəm iş aparır, onilliklər boyu formalılmış stereotipləri və yanlış siyasi yanaşmaları dəyişdirməyə çalışır. Artıq bu istiqamətdə müəyyən ugurlardan da danışmaq olar. Dost icmalarla, xüsusən qardaş türk diasporu ilə əməkdaşlıq şəraitində xaricdə yaşayan soydaşlarımızın ictimai-siyasi fəallığı artmaqdadır. Bakıda keçirilən Dünya azərbaycanlılarının ikinci qurultayında nümayiş etdirilmiş birlik və həmrəylik əzmi bunun əyani sübutu oldu. Bizim siyasi-diplomatik və informasiya-təbliğat mübarizəsi sahəsində görməli olduğumuz işlər çoxdur. Bu yolda imkanlarımızı səfərbər etməli, daha səmərəli islaməliyik.

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, qarşılıqlı məqbul variantlar əsasında həllinin tərəfdarıyıq. Bizim başlıca tələbimiz budur ki, Azərbaycanın ərazi bütövlüyü, məcburi köçkünlərin öz doğma yaşayış yerlərinə qayitmaq hüququ təmin edilsin.

Ölkəmizin yüksək iqtisadi nailiyyətlər əldə etdiyi, mühüm infrastruktur və sosial layihələr həyata keçirdiyi bir zamanda Ermənistanda iqtisadi və mənəvi-siyasi böhran dərinləşir, sosial problemlər və demoqrafik vəziyyət gərginləşir. “Böyük dövlət” ideyasının girovuna əvvəlmiş, çoxəsrlik qonşuları ilə münaqişə vəziyyətində yaşayan Ermənistan təcavüzkar siyaseti ilə özünü bütün regional layihələrdən kənarda qoymuş, Qafqazda sülh və əmin-amanlıq üçün ciddi təhlükəyə əvvəlmişdir. Onun işgalçi siyasetinin əsil mahiyyəti dünya ictimaiyyətinə getdikcə daha çox aydın olur. Nüfuzlu beynəlxalq təşkilatlar, aparıcı dövlətlər getdikcə daha açıq şəkildə Ermənistanın işgalçi siyasetini etiraf edir, onu təkidlə bu siyasetdən əl çəkməyə, beynəlxalq hüquqa hörmət etməyə çağırırlar. Erməni diasporunun və lobbisinin imkanları isə getdikcə daralmaqdadır. İnanıraq ki, haqq-ədalətin bərpa olunacağı, münaqişənin beynəlxalq hüquq normaları və ədalət prinsipləri əsasında həllini tapacıq gün uzaqda deyil.

Bəs bir zamanda bizim məqsədimiz erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və cinayətlərin dünya dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatlar tərəfindən tanınmasına və pişlənməsinə nail olmaqdır. Lakin uydurma “erməni soyqırımı” haqqında onilliklər boyu təbliğat-informasiya

mübarizəsi aparan və bundan ərazi iddialarını əsaslandırmaq və siyasi-hüquqi dividendlər əldə etmək üçün istifadə edən erməni şovinist-millətçilərinindən fərqli olaraq, biz bu faktlardan başqa xalqlara düşməncilik və nifrət hissələri aşılımaq üçün faydalananmaq istəmirik, tarixi hadisələrin bugünkü siyasi qərarların qəbuluna təsir etməsinin əleyhinəyik. Bunlar xalqımızın sülhsevər və humanist təbiətinə yaddır. Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini, işgal və soyqırımı siyaseti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik.

Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyəti, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində biz qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyüümüzün və suverenliyimizin bərpasına, onilliklər boyu planlı olaraq əsil soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifrət və düşməncilik təbliğ edənlərin ifşasına nail olacaqıq.

Əziz həmvətənlər! Hörmətli soydaşlar!

Bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbir diləyir, xalqımıza səadət, ümummilli vəzifələrimizin həlli yolunda uğurlar arzulayıram.

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 28 mart 2006-ci il



### **31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏT**

– Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildən bəri Azərbaycan Respublikasında hər il dövlət səviyyəsində qeyd edilir. Bu tarix bilavasitə 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınılar və talanlarla bağlı olsa da, onun xronologiyası çox genişdir. İki yüz ilə yaxın bir müddədə erməni millətçilərinin xalqımıza qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə yürüdüyü siyasetin məqsədi azərbaycanlıları öz doğma torpaqlarından sixıldırib çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək, mifik "Böyük Ermənistən" dövləti yaratmaq idi. XIX əsrin əvvəllərində Qarabağ və Zəngəzur İrəndən və Osmanlı İmperiyasından çoxlu sayıda erməni ailələrinin köçürülməsi, 1905-ci və 1918-ci illərdə erməni hərbi dəstələrinin Qafqazın müxtəlis bölgələrində həyata keçirdiyi kütłəvi qətlər və talanlar, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistən Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiyashlı müharibə və onun bu gün də davam edən acı nəticələri, 1992-ci ilin Xocalı faciəsi – bunlar tacavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırımı siyasetinin qanlı səhifələridir. Bu məkrli siyaset nəticəsində tarixi Azərbaycan torpaqları zaman-zaman ermənilər tərəfindən qəsb edilmiş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, on minlərlə insan həlak olmuşdur. Hazırda Azərbaycan Respublikası ərazisinin 20 faizi erməni hərbçilərinin işğalı altındadır.

Azərbaycan hökuməti və vətəndaşları, xaricdə yaşayış soydaşlarımız qarşısında bu gün bir-biri ilə sıx bağlı olan iki mühüm vəzifə durur: əraziyimizin işğaldan azad olunmasına, məcburi köçkünlərin öz doğma yerlərinə qaytarılması

na nail olmaq və azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, hiyləgər erməni təbliğatının saxta tezislərini ifşa etmək. Bu vəzifələrin həlli üçün biz işgalçı Ermənistana qarşı siyasi, hüquqi, iqtisadi, ideoloji təzyiq vasitələrindən istifadə etməli, bütün daxili və xarici imkanlardan bəhərlənməliyik. Ermənistən iqtisadi və hərbi potensial baxımından bizimlə rəqabət aparmaq gücündə deyildir. Beynəlxalq təşkilatlarda, dünya parlamentlərində Azərbaycan həqiqətləri getdikcə daha çox təsdiqini tapır, Ermənistən işgalçı dövlət adlandırılır, ondan qəsb etdiyi əraziləri azad etmək tələb olunur.

Lakin nəzərə almaliyiq ki, qarşımızda ideoloji təxribatlar və dezinformasiya sahəsində zəngin təcrübəyə, bir sıra ölkələrdə təsirli lobbyi və mütəşəkkil diaspora malik olan rəqib dayanır. Erməni şovinist millətçiləri öz məqsədlərinə çatmaq üçün heç bir çirkin vasitədən çəkinmir, diqqəti işgal faktından yayındırmaq üçün daim yeni saxta ideyalar uydururlar. İnformasiya və əks-təbliğat işimizi quran zaman bu amilləri nəzərə almaliyiq. Müxtəlif ölkələrdə soydaşlarımızın keçirdiyi tədbirlər daha əzəmətli və davamlı olmalı, dünya ictimaiyyətinin və siyasi dairələrin diqqətini colb etməlidir. Həm də bu işlər türk və bizimlə həmrəy olan digər diaspor təşkilatlarının fəaliyyəti ilə əlaqələndirilməlidir. Bu günlərdə Bakıda keçirilən Azərbaycan və türk diaspor təşkilatlarının I forumu göstərdi ki, biz birgə fəaliyyət göstərdikdə daha güclü oluruq.

Əminəm ki, insanların vətənpərvərliyi, mütəşəkkilliyi və Azərbaycan rəhbərliyinin məqsədyönlü fəaliyyəti, siyasi iradəsi sayəsində biz qarşımızda duran bütün problemlərin həllinə, o cümlədən ərazi bütövlüyü və suverenliyimizin bərpasına, xalqımıza qarşı əsl soyqırımı siyaseti həyata keçirənlərin, başqa xalqlara düşməncilik və nifrat ideologiyasının daşıyıcılarının ifşa edilməsinə nail olacaqıq.

Əziz həmvətənlər! Hörmətli soydaşlar!

Bu kədərli anim günlərində soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, xalqımıza rifah və səadət diləyirəm.

İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti  
Bakı şəhəri, 29 mart 2007-ci il

### 31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏT

– Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Hər il olduğu kimi, bu il də sizə bütün dünya azərbaycanlılarının kədər və hüznlə qeyd etdiyi soyqırımı qurbanlarını anma günü – 31 Mart münasibətilə müraciət edirəm.

Təcavüzkar erməni millətçiləri xalqımıza qarşı iki yüz ilə yaxın bir müddədə soyqırımı siyaseti həyata keçirmişdir. Azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə mifik "Böyük Ermənistən" yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalmışdır. Xalqımızın tarixi kobud surətdə saxtalaşdırılmış, mədəniyyətimiz, toponimlərimiz ermənilər tərəfindən özünükülöşdirilmişdir.

Soyqırımı siyaseti müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirilmiş, kütləvi qəllər və hərbi əməliyyatlarla müşayiət olunmuşdur. XIX əsrin birinci yarısında İrandan və Osmanlı İmperiyasından köçürülen ermənilər hesabına Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905 və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğını, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistən dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistənə güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanının indiki Ermənistən ərazisindəki əzəli torpaqlarından deportasiyası və sair faktlar soyqırımı tarixinin faciəli və qanlı səhifələridir.

1988-ci ildə erməni millətçiləri SSRİ rəhbərliyinin və xarici havadarlarının təhrikli ilə Dağlıq Qarabağı güclə Ermənistənə birləşdirmək üçün Azərbaycana qarşı açıq təcavüza başladılar və az sonra tammiqyaslı hərbi əməliyyatlara keç-

dilər. 1992-ci ilin fevralında erməni hərbi birləşmələrinin törətdiyi Xocalı faciəsi öz qəddarlığına və amansızlığını görə misli görünməmiş soyqırımı aktı, insanlığın tarixində qara ləkə kimi qalacaqdır.

Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində zəngin təcrübəsi olan erməni millətçiləri bu gün də bütün dünyada ölkəmiz və xalqımız əleyhinə təbliğat müharibəsi aparır, dünya ictimaiyyətini çəşdirmağa, Azərbaycan ərazilərinin işgalini unutdurmağa çalışırlar. Dünyada sivil birgəyəşayış və əməkdaşlıq prinsiplərinin getdikcə daha çox uğur qazandığı, hərtərəfli integrasiya proseslərinin geniş yayıldığı bir zamanda erməni millətçilərinin saxta soyqırımı təbliğatı və qonşu dövlətlərə ərazi iddiaları regionda sabitliyi və dünya düzənini pozmağa yönəlmış dağidici faktor rolunu oynayır, xalqları bir-birinə qarşı qoyur, milli və dini qarşılardan təşviq edir.

Lakin Ermənistən dövlətinin və erməni lobbisinin təcavüzkar siyaseti iflasa möhkumdur. Son illərin təcrübəsi göstərir ki, erməni işğalçılarının və onların həvadalarlarının imkanları heç də qeyri-məhdud deyil və bu imkanlar getdikcə dərалmaqdadır. Bu siyaset qarşı geniş iqtisadi potensiala malik qüdrətli Azərbaycan dövləti, onun siyasi nüfuzu, dünya azərbaycanlılarının və Azərbaycanın dostlarının getdikcə möhkəmlənən həmrəyliyi, nəhayət, güclü Azərbaycan ordusu dayanır. Biz dünya siyasetinə ciddi təsiri olan böyük dövlətlərlə müntəzəm və məhsuldar iş aparır, onilliklər boyu formalaşmış stereotipləri, yanlış yanaşmaları dağıtmaya çalışır və çox hallarda buna müvəffəq oluruq. İkili standartlara və ermənipərəst qüvvələrin təzyiqlərinə baxmayaraq, beynəlxalq ictimaiyyət aşkar faktlar sırasında həqiqəti daha tez-tez etiraf etməli olur. Soyqırımı qurbanlarını anma tədbirləri bütün dünyada getdikcə daha əzəmətli, daha mütəşəkkil xarakter alır və geniş əks-səda doğurur.

Bu gün Azərbaycan regionda və dünyada dinamik inkişaf edən dövlət olaraq, həm də əməkdaşlıq və toleranlıq məkanı kimi qəbul edilir. Ölkədə sosial və milli-dini həmrəylik mövcuddur. Nə qədər ağır olsa da, biz soyqırımı faktlarından başqa xalqlara düşməncilik və nifrat aşılamaq üçün istifadə etmək niyyətində deyilik. Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa olunmasını, dünyanın heç bir yerində belə faciəli hadisələrin təkrarlanmayağına təminat verilməsini istəyirik. Bunun əksinə, işgalçi Ermənistanda iqtisadi və mənəvi-siyasi tənəzzül getdikcə dərinləşir, sosial problemlər və demoqrafik vəziyyət gərginləşir. Ermə-

nistan təcavüzkar siyaseti ilə özünü bütün regional iqtisadi-enerji və nəqliyyat-kommunikasiya layihələrindən təcrid etmişdir. Bu ölkədə baş verən siyasi böhran, antidemokratik proseslər onun rəhbərliyinin uzağı görməyən, təcavüzkar siyasetinin nəticəsidir, erməni xalqının geniş dairələrinin hakimiyətə etimadsızlığının göstəricisidir. Ermənistən rəhbərliyi öz təcavüzkar və davakar siyasetindən nə qədər tez imtina etsə, qonşularla siyasetini əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri əsasında qursa, bu, onun özü üçün bir o qədər yaxşı olar.

Əziz həmvətənlər! Hörmətli soydaşlar!

Sizi əmin edirəm ki, xalqımızın vətənpərvərliyi, birliyi və həmrəyliyi, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində qarşımıza qoymuşuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyüümüzün və suverenliyimizin bərpasına, soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifaq və düşməncilik salanların ifşasına nail olacağım.

Bir daha soyqırımı qurbanlarının əziz xatirəsinə dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbir diləyir, xalqımıza səadət və tərəqqi arzulayıram.

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 29 mart 2008-ci il

## MƏXFİLİKDƏN ÇIXAN TARİX

Xalqlar, millətlər var ki, ömürlərinin bütün səhifələri qanla yazılıb. Keçdiyi məşəqqətli, kəşməkəşli yol tarixi taleyinin güzgüsünə çevrilib. Ancaq nə ölümsəçən silahlar, nə də ki, hər əlinə imkan düşdükə mənşur qonşularının kürəyinə saplaşdırığı xəyanət xəncərləri onun müstəqillik əzmini, azadlıq iradəsini, mübarizə qətiyyətini qıra bilib. Əksinə, problemlərin məngənəsi hər nə qədər möhkəm sıxıqca, onun yaşamaq və mücadilə vermək əzmi bir o qədər artıb.

Bütün dünya bilir ki, Azərbaycanın başının bələsi Ermənistanla bağlıdır. Əs-lində, Azərbaycanın heç vaxt Ermənistan adlı bir problemi olmayıb. Təxminən 200 il əvvəl də, ötən əsrin əvvəllerində və 80-ci illərin sonunda da müasir hayları üstümüze qısqırdan Rusiya İmperiyası və həmin ideologiyanın bugünkü xələfləri olmuşlar.

“Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan xəstə təxəyyüllü hayların mübarizə metodları həmişə şantaj, ələalma, terror kimi müasir olduğu qədər də mürtəcə mübarizə üsulları olub. Beləliklə, “hay işi”, başqa sözlə desək, “hay hərəkatı” yarandı. Onun ideoloji istinadgahı “Qnçak”, “Daşnaqsütүün”, zərbə dəstəsi yazıçılar, şairlər, ictimai-siyasi xadimlər və s., məqsədi isə qonşularından torpaq qoparmaq, “Dənizdən-dənizə” “Böyük Ermənistan” sərsəm ideyasını reallaşdırmaq idi. Bu alçaq niyyətlərini həyata keçirmək üçün tarix boyu haylar ən iyrənc, qeyri-insani vasitələrdən belə çəkinməyiblər.

On illərdir ki, bütün dünyani cəfəng “Böyük Ermənistan” ideyasına inandırmaq istəyən hayların təbliğat maşını var qüvvəsi ilə “erməni soyqırımı” məsələsini gündəmə sırimağa çalışır. “İnsan (türk) ağrılardan bəhs edən həqiqətlər əvəzinə, qəddar türk və xeyirxah erməni haqqında böyük mif” yarandı və dün-yaya ayaq açdı. Bu yalan sonralar daşnaqlılığın ideya-nəzəri qayəsini təşkil etdi. “Ermənicilik hərəkatı”nın mövcud olduğu tarixin tədqiqi belə bir qənaəti səbəbləndirir ki, bu adamlara nə yeni ərazilər, nə Ağrı dağı, nə də Qarabağ lazımlı olub. Onlara münaqışa ocaqları, terror, mübarizə, müharibə, bir sözlə, mənfi ov-qatla yüklənmiş proseslər lazımdır. Çünkü bu, murdar erməni xisətini ortaya

qoymaq üçün ən münbət zəmindir. Təəssüflər olsun ki, özünün imperiya siyasetinə dindaşları arasında sadıq müttəfiq (oxu: müti vassal – A.M.) axtaran Rusyanın seçimi öz tarixçi-şərqşünaslarının da yazdığı kimi, satqın və qorxaq ermənilərin üzərinə düşüb. 1828-1920-ci illər arasında Rusyanın bilavasitə iştirakı ilə iki milyon nəfərdən artıq azərbaycanlı dədə-baba torpağından çıxarılmış və həmin yerlərdə ermənilər məskunlaşdırılmışdır. XIX əsrin əvvəllerində İravan quberniyası əhalisinin 80 faizi müsəlmanlardan ibarət olub. Beləliklə, 1828-1832, 1877-1878, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci illərdə azərbaycanlılara qarşı planlı şəkildə deportasiya və soyqırımı siyaseti tətbiq edilmişdir.

Hayların Naxçıvan, Zəngəzur, Bakı, Quba, Şamaxı və Lənkəranda törətdikləri vəhşiliklər, insanlığa xas olmayan qanlı aksiyalar bu gün də lənətlə xaturlanır, öz miqyası və nəticələri ilə mədəni bəşəriyyəti heyrətləndirib sarsıdır. Bütövlükdə, Azərbaycanın və azərbaycanlıların başına gotirilən müsibət və haqsızlıqlar elmi-tarixi fikrin predmeti olsa da, həmin hadisələrin tarixi-siyasi-hüquqi və mənəvi qiyməti verilməmişdir. Azərbaycanlıların ümummilli lideri Heydər Əliyevin 1997-ci il dekabrın 18-i və 1998-ci il martın 26-da imzaladığı iki mühüm Fərمان – “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyası haqqında” və “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları tariximizin iki yüzilliyi əhatə edən qaranlıq keçmişinə işq salan ilk rəsmi sənəd oldu. Dövlət başçısının 31 martı Azərbaycanlıların soyqırımı günü elan edən 26 mart tarixli Fərmani milli yaddaşımızı dirçəldən, tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına, tarixin yenidən və aq ləkələrsiz yazılımasına təkan verən müstəsna siyasi-hüquqi və mənəvi sənəd sayila bilər. Fərmanda göstərilir ki, azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalərində, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Ermənilərin Azərbaycan xalqına qarşı çevrilmiş soyqırımı siyaseti çar Rusiyasında mərkəzi hakimiyətin süqut etdiyi, keçmiş imperiyanın dərəbəylik və anarxiya şəraitində yaşıdagı 1918-ci ildə daha geniş vüsət almışdır. Bu dövrdəki soyqırımı daha mütəşəkkil şəkildə, daha böyük bir qəddarlıq və amansızlıqla həyata keçirilmişdir (Milli Məclisin 1998-ci il 31 mart bəyanatından). Təkcə 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlı qatlə yetirmiş, evlərini talan etmiş, on minlərlə adamı öz doğma yurdundan didərgin salmışlar. Bakıda 30 mi-

nə yaxın soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmiş, Şamaxıda 7 min nəfərədək əhali, o cümlədən, 1653 qadın və 965 uşaq öldürülmişdi. Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 kənd yandırılmış, dağıdılmış və talan edilmişdi.

Azərbaycana düşmən mövqedə duran geosiyasi güc mərkəzlərinin dəstəyi ilə bu gün də Azərbaycana qarşı aqressiyasını azaltmayan, işgal etdiyi torpaqlar dan çıxmayan təcavüzkar Ermənistanın azərbaycanlılara qarşı rəsmi dövlət ideologiyası səviyyəsinə qaldırılmış separatçı və terrorçu siyaseti barədə kifayət qədər nəşrlər var, sanballı tədqiqat işləri aparılıb. Erməniçiliyin geneoloji əsaslarının, özgə torpaqlarına yiylənmək kimi xəstə təxəyyülün patalogiyasının, müasir dünyanın çağırışları və dövrün fəlsəfəsi ilə daban-dabana zidd olan işgalçılıq, monoetniklik ideologiyasının tədqiq və təhlil olunmasında həmin əsərlərin müstəsna yeri və sanbalı vardır. Ancaq hesab edirəm ki, qarşınızdakı bu kitab da bir bölgənin faciələrinin timsalında bütöv bir xalqın iztirab və məşəqqətlərinin ifadəsinə çevrilməyi bacaracaqdır.

**“Şamaxı: 100 il “tam məxfi qrif”i altında” kitabı müəlliflər kollektivinin görən zəhmətinin, yorulmaz axtarışlarının, dərin elmi tədqiqatlarının nəticəsi kimi araya-ərsəyə gəlmış ciddi tədqiqat əsəridir. Onu janının müxtəlifliyinə görə sintez tədqiqat da adlandırmak mümkünür. Çünkü bu kitabda tarixiliklə müasirlik, faktoloji bünövrə ilə publisistik təhkiyə uğurlu şəkildə çulğalaşa bilib. Kitab real tarixi hadisələrin, faktların, xronikaların, foto-sənədlərin, arxiv materiallarının dəyərləndirilməsi texniki baxımından da maraqlıdır.**

Əlamətdardır ki, tarinmiş tədqiqatçı Rövşən Vəlizadə ilə 100 illik tarixin o tayında qalan həqiqətlərin vətəndaşlıq hüququ qazanmasında ona yol yoldaşlığı etmiş iranlı filosof Hüseyin Siyami, İraq tarixçisi Məsud Süleyman əl Həmid, bu xeyirxah işə Suriyadan qoşulmuş tarixçi-alim Faiz Fərha Rəşid və livanlı etnoqraf-dilçi Səid Bərri Azərbaycanın tarixi təleyinin ən faciəli bir mərhələsi ilə bağlı tarixi həqiqətləri açıb ortaya qoyan dəyərli bir kitabın həmmüəlli olmaqla yanaşı, həm də soykökləri etibarilə Azərbaycanın elm-irfan, maarif və mədəniyyət paytaxtlarından biri olmuş Şamaxı şəhərindəndirlər.

Əsər bir ölkənin basqısına qarşı qatı terrorçuluq siyasetini mötəbər mənbələrə istinad edən sənədlər əsasında isbat etdiyinə görə ciddi elmi məxəz adlandırılmağa da iddia edə bilər.

Kitabı vərəqlədikcə müəllif oxucunun əlindən tutaraq sanki məxfi sənədlərin, tarixi faktların, faciəvi insan talelərinin, qatı açılılmamış həqiqətlərin toplaşığı bir məkandan keçirir. Öyrənirik ki, Şamaxıda erməni qaniçəni S. Lalayyanın göstərişi ilə zərgər Meqrivan və Qalstanın mülklərində ermənilərin işgəncə otaqları düzəldilmişdi və burada insanlara amansız cəzalar verilirdi. Biri-digərini əvəz edən faktlar və hətta sözlə belə təsvirə gəlməyən səhnələr bu gün bütün dünyada “əzabkeş erməni milləti” obrazını yaratmaq istəyənlərin sələflərinin hələ 20-ci yüzilliyin əvvəllerindən xirtəyəcən bəşəri cinayətlərin içində olduqlarını bariz şəkildə göstərməkdədir.

Faktlar mütəşəkkil erməni separatizminin tarixinin bir qədər də əvvələ aid olduğunu göstərməkdədir. Kitabda Kanadanın Ontario əyalətində nəşr olunan “Star” qəzetiinin 1918-ci il may nömrələrində birində əslən Şamaxının Çuxuryurd kəndindən olan Məlik-Qasimov Eyni Məşadi oğlunun dünya mətbuatına əsasən doğma yurdunda erməni vandallarının törətdiyi soyqırımı ilə bağlı yazıqlarından kiçik bir iqtibası ürək ağrısız oxumaq mümkün deyildir: “... Bu nə fəlakət idi ki, Azərbaycanda oldu. Onlar mənim doğuldugum Şamaxı şəhərində fitnə-fasad törətilər. Mənim anadan olduğum Çuxuryurd kəndi isə başdan-başa yandırıldı. Adamlar, qohum-əqrəbam öldürüldü...”

Həmin dövrün günümüzdə açılan arxivləri, qəzetlərin səhifələri, o dəhşəti yaşımış insanların xatirələri hər nə qədər qorxulu nağılları xatırlatsa da, təkzibədilməz həqiqətdir və “Şamaxı: 100 il “tam məxfi qrif”i altında” kitabı həmin həqiqətlərin, o dövr haqqında bilmədiklərimizin Azərbaycan oxularına çatdırılması ilə müəllifinin cəmiyyət qarşısında bir alim, tədqiqatçı, publisist və nəhayət, vətəndaş kimi ictimai-humanitar borcunu yerinə yetirdiyini ortaya qoyur.

Kitabı bir çox cəhətlərdən dəyərli edən məziyyətlərdən biri də mənbələrlə işin, tədqiqatçı zəhməti və məqsədyönlülüyüñ, fakt və hadisələrə münasibətdə siyasətçi fəhmi və rasionallığının üst səviyyədə olmasıdır. Yəni, janr etibarilə tarixi mövzuda yazılın kitablarda, adətən, təhkiyə, təxəyyül, fərdi baxış kimi elementlər ikinci cərgəyə keçərək ön plana ən vacib prinsipi səhihlik, dəqiqlik və tarixilik olan fakt və hadisələri çıxarıır. Xüsusilə də Azərbaycana hüsн-rəğbi, isti münasibəti ilə fərqlənməyən oxuların da bu və ya digər vasitələrlə tanış olacağı kitabda erməniçiliyin xislətinin, onun separatçı və şovinist mahiyyətinin, globallaşmağa, mədəniyyətlərin integrasiyasına doğru addımlayan dünya niz-

mında əşirət dünyagörüşü, radikal-dağıdıcı ideologiyası ilə özünü sivil bəşəriyyətdən təcrid etmiş obrazının bütün dolgunluğu ilə canlandırılması təqdirəlayıqdır və müəllifin əsas uğurlarından biri kimi dəyərləndirilə bilər.

Tədqiqatla bağlı “ilk”lərdən biri 1918-ci ildə ermənilərin Şamaxıda törətdikləri vəhşiliyin ayrılmış hər bir inzibati vahid – yəni, kəndbəkənd təqdim olunmasıdır. Məsələn, indiyədək əlimizdə olan başqa mənbələrdə, elmi əsərlərdə, tədqiqatlarda rayon üzrə faciənin ümumi miqyası, ən yaxşı halda bəzi lokal faktlardan bəhs edilirdi, bu kitabda şamaxılıların soyqırımı bütün detalları ilə, müfəssəl şəkildə açıqlanır.

1918-ci ildə Şamaxıda yayılmış separatçı “Daşnaqsütyün” ittifaqının nizamnaməsi də ilk dəfə çap olunur.

Yenə də mətnədə ilk dəfə Şeyx Şamaxı adı ilə rastlaşıraq. Müxtəlif mənbələrə müraciət edən müəllif aydınlaşdırmışdır ki, Şeyx Şamaxı ermənilərin kütləvi qırğını törətdikləri Gəncə, Qazax, Göyçay və digər bölgələrdən gələn gənclərin toplaşdıqları partizan dəstəsinin başçısı olub. Və cəllad Stepan Lalayani ilk dəfə məğlub edən də məhz həmin şəxs olmuşdur.

Oxucu üçün az maraq kəsb etməyəcək növbəti bir fakt da ondan ibarətdir ki, tədqiqatçılar ötən əsrin əvvəllərində erməni terrorundan canını götürüb İraqa, Suriyaya, İrana, Misirə, eləcə də Şərqi Avropanın bəzi ölkələrinə pənah aparmış şamaxılıların yaşadıqları məhəllələrin, ticarət evlərinin adlarını, bəzi doğma və tarixi toponimləri məskunlaşdıqları yeni ünvanlarda yaşatdıqlarını faktlarla göstərirlər.

“Şamaxı: 100 il “tam məxfi qrif”i altında” kitabı bu gün dünyanın bəzi ölkələrinin hələ də etinasız qaldığı qlobal erməni terrorunun ifşa edilməsinə, tərəqqi-pərvər bəşəriyyət tərəfindən ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətinin tanınmasına töhfəsini verəcəkdir.

**Aytən MUSTAFAYEVA,**  
AMEA İnsan Hüquqları İnstitutunun direktoru,  
hüquq üzrə fəlsəfə doktoru,  
Milli Məclisin deputati

“Şirvan” ləqəbli ingilis casusu ermənilərin silahlı terroru (hərbi birləşmənin) və separatçı qrupların başında dayanan Stepan Lalayanyın rəhbərliyi ilə Şamaxı qəzasında 1918-ci il mart soyqırımında dağıdılmış yaşayış məntəqələri haqqında əlavə məlumatlar:

“Nəvahi kəndində 995 nəfər azərbaycanlı öldürülmüşdür ki, onlardan da 555 nəfəri kişi, 260 nəfəri qadın və 140 nəfəri uşaq idi. Yəhyalı kəndində 922 nəfər öldürülmüşdür ki, onlardan da 360 nəfəri kişi, 412 nəfəri qadın və 150 nəfəri uşaq idi. Baloglan kəndində 535 nəfər öldürülmüşdür ki, onlardan 250 nəfəri kişi, 150 nəfəri qadın, 135 nəfəri uşaq idi. Kalva kəndində 500 nəfər öldürülmüşdür ki, onlardan 250 nəfəri kişi, 150 nəfəri qadın, 100 nəfəri isə uşaq idi. Ağsu kəndində 500 nəfər öldürülmüşdür ki, onlardan 200 nəfəri kişi, 300 nəfəri qadın olmuşdur. Tircan kəndində 360 nəfər öldürülmüşdür ki, onlardan da 300 nəfəri kişi, 40 nəfəri qadın və 20 nəfəri uşaq idi. Bağırlı kəndində 370 nəfər öldürülmüşdür ki, onlardan da 80 nəfəri kişi, 150 nəfəri qadın, 140 nəfəri uşaq olmuşdur”.

## ŞAMAXI QƏZASININ "GENETİK XƏRİTƏ"Sİ


(ilk dəfə)

Araşdırma materiallarına görə XI əsrin məşhur "Alimlər qrupu"nun (ilk olaraq bu qrupun üzvləri Böyük Britaniyada – Londonda bir araya gəliblər) hazırladıqları "Dünyanın genetik xəritəsi"ndə Azərbaycanın Şamaxı yaşayış məntəqəsi ayrıca qırmızı, yaşıl, bənövşəyi xətlərlə qeyd olunur. Ərazinin on iki nöqtəsi "İlahimin təyin etdiyi yer" adlanır. Yəni burada – bu on iki yaşayış məntəqəsində (söhbət Şamaxı ərazisindən gedir) doğulan, dünyaya gələn uşaqlar, yaşayan ailə və nəsillər Allahın on yeddi ən ağır xəstəliyindən uzaq olur, o ərazilər "Təndir kimi qızmış və közərmış ərazilər – müqəddəs ərazilər" (filosof - səyyah U.J.Mehrac Yeruşəlim) adlanır:

1. Saritorpaq - mərkəzdən təqribən 500 mil şimal-şərq istiqaməti
2. Çaylı - mərkəzdən 410 mil şimala, 700 mil qərbdə doğru ərazi
3. Nuran - mərkəzdən 960 mil cənuba tərəf
4. Çuxuryurd - mərkəzdən 1000 mil cənub-şərq istiqamətində
5. Qalaylı yer - mərkəzdən 680 mil şimal istiqamətində
6. Kürdəpəsi - mərkəzdən 550 mil cənub istiqamətində
7. Göylər - mərkəzdən cənuba doğru 750 mil irəli
8. Təlişnuru - mərkəzdən 800 mil şimala doğru
9. Dəmirkər - mərkəzdən 1000 mil şimala doğru
10. Baharlı - mərkəzdən 550 mil cənuba doğru
11. Qəzanın mərkəzindən şimala doğru 2000 mil aralı
12. Çuxanlı - mərkəzdən cənuba doğru 1500 mil aralı

**Qeyd:** Xatırladım ki, dünyanın aparıcı dövlətləri tərəfindən "Genetik xəritə"ni əldə etmək üçün Şamaxı qəzasının qeyd olunan məntəqələri uğrunda məxfi qaydada 1233 dəfə münaqişə törədilib. Bu, hələlik, kəşf olunmamış və geniş təhlilə ehtiyacı olan məsələ kimi qalır. Fikrimcə, Böyük Britaniya Krallığının arxivlərində saxlanılan "Genetik xəritə"mizin araşdırılması maraqlı olar. Ölkənin "Mİ-6" kəşfiyyat xidmətində bu xəritə ilə bağlı xüsusi hesabatlar hazırlanıb.

**1918-ci İLİN MART SOYQIRIMINDA ŞAMAXI QƏZASINDA 53 KƏND VİRAN EDİLMİŞ, 8027 NƏFƏR AZƏRBAYCANLI QƏTLƏ YETİRİLMİŞDİR. ONLARDAN 4190 NƏFƏRİ KİŞİ, 2500 NƏFƏRİ QADIN VƏ 1277 NƏFƏRİ UŞAQ İDİ**



**1918-ci ildə Şamaxıda yayılan (ilk dəfə çap olunur) separatçı  
“DAŞNAQSÜTYÜN” İTTİFAQININ NİZAMNAMƏSİ  
(İttifaqın hər ərazi bölgüsü üçün özünün nizamnaməsi olub)**

1907-ci ildə Ümumi Yiğincagda təsis olunub.

**“ŞAMAXI BÜROSU”**

**ÜZVLƏR**

1. Erməni İnqilabı İttifaqının üzvü olmaq istəyən hər bir insan, təşkilatın program və taktikasını bütövlükdə qəbul etməli, nizamnaməyə təbe olmalı və onun qayda-qanunlarını hər cür həyata keçirməyə çalışmalıdır. (“Böyük Ermənistən”in yaradılmasına mane olan Türkiyə və Azərbaycan əleyhinə iş).

2. İttifaqın üzvləri (“Daşnaqsütyün”) iki kateqoriyaya bölündür:

a) fəal və b) yardımçı üzvlər. (Şamaxıda davamlı fəalların seçilməsi)

Fəal üzvlər onlardır ki, İttifaqın hər hansı bir orqanında iştirak edir və öz gəlirinin ən azı 2%-ni üzvlük haqqı verir. (Şamaxı əhalisinin 41 faizi üzvlük haqqı verir).

Yardımçı üzvlər təşkilatın qayda-qanun və taktikasından azad olunmuş, amma bizim təşkilatın programını qəbul edərək maddi yardım edənlərdir.

**Qeyd:** Yardımçı üzvlər seçib-seçilmək hüququndan məhrumdurlar.

**FƏALLAR**

3. Bəzi fəallar iki kateqoriyaya bölündür:

a) təbliğatçılara və nümayəndələrə. (Şamaxıda əhali arasında işi aparmaq. Qəzada rəhbər vəzifələrdə yer tutmaq)

Təbliğatçılar o fəal yoldaşlardır ki, Mərkəzi komitələrin razılığı və ya seçimi ilə rayonlarda onların təbliğatı ilə məşğuldurlar. Onlar təşkilatın işlərilə də məşğul ola bilərlər, əgər lazımi orqanlar buna rəvac verərlərsə.

Nümayəndə o fəal yoldaşdır ki, İttifaq orqanı adından müəyyən olunmuş yerə, müəyyən vaxta, müəyyən tapşırıqla, vəsiqəsinə qeyd olunmaqla təyin olunur.

**TƏŞKİLAT**

4. İttifaqın orqanları:

- a) qrup; (Şamaxı qəzasında 12 qrup yaratmaq)
- b) altkomitə;
- c) komitə;
- ç) mərkəzi komitə;
- d) məsul orqan;
- e) büro;
- ə) terror üçün qrup və silahların hazırlanması.

**Q R U P**

5. Qrupu yeddi və daha çox daşnaqsakan təşkil edir.

İttifaq qrupları siyasetçilərə, döyükənlərə, peşəkarlara (sənətkarlar), kəndlilərə, Qırmızı Xaça və silah gəzdirənlərə bölünürlər.

Hər belə bir qrup üçün, daxili quruluş üçün xüsusi nizamnamə hazırlanır.

6. Yeni üzvlər qrup üzvlərinin qarşılıqlı razılığı ilə seçilirlər.

**ALTKOMİTƏ**

7. Rayon altkomitəsi, tərkibi ən azı 50 fəal üzv (yaxşı silah atan) olarsa mövcud ola bilər.

8. Altkomitə üzvləri qrup üzvləri tərəfindən səs çoxluğu ilə seçilirlər.

9. Altkomitə, qrupların ümumi işlərini aparır, qruplar, ali orqan və nümayəndələr arasında əlaqələndiricidir.

10. Altkomitə 3-5 üzvdən ibarətdir.

**KOMİTƏ**

11. Ərazi komitəsi, tərkibində ən azı 200 fəal üzv olarsa mövcud ola bilər.

12. Komitə üzvləri, qrup üzvləri və ya onların nümayəndələri tərəfindən seçilirlər. Hər iki halda seçicilərin ən azı 2/3-si iştirak etməlidir.

13. Komitə ən azı 5 üzv tərəfindən yaradılır.

14. Komitə yerli işlərin həllində müstəqil hərəkət edir. Amma Ümumi Yiğincağın layihələrinin həyata keçirilməsində komitənin vəzifəsi ancaq Mərkəzi Komitənin və məsul orqanın və ya nümayəndənin razılığı ilə hərəkət etməkdir.

15. Komitə öz kapitalını rayon Mərkəzi Komitəsinin xəzinəsinə, lakin nadir hallarda öz bürosuna göndərir. Bu halda Mərkəzi Komitə xəbərdar olunur.

16. Komitənin möhürü olmur. (Biz öz qardaşlarımıza inanırıq)

## MƏRKƏZİ KOMİTƏ

17. İttifaqın ərazi üzrə Mərkəzi Komitəsi, tərkibində ən azı 1000 fəal üzv varsa təşkil oluna bilər.

18. Mərkəzi Komitə hər il öz yaşayış məntəqələrində nümayəndələr yiğincağında seçilir.

19. Nümayəndələr yiğincağı daşnaqsakanlarının sayından asılı olaraq nümayəndələrdən qurulur.

**Qeyd:** Hər nümayəndələr yiğincağı səsləri kontrol etmək (təftiş) səlahiyyətinə malikdir.

20. Mərkəzi Komitə ən azı beş üzvdən ibarət olmalıdır.

21. Hər Mərkəzi Komitə öz yerli ehtiyaclarını təmin edib, minimuma endirdikdən sonra artıq qalan kapitalı öz bürosuna və yaxud büronun tapşırığı ilə Ümumi Yiğincağın təyin etdiyi yerə göndərir.

**Qeyd:** a) bütün orqanlar üçün (altkomitə və komitələr üçün) bu kiçik ölçü Mərkəzi Komitə tərəfindən təyin edilir; b) ianələr hansı tədbir üçün almıbsa, o tədbirə də istifadə olunur.

22. Mərkəzi Komitə ildə bir dəfə dekabrın əvvəlində rayondakı fəaliyyəti haqqında öz bürosuna hesabat verir.

23. Mərkəzi Komitənin öz möhürü var.

24. Bütün xarici əlaqələr Mərkəzi Komitənin və ya onun icazəsilə qurulur.

25. Mərkəzi Komitə bütün lazımi inqilabi-tarixi sənədləri, kağız və əşyaları, qalanlarını möhv edərək, saxlanmaq üçün Qərbi Büroya göndərir.

## YERLİ ORQAN

26. Ümumi Yiğincaqla seçilmiş məsul orqana təyin olunmuş rayonun bütün fəaliyyətinin rəhbərliyinə və cavabdehliyinə müəyyən iri tədbirlərin həyata keçirilməsi həvalə olunur.

**Qeyd:** məsul orqanların sayını və yerini Ümumi Yiğincaq təyin edir.

27. Məsul orqan ən azı beş üzvdən təşkil olunur, onlardan üçü Ümumi Yiğincaq tərəfindən seçilir, ikisi isə - Mərkəzi Komitə tərəfindən.

28. Boş qalan üzvün yerinə qalan yoldaşların və Şamaxı Bürosunun məsləhəti ilə yeni üzv seçilir.

29. Məsul orqan xidmət etdiyi Şamaxıda rəhbər rola malikdir.

30. Məsul orqanlar ən azı ildə bir dəfə rayonda yerləşən bütün orqanların hesabını kontrol etməlidir.

31. Məsul orqanlar maliyyə böhranı zamanı, seçilmiş bir üzvünü qonşu komitələrin və yaxud Büro yoldaşları ilə birgə, lazımi vəsait əldə etmək məqsədilə başqa yerlərə göndərmək hüququna malikdirlər.

## B Ü R O

32. İttifaqın (“Daşnaqsütyün”) iki Bürosu var:

- a) Şərqi;
- b) Qərbi.

33. Büronun vəzifəsi, ümumi və Şamaxı qəzasının yiğincaqlarının qəbul etdikləri qərarlara və təşkilatın qaydalarının dəqiq tədbiqinə nəzarət etməkdir.

34. Büro öz Şamaxı Mərkəzi komitələrini təşkilatın işlərinin gedişlə əlaqədar mütəmadi məlumatlandırır və ən azı 6 ayda bir dəfə Büronun iş hesabatı haqqında rəsmi məlumat verir.

35. Büro lazıim gəldikdə, yerli fəalların razılığı ilə, Şamaxı qəzasında özünü müdafiə dəstələri təşkil edir və onlar arasında silah bölgüsü edir.

36. Büro Ümumi Yiğincağın tərtib etdiyi ianələrin məxvi qaydada tənzimləyicisi rolunu oynayır.

37. Bütün möhürlərin hazırlanıb və lazımi yerlərə verilməsi hüququ ancaq Büroya aiddir.

**Qeyd:** a) ancaq Büro və Mərkəzi komitələr xüsusi nişanlardan istifadə hüququna malikdirlər;

b) Mərkəzi komitələr təşkilatın peşəkar birliklərinə özlərindən möhür verir, möhürün forması İttifaqın möhür formasından fərqlənməlidir, bu, rayon yığıncağını təyin edir...

38. Büronun vəzifəsi, ilin axırında tabeliyində olan bütün orqanların “Böyük Ermənistən” istiqamətində gördükəli işlə bağlı hesabatını hazırlayır və Mərkəzi komitələrə xəbər verir.

39. Qəbul olunmuş bütün vacib qərarlarının protokollarını saxlamaq Büronun vəzifəsidir.

40. Büronun vəzifəsi, “Böyük Ermənistən” ərazisindən gələn bütün məktubları üç gün ərzində cavablandırmaqdır.

41. Büronun üzvləri arasında əməyin bölünməsini qəbul etdiyidə, onlar (in corpore) hamı birlikdə Ümumi Yığıncaq qarşısında “Böyük Ermənistən” üçün məsuliyyət daşıyırlar.

## A) ŞƏRQİ BÜRO İLƏ ƏLAQƏ

42. Şərqi Büro əraziləri:

- a) Ölkə: Kirasan xəttindən - Xarbərt - Tigranakertdən şərqə doğru;
- b) Qafqaz, Rusiya və İran.

43. Şərqi Büro ən azı yeddi üzvdən ibarət olur, hansı ki beşini Ümumi Yığıncaq seçir, ikisini isə “Böyük Ermənistən”in məsul orqanları seçir...

44. Şərqi Büronun yerləşdiyi şəhəri Qafqaz rayon yığıncağı təyin edir.

45. Şərqi Büronun ən azı üç üzvünün vəzifəsi, təşkilatdan yaşamaq üçün vəsait almaqla ancaq inqilabi işlərlə məşğul olmaqdır.

46. Şərqi Büro vacib məsələləri həll etmək üçün fəvqəladə rayon yığıncağı çağırır.

## B) QƏRBİ BÜRO İLƏ ƏLAQƏ

47. Qərbə Büro əraziləri:

- a) Kiçik Asiya, Kirasan xəttindən - Xarbərt - Tigranakertdən qərbə doğru;
- b) Balkan yarımadası, Amerika, Misir və bütün xarici ölkələr, Rusiya və İrandan başqa.

48. Qərbə Büro beş üzvdən ibarətdir, onlardan üçü Ümumi Yığıncaq, ikisi isə Qərbə rayonun məsul orqanları tərəfindən seçilir.

49. Hər hansı bir səbəbdən Qərbə Büro üzvlüyündə çatışmazlıq olanda yeni üzv rayon yığıncağı tərəfindən seçilir.

**Qeyd:** Qərbə rayon yığıncağı üçün daxili quruluş nizamnaması hazırlanır.

50. Qərbə Büro, özünün ümumi təşkilati işlərindən başqa:

a) “Droşak”ı (“Bayraq” deməkdir. “Daşnaqsütün” Erməni İngiləbi İttifaqın baş mətbə orqanının adıdır.) Ümumi Yığıncağın xəttilə Şamaxıdan aldığı məlumat və təlimatları nəşr edir, İttifaqın adından başqa mətbuat orqanları da erməni və xarici dillərdə yayır;

b) erməni məsələlərinə həsr olunmuş xüsusi işlər görür;

c) xaricdə təbliğat aparır.

51. Qərbə Büroya, kömək məqsədilə daşnaqsakan-yoldaşları dəvət etmək hüququ verilir:

a) redaksiyada;

b) təbliğatda;

c) yerli işlərin həllində.

52. Büro, öz üzvlərində bir və ya iki nəfəri, öz rayonunun işlərilə məşğul olmaq üçün səyyar agent kimi hazırlamağa borcludur.

## QƏZA YIĞINCAĞI

53. İttifaqın üç qəza fəallarının yığıncağı:

- a) “Böyük Ermənistən”;
- b) Qafqaz;
- c) Qərb əraziləri.

54. Rayon yığıncaqları lazımlı və yaxud imkan olanda, Qafqazda isə ən azı il-də bir dəfə çağırılır. Onlar təmsilçilərdən tərtib olunurlar:

a) büronu;

b) məsul orqanları;

c) Mərkəzi Komitənin Qəza yığıncaqlarını;

ç) Məxfi yığıncaqları keçirmək;

d) Şamaxı əhalisi arasında ancaq məxfi qaydalar əsasında oxunan yazıları yaymaq.

**Qeyd:** yiğincaq, orqanların 2/3 hissəsinin iştirakı ilə baş tuta bilər. Yiğincaq Büro vasitəsilə çağırılır. Hükümdə və qələbədə yeni taktikalar müəyyənləşir.

**55.** Qəza Yiğincağı, Ümumi Yiğincağın tösdəq və layihələrinən kənarə çıxmamaq şərtidə, öz rayonunun işlərində yeni üslub və taktikalarını qəbul etməyə məcbur etmək hüququna malikdir.

**Qeyd:** Qəza Yiğincağı daxili quruluş və öz məşguliyyəti haqqında nizamnaməni işləyib hazırlayır.

**56.** Qəza yiğincağı, Ümumi Yiğincağın nizamnamə və qərarlarını rəhbər tutaraq, öz rayonunun bütün orqanları üçün daxili quruluş nizamnaməsi işləyib hazırlayır.

## İTTİFAQ ŞURASI

**57.** İttifaq Şurası bu nümayəndələrdən qurulur:

- a) ikisindən. Büro;
- b) məsul orqanların;

c) Şərqi və Qərbi rayon yiğincaqlarının seçilmiş nümayəndələrindən: Şərqdən iki, Qərbdən bir nümayəndə...

**58.** İttifaq Şurası, əgər iclasda iştirak edən məsul orqanlardan olan nümayəndələrin sayı 2/3-dən az olsa səlahiyyətsiz sayılır.

**Qeyd:** əgər həqiqi orqanların 2/3-si Şuranın yiğincağında iştirak etmək iqtidarında deyilsə, onda "Ölkə" ona aid olan qərarları özü üçün vacib saymayıacaq.

**59.** İttifaq Şurasının vəzifələri bunlardan ibarətdir:

a) Ümumi Yiğincaq çərçivəsində təyin olunmuş büro və məsul orqanlarının fəaliyyətinə qiymət verir;

b) məsul orqanların gördükleri "Böyük Ermənistan" tədbirlərini müzakirə edir, qiymət verir və nəticələri Ümumi Yiğincağa çatdırır;

c) inqilabi və silahlı birləşmələrin qaydasına salınması, məqsədyönlü iş və maliyyə xərcləri;

ç) büro və məsul orqan heyətlərinin icrası;

d) Şamaxıda maliyyə vəsaitinin yığılması;

e) Erməni İngilabi İttifaqı adından başqa təşkilat və şəxslər vasitəsilə xarici əlaqələri genişləndirmək;

ə) gözlənilməz siyasi böhran zamanı, Ümumi Yiğincağın təyinatlarına zidd olmamaqla, öz cavabdehliyi ilə fəaliyyətə yeni istiqamət vermək.

**60.** Məhkəmə məsələlərində Şura ali idarə sayılır.

**61.** İttifaq Şurası iki möhürlə təltif olunur: erməni dilində və fransız dilində; sonuncu - bu tərtibdədir: Conseil a la Federation Révolutionnaire Armenienne. Bu möhürlər Büroların birində məxfi qaydalar əsasında saxlanılır.

## ÜMUMİ YIĞINCAQ

**62.** Ümumi Yiğincağın növbəti iclasları Ümumi Yiğincaq tərəfindən təyin edilir; fövqəladə hallarda iclaslar İttifaq Şurası tərəfindən çağırılır.

**63.** Ümumi Yiğincaqdə iştirak edən nümayəndələr:

- a) bürodan;
- b) məsul orqanlardan;
- c) Mərkəzi komitələrin rayon yiğincaqlarından;
- ç) Mərkəzi komitələrdən...

**64.** Nümayəndələr səslərini öz əqidələrinə - "Böyük Ermənistan" a görə verirlər.

**65.** Ümumi Yiğincağın məşgulluğu üçün Büro əvvəlcədən xüsusi komissiya tərəfindən material hazırlayırlar.

**Qeyd:** Ümumi Yiğincağın açılışına ən azı bir ay qalmış orqanlar öz hesabları haqqında xüsusi komissiyaya hesabat göndərməlidirlər...

**66.** Ümumi Yiğincağa gələn hər nümayəndənin vəzifəsi öz rayonundakı çoxluğun fikirlərilə bərabər azlığın da fikirlərini gətirməkdir.

**67.** Ümumi Yiğincaq, nümayəndələrin 2/3-nin iştirakı təmin edildikdən sonra qanuni açıq hesab olunur.

**68.** Ümumi Yiğincağın bütün qərarları iştirak edən nümayəndələrin ən azı 2/3-nin səsi ilə qəbul edilir.

**69.** Hər bir nümayəndə bir səsə malikdir.

**Qeyd:** ancaq "Böyük Ermənistan" ərazisindən olan nümayəndə iki səsə malikdir...

**70.** Ümumi Yiğincağın qərarları bütün protokolların imzalanmasından və Yiğincağın rəsmi bağlı elan olunmasından sonra tam qüvvəyə minir.

**71.** Ümumi Yiğincaq İttifaqa və təşkilatın sistemində aid hər hansı bir əsaslı dəyişiklik edə bilməz, əgər bu məsələ əvvəlcədən Mərkəzi Komitə tərəfindən təqdim olunmayıb.

## ƏN YÜKSƏK TƏLƏBLƏR

**72. MƏRKƏZİ KOMİTƏ.** Şamaxıda Mərkəzi Komitənin vəzifəsi:

- a) tərkibində 1000 fəal üzvü olmalıdır;
- b) ildə ən azı 20 000 frank gəliri olmalıdır;

**Qeyd:** Mərkəzi komitələrin 10 000 frank gəliri olması yetərlidir.

c) Şamaxının daxili şərtlərinə görə hər il təşkilatın inqilabi işləri üçün strateqlər və başqa peşəkarlar cəlb olunmalı və hazırlanmalıdır;

ç) hər il ən azı 50 silahlanmış yoldaşlar hazırlanmalıdır ki, onlardan 10-u lazımlı olan digər yerə keçməyə hazır olsun.

**73. GƏNC ERMƏNİLƏRİN TƏŞKİLATI.** Təşkilat - daşnaqsakanları Ümumi Yiğincaqda o zaman iştirak edirlər ki, üzvlərin sayı xaricdə ən azı 100, Şamaxıda isə 200 olsun.

74. Bu tələbləri yerinə yetirməyənlər Ümumi Yiğincaqda iştirakdan məhrum olurlar.

## MALİYYƏ VƏSAİTLƏRİ

**75.** Maliyyə vəsaitləri təşkil edir:

- a) üzvlük haqqı (gəlirin 2-10%-i qədər, 1994-dən isə 4-12%-i);
- b) ianələr;
- c) abunələr;
- ç) təsadüfi gəlirlər. Qeyri-leqal biznes gəlirləri.

**76.** Şamaxı qəzasında hər daşnaqsakan öz aylıq gəlirinin ən azı 2%-ni İttifaqın yerli orqanının xəzinəsinə keçirməlidir.

**Qeyd:** üzvlük haqqını üç ay gecikdirən daşnaqsakan, üzvlük haqqını ödəyənə qədər səsdən məhrum olur.

**77.** Vəsaitlərin toplanması ancaq daşnaqsakan orqanlarına aiddir.

**Qeyd:** rəsmi vəsiqəsi və orqanların xəbəri olmadan vəsait toplayanlar şantajçı hesab olunurlar.

**78.** Vəsait toplama zamanı zor tətbiqetmə qadağandır...

## MÜHASİBAT

**79.** İnsanlara pulun, silahın və əşyaların verilməsi haqda alanların imzası ilə məxaric kitablarının olması orqanların vəzifəsidir.

**80.** Hər borc orqan üzvünün cavabdehliyilə olur, amma heç vaxt təşkilatın adından və ya onun möhürü ilə olmur.

**81.** Təşkilatın ümumi gəlirinin 5%-i inqilabi fondun təşkili üçün Büronun xəzinəsində saxlanılır.

## YARDIMÇILIQ

**82.** Hər daşnaqsakan fəal öz zəhmətilə yaşamağa borcludur:

a) əgər onun məşgülüyyəti öz üzərinə götürdüyü vəzifələrin bacarıqlı icrasına mane olmur;

b) ya da ona verilən tapşırığın dərhal bitməsindən sonra və yaxud rayon达 kı vəzifəsindən başqa vəzifəyə keçirilməsi.

**83.** Əgər əvvəlki maddənin b) bəndində deyilən şərait yaranarsa, onda orqanlar və daşnaqsakan yoldaşlar onun üçün iş tapmalı və iki ay ərzində İttifaq məbləğindən xərclik verməlidirlər.

**Qeyd:** yoldaşa verilən iki aylıq xərclik, əvvəlki işinə xitam verilən gündən hesablanır, yeni rayon komitəsinə gəldiyi gündən yox.

**84.** Təşkilatın işlərilə məşğul olanların ailələrinə, onun vəsaitindən yardımçılıq edilmir.

a) kritik vəziyyətlərdə belə yoldaşlara Qırmızı Xaçın vəsaitlərindən yardımlar oluna bilər;

b) Qırmızı Xaçın daxili quruluş nizamnaməsi rayon yiğincaqları tərəfindən işlənib hazırlanır.

## DÖYÜŞ QRUPLARI

**85.** Təşkilat inqilabi tədbirləri üçün daşnaqsakanların tərkibindən döyüş dəstələri yaradır.

**86.** Hər qrupun tərkibi 10 döyüşçündən ibarətdir.

87. Hər döyüşü İttifaqın layihələrlə tanış olmalı və onları həyata keçirmək üçün hazır olmalıdır.

88. Döyüş dəstələri yerli orqan və Büronun təlimatları ilə hərəkət etməlidirlər.

89. Hər döyüşü şəxsi əməyilə məşğul olmalı, özünün şəxsi silahı olmalıdır və o zaman döyüşü kimi inqilabi tədbirə daxil ola bilər.

**Qeyd:** döyüşü aktiv işlə məşğul olduğu zaman onun ailəsi təşkilatdan yaşayış vəsaiti alır.

## BİRLİKLƏR

90. Birliklər olurlar:

- a) peşəkar;
- b) kəndli.

91. Peşəkar birliliklərin məqsədi, fabrik və sənətkar zəhmətkeşlərin məşğulliyətinə görə qruplaşdırıb və onların maraqlarını müdafiə etməkdən ibarətdir.

92. Kəndli birliliklərinin məqsədi kəndli ictimai yoldaşlığı rəhbərliyinin iştirakı ilə maraqların müdafiəsi və mülkədarların, borcverənlərin və başqalarının əlindən qurtarmağa xidmət edir.

**Qeyd:** peşəkar və kəndli birliliklər paralel və ya onlardan müstəqil kooperativ birliliklər də təşkil oluna bilər.

## TERROR

93. Hər regionda olduğu kimi, Şamaxıda da terror ikili ola bilər:

- a) siyasi;
- b) təşkilati.

94. Terror haqqında qərarı ancaq məxfi qaydalar əsasında Mərkəzi komitələr və məsul orqanlar verə bilər. Bu qərarlar ancaq yekdilliklə qəbul oluna bilər.

95. Çox ağır təşkilati qayda pozuntularına (silahın və pulun mənimənəilməsi) və cinayətə (satqınlıq, xəyanət və yoldaşının öldürülməsi) görə, başqa orqanın icazəsi olarsa cəza terroru tətbiq oluna bilər (Mərkəzi Komitə üçün - məsul orqan və ya Büronun, məsul orqan üçün isə - Büronun razılığı lazımdır).

**Qeyd:** Mərkəzi Komitə məsul orqanın razılığını alır, əgər bu razılıq alınmazsa - onda qonşu Mərkəzi Komitənin razılığı alınır. Məsul orqan Büroya müraciət etmir.

## İNQİLABI MƏTBUAT

96. Daşnaqsakanlar mətbuatının vəzifəsi təşkilat layihələrinin ana xəttini la-yiqincə yerinə yetirib, onları təbliğ etməkdir.

97. İttifaqın rəsmi mətbu orqanı “Droşak” Ümumi Yığıncağın təlimatlarını rəhbər tutur.

98. Qəza yığıncaqları Ümumi Yığıncağın müddəalarından kənara çıxmamaq şərtilə, öz rayonlarında rəsmi rayon orqanları təsis edir, onlara təlimatlar və maddi yardımalar verə bilir.

99. Mərkəzi komitələr rəsmi və ya yarırsəmi xarakter təyinatı olmadan yerli İttifaq vərəqələri nəşr edə bilərlər.

100. İttifaq Şurası və rayon yığıncaqları (birinci hamını, ikinci isə ancaq rayon vərəqələrini), təşkilat layihələrindən və onun əsas baxışlarından geri çəkilən vərəqələri, partiyanın qeyri-ittifaq vərəqələri kimi elan edə bilər.

**Qeyd:** proklamasiya, yazılı təbliğat və başqa üsullar üçün Büro xüsusi təlimatlar verir.

## İNTİZAM

101. Hər hansı bir orqanın və ya azlığın üzvü çoxluğun qərarı ilə razılaşmışsa, onda o, yerli işlərə öz neytrallığını saxlamalı və yaxud öz fəaliyyəti üçün başqa yer axtarmalıdır.

102. İttifaqın hər hansı bir orqanı ancaq yerli orqanın razılığı ilə narazı subyekt və ya azlıqla əlaqəyə girə bilər.

103. Orqanın hər hansı bir üzvü ancaq çoxluğun razılığı ilə uzun müddəli fəaliyyət üçün öz ərazisini tərk edə bilər.

104. Qəzada heç bir orqan başqa orqanın, özünün razılığı olmadan fəaliyyətini icra edə bilməz.

105. Qəzanın Ali orqanı özünə tabe olan bütün orqanları buraxmaq səlahiyyəti tindədir, əgər istəfa və ya hər hansı başqa səbəblərdən üzvlərin çoxu iştirak etmir.

## MƏHKƏMƏ (intizamı)

106. İttifaqın hər orqanı öz üzvünə qarşı intizam cəzası çıxara bilər.
  107. Cəza xarakterli hər qərar 2/3 səs çoxluğu ilə qəbul olunur.
  108. Ağır cinayət və ya pozuntular zamanı hər orqan təqsirkarı və ya davranış-intizam qaydalarını pozan üzvünü öz sıralarından azad edir və ehtiyat üçün özündən yuxarıda duran orqanı xəbərdar edir.
  109. Azad olunma haqqında olan hər bir qərar Mərkəzi Komitə tərəfindən təsdiq olunmalıdır, rayon yığıncağının təsdiqinə qədər son qərar sayılır.
- Qeyd:** Təsdiq olunma səlahiyyəti məsul orqana aiddir.
110. Qəza yığıncağı, özünü müdafiə etmək üçün təqsirkarı dəvət etməyə borcludur.
  111. Ancaq qəza yığıncağının təsdiqindən sonra son qərar qəbul olunur və mühakimə olunmuş şəxsin İttifaq üzvlüyündən azad olunması “Droşak”da elan olunur.
  112. Büro, hər hansı bir Mərkəzi Komitənin fəaliyyətini, etdiyi pozuntulara görə dayandırılmasını elan edə bilir və onun işinə xitam verilməsini rayon yığıncağına həvalə edir.
  113. Təşkilatın nöqtəyi-nəzərinə görə, rayonda şübhəli görünən və yaxud kənarlaşdırılmış keçmiş üzv haqqında ətraf zona orqanlarını və Büronu xəbərdar etmək lazımdır.
  114. Mərkəzi Komitə rayonundan kənarlaşdırılmış üzv, başqa rayon Mərkəzi komitəsinə, məsələyə Büro və ya məsul orqanda baxılmamış qəbul oluna bilməz.

## Bu nizamnamə ilk dəfədir çap olunur

Araştırma materiallarına görə 1918-ci il Şamaxı soyqırımında S.Lalayanın dəstəsində S.M.Əmiryan, L.A.Babayan, D.Ş.Mamukyan üçlüyü əsil və girov götürdükləri adamlar arasında da öz tərəfdarlarını seçməklə məşğul olublar. Onlar qırğınıx vaxtı 190 nəfəri “Daşnaqsütün” İttifaqının silahlı qruplarına daxil etdilər, dillərindən hazır yazılmış “Bildiriş”lərə iltizam aldılar. (Yazılmış vərəqələrə barmaqlarını basdilar). Təəssüf ki, bütün bunlar haqqında Azərbaycanda heç bir arxiv sənədi saxlanılmayıb.

## SALAM OLSUN SİZLƏRƏ...

(Azərbaycanı sevən, millətimə məxsus zəngin mənəvi dəyərlərə, ədəbiyyatına və tariximə hörmət və ehtiramla yanaşan ərəb tarixçilərinə, fars ədəbiyyatşunasına məktub.)

Millətimi, xalqımı, müstəqil Azərbaycanımı və onun qurucusu ümummilli liderimiz Heydər Əliyevi, şanlı və döyükən tariximi, ədəbiyyatımı, incəsənətimi... sevdiyiniz üçün sizə eşq olsun! - deyirəm.

Bütün bu sevgilərlə İraq, Suriya, Livan və İranda bizi yardımçı oldunuz. Qədim əlyazmalarının oxunmasında, şərh və sualların cavablarında, köçürülməsində əlimizdən tutdunuz. Etdiyiniz yardımların cavabı olaraq bu kitabın müəllifi kimi hər birinizin adını çəkdim. Azərbaycana olan bu sevginin haradan qaynaqlanmasının kökünü çıxdım. Məsələn, öyrəndim ki, Bağdad Milli Kitabxanasında çalışan 64 yaşlı Məsud Süleyman əl Həmidin soykökü Şamaxıdandır. Onun ata babası Mirzə Möhsün Şamaxının Sarı Torpaq yaşayış məntəqəsindən olub. Bu qədim bir tarixin, soykökünün başlangıcıdır. Hazırda İraqda iki yüz əlli ailənin soykökü Şamaxıdandır. Ölkədə Şamaxı adına 17 keşid, küçə və dükən, Ticarət mərkəzi var. Tarixçi Azərbaycanın, erməni separatçılarının viran qoyduğu kəndlərimiz, işgal etdikləri torpaqlarımız haqqında məqalələr müəllifidir. İraqda yaşayan bu ailələr 1918-ci il ermənilərin törətdikləri Şamaxı soyqırımında köçüb gələnlərdir.

Əvvəllər Dəməşqdə ticarət işlərilə məşğul olan, sonra Hələbdə yaşamaq üçün ora köçüb gedən Faiz Fərha Rəşid də Azərbaycan tarixini çox sevir, onu araşdırır. Onun da ata və ana tərəfdən olan babalarının soykökü qədim Şamaxıdandır. O, bizi Hələbdən Dəməşqə – qədim iş yerinə apardı. Dəməşq Milli Kitabxanasında hamı onu “Salam” kimi tanır. Qədim dünya tarixini çox gözəl bilir. Onun erməni separatçılarının 1918-1920-ci illər soyqırımını əhatə edən kiçik monoqrafiyası da nəşr edilib. 1918-ci il Şamaxı soyqırımı ilə bağlı olan qeydləri və mülahizələri 1989-cu ildə Bakı nəşriyyatlarında it-bata düşüb(?) .

Kitabın başqa bir müəllifi əslən Göyçaydan olan Səid Bərri Beyrutda yaşayır. Türk və erməni dillərini gözəl bilir. O, Azərbaycanı sevən bir adamdır. Uzun müddət Livan Mədəniyyət və İncəsənət Əlaqələri üzrə (Beynəlxalq aləmdə) mütəxəssis kimi çalışıb.

Müəllif kimi kitaba daxil edilmiş Hüseyn Siyami isə, uzun müddətdir Azərbaycan tarixini, xalqın başına gətirilən faciələri araşdırır. (O, Təbrizdə Məclis üzvü olub.)

Mən alim dostlarımı, Azərbaycan xalqını sevən bu tədqiqatçılara həmişə hörmət və ehtiramla baxdım. Azərbaycandakı həmin ölkələrin diplomatik korpuslarına onlar haqqında ürəkdolu sözlərimizi də çatdırdım. Ayri cür ola bilməzdi. Bu xalqlar və millətlər arasında, dövlətlər arasında qurulan körpülərin, əlaqələrin davamı olaraq qalır və ancaq başlıucalıq gətirir. Çünkü Azərbaycan xalqının başına gətirilən faciələrin hələ anatomiyası tam dəqiqliyilə açılmayıb, hələ bu istiqamətdə öyrənəcəyimiz çox şey qalıb.

**Rövşən VƏLİZADƏ,**  
siyasi elmlər üzrə fəlsəfə doktoru, professor

## **MÖHTƏŞƏM AZƏRBAYCAN XALQINA!..**

**1918-ci ildə Şamaxı qəzasında ermənilər tərəfindən soyqırımına məruz qalan, qətlə yetirilmiş günahsız insanların ruhları qarşısında baş əyirik və bu amansız zülmü aradan götürmələri üçün bütün azərbaycanlılara, müstəqil Azərbaycan hökumət və dövlət sahiblərinə Allahdan səbr diləyirik.**

*Alim-filosof Hüseyn Siyami (İran)*

*Alim-tarixçi Məsud Süleyman oğlu Həmid (İraq)*

*Alim-tarixçi Faiz Fərha Rəşid (Suriya)*

*Alim-etnoqraf, dilçi Səid Bərri (Livan)*

## SAMAXI SOYQIRIMI: DƏRK OLUNMAYAN HƏQİQƏTLƏR

Araştırma materiallarına görə “Erməni milli ideologiyası”nın yaradıcılarından olan akademik L.Xurşidyan Tehran radiosuna verdiyi müsahibədə (müsahibə 2012-ci il martın 14-də səsləndirilib – R.V.) iddia edir ki, Azərbaycan əraziləri adlandırılan bir çox yaşayış məntəqələri, hələ ki işğal altındadır və biz öz torpaqlarımızı işğaldan azad edəcəyik. Gəncəni, Naxçıvanı, Şamaxını tədricən azad edəcəyik. (?)...

Professor E.Zoqrabyan isə Ermənistandakı Amerika Universitetində, Minsk qrupunun üzvlərinin də iştirak etdiyi məclisdəki nitqində qeyd edib ki, Bakı, Şamaxı, Gəncə və Naxçıvanda... heç bir işgəncə verilməyib, “...ermənilər yer üzünün ən mədəni və humanist xalqlarından biridir...” (?)

Maraqlıdır ki, Yerevanın girəcəyində də bu fikri əks etdirən iri bir lövhə asılıb. İşgalçılıq siyasəti və terrorla özgə torpaqlarında “dövlət” quran Ermənistən Kəşfiyyat Xidmətinə məxsus “Ararat” toplumu isə rus, türk və erməni dillərində yaydıqları materialarda professor A.Yenqonyana istinadən qeyd olunur ki, dünyanın bir neçə ölkəsində “İşgəncələr” adlı bir neçə cilddə kitab nəşr olunacaq. Orada isə Türkiyədə və Azərbaycanda verilən işgəncələr, ermənilərə edilən hücumlar... öz əksini tapacaq. “...Bu isə ən böyük erməni həqiqətlərindən biri olacaq...” (A.Yenqonyan).

Bütün bunlardan sonra düşünməmək olmur. Ya Azərbaycan ermənilər tərəfdən başına gətirilən müsibətləri, itkinləri, öldürülən və yandırılan... kütləvi qırğınları... etnik təmizləmələri, soyqırımları beynəlxalq içtimaiyyətə çatdırıbilmir... fikirlərimiz sərhəddə ilişib qalır, yaxud bu istiqamətdə beynəlxalq aləmin bizi qarşı biganə mövqeyi var, yaxud da informasiya müharibəsində buraxılmış səhvlərimiz hələlik həllini tapmayıb. Və yaxud bu yönündə ermənilərin yeni yüzü illiyə xas olan və əsrin maraqlı da olsa, qanunauyğunluqlarından sayılan həyatlılığı və əxlaqsız davranışları daha heç bir çərçivəyə siğmir...

Araştırma materiallarına görə Azərbaycanda Şamaxı torpaqları qədər yandırılan, külü gəyə sovrulan, qana bələnmış ikinci bir yaşayış məntəqəsi yoxdur.

Bu, sadəcə tədqiq olunmayıb, araşdırılmayıb, öyrənilməyib. Bu qırğın və qətlialılar almanın yəhudilərə, Afrikanın yerli əhalisinə, ingilislərin Avstraliya-Tasmaniyasındaki tayfalara, fransızların Fildisi sahilində, Əlcəzairdə, Konqo, Haiti,... etnik təmizləmələri, Amerikanın hindulara və Vyetnam əhalisini qarşı,... törətdikləri cinayətlərdən qat-qat ağırdır. Məsələn, 1918-ci il aprelin 2-dək hadisələri gözlərilə görən ərəb taciri və səyyahı Ləl Üzeyir “Ənzəli Qovluğu”nda qorunub, saxlanılan məktubunda etiraf edir: “...Burda insanları dilsiz-ağzsız və köməksiz gördüm. Şamaxı tənhalıqda yanındı. Ermənilər az gülə atırdılar. Onlar qorxu və hay-küylə adamları bir yerdə yiğir... və sonra onlardan ocaq qalayırdılar. Mən ilk dəfə idi ki, insanların, uşaq və qocaların, hamilə qadınların... diri-dir yandıqlarını gördüm...” (səh. 193).

*Fikrimə, o vaxt Şamaxıdakı etnik təmizləmələrə görə aparılan istintaq-təhqiqat materialları da ehtiyatla, kimlərdənsə çəkincə-çəkincə, qorxa-qorxa aparılıb. Elə bu səbəbdən də çox mətləblərə aydınlıq gətirilməyib. Mən hələ də unlaya bil-mirəm. Necə ola bilər ki, 1918-ci ilin mart-aprel aylarında (cəmi 26 gün) baş verən erməni qırğınları haqqında məlumat səkkiz aydan sonra açıqlanır. Nə üçün? Əldə olunan sənədlər əsasında ancaq 1918-ci ilin noyabr ayının 22-də (?) Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədovun Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirliyinin Şamaxı şəhəri və Şamaxı qəzasının viran qalmasını, erməni qəddarlıqlarını göstərən məruzəsi açıqlanır. Səthi və protokol dililə hazırlanmış hesabatda qaranlıq məqamlar çıxdur. Məlumatı görə 1918-ci ildə Şamaxıda 15 min əhali olub. Baş verən etnik təmizləmədən sonra Şamaxıda cəmi 1700 nəfər adam qalıb... (?) Bəs ham yerdə qalanlar?..*

Araştırmalarımıza görə rəsmi dövlət sənədlərində və istintaq materiallarında Şamaxı ərazisində ermənilərin apardıqları fiziki soyqırımindan, etnik soyqırımindan, mədəni soyqırımindan, bioloji soyqırımindan, iqtisadi soyqırımindan, ekoloji soyqırımindan... etnik təmizləmə və qədim dövlətçilik ənənələrinə qarşı yönəlmış soyqırımindan tutarlı və məntiqli, hüquqi söhbətlər getmir və bu istiqamətdə fundamental tədqiqat əsərləri azlıq təşkil edir. O vaxt Şamaxıda və Bakıda, Gəncə və Naxçıvanda ermənilərin dünyanın insan təcərrüətə qoşulan “Edvard” və “Petros” qruplarının rəhbərlerinin olması da məraqlı doğurmaya bilmir. Bilavasitə İngiltərədən, Fransadan gələn və uşaq alverilə məşqul olan bu qruplar haqqında hələlik məlumat verilmir. (Qarabağda,

eləcə də Dərələyəz və Zəngəzurda da baş verənlər cyni ssenarilə araşdırıldıqından... biz bütün bunları dünyanın soyqırımı səhnəsinə çıxara bilmirik – R.V.)

Azərbaycan və azərbaycanlılar həmişə, deyək ki, yola saldıqımız bütün yüzilliklərdə xarici kəşfiyyat mərkəzlərinin, böyük dövlətlərin hərbi-sənaye kompleksləri üçün əsl mənada canlı laboratoriya olub. Məsələn, 1918-ci ildə Şamaxıya tədqiqat üçün (?) Fransa, Almaniya və İtaliya alımlarının, həkim ekspedisiyasının gəlməsi istiqamətdə maraqlı məqamlar var. Məlumatə görə 1918-ci il fevralın 26-dan, martın 7-dək fransız hərbi həkim Jan-Pyer Bayrenin, alman hərbi həkim Lotar Ştoyberin (Reyn), italyan hərbi həkim Roberto və Anne Mastellaların Şamaxı qəzasını gəzmələri, səyyar laboratoriya çərçivəsində elmi tədqiqat aparmaları haqqında o vaxt Rusiya Kəşfiyyat İdarəsinin “Qırmızı arxiv”ində materiallar olub. Məsələn, araşdırılmalarımıza görə 1918-ci ildə Moskvadakı Mərkəzlədirilmiş hərbi-sənaye kompleksinin bioloji və epidemioloji şöbəsinin həkimi, professor Daniil İvanoviç Şestakov “Məxfi İdarə”yə göndərdiyi məktubunda yazırı: "...Qriqori Akuloviç Demonov cənablarına!.. Sizi məlumatlandıram ki, gələcəkdə və bu gün də rus imperiyasının maraqlarında olan Qafqaz ərazilərində Böyük Britaniya, Fransa, İtaliya, Almaniya və Amerikanın blavasitə bioloji və epidemioloji kəşfiyyat işlərilə məşğul olan həkim qrupları tədqiqatlar aparırlar. Bizim Yelizavetpoldakı (Gəncə) məlumat mənbəyimiz bu haqda Sizin idarəyə geniş məlumat verib..."

Qeyd edək ki, 1918-ci ildə adları çəkilən ölkələri “Virus-1” adlı epidemiyə cənginə almışdı. Nöticədə, 20 milyon adam bu epidemiyadan məhv olmuşdu. Hərbi həkimlər, kəşfiyyat qrupları bu epidemiyaya qarşı əldə etdikləri vaksinləri sinədan çıxarmaq üçün münaqişəli zonaları, müharibə meydanlarını, baş verən etnik qarşidurma ərazilərini... axtarırdılar. Rus polkovniki Semyon Makaroviç Leontevin Yelizavetpoldan 1918-ci ildə Moskvaya ünvanladığı məktubda göstərir ki, Böyük Britaniya, Fransa və İtaliya həkimləri Azərbaycanı seçdilər. Almanlar Gürcüstanı və Dağıstanı üstün bildilər. Ermənistana heç kəs getmədi.(?) Məxfi İdarənin “Qırmızı arxiv”ində saxlanılan məktubda S.M.Leontev yazır: "... Onlar (həkimlər – R.V.) su quyularının, un üzündə dəyirmənların, əkin və biçin sahələrinin ətrafında tez-tez görünür, yoxsul və kasib, ehtiyac içinde yaşayış ailələrin evlərində tədqiqat aparırdılar..."

Araşdırma materiallarına görə bütün bu əldə etdiyimiz fakt və yazışmalara Texas Universitetində (ABŞ) XX əsrin epidemiyalarını araşdırın Doktor Məhəmməd Məcid yekun vurub. Dr.Məhəmməd Məcid 2003-cü ilin iyun ayının 10-da Pentaqona - Hərbi Kəşfiyyat İdarəsinə açıqlamasında qeyd edir ki, 1918-ci il “Virus-1” epidemiyasının kodu açıldı. Bu kod altında xüsusən, Azərbaycan ərazisində ermənilərin apardıqları qırğınlar nəticəsində böyük insan tələfati baş verib. Biz fikirlərimizi burda saxlayırıq. Qayıdırıq yenidən “Ənzəli qovluğu”na (İran) və “Qırmızı arxiv”ə (Rusiya).

Tehran Milli Arxivində qorunub saxlanılan “Ənzəli qovluğu”nun 209-cu səhifəsində 1918-ci il aprelin sonunda Şamaxıdan köç edən, əslən fars olan Əli Qayımpur qeyd edir ki, onun yaşadığı Şamaxı şəhərinin ətrafında və şəhər mərkəzində insanlar durduqları yerdən keçinirdilər... Hər səhər evlərdən yiylan meyitləri ermənilər yandırırdılar... Bir yandan ermənilər qırırdı, bir yandan da xəstəlik... “Qırmızı arxiv”in sənədlərində isə o vaxt Şamaxının poçt-telegrafına rəhbərlik edən erməni Ambarsumovun Yelizavetpol Xəsiyyə İdarəsinə göndərdiyi məktub var. Erməni etiraf edir ki, Şamaxıda əhalı arasında baş verənləri yaxşı anlamır. Ambarsumov “Milli Erməni Bürosu”nun liderlərindən olan Doktor Zavriqarova isə yazırı: “Şamaxıda əhalı artıq boşalır. Bir yandan bir-dən-birə yayılan xəstəliklər, o biri yandan da dəstəmiz... müsəlmanların axırına çıxdı. Generalımız (Stepan Lalayan nəzərdə tutulur – R.V.) xaricdən gələn həkimləri Gürcüstana yola saldı. Hər şey hörmət və ehtiramla keçdi. Yüzdən artıq sağlam hesab etdiyimiz uşaqların İrana göndərildi. Erməni ailələrini isə Göycay-Şamaxı sərhədində topladıq ki, xəstəliyə tutulmasınlar. Onlara əlavə dərmanlar paylanıldı...”

Araşdırma materiallarına görə ermənilər Bağırlı, Əngəxaran, Pircan, Kürdətəpəsi, Yəhyalı, Məlhəm kəndləri də daxil olmaqla, Şamaxıda on altı yerdə quyu qazılmışdır. Dərinliyinə görə su quyusunu xatırladan bu quyulardan həmisi alov qalxırdı. Öldürülen yerli əhalı onlara verilən ağır işgəncələrdən sonra bu quyulara atılaraq... yandırılırdı. “Karamanovun dəstəsi” evləri gəzir, hamilə qadınları öz həyətlərində saçlarından asırdılar. Doğulan oğlan uşaqlarına aman verilmirdi. Qız uşaqlarını isə yiğib, satmaqla məşğul idilər. Səyyah və tacir Lə Üzeyir yazır ki, bütün bunlar Şamaxıda adı hal almışdı. Mən təssüs edirəm. Təssüs edirəm ki, Ə.Xasməmmədovun tədqiqat materiallarında 1918-ci ildə Şamaxı: 100 il “tam məxfi qrif”i altında

maxi hadisələrini izləyən Yelizavetpol Məxfi İdarəsinin İstintaq Qrupunun başçısı mayor Q.D.Demənkonun materiallarından istifadə olunmayıb. Ermənilərin Şamaxıda törətdikləri qanlı cinayətlərlə bağlı kəşfiyyat mayorunun yeddi məktubu “Qırmızı arxiv”in (RF-si, Baş Kəşfiyyat İdarəsinin Qafqaz bölməsi.) sənədləri arasındadır. Q.Demənko məktublarının birində yazar: “...baş verənlərin ruslara heç bir dəlaləti yox idi...”(?) Rus hərbi kəşfiyyatının mayoru yazar: “...ermənilər Cümə məscidinin qapılarını bağlayıb, məscidə od vurdular. Sonradan xadimi Hacı Cəfər Məmmədovu (şübhəsiz, mayor Hacı Cəfərqulunu nəzərdə tutur – R.V.) məscidin qabağına sürüdülər. Onun sinəsi qırılmış, sir-sifəti qara qançul olmuşdu. Sonra onun sinəsində bənd olan saqqalına od vurub, yandırdılar. Erməni Mixail Arzumanov əlindəki süngü ilə onun gözlərini ovub çıxardı... Rus keşişi Fyodr Ata bütün bu işlərə mane olmağa cəhd etdi. Lakin onun da sinəsindən vurub, yıxıldılar... Sonra ermənilər Hacının qulaqlarını kəsdi... burnunu yerindən qoparıb, üstünə neft tökdülər... Cümə məscidinin qabağında Hacı Cəfəri yandırıb, getdilər. İki gündən sonra ermənilər rus keşişi Fyodr Atanı da dara çəkib, asdilar. Moskvanın etirazına baxmayaraq, hər şey ört-basdır edildi...”

Şamaxıda S.Lalayanın göstərişilə zərgər Meqriyanın və Qalstyanın mülklərində ermənilərin işgəncə otaqları düzəldilmişdi. Məlumatə görə Qalstyanın mülkündə daha amansız cəzalar verilirdi. Meqriyan və Qalstyan, hər ikisi İrana qaçmışdı.

Əlavə olaraq Azərbaycan Respublikasının SPIH Dövlət Arxivinin sənədlərində oxuyuruq: “...yaxşı silahlanmış və hərbi təlim keçmiş ermənilər şəhərin müsəlmanların six yaşadığı mahəllələrində kütləvi qırğınılar törətdilər: – ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini öldürür, qılınc və xəncərlə onları kəsib-doğrayır, süngündən keçirir, evlərə od vurub yandırır, uşaqları oda atıb yandırır, üç-dörd günlük körpələri süngülərə keçirirdilər. Evdə qalan demək olar bütün südəmər uşaqlar öldürülür, onların valideynlərinin dalınca qayıb küçədə qətlə yetirildilər. Şəhərin elə bir məhəlləsi yox idi ki, orada ermənilər müsəlmanları qırmasınlar, çox az sayda adam öz həyatını xilas edə bilmişdir... Ermənilər müsəlmanları öldürməklə yanaşı, onların əmlakını məhv edir, ən dəyərli şeyləri özləri ilə aparırdılar... Təkcə bir quyudan... torpağın altından qulağı, burnu kəsilmiş, qarınları cirilmiş 57 müsəlman meyiti tapılmışdı...”

Başqa bir arxiv sənədində isə oxuyuruq: “...Şamaxı cənubdan ermənilər, şimal-şərqi tərəfdən malakanlarla mühasirə edilmişdi. Bu dəstələr Şamaxının müsəlmanlar yaşıyan aşağı hissəsini bombardman etmişdilər. Bu zaman şəhərin yuxarı hissəsində yaşıyan ermənilər odlu silahlardan müsəlmanları atəş tutmuşdular. Şəhərə girməyə nail olmuş ermənilər müsəlmanları məhv etməyə başladılar... Baş verən yanğın şəhərin bütün müsəlman hissəsinə yayılmışdı. Kişi, qadın, uşaq küçələrdə gülləbaran edilmişdi. Onlara olmazın əzab-əziyyət və işgəncələr verilmişdi. Küçələr zorlanmış, döşləri kəsilmiş, qarınları yarılmış, təh-qırılara məruz qalmış qadın cəsədlərilə dolu idi. Hətta süngürlər torpağa sancılmış uşaq meyitlərinə də rast gəlmək olurdu...”

O vaxt dünyada baş verən qarşıdurmaları, millətlərarası çarışmaları və nəhayət, mühəribələri şəhər edən “Star” (Kanada, Ontario əyaləti.) qəzeti Azərbaycanda baş verənlərə aid ardıcıl olaraq iki məqalə çap etmişdi. 1918-ci il, mayın 2-də dərc olunmuş yazıldan biri Şamaxıda baş verənləri az da olsa əhatə edirdi. Məqalənin müəllifi isə 1889-cu ildə Şamaxıdan köçüb Kanadaya gedən, əslən cuxuryurdlu olan Məlik-Qasimov Eyni Məşədi oğlu idi. O, həmin vaxt dünya mətbuatına istinadən yaziirdi: “...Bu nə fəlakət idi ki, Azərbaycanda oldu. Ermənilər yenə dirildilər. Onlar mənim doğulduğum Şamaxı şəhərində fitnə-fəsad törətilər. Mənim anadan olduğum Cuxuryurd kəndi isə başdan-başa yandırıldı. Adamlar, qohum-əqrəbam öldürüldü...”

Azərbaycan Dövlət Arxivindəki qovluğun 14-cü vərəqəsində isə qeyd olunur: “...Nəvahi kəndində... ermənilər kəndə soxularaq əhalini vəhşicəsinə döymüş, qəçanları güllələmiş, əllərinə keçənləri süngündən keçirmiş, xəncərlə tikə-tikə doğramış... qadınları zorlamış, döşlərini kəsmiş və nəticədə... 140 uşağı məhv edərək, analarını yandırmuşlar...”

Tarixi mənbələrdən göstirilmiş misallardan da göründüyü kimi, Şamaxıda və qəzanın müsəlman kəndlərində müsəlmanlara kütləvi şəkildə divan tutulması S.Şaumyanın həyasızcasına bildirdiyi kimi, sovet hakimiyyətinin qurulması məqsədi deyil, millətçilik və dini qisaslılıq məqsədi daşıyırırdı.

Şamaxı hadisələrinə dair Ədliyyə Nazirliyinin adına hazırladığı məruzəsində komissiyanın sədri Ə.Xasməmmədov yaziirdi: “Stepan Lalayevin Samson Əmirov və Saatsazbekovla birlikdə erməni əsgərlərindən təşkil olunmuş böyük bir silahlı dəstənin başında Şamaxiya gəlişindən az sonra... şəhərin bütün müsəlman

hissəsi məhv edildi. Lalayevin əmri ilə əsgərlər gənc müsəlman qızlarını tutur, onları Şamaxıdakı evlərinə aparır, soyundurur, güclə içirir, zurnada çalınan müsəqə altında rəqs etməyə məcbur edir, zorlayır, sonra isə bəzilərini yerindəcə öldürür, bəzilərini isə hündür eyvanlardan küçəyə atırdılar.”

Müsəlman əhalisinə Şamaxıda ermənilər tərəfindən divan tutulması 1918-ci ilin sentyabrına qədər davam etmişdi. Yalnız türk qoşun hissələrinin köməyə gəlməsi erməniləri insanlıq zidd olan bu vəhşi əməllərdən əl çəkməyə məcbur etmişdi.

O günlərdə “Azərbaycan” qəzeti yazdırdı: “S.Lalayevin Şamaxı müsəlmanlarına tutduğu divan bizim bu müharibə dövründə üzləşdiyimiz bütün dəhşətləri geridə qoyur.” Ermənilərin vəhşilikləri o qədər dəhşətli idi ki, bunları xalqdan saxlamaq mümkün deyildi. Şamaxı dəhşətləri bütün ölkədə əks-səda vermişdi. Bolşeviklər də öz matbu orqanlarında Şamaxı faciəsinə dair hesabat dərc etməyə məcbur olmuşdular. Lakin burada Lalayevin törətdiyi vəhşiliyi yalnız bir ifadə ilə toxunulurdu: “...və dinc əhaliyə münasibətdə ədalətsizliyi yol verilmişdir”. İctimai rəyi sakitləşdirmək məqsədilə bolşeviklər Kojemyakonun başçılığı altında fövqəladə hərbi-istintaq komissiyası yaratmışdır. Komissiyanın fəaliyyəti nəticəsində S.Lalayevə qarşı dinc əhalinin məhv edilməsi və şəhərin yandırılmasının ittihamı irəli sürülmüşdü. Bu cinayətkarı həbs etmək lazım gəldi. Kojemyako S.Lalayevi komissiyaya dəvət edib, onun həbs edildiyini bildirəndə Lalayev ona əhəmiyyət vermədən Şaumyanə zəng vurmışdu. Şaumyan isə Kojemyakonu aparata çağıraraq bunları bildirmişdi: “Bu nə şiltaqlıqdır, Lalayevi həbs etmək düzgün deyil”. Beləliklə, “demokratianın ideya rəhbəri” bütün bu qətl və soyqırımın əsas günahkarı olan cinayətkarı himaya etmiş, Lalayev isə heç nə olmayıbmış kimi Daşnaqştyun bürosu tərəfindən ona ayrılmış cangüdənlərinin əhatəsində Velikoknyajesk küçəsi ilə sərbəst gəzməyə başlamışdı. 3-4 gündən sonra isə qəzetlərdə Fövqəladə hərbi-istintaq komissiyasının buraxılması haqqında xəbər dərc olunmuşdu.

Şamaxıda bütün beynəlxalq konvensiyalar pozulmuşdu. Şübhəsiz, Azərbaycan Ədliyyə Nazirliyinin arxivlərində bu istiqamətdə heç bir araştırma materialı olmayıb. Şamaxıda baş verən qırğınlarda ermənilər özlərinin mənəvi aləmlərini, əxlaqsız və ləyaqətsizliklərini... bir daha ortaya qoydular. Amma mən, düşünməyə bilmirəm. Necə ola bilər?.. belə çıxır ki, azərbaycanlılar hərə-

kətsiz, gücsüz... dayanaraq əclaf dəstələrə “buyurun, gəlin...” - deyiblər. Anlamırıam. Hardan idi bizim millətdə bigənəlik... onu bizim beynimizə, gen kodlarımıza ötürən kimlər idi.

...Şamaxı bütün bu ağır və qanlı çarışmalarda öz ləyaqətini, əxlaqi dəyərlərini... ölüm bahasına da olsa, qoruya bildi. Məlumatə görə ölenlər sırasında 286 nəfər azərbaycanlı qadın və qız... on son anda intihara ol atıb. Erməni quldurları ilə üz-üzə gəlməməkdən özlərini ölümə qurban verən bu qadınlar Şamaxıda o vaxt hadisələri qələmə alan Mirzə Əli Məşədi Hüseynxan oğlu “Ənzəli qovluğu”nda yazar: “...hər yerdə qadın və qızları... uşaqları kimsəsiz, gücsüz və tənha gördüm. Onların bir qismi ermənilərlə üz-üzə gəlməmək üçün, könüllü ölümü üstün tuturdular... Belə analar, bacılar... bir daha dünyaya gələcəkmi?..”

Bəzən düşüncələrim məni yorur və çox suallara hələ də cavab tapa bilmirəm. Necə ola bilər ki, ermənilər 1915-ci il... uydurma soyqırımı ilə bağlı beynəlxalq aləmi təmin edən sənədlər toplaya bildi, biz isə 1918-ci il... soyqırımı haqqında heç bir sənəd ortaya qoya bilmədik... beynəlxalq məhkəmələrə yollarımız bağlandı?.. Səbəb?.. Nə qədər nəticələrdən danışmaq olar?

Beynəlxalq hüququn çərçivəsində, onun başəri prinsipləri kontekstində Şamaxı qırğınlarına nəzər salaq. Məsələn, İngiltərənin 1215-ci il “Böyük Azadlıqlar Xartiyası”nda, 1689-cu il “Hüquqlar haqqında Bill”də, ABŞ-da qəbul olunmuş 1776-ci il “İstiqlaliyyət Bəyannaməsi”ndə, 1791-ci il “Hüquqlar haqqında Bill”də, 1789-cu ildə Fransada elan edilmiş “İnsan və vətəndaş hüquqları haqqında Bəyannamə”də insan hüquqları və işgəncələr rəsmi ifadəsini tapmışdır. XIX əsrənən insan hüquqları dövlətlərin konstitusiyalarında təsbit edilməyə başlandı və indi demək olar ki, bütün dövlətlərin konstitusiyaları bu cür təminatlar nəzərdə tutmuşdur.

Heç kəs insanı təbii hüquqlarından – yaşamaq, şəxsi toxunulmazlıq, özünün həyat fəaliyyətini azad seçmək, vicdan, fikir, əqidə azadlığı və sair hüququndan məhrum edə bilməz. Müasir həyatı azadlıq, bərabərlik, ədalət prinsiplərinə əsaslanan və universal xarakter daşıyan insan hüquqları olmadan təsəvvür etmək mümkün deyildir. İnsan hüquqları təkcə dövləti, hüququ, qanunu, qanunçuluğu, hüquq qaydasını deyil, həm də vətəndaş cəmiyyətinin qiymətləndirilməsi kriteriyası kimi qəbul edilir. Çünkü hüquqi dövlətin inkişafı, yetkinliyi xeyli dərəcədə insan hüquqlarının vəziyyəti, bu hüquqların həcmi və həyata keçirilməsindən asılıdır.

Ona görə də insan hüquqları fərdə təkcə dövlətin idarə olunmasında iştirak etmək imkanı vermir, həm də dövlətdən aralanmaq, şəxsi həyat sahəsində özünü təyin etmə, əqidəsini, mülkiyyətə münasibətini müəyyənləşdirmək imkanı verir.

İnsan hüquqlarının təşəkkülü və inkişafi sivilizasiya növünü və onun mərhələsini aşkarlamağa imkan verir. Çünkü insan və dövlət münasibətləri bu və ya diğər sivilizasiyanın təbiətini, dövlətin hüquqi və ya qeyri-hüquqi olmasını xarakterizə edən mühüm əlamətdir.

Hazırda insan hüquqları sahəsində müasir dünyada qiymətləndirmə amili kimi dəyərləndirilən əsas prinsiplər formalasmışdır. Bu prinsiplər tarixən yaranıb inkişaf etmiş, zənginləşmiş və təkmilləşmişdir. Bu gün həmin prinsiplər bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Biz isə hələ də bu prinsiplərdən istifadə edə bilmirik. Baxmayaraq ki, Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapmışdır.

İnsan hüquqları müasir dünyada ümumbaşarı mədəniyyətin mühüm tərkib hissəsidir. Yalnız insan hüququ mədəniyyətinə nail olmaq şəxsiyyətə mövcud siyasi rejimləri qiymətləndirmək, cəmiyyətdə öz yerini müəyyənləşdirmək imkanı verir. Maraqlıdır ki, elə Ermənistən Respublikasının Konstitusiyasında da eyni sözlər var...

Araşdırma materiallarına görə Beynəlxalq Cinayət Məhkəməsi dünyada baş verən soyqırımı mühərabələrində, etnik təmizləmələrdə həqiqəti üzə çıxaran ən ciddi qurumlardan biridir. Bu qurum 1998-ci ilin iyun ayının 15 - 17-də Romada keçirilən BMT himayəsi altında səlahiyyətli nümayəndələrin diplomatik konfransında qərar tutdu. Bu Məhkəmə “...keçən yüzilliklərdə milyonlarla uşaq, qadın və kişinin bəşəriyyətin viedanını dərindən sarsıdan düşünülməmiş cinayətlərin qurbanlarına çevrilməsini yada salaraq.., beynəlxalq cəmiyyəti narahat edən ən ciddi cinayətlərin cəzasız qalmasını nəzərə alaraq və ağır cinayətlərin qarşısını almağa nail olmaq qətiyyətdən çıxış edərək.., beynəlxalq cinayətlər törətməyə görə məsuliyyət daşıyan şəxslər üzərində öz cinayət yurisdiksiyasını tətbiq etməyin hər bir dövlətin vəzifəsi olmasına yada salaraq...” yaradıldı.

Məlumatə görə Beynəlxalq Cinayət Məhkəməsi aşağıdakı cinayətlərə yurisdiksiyaya (yəni baxmaq və yaxud araştırmaq hüququna – R.V.) malikdir:

- a) soyqırımı cinayəti, b) bəşəriyyət əleyhinə cinayətlər, c) hərbi cinayətlər, ç) təcavüz cinayətləri.

Bu kontekstdən Şamaxıda baş verən “soyqırımı cinayəti”nə nəzər salaq. Məlumatə görə bu Statutun məqsədlərinə görə, “soyqırımı” qəsdən hər hansı milli, etnik, irqi və ya dini qrupu bütövlükdə və ya qismən məhv etməyə yönəlmüş aşağıdakı hərəkətlərdən birini ifadə edir: 1.Bu qrupun üzvlərinin öldürülməsi.

A: Araşdırma materiallarına görə “...Şamaxıda 1918-ci il martın 21-də “Cümə məscidi”ndə fəaliyyət göstərən “Quran məktəbi” adlanan müsəlman dini qrupun 28 nəfər üzvünə divan tutuldu. Dini qrupun lideri Kərbəlayi Mustafa Hacı oğlunun iki qızını kəsdi. S.Lalayanın əsas qüvvələrindən sayılan Saatsazbekovun göstərişi ilə Kərbəlayi Mustafanın dilini ağızından çıxarıb, doğradılar...”

Başqa bir araştırma materialına görə “Cümə məscidi”ndəki bu dini qrupun üzvlərindən yeddi nəfəri ömürlük şikət edildi. Fikrimcə, 1918-ci il martın 20-dən Şirvan zonasına Novruz bayramını ləntə almaq üçün Londonda nəşr edilən “Observer” (“The Observer”) qəzetinin müxbiri Roy Bayridin çəkdiyi fotosəkillərə baxmaq kifayət edər. Fotosəkillərə galincə, həmin sənədlər hələ də RF-in MN-dəki “Xüsusi qovluq”larda saxlanılmışdır. R.Bayrid yazır ki, mən bu şəkillərə görə bir müddət Londondakı erməni iş adəmi Q.Qarabekyanın təzyiqlərə üz-üzə dayandım.

Dini qrupun üzvlərinə məxsus dindarların uşaqlarının zorla ailələrində alınması və satılmaq üçün erməni tacirlərin Şərqi bazarlarına sürükləmələri məraq doğurmaya bilmir.

**Beynəlxalq Cinayət Məhkəməsinin “Bəşəriyyətin əleyhinə cinayət” sənədlər toplusunun bir yerində isə (maddə 7.) qeyd edilir ki, əgər bu cür cinayətlər şüurlu şəkildə baş verirsə, hər hansı mülki şəxslərə qarşı geniş miqyas alırsa, onda bu saladığımız hərəkətlərdən birini təşkil edir: a) qətləyetirmə, b) qətlam, c) köləyə çevirmə, ç) deportasiya, yaxud əhalinin məcburi köçürülməsi, d) həbsxanayasalma, yaxud beynəlxalq hüququn müddəalarına zidd olaraq, fiziki azadlıqlardan məhrumetmə, e) işgancələr, ə) mülki əhaliyə qarşı edilmiş hücum, f) qəsdən adamoldurmə, g) bioloji eksperimentlər də daxil olmaqla, işgancələr, qeyri-insani davranışlar, ə) qəsdən güclü istiraba, yaxud ciddi bədən xəsarətlərinə səbəbolma, və ya sağlamlığa ziyanverme, h) 12 avqust 1949-cu il Cenevrə konvensiyalarının**

ciddi şəkildə pozulması, x) qəsdən hərbi məqsədlər daşımayan dini, təhsil, incəsənat, elm və ya xeyriyyəçilik məqsədləri üçün təyin olunmuş binalara, tarixi abidələrə, xəstəxanalarla və ya xəstələrin və yaralıların cəmləşdikləri yerlərə zərbələrin endirilməsi, 1) zorlama, insan ləyaqətinin alçaldılması...

Biz araştırma materiallarında ermənilərin Şamaxıda bütün bu aspektlərdə törətdikləri cinayətlərin şahidiyik. Məsələn, 1918-ci il martın 27-nə keçən gecə Q.Simonyan (o, Livandakı erməni terror qruplaşmalarından sayılan “Məslək”çilərin cərgəsindən qovulmuşdu – R.V.) “Milli Erməni Birliyi”nin liderlərindən olan yepiskop Merona ünvanladığı məktubda qeyd edirdi: “...dədiyinizi etdik. Məsləhətinizə qulaq asdıq. Biz Şamaxıda insanları, daha dəqiq, eynilə siz deyən kimi... əsl şamaxılıları kökündən qoparıb, atrıq...”

S.Lalayyanın dəstəsində insanların diri-diriyi yandırılmasında bilavasitə iştirak edən “Uçitel Qriqoryan” (təssüf ki, bu şəxsin adı istintaq materiallarından hansı səbəbə görəsə, çıxarılib – R.V.) “Büro”ya ünvanladığı məktubda etiraf edir: “...cənablar! Mən daha Şamaxıda qala bilmirəm... Mən bu adamların (Şamaxılıların – R.V.) ləyaqətləri, abır və kəskin iti bıçaq kimi qəlbimi dağıdan vicedanları, şəraf və həyaları qarşısında dizlərimi yerə qoydum. Mənə verdiyiniz silahı sizə qaytarıram...” Məlumatə görə “Uçitel Qriqoryan”ın məktubundan sonra onun məyitini tapırlar.

Araştırma materiallarına görə Şamaxıda ən ağır işgəncələr uşaqlara verilib. Məsələn, erməni siyasetçi, ümumiyyətlə, türklər tərəfindən öldürülən ermənilərin siyahisini, daha dəqiq desək “ensiklopediya”sını tərtib edən politoloq A.Aloyan yazar ki, “Milli erməni bürosu”nın əsas tapşırıqlarından biri Şamaxıda on yaşına qədər uşaqların birləşfəlik məhv edilməsi idi. Bunun üçün “Büro”nın Şamaxıdakı fəaliyyətilə bağlı erməni milli qəhrəmanı Stepan Lalayan üçün xüsusi “İş planı” olub. Yelizavetpol Məxfi İdarəsində (Xüsusi İdarə) və Tiflisdəki bütün Qafqaz regionlarını əhatə edən “Siyasi Mərkəz”də toplanmış fakt və sənədlərdə bu istiqamətdə arayışlar, telegramlar var. Qeyd edim ki, o vaxt bilavasitə Rusiya İmperiyasının ən gizli kəşfiyyat mərkəzi hesab edilən “Siyasi Mərkəz” haqqında, onun fəaliyyət dairəsi haqqında çox az məlumatımız var. Bu mərkəz Romanovlar sülälatının süqutundan sonra da öz fəaliyyətini “Böyük Rusiya üçün” davam etdirir. “Siyasi Mərkəz” Rusyanın Qafqazda həm gözü, həm qulağı, həm də düşünən beyni və vuran əlidir...

Kəşfiyyat generalı, uzun müddət bu idarədə millətlərarası münaqişələri arasında və təhlil edən qrupun başçısı Lev Adayeviç Gerasimov yazar ki, bu “Siyasi Mərkəz” Rusyanın Qafqazdakı “Qızıl Açıçı”dır... L.A.Gerasimov daha sonra yazar: “...biz istədiyimiz vaxt topladığımız materiallarla... (lazım olan vaxt) erməniləri, gürcüləri, çeçenləri, ləzgiləri... diz çökdürə bilərik...”

1918-ci il martın 23-də Şamaxıdan Ambarsumovun “Büro”ya - Doktor Zavriqazova ünvanladığı telegramda qeyd edir: “...bu gün axşama yaxın Saatsazbekovun adamları S.Lalayana məlumat verdilər ki, onlar şəhərin mərkəzdə küçəyə çıxan iki oğlan uşağını öldürdülər. Hər iki uşağın boğazına qaynadılmış isti yağ tökdülər...”

Araşdırmaşılara görə, bu hadisənin, baş verən bu qətlin şəhəri Yepiskop Mesrop Tiflisdən Şamaxıya gəlir. O, S.Lalayyanın əlləri qana bələnmiş qatil və cinayətkar dəstəsi qarşısında kiçik bir nitq edir. Bu zaman onu müşayiət edən fransız yazarı Jan-Jak Roland Yepiskop Mesropun ermənilər qarşısında çıxış edərək fotoqrafını çəkir. Həmin vaxt fransız yazarı Lionda çap olunan “Le Progrès” (“Proqre”) qəzetində çalışırı.

Şamaxıda yepiskop Meron üçün kef məclisi düzəldilir. Yepiskopun şərəfinə açılan süfrəni təsvir edən, əslən Təbriz kürdlərindən olan Sərdar Baray adlı bir soyyah yazarı: “...Şamaxıda hər şey darmadağın edilmiş, altı üstünə çevrilmişdi. Mən yepiskop Meronla Poti limanında tanış oldum. Onu çox ciddi şəkildə əhatəyə almışdilar. Hər ikimiz Türkiyədən qayıdırıq... Şamaxıya gəldik. Küçələrdə, ensiz dalanlarda, həyat-bacalarda meyitlərin sayı bilinmirdi. Əsl müharibə idi. Nə qədər çalışımsa, gözdən yayının buraları tərk edəm, yepiskop Meronun adamları qoymadı. Gecəni qalmalı oldum. Səhərə qədər oyaq qaldım. Mən sorusunda ki, nə üçün bu qırğınlar olub? O, hiyləgər gözlərini qayıb, dedi ki, bu məsələni nəinki yepiskop Meron, heç onun babası Suren də bilmir... Fransız da bir neçə fotoqraf çəkib, gözdən itdi. Onu daha görmədim... O biri otaqda işa, içi közə dolu manqal var idi. Uzun, bir tərəfi ayılmış maşanı da qızarmış közün içinə soxmuşdular. Gecədən xeyli keçmiş süfrə açılmış otağa biri-birindən fərqli, üç gözəl balaca qız gətirdilər. Yaşları, ancaq on-on bir olardı... Boya-boy düzülmüş bu üç müsəlman balasının qışkıraq və harayları hələ də qulaqlarından getmir. Yepiskop Meron mənə şərab süzdü və tapşırı ki, sən belə şeylərə baxma... Qızları soydurub, otağın bir küncünə sixdi. Mən özümü itirmişdim. Mən həyanın, abır

və ismətin nə olduğunu, ləyaqətin nə olduğunu, şərəfin nə olduğunu bir daha bu üç balaca, Şamaxı qızlarının sıfətində gördüm... Yepiskop Meronun göstərişilə manqalı otağa gətirdilər... O vaxt qızlardan biri artıq keçinmişdi. Tələm-tələsik uşağın meyitini bayırda atdırılar. Bütün bu işləri adına Sedrak, Moru, Manaşa, Mixay deyilən ermənilər görürdü. Sonra gördüm ki, yepiskop Meron manqalın içində qızarmış maşaya əl atdı. Divara qıslımış qızların əllərinə, ayaqlarına, alın və yanaqlarına dağ basıldı. Axırda o, əlindəki isti maşanı qızların çilpaq sinələrində gəzdirib, xaçladı... Səhərə qədər yepiskop Meron bu iki qızın cəsədi ilə oynadı... Mən o gündən ermənilərlə dostluğa son qoydum...”

Araşdırma materiallarına görə kurd Sərdar Barayın adlarını qeyd etdiyi Sedrak (Sedrak Vlasov), Moru (Mari Petrosyan), Manaşa (Manaş Qurgenoviç Sakanian), Mixay (Mixay Aleksandranyan)... istintaq materiallarında əvvəl olub, sonra ingilis generalı Tomsonun xahişlə sənədlərdən çıxarılib. Arxiv materiallarında təkcə Sedrak Vlasovun adı çəkilir.

Bütün bunlar bizim taleyimiz olaraq qalır. Rəsmi sənədlərə görə işgəncələrdən azad olmaq hüququ beynəlxalq hüquq çərçivəsində həmişə tam dəqiqliyilə müəyyən edilmişdir. İnsan haqları üzrə Ümumi Bəyannamə, Vətəndaş və siyasi hüquqlar üzrə Beynəlxalq Razılışma, İşgəncə və digər Qəddar, Qeyri-İnsani və Alçaldıcı Rəftar üzrə Konvensiya birmənəli şəkildə işgəncələri qadağan edirlər. Eynilə, bir neçə regional sənəd işgəncədən azad olmaq hüququnu müəyyən edir. Amerika İnsan Haqları üzrə Konvensiyası. Afrika İnsan və Xalqların Hüquqları üzrə Xartiya və İnsan Haqlarının və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya işgəncələrin qadağan edilməsi barədə müddəələri özündə əks etdirir.

Araşdırma materiallarına görə dünyanın heç bir beynəlxalq qurumlarında (BMT-də, AŞ də daxil olmaqla) 1918-ci il mart qırğınlarında ermənilərin Şamaxıda törətdikləri qanlı olaylarla, kütłəvi qətlamlarla, soyqırımı ilə bağlı... heç bir sənəd yoxdur. “Известия” qəzetiinin (RF) verdiyi məlumatata görə ölkənin arxivlərindən bilavasitə Qafqazda törədilmiş soyqırımı hadisələrilə bağlı tarixi sənədləri əks etdirən 120 qovluq oğurlanıb. Onun böyük bir hissəsi “...erməni, azərbaycanlı...” münasibətlərini əhatə edirdi.

Mart qırğınları ərəfəsində rus Milli Şurasının Cənubi Qafqazın xristian əhalisinə müraciəti elan edildi. Müraciətdə mart ayının 11-dən 18-nə qədər 19-

25 yaşında olan bütün rus gənclərinin hərbi səfərberliyə alındığı bildirilirdi. Qafqaz cəbhəsinin ləğv olunması nəticəsində vətənə qayıtmalı olan rus alaylarının əsgər və zabitləri silah və sursatları dəyər-dəyməzənə ruslara (malakanlar) və daha çox ermənilərə satırıldılar. Müharibədən möglüb çıxan və Oktyabr çəvrilişindən sonra xarabazara dönmüş Rusiyada onların heç bir yaxşı şey gözlemədiyini bilən hərbçilər çox vaxt bir qarın çörəyə görə Bakıda qalmağı üstün tuturdular. Sonralar S.Şaumyan və əlaltıları bu qüvvələrdən çox məharətlə müsəlman əhalisinə qarşı istifadə etdi. Bakıda erməni və rus şovinist siyasi qüvvələrinin silahlandığını görən yerli əhalisi 1918-ci ilin fevralında şəhəri tərk etməyə başladı. Mart qətllərindən hələ bir həftə əvvəl “Daşnaqsütun” partiyası, Bakıdakı vəziyyətdən guya “narahat” olaraq, hakimiyyəti ələ almağın zəruriliyini bildirmişdi, Müsəlman cəmiyyətləri bu təhlükəni qabaqcadan gördüklori üçün tezliklə özünümüdafiə qüvvələri yaradılmasını zəruri hesab edirdilər. Onların təşəbbüsü ilə Gəncə, Bakı və Lənkəranda müsəlman hərbi hissələrinin yaradılması və Bakı Kadet Məktəbində müsəlmanlardan zabit hazırlanmasına başlandı. Lakin bütün bu işlər düşmən qüvvələrin qurduğu maneələrə rast gəldiyi üçün çox ləng gedirdi. Digər tərəfdən isə Qafqazda xristian əhalinin silahlanmasına Antanta ölkələri də ciddi maraq göstərirdilər. Çünkü ingilislər Mesopotamiyadan Qafqaza gələnə qədər burada Türkiyə ordusunun irəliləməsini dayandırmaq məqsədinə nail olmaq üçün yerli xristianlara böyük ümidi bəsləyirdilər. Rus imperiyası dağlıqlıdan sonra erməni siyasetçiləri ingilist-pərəst təbligat aparır və onlardan müəyyən dəstək alırdılar. Buna görə də müsəlman qəzaları fevral ayının axırlarında Zaqqafqaziya Seyminə ingilis ordusunun Qafqaza müdaxiləsinin əleyhinə olduğunu bildirir və ingilislərlə aparılan danışqların kəsilməsini tələb edirdilər.

Lakin Antanta qüvvələri nə qədər ki, uzaqda idi, ermənilər öz məqsədlərinə bolşeviklərin əli ilə nail olmaq istəyirdilər. Onların dəyişkən mövqeyini tənqid edən N.Nərimanov yazırkı ki, “Böyük Ermənistən” xülyalarını həyata keçirmək üçün daşnaqlar hər cür maska geyməyə, hər sıfətə girməyə hazırlıdır. N.Qolitsın dövründə onlar özlərini inqilabi partiya hesab edirdilər, sonra V.Vorontsov-Daşkovun ayaqlarını öpüb qatı əksinqilab cəbhəsinə keçdilər, indi Qafqazda Sovet hakimiyyəti qurulsa, daşnaqlar o dəqiqli maskalarını dəyişib, bu dəfə kommunist maskasını geyəcəklər.

Uzun müddət bolşevik adı altında maskalanan və 20-ci illərdə sovetləşdirmə adı altında Azərbaycanın müsəlman əhalisinə qarşı “proletariat diktatürası”nın ən qatı terror hərəkətlərinə fitva verən L.Mirzoyan sonralar yazdı ki, bir çox yoldaşlar belə fikirləşirlər ki, guya 1918-ci ildə Bakıda, Sovet hakimiyyəti daşnaqlardan öz məqsədləri üçün istifadə edib. Belə “səhvlərə” tez-tez S.Şaumyanın da yazılarında rast gəlmək mümkündür.

Azərbaycanda milli hərəkatın genişlənməsi, milli-azadlıq carxısı olan “Müsavat”ın nüfuzunun artması “Böyük Ermənistən” xülyası ilə yaşayan daşnaqları ciddi narahat edirdi. Daşnaqlar mart qırğınıni törətməklə “Müsavat”ın sosial baxışını, şəhərin müsəlman əhalisini məhv etməyi planlaşdırmışdılar. Bu məqsədlə təxminən 5 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilmişdi. Beləliklə, “Qırmızı qvardiya” adı ilə yaradılan 10-12 minlik ordunun da 70 faizi erməni idi. Əsasən ruslardan ibarət olan Xəzər Donanması içərisində xüsusi təbligat işi aparılmışdı. Həmçinin, Şamaxı və Muğanda ehtiyat rus-malakan silahlı dəstələri də yaradılmışdı.

Qırğınları həyata keçirmək üçün bəhanə lazım idi. Bu məqsədlə “Evelina” münaqişəsi törədildi. Azərbaycan milyonçusu Hacı Z.Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyev təsadüfən öz əlindəki silahdan açılan atış nəticəsində həlak olmuşdu, müsəlman alayının zabitləri onun dəfnində iştirak etmək üçün Bakıya gəlmişdilər. Dəfn mərasimindən sonra zabitlər “Evelina” gəmisi ilə Lənkərana qayıtmalı idilər. Əlverişli məqamın yekini gərən ermənilər gizli şəkildə rus Milli Şurası, Xəzər matrosları, eser və menşevik partiyaları arasında belə bir şayə yayıldılar ki, guya “Evelina” ilə gedən zabitlər tapşırıq almışlar ki, Lənkəranda olan müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-malakan kəndlərini məhv etsinlər. Bu təxribat xarakterli şayə öz nəticəsini verdi. Bakıda olan bütün qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələr “Evelina” gəmisinin tərksiləh edilməsinə tərəfdar oldu.

Şamaxı qəzasında baş verən hadisələr “Qanlı mart təqvimi”ndə xüsusi səhi-fə təşkil edir. 1918-ci ilin yazından qəzada hakimiyyət artıq müsavatçıların başçılıq etdikləri yerli Milli Şuranın əlində cəmləşmişdi. Bunu öz hakimiyyəti üçün ciddi təhlükə hesab edən Bakıdakı bolşevik-daşnaq Soveti Şamaxını əla keçirmək üçün ciddi cəhd göstərirdi. Artıq bu zamana qədər mövcud olmuş, erməni-

lər və malakanlardan ibarət hərbi qarnizon yerli Milli Şura tərəfindən tərksiləh edilmiş və onun əvəzində azərbaycanlılardan ibarət yeni qarnizonun təşkilinə başlanılmışdı. Nəzərə almaq lazımdır ki, bolşevik və daşnaqların Azərbaycanın bütün ərazisini əla keçirmək və öz hakimiyyətini qurmaq planlarında Şamaxı xüsusi strateji yer tuturdu.

Martin birinci yarısında Şamaxıya məlumat gəldi ki, Bakıdan Şamaxıya toplar, pulemyotlar və böyük miqdarda hərbi sursatla iki mindən üç minədək erməni qoşun dəstəsi gəlir. Dəstəyə S.Şaumyandan bilavasitə təlimat almış S.Lalayev başçılıq edirdi.

Lakin həmin dəstə gətirdiyi sursatı və silahi Şamaxı qarnizonuna verməkdən imtina etmiş və bildirmişdi: “Onların məqsədi Şamaxı qəzasını quldur dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyat bərpa etməkdir”.

Martin 15-də şübhəçi S.Lalayevin dəstəsi Şamaxıya ilk dəfə hücum edərək, şəhərin müsəlmanlar yaşayan hissəsini top atəşinə tutdu. Bu atışma nəticəsində dinc əhali arasında çoxlu sayıda tələfat oldu. Yalnız axşama yaxın şəhərdə bir qədər sakitlik yarandı.

Şamaxı gecə ikən cənubdan ermənilər, şimal-şərqdən isə malakanlar tərəfindən mühəsirəyə alındı. Onlar şəhərin müsəlman hissəsini bombalamaga başladılar. Müsəlmanlar topların qarşısında dayana biləcək vəziyyətdə olmadıqlarından geri çəkildilər. Dəhşətli qarışılıq baş verdi. Ermənilər və malakanlar axşama yaxın şəhərin ən varlı hissəsi “Piran-Şirvan”a daxil oldular. Evlər yandırılır, yanın evlərdən qaçan kişilər, qadınlar, uşaqlar və ümumiyyətlə, küçədə görünən hər kəs güllənirdi. Dəstənin quldur üzvləri evlərə soxularaq, sakinləri öldürüb qarət edirdilər. Şəhərin küçələrində müsəlman meyiləri üstüste qalaqlanmışdı.

Bu vəhşiliklər Gəncədən silahlı müsəlman dəstəsi Şamaxı şəhəri və Şamaxı qəzası əhalisinin köməyinə gələnə qədər bir neçə gün davam etmişdi. Gəncəlilərin gəlmişindən sonra ermənilər və malakanlar Şamaxıdan malakanlar yaşayın Qozlu kəndinə çəkildilər. Müsəlman qoşunları onları təqib edərkən aydın oldu ki, ermənilər və malakanlar sayca onlardan qat-qat üstündür və buna görə də onlar geri çəkilməli, şəhərin, demək olar ki, bütün müsəlman əhalisini də özləri ilə aparıb Şamaxını tərk etməli oldular.

Müsəlman qoşunları gedəndən bir neçə gün sonra ermənilər və malakanlar şəhəri ikinci dəfə zəbt etdilər.

Nəticədə, Şamaxı şəhəri və qəzasının 72 kəndi Bakı Sovetinin bolşevik-daşnaq qoşunları tərəfindən dağdırıldı. Şamaxı qırğınlarında 8 min nəfərə qədər azərbaycanlı öldürüldü, onların 1.653 nəfəri qadın, 965 nəfəri uşaq idi. Şamaxıda yerli əhaliyə dəyən maddi ziyan o dövrün qiymətləri ilə bir milyard rubldan çox idi.

1918-ci ilin mart qanlı hadisələrindən sonra Şamaxı şəhəri uzun müddət özü-nə golə bilmədi. Həmin hadisələr ərzəsində 15 min əhalisinin 80 faizdən çoxu azərbaycanlılar olan Şamaxıda, 1921-ci ildə cəmisi 1700 nəfər yaşayırırdı.

Quba qəzasında qırğıın törədən quldur cəza dəstəsinə S.Şaumyanın xüsusi səlahiyyətlər verdiyi Hamazasp rəhbərlik edirdi. Aprel ayında qəzanın 122 müsəlman kəndi dağdırılmış, yüzlərlə azərbaycanlı və dağlı, o cümlədən ləzgi məhv edilmişdi.

Göyçay, Kürdəmir, Salyan və Lənkəran bölgələrinin əhalisi də erməni cəza dəstələrindən ciddi ziyan çəkmişdi. 2 min nəfərlik sovet qoşununun Lənkərandə baş alıb gedən qanlı terror və vəhşi soyğunçuluğunun qarşısını Zaqqafqaziya Seyminin bu zaman bölgədə olan gürcülərdən ibarət silahlı dəstələri almışdı.

1918-ci ilin mart-aprel aylarında kütləvi qanlı qırğınlar törətmək məqsədilə “Sovet hakimiyyəti”nin daşnaq-bolşevik dəstələri Bakı quberniyasından sonra Azərbaycanın digər ərazilərini işğal etmək fikrində idi. Bakı, Şamaxı, Kürdəmir, Salyan, Quba, Lənkəran şəhərlərini zəbt edib hədəfi Yelizavetpolu (Gəncəni) əla keçirmək idi. Bunu S.Şaumyan may ayında Xalq Komissarları Sovetinə məlumatında da etiraf etmişdi. Onun fikrincə, Sovet qoşunları Yevlax körpüsünü əla keçirib Kür boyunca müdafiə xətti tutdüqdan sonra onları tez Yelizavetpola (Gəncəyə) yeritmək lazımdır ki, orada, sonra isə başqa yerlərdə ermənilər üşyan etsinlər.

\* \* \*

Çoxsaylı araştırma materiallarına görə, Azərbaycana qarşı bütün dövrlərdə biri-birindən fərqli olan qanlı cinayətlər törədən, günahsız insanları qatlə yetirən, uşaqları və hamilə qadınları diri-diriyə yandıran... “Erməni Milli Bürosu” ak-

tiv rol oynayıb. “Dənizdən-dənizə” siyaseti yürüdən, “Böyük Ermənistən” ideyası ilə ortaya atılan bu təşkilat Qafqazda və Türkiyədə erməniləri müdafiə məqsədilə “könlüllü dəstələr” yaratdılar. Məlumata görə “Büro” Bakıda, 1912-ci ildə, indiki Amerika Səfirliyinin ərazisində, təsadüfən tapilan bir uşaq qəbrinin üstündə yaradılıb. Ermənilər iddia edirdilər ki, bu uşaq guya erməni olub və azərbaycanlılar tərəfindən qətlə yetirilib. Ərazi isə o vaxt Bakı neftində 5% payı olan erməni milyonçusu Gülbəkyanın olub. Bu qanlı təşkilat yaradılanda heç bir məramnaməsi olmayıb. Proqramsız və nizamnaməsiz qondarma bir uşaq qəbrinin üstündə qurulan bu erməni təşkilatının qanlı izləri 1918-ci il Şamaxı qırğınlarında daha qabarıq görünür. (Nə qədər qəribə də olsa, bu qanlı təşkilat Bakıda qurulmuşdu. Hələlik bu istiqamətdə ciddi bir tədqiqat işi görülməyib. - R.N.)

“Milli Büro”nın üzvlərinə nəzər salaq: 1. Yepiskop Mesrop-Qafqazdakı erməni burjuaziyasının başçısı, çar Nikolayın Qafqazdakı canişini Vorontsov-Daşkovun arvadının məşuqu, təşkilatın rəhbəri, 2. “Daşnaqsütyn” partiyasının liderlərindən olan, 1918-1920-ci illərin ən qanlı cinayətkarlarından biri, Şamaxı qəzasına S. Lalayanın hücum taktikasını işləyib, hazırlanıb, bir müddət çarın xəfiyyə idarəsində çalışmış polkovnik A.Xatisov, 3. E.Zavriyev-ixtisasca uşaq həkimi olan bu qatili “Doktor Zavriyev” çağırıldır. O, həmçinin “Daşnaqsütyn” partiyasında xaricdə yaşayan ermənilərlə əlaqə yaradan şöbənin başçısı idi. 4. S.Arutyunov – “Silahlı azadlıq sevərlər” (əslində qatillər - R.N.) qrupunun, “DRO” – erməni silahlı birləşməsinin rəhbəri, ona “Hibənət”, dəstə üzvlərinə isə “hibanətçilər” deyildilər. 5. Andranik – Qafqazda erməni silahlı birləşmələrinin komandanı. Böyük Britaniyanın “Mİ-6” Kəşfiyyat Mərkəzinə xidmət edib.

Məlumata görə 1915-ci ilin əvvəllerində Bütün Ermənilərin Katalikosu V Gevorq “Milli Büro” adından çar Nikolaya ünvanladığı məktubda qeyd edirdi: “...ermənilər sizin ən inanılmış övladlarınızdır.” V Gevorq daha sonra qeyd edirdi: “...bizə şərait yaradın ki, biz Türkiyə və Azərbaycanda öz qardaş-bacılırimizi onların əsərətindən xilas edək. Bizə yardım və köməklik edin ki, “könlüllü dəstələr” yaradaq.

Ermənistanda 1965-ci ildə rus və erməni dillərində çap olunan (Qocizdat Armenii, 1965 q.) “Daşnaqsütyn əvvəl və indi” kitabında tarixçi-diplomat Q.Abov(yan) isə yazır: “...məktubdan sonra, Doktor Zavriyev tələsmədən Tiflisə gedir. Çarın canişini Vorontsov-Daşkovla görüşür. Ona çoxsaylı vədlər ver-

rək, regionda “könlü erməni dəstələri”nin yaradılmasını əks etdirən sənədlərə imza atdırır. Bundan sonra yepiskop Meronla, S.Arutyunova, A.Xatisovla görüşlər təşkil edən canişin Vorontsov-Daşkov xatırladır ki, onun imza atdığı sənədlər 150 il qüvvədə qalacaq. Ermənilərə, həmçinin məsləhət görüldürdü ki, həm Türkiyənin, həm də Azərbaycanın yuxarı eşelonlarında çalışıb mövqe tutsunlar və ən çox “kəşfiyyatçı işlərlə” məşğul olsunlar...”

Məlumatata görə, 1915-ci ilin ortalarında “Büro”nun liderlərindən olan Doktor Zavriyev Rusyanın xarici işlər naziri Neratovun xüsusi məktubu ilə İngiltərədə və Fransada olur. Doktor Zavriyev İngiltərədəki Rusyanın səfiri Bengendorfla və Fransadakı Rusyanın səfiri İzvolski ilə görüşür. Nazir Neratov xüsusi məktubunda həm Londondakı, həm də Parisdəki nümayəndəsinə yazırırdı: “...Zavriyev çox nüfuzlu adamdır. Rusyanın siyasi dairələrində məshhurdur. Ona imkan yaradın ki, ermənilərlə görüşlər keçirib, məlum siyasi məsələləri həll etsin. Ona qəyyumluq edin.”

Araşdırma materiallarına görə, “Büro”nun London və Paris görüşlərindən sonra Avropaya yeni qapıları açıldı. Məlumatata görə Şamaxı Bakı kimi London və Paris üçün çox ənəmlı strateji ərazi hesab olunurdu. Həmin vaxt İngiltərə hərbi sənaye komplekslərində Qafqaz xalqlarının genetik kodları araşdırılırdı. İngilis alımları genetik kodlar arasında uzun ömürlülüyü və dözümlülüyü sırlarıla yanaşı, xüsusən Naxçıvan və Şamaxı ərazisində uran, qızıl və neft yataqlarının axtarışında idilər. Digər-tərəfdən ingilislərin “Mİ-6”nın məlumatına görə Şamaxıda bir neçə yerde “...qızıl və digər qiymətli sərvət anbarları” mövcud idi.

“Milli Erməni Bürosu” xüsusən Azərbaycanda ciddi qırğınlara hazırlaşır. Əlavə olaraq təlim üçün Parisdən, Londondan və ABŞ-dan xüsusi hərbi emisarlar yola salılmışdı. Çar ordusundan tərxis olunanların 450 nəfəri artıq “Milli Erməni Bürosu”na daxil olmuşdu. Ən maraqlısı bu idi ki, ermənilər əllərində silah və hərbi geyimdə “Büro”ya üzv yazılırdılar. Tərxis olunan ermənilərdən silah geri alınmadı. Məsələn, kəşfiyyat polkovniki S.O.Qolikov iddia edirdi ki, belə bir ənənə ermənilər üçün Sovet Ordusunda da davam edirdi. Sovet Ordusundan tərxis olunmuş erməni əsgər və zabiti xəlvəti yolla istədiyi silahı özü ilə aparmaq ixtidarındı idi. (?)

“Milli Erməni Bürosu” 1916-ci ildə Şamaxıda, Qubada, əsasən şərq və qərb istiqamətində özəklərini yaratmağa müvəffəq oldu. Fransızların və ingilis-

lərin istəyini nəzərə alaraq, ermənilər birinci olaraq hər iki qəzada milliyyətcə yəhudi olan ailələrin siyahısını tərtib etdilər. Həmin ildə Şamaxıda 16, Qubada isə 9 tüsəng qeydə alınmışdı. Yelizavetpol qəzasının çar xəfiyyəsinin məlumatlarının birində yazılırdı: “...Məlumatata görə, Şamaxı və Quba qəzalarına gələn tacirlər özlərlə birgə silah götürirlər. Əsasən, Şamaxı qəzasında bu məsələ aktiv baş verir...” Əslində isə belə deyildi. Bu saxta və uydurma məlumatı qoşanların özləri də, elə, Şamaxı qəzasında ardi-arası kəsilmədən evlərə soxulur, qeyd-şərt-siz axtarışlar aparırdılar. Şamaxı ilə Bakı arasında tədricən əlaqələr qırılırdı, gedid-geliş azalırdı. Qəzada əsas vəzifələrə, icraedici orqanlara ermənilər irəli çeki lirdi. Şamaxı qəzası faktiki olaraq 1916-ci il dekabrın sonlarında ermənilər tərəfindən işgal olunmuşdu. Şamaxı ziyalılarının bir qismi artıq, dərk etməyə başladılar ki, qəzada baş verənlərin sonunda yaxşı bir şey dayanır. “Milli Erməni Bürosu”nda cəmlənmiş erməni könlü dəstələrinə qarşı, hansısa bir iş görülməli idi. Şamaxı qəzasında baş verən hadisələrlə, ərazidəki siyasi-iqtimatlı mühitlə bağlı Bakıya ötürülən məktub və teleqramlar cavabsız qalırdı. 1916-ci ilin dekabrında “Milli Erməni Bürosu”nun şəxsi məktubuna əsasən, rus dilini yaxşı bilən, milliyyətcə erməni olan, L.Ambartsumov Şamaxı qəzasının poçt-teleqraf işləri üzrə “cavabdeh şəxs” təyin edilir. Onsuz heç bir teleqraf açılmırıldı. Məktub isə Tiflisdəki canişin tərəfindən imzalanmışdı.

Araşdırma materiallarına görə, 1917-ci il yanvarın 6-da L.Ambartsumov “Milli Erməni Bürosu”nun (o, həm də “Büro” kimi oxunurdu – R.V.) xarici əlaqələr şöbəsinin başçısı, bilavasitə çar Nikolayın dəstərhanası ilə six əlaqəsi olan Doktor Zavriyev xüsusi bir teleqram göndərir. L.Ambartsumov yazırırdı ki, Şamaxıda bir qrup ziyali ermənilərə qarşı təşkilat yaradılar. Amma nə qədər maraqlı da olsa bu təşkilatın adı yox idi. L.Ambartsumovun saxta teleqramından sonra, əsasən ermənilərdən ibarət olan kiçik bir dəstə Şamaxiya göndərildi. Doktor Zavriyev cavab teleqramında bildirirdi ki, L.Ambartsumov ona təşkilat haqqında geniş məlumat versin. Nəticədə, Şamaxıda məxfi qaydada fəaliyyət göstərən “Büro”nun S.Lalayanın başçılıq etdiyi silahlı birləşməsi Cümə məscidiñə hücumu keçdi. Cümə məscidi yandırıldı. Məsciddə olan on bir adamdan beş nəfəri öldürülüdü, altı nəfəri isə ağır bədən yarası aldı. Şamaxı qəzasında baş verən bu hadisə yerli əhalinin qəzəblənməsinə səbəb oldu. Lakin adamlar silahsız və köməksiz idilər.

Araşdırma materiallarından aydın olur ki, İfan ərazisindən Azərbaycan istiqamətində (eləcə də regionda islam dinini parçalamaq üçün – R.V.) ingilislərin xeyir-duası ilə hazırlanmış vəhhabi dəstələri, daňa doğrusu, şəhər məsələmanlarına qənim kəsilmiş ərəb karmatları (vəhşi ərəblər) və yaxud “Karmat birlikləri” yola salınmışdı. Onların bir qrupu məhz Şamaxı ərazisində “Büro”ya, S.Lalayının rəhbərlik etdiyi silahlı dəstələrə yardım göstərir, şəhər məsələmanlarının evlərini qarət edir, din xadimlərini öldürür, quran kitablarından tonqallar qururdular. İngilislərin Bəhreyndən qovub götürdikləri bu ərəb karmatları-vəhhabi dəstələri həmçinin Təbrizdə, Tehranda, Ərdəbilda də şəhər məsələmanlarına qarşı ermənilərlə birgə qanlı cinayətlər törətmüşdilər. Bilavasitə regionda islamın parçalanması na xidmət edən ərəb karmatları Azərbaycanda ermənilərin apardıqları etnik təmizləmə siyasetində ən başlıca amillərdən biri olub.

**Qeyd:** Araşdırma materiallarına görə, bu gün işgal olunmuş Qarabağ ərazilərində Bəhreyndən gələn ərəb karmatları üçün kiçik qəsəbələr salınır, onlara torpaq sahəsi verilir. Onların bir qismi işgalçi rejimin ordusunda – silahlı terror birləşmələrində xidmət edir.

Araşdırmaçımıza görə, bütün bunlar ermənilər üçün Londonda hazırlanmış “İngilis direktivləri”nin tərkib hissəsi olaraq qalır.

Doktor Zavriyev məktubların birində soruşurdu: “...Cənab Leon! (Ambartsumov) Mənə Şamaxıda məsələmanların yaratıqları “Şeyx Şamaxı Məclisi” haqqında məlumat ver. Bu nə təşkilatdır? “Büro”dan yanına xüsusi nümayəndə gələcək...” Doktor Zavriyev narahat idi. Bu narahatlılıq 1917-ci il fevral inqilabından sonra daha da artdı...

Erməni könüllü dəstələrini təlatüm və nigarançılıqda saxlayan Şeyx Şamaxı haqqında yetərinə materialımız yoxdur. Toplanmış materiallar Yelizavetpol (Gəncə) Xəfiyyə İdarəsinin arxiv müdürü O.Ağacanyan tərəfindən məhv edilib. Təkcə Yelizavetpol Xəfiyyə İdarəsinin istintaq qrupunun başçısı Q.D.Demçənkonun Moskvaya göndərdiyi sorğu məktubunda qeyd olunur ki, Şamaxı qəzasında millətlərarası münaqişə və yaxud qarşılurma genişlənir. Münaqişədə maraqlı olan “Milli Erməni Bürosu”nun üzvlərinə yardım edib, köməklik edirik. Məsələmanların yaratıqları “Şeyx Şamaxı Məclisi”ni isə yaxşı tanımirinq. Şeyx Şamaxıya gəlinə o, sadə, ortayaşlı bir din xadimidir. Hazırda onun məclisində 20 nəfər gənc var... Onlar da, bizim adamların nəzarətindədir.

Həmin vaxt isə məlumatə görə Şeyx Şamaxı haqqında kiçik rəvayətlər dəlanmaqdə idi. Bütün bunlar erməniləri qorxudur və səksəkə içində saxlayırdı.

Araşdırma materiallarına görə Şamaxıdakı qırğınlar 1918-ci ilin aprel ayında başlamalı idi. Ermənilərin planına görə Şamaxı və Quba qəzalarına gözlonilən hücum cənə gündə olmalıdır idi. Lakin Şamaxıda artıq getdikcə formalaşan “Şeyx Şamaxı Məclisi” – partizan hərəkatı genişlənməkdə idi. Qazax yaşayış məntəqəsində “Salehin dəstəsi” deyilən doqquz nəfərlik bir qrup, Yelizavetpoldan “Alməmmədin dəstəsi” – on üç nəfərlik kiçik bir dəstə “Şeyx Şamaxı”ya tərəf gəlirdi.

S.Ambartsumyan Doktor Zavriyevi, Doktor Zavriyev də S.Şaumyanı tələsdirirdi. Şamaxı qəzasında ermənilərin qırılması, məhv olması təhlükəsi haqqında şayiələr genişlənirdi.

Şamaxı qəzasında baş verən hadisələr “Qanlı mart təqvimi”ndə xüsusi səhifə təşkil edir. 1918-ci ilin yazında qəzada hakimiyyət artıq müsavatçıların başçılığı etdikləri yerli milli şuranın əlində cəmləşmişdi. Bunu öz hakimiyyəti üçün ciddi təhlükə hesab edən Bakıdakı bolşevik-daşnaq Soveti Şamaxını ələ keçirmək üçün ciddi cəhd göstərirdi. Artıq bu zamana qədər mövcud olmuş, ermənilər və malakanlardan ibarət hərbi qarnizon yerli milli şura tərəfindən tərksilah edilmiş və onun əvəzində azərbaycanlılardan ibarət yeni qarnizonun təşkilinə başlanılmışdı. Nəzərə almaq lazımdır ki, bolşevik və daşnaqların Azərbaycanın bütün ərazisini ələ keçirmək və öz hakimiyyətini qurmaq planlarında Şamaxı xüsusi strateji yer tuturdu.

Martin birinci yarısında Şamaxiya məlumat gəldi ki, Bakıdan Şamaxiya toplar, pulemyotlar və böyük miqdarda hərbi sursatla iki mindən üç minədək erməni qoşun dəstəsi gəlir. Dəstəyə S.Şaumyandan, bilavasitə təlimat almış S.Lalayyan başlıqlı edirdi.

Lakin həmin dəstə gətirdiyi sursatı və silahı Şamaxı qarnizonuna vermək-dən imtina etmiş və bildirmişdi: “Onların məqsədi Şamaxı qəzasını quldur dəstələrinə təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyat bərpa etməkdir”.

Martin 15-də şübhəçisi S.Lalayyanın dəstəsi Şamaxiya ilk dəfə həcum edərək, şəhərin məsələmanlar yaşayış hissəsini top atəşinə tutdu. Bu atışma nəticəsində qədincə əhali arasında çoxlu sayıda tələfat oldu. Yalnız axşama yaxın şəhərdə bir qə-

dər sakinlik yarandı. Şamaxı gecə ikən cənubdan ermənilər, şimal-şərqdən isə malakanlar tərəfindən mühasirəyə alındı. Onlar şəhərin müsəlman hissəsini bombalamaga başladılar. Müsəlmanlar topların qarşısında dayana biləcək vəziyyətdə olmadıqlarından geri çəkilməli oldular. Dəhşətli qarşıqlıq baş verdi. Ermənilər və malakanlar axşama yaxın şəhərin ən varlı hissəsi “Piran-Şirvan”a daxil oldular. Evlər yandırılır, yanmış evlərdən qaçan kişilər, qadınlar, uşaqlar və ümumiyyətlə, küçədə görünən hər kəs güllənirdi. Dəstənin quldur üzvləri evlərə soxularaq, sakinləri öldürüb qarət edirdilər. Şəhərin küçələrində müsəlman meyitləri üst-üstə qalaqlanmışdı.

Bu vəhşiliklər Gəncədən silahlı müsəlman dəstəsi Şamaxı şəhəri və Şamaxı qəzası əhalisinin köməyinə gələnə qədər bir neçə gün davam etmişdi. Gəncəlilərin gəlişindən sonra ermənilər və malakanlar Şamaxıdan malakanlar yaşayan Qozlu kəndinə çəkildilər. Müsəlman qoşunları onları təqib edərkən məlum oldu ki, ermənilər və malakanlar sayca onlardan qat-qat üstündür və buna görə də onlar geri çəkilməli, şəhərin, demək olar ki, bütün müsəlman əhalisini də özlərlə aparıb Şamaxını tərk etməli olublar.

Müsəlman qoşunları gedəndən bir neçə gün sonra ermənilər və malakanlar şəhəri ikinci dəfə zəbt etdilər.

1918-ci il martın 16-da dağlara və meşələrə çəkilən Şeyx Şamaxının partizan dəstəsi qəzanın mərkəzində qətllərdə adları çəkilən üç erməni edam etdilər. Bu, artıq ilk xəbərdarlıqlı idi.

Doktor Zavriyev S.Ambartsumova yazdı: “...Mənə əlavə məlumat verin. Ərəb karmatlarına, Əbu Sana salamlarımızı çatdır. Müsəlmanların silahlı dəstəsi haqda məlumat ver. Onların nə qədər silahı var? Hardan alırlar? Stepana xüsusi qəhrəmanlıq salamlarımızı yetir...”

Məlumatata görə bütün yazılaşma və teleqraf mətnlərinin surəti Yelizavetpol Məxfi İdarəsinə göndərilirdi. Cünki araştırma materiallarından aydın olur ki, uzun müddət Yelizavetpol Telegraf Mərkəzində çalışıyan Samuel Aleksandroviç Ambartsumov 1915-ci il avqustun 3-dən etibarən çar Rusiyasının Məxfi İdarəsinə işləyirdi...

Şamaxıda əsl partizan hərəkatı başlamışdı. Araşdırma materiallarına görə bu hərəkat Azərbaycanda erməni quldur dəstələrinə qarşı ilk və son partizan hərəkatı idi. Qəfil hücumlardan qorxuya düşən S.Lalayan biri-birinin ardınca Ba-

kıya – S.Şaumyanə xəbərlər göndərirdi, əlavə kömək istəyirdi. Cavab isə verilmirdi. Ermənilər girdikləri hər evdə Şeyx Şamaxını axtarırdılar. S.Lalayan onun yerini nişan verənə ənam da ayırmışdı.

Şamaxıda döyüşlər səngimirdi. Törədilən qanlı və dəhşətli qırğınların səsi-sədasi artıq Azərbaycanın hüdudlarından kənara çıxırdı. Şeyx Şamaxının partizan dəstəsi iki qrupa bölünmüşdü. Birinci dəstə yerlərdən xəbərlər gətirir, ikinci dəstə isə həmin xəbərlərə uyğun hərəkətə keçirdilər. Partizan dəstəsinin qanlı döyüşləri nəticəsində əsir və girov götürülmüş, xarici bazarlarda satılmaq üçün seçilip, ayrılmış uşaqların azad edilməsi və onların Göyçay qəzasında yerləşdirilməsi... xəbəri də həmin vaxt geniş yayılmışdı.

Əsasən, yerli əhalidən ibarət Şamaxının kiçik partizan dəstəsi əlləri qan içində olan, qorxudan gecələri oyaq qalan, silahı əldən qoymayan Stepan Lalayanın quldur dəstələri ilə üz-üzə dayanmışdı. Şəhərin Çaylı, Sündü, Çuxanlı istiqamətində formalasən “Milli Erməni Birliyi”nin silahlı özəyi martın 17-də Şamaxı partizanları tərəfindən dağıldı. Elə həmin gün də Mədrəsədən əlavə silahlı dəstələr S.Lalayanın köməyinə gəldi. Ələ keçən dəstə üzvləri camaatin gözü qarşısında diri-diriyə yandırıldı. Arxiv materiallarından məlum olur ki, martın 18-də ermənilər ələ keçirdikləri dörd nəfəri: 1. Məlikçobanlı Həsən Qulam Əli oğlunu, 2. Qonaqkəndli Fəraməz Mir Haşim oğlunu, 3. Saritorpaqlı Balamırzə Yusifcan oğlunu, 4. Zərxili Nəhmətulla Məşədi Musa oğlunu – “partizan” adı ilə Meysəri yaşayış məntəqəsində yandırıldılar. Məlumatata görə hər gün Doktor Zavriyevə Şamaxıdan məlumatlar gedirdi.

Araşdırma materiallarına görə, 1918-ci il, martın 30-dan 31-nə keçən gecə silahlı erməni-rus birləşmələri Şamaxının mərkəzinə yaxın yerdə, daha dəqiq deşək, Kürdənəsində Kərbəlayi Dadaşın evində yığışan partizan dəstəsinə qəflətən hücum edildi. Hadisələrin sonrakı gedisindən heç bir xəbər verilmir. Amma bəzi mənbələrdə edilən qeydlərə görə, dəstənin 12 üzvü dar ağacından asılır. Şeyx Şamaxı – qırıq bir yaşılı Hacı Mehdi Qəhrəman oğlu “Yeni hökumətin düşməni” kimi həbs olunaraq, Yelizavetpol həbsxanasına göndərildi. Onun sonrakı taleyindən heç bir xəbər verilmir. Lakin ingilis generalı Tomson Doktor Zavriyevə açıqlamasında: “...“Şeyx Şamaxı” adlı silahlı qrupun başçısı Hacı Mehdi Qəhrəman oğlunun nəslidə kəsildi. İnanırıram bundan sonra Şamaxıda belə bir adam dünyaya gəlsin. Ermənilər rahat davam edə bilərlər...”

Araştırma materiallarına görə, Şamaxının 15 min nəfər əhalisindən cəmi 1.700 nəfər adam salamat çıxdı. Az müddət ərzində ermənilərin bu qədər adam qırmaları hələ də tarix üçün müəmmalı bir məsələ olaraq qalır. Bu günə qədər Şamaxıda 10 min nəfərdən çox adamin qırılması məsəlesi hələlik tam mənada araşdırılmayıb, tədqiq olunmayıb. Bizim çoxillik araştırmalarımız isə bu günə qədər tarixə qaralıq qalan məqamlardan xəbər verir.

Fikrimcə, bu məsələ, yəni Şamaxıdakı qırğınların strateji-məxfi planları açılsa, tədqiq olunub, ciddi şəkildə araşdırılsı... biz görərik ki, Azərbaycan xalqının ən böyük fəlakət – insanların kütləvi şəkildə qırılması, məhv olması Şamaxıda baş verib. Dünyada ikinci bir məkan yoxdur ki, Şamaxı olaylarını yaşasın. Şamaxıda ən mübariz, ən ləyaqətli, vətənpərvər... 27 nəsil başdan-başa qırılıb, məhv edilib. Üstündən yüz il keçədə həmin nəsillər haqqında tarix susur, heç kəs, heç nə bilmir.

Araştırma materiallarına görə, mart qırğınlarında Şamaxı qəzasında tamam məhv edilmiş 27 nəsil bizi düşündürməyə bilməz. Məsələn, rusiyalı demoqraf professor A.M.Petrovski “Mühəribələr... millətlər və böyük yerdəyişmələr” əsərində qeyd edir ki, məqsədli aparılan silahlı münaqişələrin ağır nəticələrindən biri də böyük insan nəsillərinin bilərkəndən birdəfəlik məhv edilməsidir.

Profesor keçmiş İttifaq ərazisində baş verən kütləvi insan qırğınlarından danışarkən tarixə müraciət edir və Mart qırğınlarını qeyd edərək, Şamaxı qəzasında ermənilərin tövətdikləri cinayətləri xatırladır. Göstərir ki, itirilmiş nəsillər göləcək Şamaxının həm mənəvi, həm fiziki, həm psixoloji və həm də genetik cəhətdən dəyişməsinə güclü təsir edəcək.

Tehran Milli Arxivində saxlanılan “Ənzəli qovluğunda” isə Məhəmməd Kərbəlayi Sultan adlı birisi isə qeyd edir ki, ermənilər Şamaxıda cavan, sağlam və ağıllı nəsilləri sıraya düzüb, güllədilər... sonra meyitləri biri-birinin üstünə qoyub, yandırdılar.

Məlumatda bu da bildirilir ki, bu ağır və insanı dəhşətə gətirən səhnələri həm ingilislər, həm də fransızlar ləntə alıblar.

Demək, əgər Fransanın və İngiltərənin arxivlərində bu istiqamətdə araştırmalar aparılsı, kifayət qədər material əldə etmək mümkündür. Rusyanın Baş Kəşfiyyat Arxivinə gəlinca, orada isə qırğınlar vaxtı Şamaxının poçt-telegrafına başçılıq edən S.Ambartsumovun 1918-ci il martın 23-də, saat 16-da “Milli Er-

məni Bürosu”nun rəhbəri Doktor Zavriyevə ünvanlanmış telegramı var. Artıq, erməni S.Ambartsumov Şamaxıda qırılan nəsillərin siyahısını və sayını göstürir. O, həm etiraf edir, həm də sevinə bildirir ki, qırılan müsəlman nəsillərin sayı 27-dir. Arxivdə toplanmış sənədlərdə Yelizavetpol Məxfi İdarəsində də bu faktları təsdiq edən əlavə sənəd var. İki səhifəlik məlumat – arayışını isə kəşfiyyat mayoru, bilavasitə “Milli Erməni Bürosu”nun Şamaxı özəyi ilə əlaqələr quran O.S.Aleksandrov-Nikolayev imzalayıb.

Məsələn, Şamaxının mərkəzində yaşayış Məşədi Kamran Məşədi Əliağa oğlu Hüseynovlar nəslidir. Bu nəsildə böyük yənələti ən nəfər İraq, İran və Rusiyada təhsil almışdır. Ziyali bir nəsil idi. Üst-üstə bu nəsil 32 nəfərdən ibarət idi. Onlar biri-birinə yaxın ərazilərdə yaşayırdılar. Məşədi Kamran özü Türkiyədə təhsil almış, Ankarada həkimliyi bitirmişdir... Nəslin sonuncusu Cəmil Məşədi Əliağa oğlunun qız nəvəsi Gövhərin doqquz yaşı olacaqdır...

**Kərbəlayi Qulu Başirovlar nəсли (51 nəfər), əslən Kürdənəsi.**

**Möhsünovlar nəсли (76 nəfər), əslən Qonaqkənd.**

**Qədimovlar nəсли (35 nəfər), əslən Dədəgünəş.**

**Qəniyevlər nəсли (29 nəfər), əslən Məlikçəban.**

**Ağamalı Məşədi Hənfə oğlunun nəсли (42 nəfər), əslən Çuxuryurd.**

**Camal (Hüseynxan) Hacı Qasım oğlunun nəсли (?), əslən Qacarlı.**

**Uzun müddət çar Rusiyasının ordusunda xidmət etmiş Məhəmməd Məşədi Dadaş oğlunun nəсли (?), əslən Kələkam.**

**Qeyd:** Məhəmməd Məşədi Dadaş oğlunun nəvələrindən olan 25 yaşlı Rəfi Məşədi Murad oğlu “Şeyx Şamaxı”nın silahlı qrupunda (partizan dəstəsində – R.V.) döyüşüb. S.Lalayanın göstərişilə Şamaxının mərkəzində edam olunub.

Şübhə etmirəm ki, biz bu məsələlərə yenidən qayıdacaqıq. Amma hələ də anlamış olmur. O vaxt Şamaxı qəzasında olan 18 min əhalidən cəmi 1.700-ü salamat çıxdı. Məxfi qovluqlar Şamaxıda, həmçinin kütləvi şəkildə zəhərlənmiş adamlardan, insanı bir göz qırpmında məhv edən un və sudan bəhz edir... Hiss olunur ki, Şamaxıda ermənilər, həmçinin maraqlı ölkələrin hərbi-sənaye komplekslərində hazırlanmış bir sıra dərman preparatlarını da sınaqdan çıxarıblar...

Araştırma materiallarına görə, o vaxt elə bir vaxt idil ki, insanları kütləvi şəkildə hansısa silah növü ilə qırıb, məhv etmək, külənə gəyə sovurmaq qeyri-mümkün idi. Azərbaycan XX əsri Şamaxı faciəsilə başladı, Xocalı faciəsilə başa

vurdu. Bir faciənin başında Doktor Zavriyev (icraçı S.Lalayan) dayanırdı, o biri faciənin başında polkovnik Zarviqarov (icraçı S.Ohanyan) dayanırdı. Bu tərxiyi oxşarlığın özü də ermənilərin qanlı planlarının tərkib hissəsi olaraq qəhrəmən (Bizim Zavriyev - Zavriqarov, Lalayan - Ohanyan arasındakı qohumluq əlaqələri istiqamətdə də maraqlı araştırma nəticələri var – R.V.)

Məlumata görə, Azərbaycana və Türkiyəyə qarşı ermənilərin ilk "Direktivlər planı" Londonda, 1893-cü ilin əvvəllərində Böyük Britaniyanın Baş naziri olan Uilyam Qladstounun mənzil-qərargahında hazırlanırdı. Həmin vaxtdan etibarən iki istiqamətdə ermənilər hücum taktikasını işlədilər. Qafqazda və Türkiyədə olan fransız diplomatı F.D.Kambon yazırırdı: "...Erməniləri kütləvi şəkildə iki mühüm, lakin sadə olan ideyalarla tərbiyə etmək lazımdı. Birincisi, milli özünü dərkətmə. İkinci, erməni azadlığı... hiss edirdim ki, Avropa bu ideyalar altında xəritədə "Ermənistən" deyilən bir yer axtarır. Amma bilinmirdi ki, bu "Ermənistən" hardan başlayıb, harda qurtaracaq..." Ingilislərin "Direktivləri"నə görə, qurulacaq Ermənistən ikiyə bölünmiş, nəticədə, gücsüz olan, qüvvədən düşən Azərbaycan torpaqlarından başlamalı idi. Uilyam Qladstounun məxfi "Direktivləri"nin icrasına Fransa, Avstriya, Amerika da qoşuldu. Onları isə, London'dan fərqli olaraq Türkiyə-Rusiya münasibətlərinin pozulması, baş verə biləcək qarşıdurmada hər iki dövlətin gücdən düşməsi, parçalanması idi. Hər iki cəbhədə ermənilər lazımlı faktor kimi, hadisələrin nüvəsi kimi diqqət mərkəzinə çəkilirdi. Həmin vaxt Parisdə və Londonda "Erməni Manifesti" deyilən bir Manifest yayıldı. Ondan cəmi iki gün sonra, 1917-ci il sentyabrın 25-də Azərbaycanın Dərələyəz və Zəngəzur ərazilərinə böyük bir qrupda ingilis emissarları gəldilər. İngilis kəşfiyyat polkovniki Yum Robertin başçılıq etdiyi bu qrup ərazidəki "Erməni Milli Birliyi"nın həmbəpetlərilə (silahlı dəstələrilə) görüşür, onlarla birlikdə Dərələyəz və Zəngəzur ərazilərinin strateji və həssas nöqtələrini aşdırırlırdı. Goyçə gəlünün yaxınlığında ilk ingilis-erməni hərbi düşərgəsi salındı. Rusiya və Türkiyə hadisələrə etinəsiz yanaşındı. Çünkü hər ikisinin potensial imkanları azalmışdı. Azərbaycan müdafiəsiz və tənha qalmışdı.

Aşşədirmə materiallarına görə, 1918-ci il martın 1-də polkovnik Yum Robert kiçik bir dəstə ilə Dərələyəzdən Bakıya gəlir. Həm Londonu, həm də Vashingtonı Bakı nefti çox düşündürürdü. Londonda nəşr olunan "Daily Mail" (Deyli mayıl) qəzeti 1918-ci il martın 10, 11, 12-də biri-birinin ardınca Bakı nef-

ti haqqında materiallar çap edirdi. Nəticədə, ilk dəfə olaraq ingilis mətbuatı, "Mİ-6" ya yaxın olan, "Lonro" neft şirkətinə məxsus "The Observer" qəzeti 1918-ci il, mart ayında Böyük Britaniyanın "Azərbaycan-Gürcüstan-Türkiyə" neft layihəsini ortaya qoyma (daha dəqiq desək, "Bakı-Tbilisi-Ceyhan" – R.N.).

Məlumata görə, Bakıya mart ayında ermənilər üçün ilk silah sursatı Goyçə gəlünün yanında salmış ingilis-erməni hərbi düşərgəsindən göndərilmişdi. Bakıda isə bu silahların bölünməsi və yerlərdə paylanması işinə Yum Robert özü baxırdı. Qafqazda müsləmlər müdafiə məqsədilə yaradılmış Müvəqqəti Fövqəladə Komissarlığının isə Bakı Sovetinin sədri S.Şaumyan rəhbər təyin olundu. Eser Saakyan, daşnaq Arakelyan, Nuricanian, Melik-Bolçyan, eləcə də polkovnik Avetisov, briqada komandiri Amazasp, polkovnik Kazarov, Əmiryan, Yum Robert və s. Şaumyanın göstərişilə silah və digər hərbi sursatın bölüşdürülməsi işilə məşğul oldular.

Məlumata görə, 1918-ci il mart ayının 12-də ingilis Yum Robertin dəstəsində Bakıya gələn ixtisasca həkim olan Edmond Henri və Test Kansell S.Şaumyanın otağında Stepan Lalayanla görüşdülər. Mart ayının 13-də isə Doktor Zavriyev və əlavə digər xarici qonaq Bredinq və Sind davam edən görüşdə iştirak etdilər. Digər aşşədirmə materiallarından aydın olur ki, T.Kapsell və Bredinq Şamaxı qırğınlarında S.Lalayanın yanında olublar. Bu haqda çar Rusiyasının süqutundan sonra bir müddət işini davam etdirən Yelizavetpol Məxfi İdarəsinin xüsusi məlumatları var və həmin məlumatlar da indiki Rusyanın Baş Kəşfiyyat İdarəsinin arxivində qorunmaqdadır. Uzun müddət arxivdə çalışan, istefada olan polkovnik, kəşfiyyatçı A.A.Belov 1918-1920-ci illərlə bağlı Azərbaycanda erməni silahlı birləşmələri tərəfindən törədilmiş qırğınlarda bağlı xüsusi qovluqların olduğunu bildirir...

Aşşədirmə materiallarında göstərilir ki, 1918-ci ilin mart qırğınlarında Amerika tərəfi də öz maraqlarını gizlətmədi. Nəticədə, "The Washington Post" (Vashington Post) qəzeti 1918-ci il martın 14-də Bakı nefti və bağlı iqtisadçı Pollun açıqlamasını verir və galəcəkdə çəkilməsi ehtimal edilən "Azərbaycan-İran-Fars körfəzi" neft layihəsini təklif edir.

1918-ci il azərbaycanlıların kütləvi qırğınlarında erməni polkovniki Amazaspın bəyanatı yayıldı. O deyirdi: "...Mən erməni xalqının oğluyam və bu xalqın da maraqlarını qoruyacam. Mən ölen və öldürülən ermənilərin qisəsini al-

cam. Mənə əmr verilib... Xəzər dənizindən Şah Dağa qədər bütün müsəlmanları qırıb, məhv etməliyəm...”

Təssüf ki, Azərbaycan tərəfi hələ də “Əmr verəni” axtarib, tapmayıb. Nəticədə “Əmr verən”, növbəti əmrini Qarabağda, Xocalıda verdi...

Araşdırma materiallarına görə, 1918-ci ilin Mart qırğınlarında Şamaxıda on bir yaşayış məntəqəsində əsir götürülən, öldürülən əhalinin yandırılması haqqında məlumatlara gəlinçə, həmin məlumatlar da Rusiya arxivlərində qorunmadadır. Erməni tərəfi həmişə ehtiyat edir ki, Rusiya həmin materiallara günün birində aydınlıq gətirə bilər. Məlumata görə, ermənilər Şamaxının Kələxana, Baharlı, Dədəgünəş, Qaraməmmədli, Bəkla, Məlikçobanlı, Quşçu, Poladlı, Göylər, Xocaman, Ləngəbiz yaşayış məntəqələrində insanları diri-diriyə yandırıb, məhv etmişlər. Hərbi həkim, professor L.S.Popov 1976-cı il, “Pravda” qəzetinin 14 iyul tarixli nömrəsində törədilmiş soyqırımı hadisələrlə bağlı verdiyi açıqlamada iddia edir ki, insan külü torpaq qatında 150 ildən artıq qala bilir...

Məlumata görə, 1919-cu ildə noyabrın 2-də Zaqafqaziya Ali Komissarının müavini amerikalı Zəngəzur və Dərələyəzin verilməsində iştirak edən C.Rey Gəncədə olarkən xahiş edir ki, onu Gəncənin fəxri vətəndaşı seçsinlər. Gəncə Bələdiyyə rəisi Ə.Xasməmmədov bu təklif ilə Şəhər Dumasına rəsmi müraciət edir. Şəhər Duması noyabrın 4-də həmin məsələyə baxaraq qərara alır: “Polkovnik C.Rey, Ceymz bəy adı ilə Gəncə şəhərinin fəxri vətəndaşı seçilsin.”

Başqa bir araştırma materialında isə Qarabağda, Zəngəzurda və Dərələyəzdə olmuş infilis jurnalisti Skotland-Liddel Londona məlumat verirdi: “London-da “Erməni Bürosu” var. Buna bənzər təşkilatlar Fransada və ABŞ-da da var. Onların ən çox sevdiyi metod ən alçaq reklam üçün, xristian sözündən istifadə etməkdir. Azərbaycanda həqiqəti bilirlər. Əgər ingilis içtimaiyyəti bilmirsə də, ingilis nazirlikləri bilməlidirlər.”

Nə qədər ki, bu qırğınların əsl mahiyyəti açılmayıb, Azərbaycan tərəf həmisi itirən tərəf olaraq, qalacaq...

Ərəb tarixçiləri, Azərbaycanı mərd və cəsur bir dövlət kimi sevən, azərbaycanlıların tarix boyu sədaqətli və qürurlu xalq olduğunu deyən alim dostlarım vaxtıla rus imperiyasının Birinci Dövlət Dumasındaki azərbaycanlı deputat Məhəmmədtəğı Hacı Əbdülsəməd oğlu Əliyevi xatırlatdırılar. İraqlı alim Məcid Süleyman ötən əsrin 80-ci illərində rus Dövlət Duması ilə bağlı araşdırılmalarında

M.Əliyevin fəaliyyəti ilə bağlı materiallara rast gəldiyini deyirdi. Bağdad Milli Kitabxanasında “Dünyanın müsəlman parlamentləri (deputatları) siyahısı”nda onun da adı ilə bağlı məlumatların olduğunu vurğulayan ərəb alimi onun haqqında daha çox bilmək istədiyini arzuladı.

Mən isə qərara gəldim ki, hökmən Bakıda olarkən Şamaxı qətlamının qurbanı olan M.Əliyevi soraqlayım... Əslində mən Şamaxıya qədim daş parçalardan hansı birindən neçə illər önce laxtalanıb qalmış bir damci qan üçün gəlmədim. Tarixə əvvəlmiş bu daşların sinəsində gizlənmiş həmin qan ləkəsini oxumaq istəyirdim. Çünkü bəlkə də bu mənim üçün hələ çoxlarının eşidə bilmədiyi “Azərbaycan simfoniyası”nın özü idi, başlangıcı idi. Mənim olsayı, tariximi bu qan damcısı ilə başlardım. 1918-ci il mart qırğınlarında Şamaxının altını üstüne əvvələn erməni Stepan Lalayın “Döyüş mirzələri”ndən olan Qavril Baxçaçıyan həmin vaxt yazırıdı: “...Lalayın əsgərləri onu döyə-döyə meydanın ortasına sürüdülər. Sonra onu ağaca bağlayıb, başına saxsı bir vedrə keçirdilər... Qəhrəmanım Stepan günlükli şapkasını başına qoyub, yaxın gəldi. Diqqətlə ağaca bağlanmış adama baxdı. Hə - cənab deputat - dedi, erməni millətini söymək olmaz. Sən isə söyürdü. Gah Kremlə, gah Fransada, gah Almaniyada dişinin dibindən çıxanı ünvanımıza dedin... İndi buyur, danış. Bizim nəyimiz pisdir?.. Camaat, əsgərlərim səni gözləyir. De ki, mən də erməniyəm, sizlərdənəm. Allahımı, Quranına and olsun, mən deyənləri de, səni buraxım... Deputat isə bizim millətə lənət yağıdırırdı... Gullə açıldı. Ətrafa qan damciları çı�ındı... O isə can vermirdi. Yaralı canını dişinə tutub, yaşamaq istəyirdi...” Bax, mən bu yerlərə hardasa bir parça torpağa baş qoyan, daşların, ağacların sinəsində gizlənib qalan... yol gözləyən bir damci quruyub qalmış, yüz ilin saxtasına, qarına dözüb qalan bir damci qan üçün gəlmədim. Amma hələ də tapa bilmirdim. Axtarsan bəlkə də bu qədim Azərbaycanın yurd yeri Şamaxı elə, o bir damci qanın üstündə qurulub, bina olub.

Mən onun sorağında Şirvan elini başdan-başa gəzib dolandım. Qədim qəbiristanlıqlarda bir böyrü üstə düşüb qalan, böyrü-başını yosun tutan sinə daşları nadək, nəzərdən düşən, çöküb batab, ətrafinı kol-kos bürüyən qəbirlərə, ucu-lub dağılmış, gediş-gəlişi olmadığı üçün ot-ələf basmış ciçirlardan keçdim... dostdan-tanışdan soruşdum... aradım, amma “bildim”, – deyən, “gördüm” – deyən olmadı. Şamaxı torpağı... bütün Şirvan əhli özünün sağlığında adı dillərdən düşməyən, ən yüksək kürsülərdən erməni separatizmini ifşa edən, erməni başbi-

lənlərini ittihəm edən, Azərbaycanın başına min bir “hiylə çələngi” hörən, onun camaatına divan tutan, kəndləri viran qoyan, uşaqları, qocaları... ailələri, ən nəhayət, nəsilləri qırıb çatan, yandıran... erməni qırğın və terror dəstələrinə, cina-yətkar qruplara qarşı amansız olan Rusiya Dövlət Dumasına seçilmiş ilk azərbaycanlı deputatını, millət vəkilini tanımadı... Mən bütün bunları anlamadım. Şirvan oylağı... Şamaxı əhli öz qəhrəman övladını tanımadı.

**Kiçik arayış:** Əliyev (zadə) Məhəmmədtağı Hacı Əbdülsəməd oğlu 1858-ci il yanvar ayının 10-da Şamaxıda, kənd müəllimi ailəsində anadan olub. İctimai-siyasi xadim, iqtisadçı alim, publisist kimi fəaliyyət göstərib. Birinci Dövlət Dumasına (1906) Azərbaycandan seçilən ilk deputat kimi tanınıb. 1918-ci il martın 25-də Şamaxıda erməni quldur dəstələrinin başçısı Stepan Lalayan tərəfindən qəddarcasına öldürülüb, ailəsinə divan tutulub.

Araşdırma materiallarına görə, ilk təhsilini Şamaxı məhəllə məktəbində alıb, dörd ilə (1864-1868) həmin məktəbi bitirib. Sonra atası onu Tiflisə aparıb. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdindəki altıllik məktəbdə təhsilini davam etdirib (1868-1874). Tiflisdən qayıtdıqdan sonra, təhsilini Bakı realnı məktəbində davam etdirir (1874-1878). M.Əliyev ağıllı və düşüncəli olduğu üçün, hadisələrə fərdi və daha məqsədyönlü, planlı yanaşlığı üçün, o vaxt Realnı Məktəbdə dərs deyən, ixtisasca iqtisadi məsələləri aşaşdırın Boris Eynşteynin təşəbbüsü ilə, Moskvaya oxumağa göndərilir... Amma Rusiya təhsilindən sonra, ona Moskvada qalmağı, Petrovsk-Razumovsk kənd təsərrüfatı və meşəçilik akademiyasında təhsilini davam etdirməyi məsləhət bildilər. Bir neçə ildən sonra həmyerlimiz həmişə diqqətdə otən iqtisadiyyat fakültəsini bitirdi. Akademianın o vaxtkı rəhbərlərindən olan professor Dmitri İvanoviç Aleksandrov onun haqqında çar Rusiyasının “siyasi şöbə”sinin sorğusuna 1879-cu ildə verdiyi məlumatda yazırırdı: “...Sizin maraqlandığınız tələbəmiz, milliyyətcə türk olan Azərbaycandan gəlmİŞ Məmməd Əliyev Əbdülsəməd oğlu çox istedadlı, vicedanlı və ədalətli insandır. O, çalışqan bir tələbə olmaqla yanaşı, akademianın işlərində biza yaxından köməklik göstərir. Onun ciddi iqtisadi layihələri var və bu layihələr şübhə etmirəm ki, Rusiya üçün çox əhəmiyyətlidir...”



*Şamaxıını viran qoyan Stepan Lalayan (ortada əyləşmiş halda) “Haybun” erməni terror təşkilatının üzvləri arasında. “Ənzəli qovluğu”ndan*

Məlumatata görə, həmin iqtisadi layihələrin birində Məhəmmədtağı Əlizadə qeyd edirdi: "...Mən sadəcə təhlillərimin nəticələrini anlatmaq fikrindəyəm. Yer üzündə nə qədər insan yaşayışı varsa, orada həmişə iqtisadi böhran ola bilər və heç bir dövlət bu böhrandan kənardə qala bilməz... Təkliflərimdən biri belədir ki, çaylar və dənizlər, göllər arasında iqtisadi körpülər qurulsun. Məsələn, Xəzər dənizini Qara dənizlə, Aralıq dənizlə birləşdirmək mümkündür. Ümumiyyətlə üç dənizi birləşdirmək mümkündür. Belə olarsa üç dəniz arxasında yaşayan Avropa, Asiya camaatı gələcək iqtisadi fəlakətlərdən azad olmuş olarlar..."

İrəli sürürlən təkliflər həm dövr üçün, həm iqtisadi-siyasi mühiti getdikcə mürəkkəbləşən Rusiya üçün çox vacib bir məsələ idi. Nəticədə, 1880-ci il aprelin 14-də çar Rusiyasının İqtisadi məsələlər üzrə məxvi idarəyə (İqtisadi Kəşfiyyat İdarəsi) dəvət alır. Bu vaxt ona idarənin rəisi general O.D.Ponteleyevin təklifini çatdırırlar. Akademianı yenicə bitirən Məmməd Əliyev çar Rusiyasının Avropa ölkələri üzrə iqtisadi əlaqələrinin kəşfiyyat və məxfilik prinsipləri nöqtəyi-nəzərində yenidən qurulması layihəsini təklif edir. Çünkü həmin vaxt Dünyanın İqtisadi Siyasətində Rusiya qədər çətin vəziyyətdə qalan ikinci dövlət yox idi. İqrəsidi böhran Rusiyani sarsıdırdı. Hər il məlumatata görə ölkədən təqribən 50-100 ton dəyərində qızıl və digər qiymətli metal məmulatları, aşkarlanmamış brilyant daşları qeyri-qanuni aparılır, orduda və elmdə kəş

olunmuş və istehsalı nəzərdə tutulan qiymətli preparatların və silahların layihələri, sxemləri ogurlanırdı. Bütün bunlara qarşı Məmməd Əliyev tərəfindən verilən təkliflər həmişə öz bəhrəsini verirdi. 1881-ci ilin fevralında M. Əliyev ideyalarını, fikir və düşüncələrini, iqtisadi bilik və bacarığını təkmilləşdirmək üçün Avropaya gondərilir. Fransa və Almaniyada çalışır. Həmin ölkələrin iqtisadi akademiyalarında dərs deyir, araşdırmalarını aparır, Rusiya–Fransa, Rusiya–Almaniya iqtisadi münasibətlərin inkişafında xidmət göstərir.

Fikrimcə o, bu vaxt çox qəribə bir taleyi yaşayırıdı. Bir vaxt onun doğulub, boy-a-başa çatdığı Şamaxının ziyarətinə Fransadan məşhur yazıçı, filosof (ata) Aleksandr Duma gəlmışdı. Məşhur A. Duma (ata) Şamaxiya 1858-ci il noyabrın 11-də gəlmışdı. Bununla bağlı A. Duma yazırıdı: "...Biz Şamaxı bazارında gəzərkən çoxlu fransız dilində danışan adam gördük. Bu bizə çox xoş təsir bağışladı. Bildik ki, bu şəhər təkcə Şirvanda deyil, bütün Qafqazda məshhurdur..." Və yaxud 1636-ci ildə məşhur Almaniyalı səyyah, alim-tədqiqatçı Adam Olsari Şamaxı haqqında yazırıdı: "...Şamaxıda hər addımda müdrik və ağıllı adam göründür. Adamlar..., onlara çörək verənin əlindən iki əlli yapışır... Şamaxının belə olması, məni heyrətləndirdi."

M. Əliyev indi həmin dəhilərin yurduna ezam olunmuşdu. Fransız, alman və rus dillərini mükəmməl bilən şamaxılı Məhəmmədətgä M. Əliyev bu dəfə dəhilərin – A. Dumanın və A. Olsarinin vətənlərini gəzirdi. İndi söz və təəssürat onunki idi. Həmin vaxt Parisdə nəşr olunan "İqtisadiyyat və Maliyyə Agentliyi" ("Agence Economique et financiere") bülleteni belə bir xəbər verirdi: "...Fransanın şəhər və yaşayış məntəqələrini iqtisadi böhran bürüməkdədir. Parisdə dönyanın tanınmış iqtisadçılarından ibarət "Beynəlxalq İqtisad qrupu" yaramıb... Dünən Rusiyadan gəlmış akademik iqtisadçı M. Əliyevin fikirləri bəyənilib..." (Bax: eyni adlı bülleten)

Araşdırma materiallarına görə, M. Əliyev üç ay Strasburqdə (Fransa) yaşayır. Vaxtilə Bakıdan köçüb gedən erməni zərgəri, Stanislav Ter-Akopyanın evində yaşayır. "Strasburqa yardım komissiyası"na başçılıq edən qrupda Rusiya nümayəndəsi kimi çalışır. Lakin həmin il iyulun 13-də Rusiya "Məxfi İqtisadi Məsələlər İdarəsi" erməni S. Ter-Akopyandan məktub alır. General Ponteleevə ünvanlanan həmin məktubda erməni yazar: "Cənab General! Sizin əmrinizdən çıxa bilmədim. Göndərdiyiniz Əliyev burda Rusyanın mənafelərindən çox, doğulduğu Şamaxının mənafelərinə xidmət edir. Rusiya İmperatorluğu onun xoşuna gəlmir. Rus millətinə qarşı fikirləri dumanlıdır..."

Lakin araşdırırmalar göstərir ki, həmin ildə azərbaycanlı akademik M. Əliyev Strasburqun "Seçilmiş adamları siyahısı"na daxil edilmişdi (bu şübhəsiz, "Strasburqun fəxri vətəndaşı" kimi bir ad idi... R.V.). Bütün bunlara baxma-yaraq, Rusiya M. Əliyevi iqtisad qrupundan çıxarıb, onu Almaniyaya göndərir. Həmin vaxt M. Əliyevin fransız dilində "Fransanın əraziləri arasında iqtisadi əlaqələrə dair fikirlər" kitabı çap olunur. Paris İqtisadi Akademiyasında müzakirəsi nəzərdə tutulan həmin əsərlə bağlı yığıncaq təxirə salınır. Nəticədə, M. Əliyev Fransa ilə vidalaşmalı olur... Sonra Almaniyasının İqtisad Akademiyasına məruzələr oxumaq üçün göndərilir. Yüksək intellekt səviyyəsi olan, bilik və bacarığına görə sayıb-seçilən M. Əliyev yenidən Rusiyaya çağırılır və bu vaxt ona ölkənin maliyyə nazirinin müavini vəzifəsi tapşırılır. O vaxt Rusiya İmperiyasının maliyyə naziri S. Rixten şamaxılı M. Əliyev haqqında həmişə yüksək fikirlər söyləsə də, onun yenilik yaradan iqtisadi analitik təhlillərini ya qəbul etmirdi, ya da bütün bunlara şübhə ilə yanaşırdı. 1888-ci ildə M. Əliyev istefa verərək, Azərbaycana qayıdır... Bir müddət müsləman dünyasının ziyarətinə çıxır. Avropanın ən güclü ölkələrini keçib gələn M. Əliyev İran, İraq, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, Küveyt, Suriya, Əfqanistan, Pakistan, Hindistan... kimi qədim yerləri gəzir. Həmin ərazilərdə bir sıra həm dəyərli, həm də diqqəti cəlb edən elmi -iqtisadi kitablar və məqalələr yazır, çap etdirirək, yayılır. Bu vaxt dünya miqyaslı elmi araşdırımlar aparan akademik M. Əliyev iqtisadi məsələlərlə bağlı səkkiz kitabı müəllifi id. Amma tale onu yenidən Rusiyaya çağırırıdı. Dünyanın göz dikdiyi ən böyük kürsülərdə söz demək üçün bəxti onu yenidən Rusiyaya gətirdi...

M. H. Əliyev 1906-ci ildə Şamaxıdan, Rusyanın I Dövlət Dumasına deputat seçilir. O, Şamaxıdan Rusiya Dövlət Dumasına seçilən ilk azərbaycanlı deputat idi. Bu, onun həyatında yeni bir içtimai-siyasi səhifə açmışdı. O, özünün yeni bir tarixini yazırıdı. Amma bu tarixin son səhifələrindən xəbərsiz idi. Rus İmperiyasının başında dayanan çar II Nikolay üçün Qafqaz, xüsusən Azərbaycan çox inca və həssas bir məsələ idi. Bu ərazilərdə tez-tez törədilən qırqınlar, sünü və məqsədli şəkildə yaradılmış müharibə və qarşılurmalar hamını çəsdirmişdi.

1905-ci il dekabrın 11-də Rusiyada Dövlət Dumasına seçkilər haqqında yeni qanun nəşr olundu. Seçki hüquqlarının genişləndiriləcəkini bəyan edən bu qanun fəhlələrə qismən, kəndlilərə cüzi seçki hüquqları verilməsini nəzərdə tuturdu.

Azərbaycan quberniyaları da Dövlət Dumasında təmsil olunmaq hüququ qazandı. 1906-ci il aprelin 27-də açılmış I Dövlət Duması fəaliyyətə başladı.



Dumada təmsil olunmuş ən müxalifətçi siyasi qurum kadetlər partiyası idi. Onlar fəal seçkiqabağı təşviqat aparmaq və əhalinin əksər təbəqələrinin mənafeyini mövcud şəraitdə çox dolğun əks etdirən öz platformalarını geniş təbliğ etmək hesabına seçkilərdə qalib gəlmışdilər. Onlar “Rusyanın birliyinə və bələnəməzliyi”నə yalnız tərəfdar olduqlarını söyləmir, həm də ona nail olmaq yollarını hər vasitə ilə asanlaşdırmağa çalışırdılar. Hökuməti buna güclə nail olmaqdə təqsirləndirən kadetlər bildirirdilər ki, “süngülər və güllərlə Rusyanın birliyinə nail olmaq olmaz” və “hər bir tabe xalqın adət-ənənələri, dili və dini-nə” hörmət bəyan edilməlidir. Daha sonra bu xalq azadlığı partiyası seçiciləri inandırıldı ki, o, özünəməxsus milli həyat keçirən bütün yerlərdə geniş özünüidarənin, muxtar quruluşun, “ümumi, pulsuz, məcburi təhsilin” və s. tərəfdarıdır. Bütün bunlar müsəlman ucqarlarında, o cümlədən də Azərbaycanda bütün yuxarı sosial təbəqə nümayəndələri üçün kifayət qədər cəlbedici idi.

Amma bütün bunlarla yanaşı, Şamaxı sək-səkə içində idi. Hər gün bir ailədən ən azı iki-üç adam erməni gülləsinə tuş gəlirdi.

Rusiya Dövlət Dumasına seçilən Məhəmmədətəq Əliyev deputat səlahiyyətdən istifadə edərək, Duma kursusundan ilk müraciətini edir. O, Duma kursusundan ermənilərə silahı yerə qoymağı, insanlığa və vicdanaya yaraşmayan ləyaqətsiz işlərdən əl çəkməyi, Azərbaycan torpaqlarında onlara yaradılmış əvəzsiz şəraitdən istifadə edərək sülh və əmin-amanlıq içində yaşamağa çağırıldı. Ermənilər isə öz antiazərbaycan tədbirlərini genişləndirməkdə davam edirdilər. Erməni deputati S.M.Davidyan 1906-ci il martın 4-də azərbaycanlı deputat M.Əliyev və xəbərdarlıq məktubu göndərir, onu çıxışlarından əl çəkməyə çağırır. Dumanın sədrindən istəyir ki, Yalizavetpol (Gəncə) quberniyasının “siyasi idarəsi”nın əməkdaşı Madlen Qriqoryeviç dinləsinlər. Həqiqəti ancaq o deyə bilər. Onun bu sahədə xüsusi arayışı var.

Madlen Qriqoryeviç gəlinə onun bir tərəfi çar Rusiyasında, sərhəd qoşunları komandanlığında çalışıyan general O.D.Ambartsumova gedib çıxırdı. Daha dəqiq, onun qardaşı qızı ilə ailə qurmuşdu. Maraqlı idi ki, Dumanın sədrı Paşkov Madlen Qriqoryeviç arayışı oxumağa imkan yaradır. Dumada oxunan arayışdan sonra, mayın 5-dən 6-na keçən gecə Şamaxıda iki ruhani ailəsinə suiqəsd edilir. Həmin ailələrdən biri Kərbələyi Əhmədağa Əli oğlu məhz, deputat Məhəmmədətəq Əliyevin əmisi idi.

Araşdırma materiallarına görə, M.Əliyev, Qafqazda gedən əsl həqiqətləri II Nikolaya, dostu, İqtisadi Kəşfiyyat İdarəsinin başçısı olmuş, sonradan İmperatorun dəftərxanasında səlahiyyət sahibi olan Oleq Ponteleyevin yardımında çatdırmağa müvəffəq olur. Ondan cəmi iki gün sonra Dumanın sədrı Paşkov öz səlahiyyətlərindən uzaqlaşdırılır və “...hərəkətləri nəzarətə götürülür...” Bütün məsələlərin içərisində ən dəyərli məlumat bu idi ki, general O.Ponteleyev keçmiş dostuna -M.Əliyevə “...nəyin bahasına olursa-olsun onu – Dövlət Dumasının azərbaycanlı nümayəndəsini imperator II Nikolayla görüşdurməyi söz vermişdi...” Bu dövrү və zamanı üçün, milli maraqlar baxımından çox vacib və gərəkli bir məsələ idi. Lakin bu təşəbbüs baş tutmadı. 1906-ci il mayın 14-də general O.Ponteleyev öz iş otağında... şərabdan zəhərlənib öldürülür.

Birinci Dövlət Duması az yaşadı. Lakin Azərbaycan tərəf verilən məhdud vaxtdan istifadə edərək, dünyanın aparıcı dövlətlərinin Moskvadakı diplomatik korpuslarına, beynəlxalq cəmiyyət və təşkilatlara xatırlatdırılar ki, Azərbaycan Qafqazda ən güclü və nüfuzlu ərazidir. Onun mühəribə ilə, qırğınlarda, terror və basqınlarla heç bir işi yoxdur... Birinci Dövlət Duması buraxıldıqdan sonra Məhəmmədətəq Əliyevin dostları məsləhət bilirlər ki, Moskvada qalsın, akademik kimi iqtisadi-elmi araşdırmalarını davam etdirsin. O isə, qalmadı. Yenidən Şamaxıya qayıtdı.

Akademik M.Əliyev bilirdi ki, ermənilər günü-gündən öz qanlı nasticalarını verən fəaliyyətlərini genişləndirməkdə davam edirdilər. Əlavə olaraq Şamaxıya 36 erməni ailəsi köçürülmüşdü. İlkin məlumatə görə bu ailələr İrəndən gəlmış ermənilərdi... Onu da bilirdi ki, bu köçürmələrin önündə və arxasında rus imperiyasında bu işlərə məsul olan İnsaf Sarıçanyan adlı birisi və onun qrupu idi. Bəkə bütün bu işlərin önündə aciz qalmışdı. Əksinə, gələn erməni ailələrinə ən yaxşı torpaq sahələri verilir, işlə, yemək və geyimlə təmin olunurdular...



**Erməni qulduruna andığın  
mərasimindən sonra verilən  
biletin üz qabığı**

ışartısını görürdü. Bu qırğınların körünü basan əllər isə görünmüdü. Dirijor ar-  
tışının öz çubugunu qaldırmışdı. Və bu gözgörünməz dirijor çubuğu altında ermə-  
nilər açıq-aşgar hücumu keçirdilər. Onlar Şamaxının ayrı-ayrı məhəllələrində yi-  
ğıncaqlar düzəldir, şəhərdəki ziyanlı ailələrinə gözlənilməz hücumlar edirdilər.  
Martin 19-dan 20-nə keçən gecə isə Şamaxıda erməni Rum İsakoviç qonşusu də-  
mirçi Əlibala Quluzadənin iki qızını ov tüsəngilə vurub öldürdü... Artıq hər şey  
göz qabağında idi. Bakı baş verən hadisələrə susurdu.

1917-ci il fevralın 13-də fransız iqtisadçı alimi Jak de Paskual adlı birisi M.Əliyev üçün Şamaxıya təşrif gətirir, onu Fransaya aparmaq üçün rəsmi qay-  
dada dəvətlili olduğunu bildirir. Alim Jak de Paskuala gəlinçə, məlum olur ki, o,  
Məhəmmədtagı Əliyevin Parisdə nəşr olunmuş "Dünya iqtisadiyyatındaki böhran  
və onun səbəblərinin aşdırılması" kitabının redaktoru olub.

Könlünü torpağından ayırmayan M.Əliyev Fransaya getmək üçün aldığı də-  
vətdən imtina edir. Şamaxıda qalmağı, Şamaxıda yaşamağı, Şamaxıda ölməyi hər  
şeydən üstün tutur. Gecələrin birində, daha doğrusu, məlumatə görə 1918-ci il  
yanvarın 10-da onun ad gününü təbrik etməyə gələn, el-obada Şeyx Şamaxı kimi  
tanınan din xadimi Şeyx Məcid Axundoğlundan xahiş edir ki, Şamaxıda "...qanı

Rusiyada 1917-ci ilin fevralında baş  
verən içtimai-siyasi hadisələr Azərbayca-  
na həm iqtisadi, həm mənəvi-psixoloji,  
həm də içtimai-siyasi cəhətdən təsir etdi  
Azərbaycanın demək olar ki, bütün yaşa-  
yış məntəqələrində həyat öz axarından  
çıxdı. Fevral inqilabı təkcə inqilab yox,  
o, həm də adama kiçik müharibə mey-  
danlarını xatırladırı. Moskvalı dostları  
akademik M.Əliyevə xəbər göndərmişdi-  
lər ki, Moskvada Azərbaycan üçün bö-  
yük bir bəlanın planı hazırlanır. Məslə-  
hət gördülər ki, Moskvaya qayıtsın.  
Amma akademik öz doğulduğu, boy-  
başa çatdığı Şamaxıdan çıxmadı, o, baş  
verə biləcək böyük qanlı qırğınların ilk

coşan azərbaycanlı balalardan ibarət" bir döyüş dəstələri yaratsın (partizan dəstə-  
ləri – R.N.). Başqa xilas yolu görünmədiyindən Şeyx bu təklifi qəbul edir...

Ad gündündən heç bir ay ötməmiş, toplu-tüsəngli ermənilər Şamaxıya soxul-  
dular. Bu, qəfil hückum id... Hər yer od tutub yanırı. Kimisi qaçır, kimisi əldə-  
ayaqdə qalan uşağı axtarır, kimisi evinə düşən alovu söndürməyə cəhd edir, ki-  
misi də aldığı gülə yarasından can verirdi...

Şamaxı yanırı. O, can üstündə id. Erməni quldur dəstəsinə başlılıq edən  
Stepan Lalayının əmrilə müsəlman ailələrinə divan tutulurdu. Yol-yolaq, dö-  
nüm-döngələr qana bələndi... Cani Stepan Lalayının "qəhrəmanlıqlarını" gələ-  
cək erməni nəsilləri üçün qələmə alan (?) bədnəm erməni mirzəsi Baxçaçıyan ya-  
zır: "...əvvəlcə Stepan əmr etdi ki, Duma deputati Məmməd Əliyev diz çöksün...  
O isə diz çökmedi. Stepanın işarəsilə birinci gulləni onun övladlarına vurdular.  
İki qızı öldürdü. Böyük oğlu da gulləndi. Kiçik oğlu isə həmin vaxt tapılma-  
di... Lalayın əsgərləri M.Əliyevi döyə-döyə meydanın ortasına sürüdülər. Son-  
ra onu ağaca bağlayıb, başına saxsı bir vedrə keçirtilər... Gullə açıldı. Ətrafa  
qan damecları çiləndi..."

O, yaşamaq istəyirdi. Hələ görüləsi çox işi vardı. Mənə elə gəlir ki, məşhur  
"Şamaxı şikətəsi" bəlkə də bundan sonra yaranıb. Akademik, Rusiya Dövlət  
Dumasına seçilən ilk azərbaycanlı deputat, Şamaxıdan olan Məhəmmədtagı  
Hacı Əbdülsəməd oğlu Əliyev öldürülən gün...

Araşdırma materiallarına görə, Şamaxını qan içində boğmağa çalışan, gü-  
nahsız və silahsız insanlara qarşı qırğınlar törədən, dövlət xadimlərini terror  
edən "DRO" terror təşkilatının Baki Bürosunun üzvü Stepan Lalayan ingilis ge-  
nerali Tomsonun əmrilə 1918-ci il noyabrın 21-də həbs olunur... tələm-tələsik  
mühakimə olaraq, Gəncə həbsxanasına göndərilir. Arxiv materiallarına görə  
S.Lalayan noyabrın 23-də Gəncə həbsxanasında ürkə çatışmazlığından ölürlər.

Başqa bir arxiv materialında isə qeyd olunur ki, S.Lalayan noyabrın 27-də  
Gəncə həbsxanasından ingilis generalı Tomsonun məxfi planı əsasında qaçırılır,  
xaricə aparılır. Məlumatlara görə S.Lalayan ingilis generalı Tomsona Şamaxı-  
dan əldə etdiyi qızıl və başqa zinət əşyalarını, qədim Şamaxı xalçalarını "hədiyyə"  
edir. Bəzi mənbələrə görə, general Tomsonun Şamaxıdan əldə etdiyi xəzinə-  
nin bir hissəsi Böyük Britaniyanın Kral ailəsinə bağışlanıb. 1918-ci il Azərbay-  
canda baş verən bu qırğınları aşdırılan keçmiş İttifaqın Baş Kəşfiyyat İdarəsi-

nin polkovnikı Yuri Vasilyeviç Popov xatırladır ki, bu gün İngilis Kraliçasının bu gün də istifadə etdiyi zinət əşyaları həmin xəzinədəndir.



Maraqlı məlumatlardan biri də budur ki, o vaxt Xorasanda vərəqə şəklində buraxılan “Ostan” qəzeti yazırırdı: “Şamaxıda 1918-ci ildə ermənilər bizim tacirləri soyub taladılar, mallarını əllərinən alıb özlərini də öldürdülər. Həmçinin Misirin, Rusyanın, Əfqanistanın, Hindistanın və digər ərəb ölkələrindən gələn karvanlara da hücumlar edilirdi.”


Qəzətdə Lalayanın əla keçirdiyi qənimətlərdən də söhbət edilir. Qəzet yazır ki, ermənilər həmin vaxt Şamaxıya gələn ingilislərə, italyanlara, fransızlara 124 kq-dan artıq zərgərlik məməlatini, tonlarla qızıl külçələri, 2500 qədim xalça satıldı. İngilislər yer üzündə ancaq Şamaxıda bitən Hənəfə otunu çox baha qiymətə almaqdə maraqlı idilər. Çünkü bu otun qara bazarda bir qramı ağlagəlməz qiymətə satılırdı. Bu ot ancaq matəm mərasimlərində işlənirdi. Lalayan Şamaxıda vaxtilə onların qonşuluğunda yaşayan Mahmudovlar, Talibovlar, Həsənovlar ailəsinə nəsillikcə qırıb məhv etdi. On bir yəhudi ailəsinə isə öz evlərində, azərbaycanlı uşaqlarla bir yerdə diri-diriyandırlar.

Bütün bunlardan sonra yadına fransız sosioloqu Šarl Luinin sözləri yadına düşdü. O yazırırdı: “...dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəməti ilə müsəlmanlarla yarışa bilməz. Bu xalq kainatın əsl hökmramıdır. Bütün başqa xalqlar sanki onlara qulluq etmək üçün yaranıb. Bu xalq eyni zamanda həm imperialalar yaradır, həm də onları dağıdır. Amma bu müzəffər xalqın tarixçiləri onların ağlaşırmaz qələbələrinin şöhrətini yaymaqdə çətinlik çəkiplər. Müsəlman cəngavər xalqı öz gündəlik şöhrəti ilə məşğul olub, əbədi məğlubedilməzliyinə inanıb...”

Bax, mən bu yerlərə ətrafa çilənmiş bir damcı qan üçün gəldim. Yüz ilin qanı üçün... Bu məğlubedilməz fikirlə də bu yerlərdən ayrılmıram.

## SOYQIRIMINA MƏRUZ QALAN ƏRAZİLƏR





## KİLSƏNİN GİZLİ ARXİVLƏRİNDƏKİ SOYQIRIMI SƏNƏDLƏRİ...

**Qeyd:** Tarixdə ermənilərin qalası olmayıb. Onlar həmisi kilsəyə siğınıb, kilsədə məşvərət keçirib, kilsədə hökm çıxarıb,.. icra edib. Kilsə ermənilər üçün ən böyük kəşfiyyat mərkəzi, informasiya və məlumat bazası olub... Bu baxımdan kilsə mənim üçün həmisi maraq dairəsinə çevrilib. İyirmi iki gün (2004–2006-ci illəri əhatə edir) İrandakı, Suriyadakı, İraqdakı və nəhayət, Livandakı erməni kvartallarındakı kilsələrə baş çəkdim.

Biz erməni kilsələrini az öyrənmişik, az tədqiq etmişik. Məsələn, məşhur erməni təhlükəsizlik generalı S.M. Markaryan etiraf edir ki, ermənilərin kəşfiyyatı və tarixi onların kilsəsindən başlayır.

Tədqiqata görə öten yüzilliklərdən başlayaraq erməni kilsələrində “Böyük Ermənistən” xəritələri çizilib, yetişən yeni erməni nəsillərinə “qəhrəmanlıq das-tanları” söylənilib, mahnilar, nəgmələr qoşulub. “Kim daha çox türk öldürüb...” - devizi ilə gecələr keçirilib, konfranslar qurulub, kitablar vərəqlənib, əlyazma-lar oxunub...

Mən erməni kilsələrində baş verənləri, gördükə düşündürdüm: Türk dünyasının... Azərbaycanın başına gətirilən faciələrdə təsadüf axtarmaq bizim üçün gü-nah olardı. Ermənilərin törətdikləri irili-xirdalı terror hadisələrinin hər biri məq-səldi şəkildə həyata keçirilib.

Dəməşqdəki (Suriya) erməni kvartalındaki erməni kilsəsində eştidim ki, ke-şışlər hər gecə erməni uşaqlarına bu günədək işgal etdikləri torpaqlarımızda şə-hid olan (?) ermənilər haqqında ağız dolusu danışır, erməni ailələrində dünyaya göz açan uşaqlar üçün gecə dinləmələri, məktəbləri təşkil olunur, “Adqoydu” mərasimləri keçirilir. Maraqlıdır ki, bizlər gecələr öz uşaqlarımıza qədim nağıl-larımızdan söz açanda, onlar azərbaycanlılara qarşı vuruşan, özgə torpaqları he-sabına saxta vətən və dövlət yaradan, “Böyük Ermənistən” quran... Andrianik-dən, Lalayandan, Amazaspdan, Meloyandan, Dəllək Ambarsumdan, keşis Qramyandan, onların “qəhrəmanlıq dolu” cinayətlərinən danışırlar. Məsələn,

Ermənistanın bu gün Dağlıq Qarabağda törədilən soyqırımında iştirak edən 92 nəfər dövlət və hökumət strukturlarında çalışan məmuru ilk təhsilini məhz Suriya, İran, Livan, Rusiya, İraq, Avstriya, ABŞ, Fransa, Böyük Britaniya, Türkiye kilsələrində alıblar. Bütün bunlar isə araşdırılmayıb.

Mənim üçün az-çox şərait yaranan, erməni kilsələrində baş verən pərdəarxa-sı oyunlardan danışan müsləman alimlərinə həmisi minnətdər olmuşam. Bütün bu olaylar içində 1918–1920-ci illər Mart soyqırımı hadisələri möni ən çox dü-şündürən problemlərdən olub. Azərbaycan arxivlərində istintaq materiallarının dan savayı elə bir ciddi şey yoxdur. Amma fikrimcə, bu gün dünyanın sülh və təhlükəsizlik istiqamətində düşünən, araşdırmalar aparan elmi-tədqiqat mərkəz-lərini, dövlət başçılarını, parlament nümayəndələrini və diplomatları bu istiqamətə yönəltmək, onları düşündürmək vacibdir. Məsələn, erməni kilsələrində Şamaxı hadisələri ilə bağlı uzun axtarışların nəticəsi olaraq həm eştidiyim, həm oxuduğum və həm də gördüğüm... hadisələrlə bağlı maraqlı bir qənaatə gəldim. Bu ssenari deyil, bu sadəcə ayrı-ayrı milliyətcə erməni olan xarici müəlliflər tə-rəfindən qələmə alınmış və gecələr erməni uşaqlarına oxunan, 1918-ci ildə Şamaxıda əsl soyqırımı cinayətlərini təradən Stepan Lalayın iyrənc və cinayət dolu həyatını göstərən kitablar, arxiv sənədləri əsasında yazılın əsərdir... Mən bütün hadisələri ümumiləşdirməyə çalışdım.

\* \* \*

Araşdırma materiallarına görə XX əsrin əvvəllərində qurulan “Dünya insti-tutları”nda (belə institutlar Böyük Britaniya, Fransa, İsrail və ABŞ-da fəaliyyət göstərir) yer kürəsində formalaşan millətlərin və xalqların mövcud olan, “ölüb-dirilən” xəstəliklərə, epidemiyalara qarşı immunitetləri, yəni ölüm-dirim məsələ-ləri tədqiq edilir. Öten əsrin sonuna dək hərbi kəşfiyyatın (ABŞ) elmi-tədqiqat mərkəzlərinin yekun sənədlərinə görə dünyada 112 millət və yaxud xalq, dil, adət-ənənə məhv olub, sıradan çıxb. Eləcə də bir sıra xalqların və millətlərin ya-şaması üçün kiçik millətlər və xalqlar, onların əraziləri, adət və ənənələri, işarə və əlamətləri, musiqisi, etdiyi ixtiralar, genetik mühit... ən vacib amillərdən bi-rinə çevrilib. İnsan və onun taleyi haqqında araşdırmalar aparan məşhur dani-sha markalı alim Nils Nerqor əlyazmalarının birində yazırı: “...görünən və bəlli

olan amillər məcmusu bu gün Böyük dövlətlərin, millətlərin və xalqların yaşaması üçün əsas bazalardan birini, canlı laboratoriyalarını təşkil edir...”

Eramızdan əvvəl 388-ci ildə vəfat etmiş Böyük yunan sərkərdələrindən olan Frasibul isə qeyd edirdi: “...Ələ keçirdiyim qənimətlər içərisində ən qiymətli cüssəli, güclü və gözəl, bütün əzaları diqqəti cəlb edən əşirlər idi. Yerli varlılar bu əsirəri çox baha qiymətlərə alaraq onlara kimisi qızlarını əra verir, kimisi də yenidən evlənirdilər. Səbəb aydın idi. Nəsilləri patoloji, genetik cəhətdən dəyişmək, doğulacaq uşaqların immunitetlərini möhkəmləndirmək, onları baş verən epidemiyə və xəstəliklərə qarşı hazırlamaq idi...”

Məşhur müasir rus filosofu A.İ.Doronin “Краткая историческая справка” əsərində yazır: “Великий полководец и мудрый правитель Александр Македонский в 328 году до н.э. захватил цветущий край Согдиану (территория современных Узбекстана и Таджикистана), вызвал из Македонии и Грузии 100 статных и красивых юношей высшего сословия, имевших хорошее образование и обладавших значительными умственными способностями. Своей властью сразу по прибытии он женил их на девушках из местной знати, лично выступив в роли свата и руководителя свадебных торжеств. Официальная идеология этой акции, на первый взгляд, может показаться весьма гуманной: сделать все, чтобы дети двух породившихся народов никогда уже не воевали друг против друга. Но на самом деле истинные цели этой акции был весьма далеки от декларируемых – Александр Македонский осуществлял свой стратегический замысел, создавая властную структуру новой знати, обеспечивающей коренные интересы греко-македонской империи...”

Məni öz millətimin taleyi bu aspektdə daha çox maraqlandırır. Üstündə “Tam məxfi” surğulu qayıması olan qovluqlar bəzən məni bu sahədə çəsdirə da, təmkinli və səbərlər olmağım hər şeyi həll edib. Məsələn, Vatikanda hazırlanmış 35 səhifəlik “Yaşamaq uğrunda vuruşan millətlərin və dinlərin Doktrinası” bu baxımdan mənim üçün maraqlı idi. Vatikanın Baş ideoloqu kimi tanınmış Yozef Ratqinçer tərəfindən hazırlanmış bu tarixi sənəddə ancaq immuniteti möhkəm və davamlı olan millətlərin, xalqların... adları xatırlanır. Y.Ratqinçer böyük dövlətlərə və millətlərə xəbərdarlıq edir: “...Gələcəkdə yazılıacaq tarix üçün indidən düşünün. Gücünüz çatacaqmı? Məsələn, artıq ən ciddi elmi-tədqiqatlar aparan genetik institut və laboratoriyalar... nəticəyə gəliblər ki, vaxtilə dünyaya meydan oxuyan almanların genetik

defektləri var. Orduya çağırılan almanların boyları ildən-ilə kiçilir və onların əksəriyyəti baş verəcək hər hansı bir epidemiyanın qarşısında duruş götürebilmir. Fransızları isə qan xərçəngi başına götürür. Bu xəstəliyə qarşı heç bir güclü immunitet yoxdur. İngilislərə gəlinəcə, Böyük Britaniyanın ərazilərində ciddi şəkildə mənəvi və dağıcı aşınmalar gedir. Millət cılızlaşır, yeni doğulan uşaqlarda yaşamaq həvəsi azalır və hələ vaksinləri tapılmayan xəstəliklər meydan sulayır. Yaponiyada orta yaşı həddi sürətlə azalmağa doğru gedir. Yəhudilərə gəlinəcə, onlar xəstəliklərə görə başqa millətlərlə ailə qurmaq məsələsini qadağan edirlər. Hələlik bu xəstəliyin adlarını açıqlamaq qeyri-mümkündür. Ruslar demoqrafik parçalanmalardan əziyyət çəkir, ailə prinsipi sürətlə pozulur, insanlar təkliyə, tək yaşamağa can atırlar. Getdiyə valideyn-övlad, ər-arvad, ailə “piramida”ları dağılıb, “Rus ailəsi” fenomeni sıradan çıxıb, unudulur. Amerikaya isə artıq orada əmələ gələn yeni nəsillər cəngəllik qanunları ilə yaşamağı daha üstün sayırlar. Vaxtilə dünyamı fəth edən monqol-tatarların yunan, Makedoniya, fars, Roma imperiyalarını... düşünün... Tarix onları elə parçalayıb, didib tökdü ki, heç “tikəsi” də ələ gəlmir. Onların məhviniə birinci olaraq getdiyə zəifləşən immunitetləri, güclü epidemiyalar oldu.”

Bütün bu nəticələrin səbəbləri müxtəlif istiqamətlərdən araşdırılsa da heç bir program və yaxud layihə özünü müsbət yönündə təsdiq etmədi. Tədqiqatçılar düşünürülər: Necə başa düşək? XXI əsrədə adlarını qeyd etdiyimiz və sonradan gah “Səkkizlər” və yaxud “İyirmilər” adı altında yiğisan iri dövlətlərin bir qismi tarixdən tədricən silinib, itə bilərmi? Baş verən sürətlə iqlim dəyişmələri, dənizlərin, göllərin, çayların quruması, kütləvi immigrasiyalar, yeni kiçik dövlətlərin yaranması artıq, bizə dikta edir: Bu mümkündür.

Araşdırma materiallarına görə bu dövlətlərin tez-tez həyəcan təbili altında yiğişmasının leytmotivini də elə bu təşkil edir.

Məlumatə görə, artıq iri, hegemon, tarixdə nəyin bahasına olursa-olsun yaşamaq hüququ qazanmağa səy edən mövcud dövlətlərin bir qismi kiçik, lakin həmişə ziddiyyətli kontingentdə yaşayan dövlətlərin bir qismində canlı laboratoriyalar kimi baxırlar. Bir dövlət yaşamaq üçün özündən kiçik, qat-qat zəngin olan dövlətləri udur, “yeyir”, xəzinəsini iliyinədəksovurub, onun canını alır. Müəyyən vaxtdan sonra onun yaşamaq hüququnu əlindən alır.

Ermənistan böyük dövlət deyil. Amma Yerevan digər xristian dövlətlərin yaşaması üçün, genetik cəhətdən qorunması üçün donor dövlətlərdən birinə çevrilib.

Azərbaycana gəlince, onun 13 yaşayış məntəqəsi, artıq NATO-ya, Al-ya, AB-ya, BMT-ya... digər qurum və təşkilatlara üzv olan dövlətlərin məxfi sənədlərində “həyati laboratoriyalar” siyahısındadır.

Məsələn, 1876-cı ildən Böyük Britaniya elmi-tədqiqat mərkəzlərində məlum olub ki, Azərbaycanın Naxçıvan, Abşeron, Şamaxı, Gəncə, Gədəbəy, Dağlıq Qarabağ, Dərələyəz, Zəngəzur, Lənkəran, Qazax, Şəki, Lerik, Qəbələ və Zaqtala yaşayış məntəqələri... ingilislər üçün ən ciddi laboratoriyalardan biridir. Adları qeyd olunan ərazilərə ingilislər həmişə erməni alimlərilə nüfuz ediblər, onların əsilə də istədiklərini qazanıblar. Yetişən yeni ingilis nəslinin genetik cəhətdən formalaşmasında, qan qruplarının “virus”lardan təmizlənməsində... Azərbaycanın Abşeron, Zaqtala, Şəki, Şamaxı yaşayış məntəqələri böyük rol oynayıb. Fransız araşdırıcısı, həkim Cak Dyuba yazırkı ki, XVIII və XIX əsrlərdə ingilislər Qafqazın Azərbaycan hissəsini özləri üçün laboratoriya kimi müəyyən etmişdilər. Varlı ingilis və yəhudü ailələri tez-tez Azərbaycana gəlirdilər. Onlar özlərlə bərabər öz nəsillərində görünən genetik xəstəlikləri və həmin xəstəliklərə tutulanları da gətirməli olurdular. Xəstə ingilislər yerli qızlarla ailə qurduqdan sonra, xəstəlikləri təbii qaydada müalicə olunurdu. Londona sağlam dönen ingilislər qayidakən regionun onlarla gözəl və sağlam qadın və qızlarını da pulla alıb, aparırdılar. Yeni ingilis nəslə yetişdirirdilər...

Bu yolu almanlar da, fransızlar da, amerikalılar da, ispanlar da, italyanlar da... yəhudilər də gəlirdilər. Araşdırma materiallarına görə fransızlar Azərbaycana iflic olan bədən toxumalarını, almanlar isə sümük xəstəliklərində canlarıni qurtarmaq üçün gəlir, adlarını qeyd etdiyimiz yaşayış ərazilərində bəzən ölümlə nəticələnən təcrübələr aparırdılar. Yer kürəsini bürüyən epidemiyalara qarşı güclü immunitet səbəblərini araşdırırdılar. Bütün bu məsələləri də icra edən və həm də ciddi qaydada nəzarətə götürən kəşfiyyat mərkəzləri idi.

I Pyotr dövründə çar Rusiyasının “Elmi-tədqiqatın nəticələri saxlanılan arxiv idarəsi” yandırılır və sənədlərin bir qismi yoxa çıxır. Həmin idarənin rəhbəri, səhra həkimi, milliyyətçi erməni olan Araqun Ter-Akopyan və onun əlli nəfər yaxın tanışı həbs olunur. Amma sənədlər tapılmır.

Sovet hökuməti qurulduğundan sonra həmin sənədlər erməni alimlərinin arxivlərindən çıxır. Akademik A.Petrosyan, H.Saakyan, D.Baqdasaryan və di-

gər 18 nəfər həmin elmi nəticələri xarici dövlətlərə satdıqları üçün güllələnirlər. Nəticədə, ermənilər həmin şəxslərin adlarını, kitablarını öz tarixlərindən, elmi mənbələrdən yığışdırıb, ləğv edirlər. (?)

**Sənədlərdən birində göstərilirdi ki, dünyada ən immuniteti aşağı olan və ildən-ildə azalan və nəticədə tarixdən tədricən silinib itmə təhlükəsi olan millətlər sırasında erməni milləti də var.** Araşdırma materiallarına görə həmin məxfi sənədlərdə yaşamaq üçün çıxış yolları da göstərilirdi.

Çıxış yolları isə Azərbaycan torpaqları, Azərbaycan iqlimi, Azərbaycan suyu idi... Tədricən qırılıb sıradan çıxan və demoqrafiq xəritəsini itirən ermənilər özlərinin genetik kodlarını təmizləmək, yaşamaq üçün 1919-cu ildə Dərələyəz, Zəngəzuru işgal etdilər. Azərbaycanlılarla mövcud olan qonşuluq əlaqələrinin üstündən xətt çəkdilər. Həmin ildən sonra erməni milləti özlərinə xas olan genetik xəstəliklərdən, o cümlədən qan xəstəliyindən, sonsuzluqdan, beyin xəstəliklərindən canlarıni qurtardılar. Zəngəzur və Dərələyəzdə ingilislərə, yəhudilərə, fransız və almanlara, amerikalılara məxsus iyirmiye yaxın elmi-tədqiqat mərkəzləri açıldı. Zəngəzur-Dərələyəzin işgal olunmasında adlarını qeyd etdiyim dövlətlər aktiv olublar.

Sovet hakimiyətinin ilk illərində həmin elmi-tədqiqat mərkəzləri ləğv edildi. Ondan əvvəl isə ermənilər Şamaxını, Qubanı, Abşeronu susdurmaq fikrində idi. O da fakt idi ki, ermənilərin bir qismi məhz ingilis əsgərlərinin soyilo vurmuşlardır... Məsələn, erməni səyyahi (onu XIX əsrin ortalarında Bağdad erməniləri edam etdilər) S.O.Muradyan-Kapilyan qeyd edirdi ki, ermənilər bir ildə təqribən 500-ə yaxın həddi-bülüğə çatmayan qızlarını zorla azərbaycanlılara əra verdilər. Yeni erməni nəslə yetişdirmək üçün.

Bu gün ermənilər işgal etdikləri Dağlıq Qarabağ ərazilərini də eyni məqsədlə əllərində saxlayırlar. “Böyük Ermənistən” saxta layihədir. Ortada XXI əsr üçün, gələcək XXII əsr üçün nəyin bahasına olursa-olsun, erməni millətinin yaşatmaq strateyiyesi var. Erməni millətinin yaşaması üçün ona Azərbaycanın suyu, havası ilə yanaşı... onun genefondu... nəhayət, embrionu, qan hüceyrəsi lazımdır.

Elə bunun nəticəsidir ki, araşdırma materiallarına görə ermənilərin bu gün baş verə biləcək epidemiyə və xəstəliklərə immunitetləri 6 dəfə artıb. Halbuki bu işgalçılıq siyasətlərindən önce, məsələn, XIX əsrə bu göstərici 17 dəfə aşağı olub.

Bu gün Şamaxıdan danışırıq. 1918-ci ildə erməni Stepan Lalayanın və ona

dəstək olanların siyasetindən, bağlı qalan, hələlik insanlara məlum olmayan həqiqətlərdən danışırıq. Şamaxı dünyanın “genetika siyaseti”ndə ən güclü immuniteti olan aktiv zonalardan biri olub. Ermənilər XX əsrə yaşamaq üçün, bir millət kimi formalaşmaq üçün, XXI əsrin tarixində, eləcə də üzümüzə gələn yeni yüzilliklərdə yaşamaq üçün, ən güclü immunitet sahibi olmaq üçün... Azərbaycan torpaqlarını hissə-hissə işğal edirlər. Məhkəmədə qəddar Stepan Lalayanın dediyi: “...biz Şamaxıdan nə lazım idi, xalqımız və millətimiz üçün götürdük... Şamaxı olmasayı bizim genefondumuz şikət olardı... Mən öz xalqımın və millətimin qəhrəmanıym...” (?)

Şamaxı hadisələrinə baxmaq, bağlı qovaluqları oxumaq, fikrimcə maraqlı olar.

Qeyd edim ki, erməni arxivlərinin özünəməxsus gizli və yaxud qapalı xüsusiyyətləri var. Məsələn, Bağdadın Mərkəzi Arxivindən təqribən iki yüz metr irəlidə qədim ikimərtəbəli binada (ona tacir Əbdüləzimlə tacir Nasiryanın müştərək binası da deyirlər. Bu bina İraqda baş verən olaylardan öncə “Davalı bina” kimi məşhur olub) ermənilərin “Arxiv idarəsi” deyilən bir mərkəzi var. Ora tək vəsitəçi olmadan girmək qeyri-mümkündür. Arxivin strukturu ən müasir kəşfiyat idarələrindən birini xatırladır.

...Arxivin üçüncü rəsəndə saxlanılan qovaluq 1918-ci il Şamaxı qırğınları ilə bağlıdır. Arxivdə belə rəflərə ermənilər “Vətən və erməni salnamələri” deyirlər.

Sənədlər biza xatırlatdı ki, Azərbaycan torpaqlarında ermənilərin törətdikləri bütün cinayətlər “Ermənilərin qəhrəmanlıq dastanları” adı ilə qələmə alınıb. Məsələn, 1918-ci ilin Bakı hadisələrini əslən erməni taciri olan Saud Fazilyan adlı birisi qələmə alıb. Şamaxı hadisələrini isə coğrafiyaşunas iranlı şair Mahmud Sərdəşt yazıb. Səyyah Mahmud, həm də xəbərdarlıq edirdi ki, gəlmələr Şamaxını sakit buraxınlar. Şamaxıda və Göyçayda heç bir qazıntı işi aparmasınlar. Şamaxının torpağı çökər, sürüşüb dağilar...

Mahmud Sərdəşt özü haqqında qeyd edir ki, on altı il Ermənistanda yaşayıb və erməni dilini bildiyindən Stepan Lalayanın hadisələrini rahat qələmə ala bilib. Şamaxı ilə bağlı dəftəri o vaxt Bakıya ticarətə gələn iraqlı bir erməniyə satıb.

Erməni ideoloqları vaxtilə belə bir strateji proqrama malik olublar; yəni, ermənilər hər hansı ciddi bir iş görməyə başlarkən, ilk növbədə həmin işi (istər siyasi olsun, istər iqtisadi) qələmə ala biləcək mirzələri təlimatlandırırlırlar. Özlərlə həmin mirzələri müharibə meydanlarına çəkib, aparırdılar. Qədim

müharibə ənənələrinə əsasən heç bir tərəf həmin mirzələri öldürmək, həbs etmək iqtidarında deyildi. Mirzələrə gelincə, döyük meydanlarında onlar yaxaları və qolları xüsusi rəngli iplərlə toxunmuş paltarlar geyər və bununla da baş-qalarından seçilərdilər.

Araşdırma materiallarına nəzər salanda gördük ki, Dərələyəz-Zəngəzur hadisələrini erməni mirzəsi Surencan Əqəbli bir adam yazıb. Bakı qırğınlarını Eman Sanyan, Gəncə qırğınlarını Tadevan Ambarsumyan, Naxçıvan qırğınlarını Edika Surenxanyan adlı şəxslər qələmə alıb və s.

Amma maraqlı odur ki, nə Azərbaycan mətbuatında, nə Azərbaycan tarihində və ədəbiyyatında bu istiqamətlərdə axtarışlar, araşdırma aparılıb. Demək olar ki, nə qədər ki, bu istiqamətdə, xüsusən, Şamaxı istiqamətində baş verən erməni qırğınlarını araştırma saydım... şübhəsiz, bu adamların adları mənim üçün də qaranlıq qalardı. Başqa bir faktı deyim. Məsələn, erməni-türk münasibətlərində, 1915-ci il hadisələrində 26 nəfər erməni mirzəsi iştirak edib. Qeyd edim ki, ermənilər “Genosid” fəriyiyələrlə bağlı tarixi əsərlərini yazarkən, Türkiyəni ittiham edərkən həmin iyirmi altı nəfər erməni mirzəsinin hazırladıqları qovaluqlardan istifadə edirlər və özü də əsas tarixi mənbə kimi. Belə bir taktiki gediş isə bizlərdə olmayıb. Məsələn, Bakı qırğınlarını əyləşib qələmə alan və onu dövlət arxivinə verən, bugünkü və yaxud gələcək nəsillər üçün hədiyyə edən kimimiz var? Bu əvəzsiz və qiymətsiz işi görən olmadı. Bir nəfərin adına rast gəldim. Dərələyəz-Zəngəzur hadisələrini bir tərəfə çəkilib qələmə alan, din xadimi dərələyəzli Molla Salman Pənahzadə Şahsevər oğlu. Bu din xadimi qırğınların ilk günündən qələmə sarılıb baş verənləri “Nədən və kimdən ötrü?” adı ilə qələmə alırdı. O da yarımcıq qaldı. Müsəlmanlar özləri Molla Salman Pənahzadə Şahsevər oğlunu tutub, erməni əsgərlərinə təhvil verdilər ki, bu adam (yəni Molla Salman Pənahzadə Şahsevər oğlu) “...Xalqlar arasında, iki dost-qardaş millət arasında nifaqçılıq, ədavət toxumuşdur...” (Bax: A. Ehtişami: “Bir qırğın səhnəsi...” İran, İsfahan. 1959-cu il). Natiçədə, hadisələri tarix üçün qələmə alan, həqiqəti yazaraq, erməni qırğın və vəhşiliklərini yazan bir azərbaycanlı din xadimi camaatın gözü qarşısında özümüzüñküllerin əlilə dar ağacına çəkildi. Hərdən düşünüb götür-qoy edirəm. Nədən belə olur? İcimizdəki bu bəlanın kökləri hiss edirəm ki, çox dərindədir. Bu kök artıq bizim ürəyimizdə, gözlərimizdə, içimizdə və cölümzdə, fikir və düşüncələrimizdə, deyərəm, rişələnib. Mən bütün bunlara isə təssəf edirəm.



Bu məsələlərin üstündən xeyli ötsə də, rəqəmlər nə azalır, nə də artır. (Ermenilər isə, məsələn, 1915-ci il Türkiyə-Ermənistən qarşıdurmasına, yəni “Erməni genosidi” məsələsinə hər il, ən azı 10 müxtəlif sənədlərlə dolu olan qovluq əlavə edirlər). Digər tərəfdən, bu məsələlərin üstündən illər ötsə də... heç bir əlavə tədqiqat işi aparılmayıb. Azərbaycanda heç bir tarixçi, ədəbiyyatçı, araşdırıcı, jurnalist, alim, tədqiqatçı... deyək ki, yeni bir tədqiqat toplusu hələlik ortaya qoymayıb. (Qeyd edim ki, Dağlıq Qarabağla əlaqəli fakt və sənədlərdə də heç bir dəyişiklik, yenilik yoxdur. Köhnə, məlum faktları oxumaq isə maraqlı olmur.)



Ermənilərin Dağlıq Qarabağın yaşayış məntəqələrində törətdikləri növbəti terror və qırğın hadisələrində də geniş və ətraflı yeni tədqiqat əsərlərinə ehtiyac çoxdur. Çap olunmuş bütün kitablardakı fakt və rəqəmlər, məsələlərin qoyuluşu cynidir. Sadəcə dəyişən kitabların rəngləri və müəlliflərin adlarıdır. Mən yenidən qayıdırıam Şamaxı qırğınları ilə bağlı düşüncələrimə. Və bütün bunlardan sonra düşünməyə bilmirəm: - biz, nədən başlamalıyıq, başlamadıq...

Şamaxıda bu gün, sabah dünyaya göz açan və yetişən, böyüyən nəsillər üçün hələlik xeyli sual cavabsız qalıb.

Mən Livandakı, Suriyadakı, İrandakı, İraqdakı erməni kilsələrində, 1918-ci il Şamaxı faciəsilə bağlı oxuduğum qeydlərin, məktubların, kitabların, nəticəsi olaraq “Kilsə arxivlərindəki Şamaxı” adlı düşüncələrimi də bitirdim. Bu düşüncələri yazarkən, həmçinin Şamaxı soyqırımı törədən erməni terrorçusu Stepan Lalayani qəhrəman kimi təqdim və təbliğ edən bədnəm qələm sahiblərinin, Annabdan olan (Əlcəzair) tarixçi Əbdüləziz Səədinin, hind jurnalisti Barxanın, ingilis yazarı Mark Tereyanın və Bembe Melanın, ispan yazarı Solbes Fernandesin, Kanada yazarı Martin Pinin... kitablarına da nəzər saldım. Bütün bu gördükərimi, oxuduqlarımı nəzərə alaraq, fikirlərimi yekunlaşdırıldım. Məni ən çox düşündürən isə, erməni kilsələrində din xadimlərinin erməni uşaqlar üçün təşkil etdikləri “Gecə oxumaları” idi.

## SOYQIRIMINA MƏRUZ QALAN ƏRAZİLƏR





## AZƏRBAYCAN DÜŞMƏNİN GÖZ YAŞLARINA DAHA İNANMIR...

Cənubi Qafqazdakı ziddiyətlər, ərazi mübahisələri hələ 1918-ci ildə Transqafqazda (Zaqafqaziya) üç milli dövlətin meydana gəldiyi zaman başlamışdı. Qafqazda o qədər da böyük ərazi əldə etməyən (təxminən 9,3 min kv. km əraziyə malik idi) Ermənistən "Böyük Ermənistən" yaratmaq xəyalı ilə qonşu Azərbaycan torpaqları üzərinə hərbi ekspansiyaya keçdi. İlk öncə Azərbaycan Demokratik Cumhuriyyəti sərhədləri daxilində yerləşən (əhalisinin əksəriyyəti Azərbaycan türkləri olan) Naxçıvan, Zəngəzur, Şərur, Dərələyiz, Qarabağ və Qazaxın dağlıq hissələrinin ərazi iddiaları sürməyə başladı. Sonra isə bu bölgələrə nizami qosun hissələri yeridərək, əhalidən Ermənistən hökumətinə tabe olmayı tələb etdi. Bu tələbi qəbul etməyən dinc əhaliyə amansız divan tutuldu. Onların əksəriyyəti daşnaqlar tərəfindən məhv edildi, sağ qalanlar isə öz doğma yurdlarını tərk etməyə məcbur oldu. Ümumiyyətlə, 1918–1920-ci illərdə daşnaq hökumətinin soyqırımı siyaseti nəticəsində 500 mindən artıq Azərbaycan türkü məhv edilmiş və didərgin salınmışdır (MDƏYTA, f. 28, siy. 1, iş 42, səh. 20-35).

Tədqiqatçı-alim İ.Musayev araşdırmlarında göstərir ki, Azərbaycanın IX rus ordusu tərəfindən zəbt edilməsi nəticəsində baş vermiş aprel çevrilişindən istifadə edən Ermənistən öz hərbi ekspansiyalarını daha da genişləndirdi. Daşnaq qoşunları Qarabağ, Naxçıvan, Zəngəzur və digər bölgələrdə qanlı döyüş əməliyyatları aparmağa başladılar. Sovet Azərbaycanı bu ərazilərdə elan edilməmiş müharibəni dayandırmağı və qoşunlarını öz sərhədlərinə doğru geri çəkməyi Ermənistəndən ultimatum şəklində tələb etdi (MDƏYTA, f. 28, siy. 1, iş 99, səh. 26).

1920-ci ilin aprelindən sonra Sovet Rusiyasının təsiri altına düşən Azərbaycan Ermənistən ilə münasibətləri bu dövlət vasitəsilə qurmağa başladı. ESFSR Azərbaycan sovet dövləti adından Ermənistən ilə danışqlar aparır və müqavilələr bağlayırdı. Buna misal olaraq, 1920-ci il oktyabrın 28-də Sovet Rusiyası ilə daşnaq Ermənistəni arasında bağlanmış müqavilədə Azərbaycan sovet dövləti-

nin rəyi nəzərə alınmadan Zəngəzur və Naxçıvan Ermənistəna güzəşt edilmişdir (История государства и право Азербайджанской ССР, Bakı, 1973, str. 96).

1920-ci ilin noyabrında Ermənistən sovetləşdikdən sonra Azərbaycan ilə münasibətlər nəinki yaxşılaşdı, əksinə daha da kəskinləşdi. Hakimiyyət başına gələn daşnaq-kommunistlər əvvəllərdə olduğu kimi, Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başladılar. Onlar ilk növbədə Azərbaycan torpaqlarını qarış-qarış qoparmaq planı həyata keçirərək, 1918–1920-ci illərdə işgal etdikləri bir sıra əraziləri öz sərhədləri hüduduna saxladılar. Bundan sonra isə Naxçıvan və Zəngəzur uğrunda ASSR ilə mübarizəyə başladılar. Sovet Ermənistəni Moskvadan ermənipərəst emissarlarının təzyiqi ilə yuxarıda adı çəkilən ərazilərin Azərbaycan tərəfindən güzəşt edilməsinə, Dağlıq Qarabağın öz müqəddərətini təyin etməsinə nail oldu (Azərb. Resp. SPİHA, f. 1, siy. 74, iş 124, səh. 58-59).

Naxçıvan və Zəngəzurun Ermənistəna hədiyyə edilməsi Türkmençay müqaviləsi nəticəsində parçalanmış Azərbaycanın bir də bölünməsinə səbəb oldu. Naxçıvanın Sovet Ermənistənə verilməsi ilə razılaşmayan naxçıvanlılar 1921-ci ilin əvvəllərində Azərbaycanın tərkibində qalması barədə referendum keçirdi. Əhalinin 90 faizi bu referendumda iştirak edərək, ASSR-in tərkibində qalmasına səs verdi. Bunu əsas tutan Türkiyə dövləti 1921-ci ildə sovet respublikaları ilə bağlılığı Moskva və Qars müqavilələrində Naxçıvanı "üçüncü dövlət verməmək" Azərbaycana güzəşt etdi. Beləliklə, Naxçıvan ASSR-in tərkibində qaldı.

Bu dövrə Ermənistən ilə Azərbaycan arasında Qarabağ ətrafında mübarizə özünün ən yüksək mərhələsinə çatdı. Sovet Ermənistəni Qarabağın dağlıq hissəsində erməni əhalisinin çoxluq təşkil etməsini əsas götürərək, buranı Moskvadan köməkliyi ilə Azərbaycandan qoparmağa səy edirdi. Uzun süren mübarizədən sonra Qarabağın dağlıq hissəsinin Aran Qarabağda iqtisadi əlaqələri nəzərə alınaraq ASSR-in tərkibində saxlandı. Buradakı erməni əhalisinə isə özünü idarəetmə hüququ verildi (MDƏYTA, f. 379, siy. 1, iş 7481, səh. 14).

Ermənistən ilə Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına mane olan səbəblərdən biri də qaçqınların yerləşdirilməsi idi. 1918–1920-ci illərdə daşnaq hökumətinin azərbaycanlılara qarşı yeridiyi soyqırımı siyaseti nəticəsində onların bir hissəsi öz doğma yurdlarından didərgin düşmüdü. Azərbaycan və İran ərazisində müvəqqəti sığınacaq tapmış didərginlərin geri qayıtmamasına Sovet Ermənistəni etiraz edir və hər vasitə ilə maneçilik törədirdi. Azərbaycanlılar tə-

rəsfdən tərk edilmiş ərazilərdə Ermənistən sovet hökuməti Türkiyə və İrandan gəlmiş erməni əhalisi yerləşdirilirdi (MDƏYTA, f. 379, siy. 3, iş 10, səh. 6-7a).

Bələliklə, yuxarıdakı bəzi faktları nəzərdən keçirdikdən sonra belə nəticəyə gəlmək olar ki, 1920-1922-ci illərdə Azərbaycan ilə Ermənistən arasında münasibətlər ziddiyətli və kəskin xarakter daşımışdır. Bu dövrdə Ermənistən iddiasında olduğu Azərbaycan torpaqlarının Moskvanın köməkliyi ilə əldə etmiş və öz ərazisini 9,3 min kv.km-dən 28 min kv.km-ə kimi genişləndirmişdir (Vse o Zakavkaze. Tiflis, 1923, səh.4).

Amerika hökuməti baş verən hadisələrdən istifadə edərək özünün bir sıra emissarları: müttəfiqlərin Ermənistəna ali komissar təyin etdikləri polkovnik B.H.Haskel, onun Azərbaycan üzrə müvəkkili C.S.Rey, Bakıdakı vitse-konsul C.Randolf və b. vasitəsilə Naxçıvan bölgəsinə nüfuz etməyə girdi.

Qafqazda nüfuz dairəsi qazanmaq uğrunda İngiltərə ilə rəqabətə girən, Şimali Azərbaycanın, xüsusilə də Naxçıvan bölgəsinin strateji mövqeyinə, yəni onun vasitəsilə bir sıra ölkələrə çıxa bilmək imkanına mühüm əhəmiyyət verən, ermənilərin bu mahalı əla keçirmək niyyətlərindən öz məqsədləri üçün istifadə edən ABŞ müxtəlif vasitə və üsullarla bölgədə möhkəmlənməyə çalışırı. Buna görə də 1919-cu ilin ikinci yarısında ingilislərin bölgədəki mövqelərinin zəiflədiyini görən Birləşmiş Ştatlar burada daha fəal siyaset yeritməyə başladı. Paris Sülh konfransında Milli Şurasının əlil Qafqaz mandatına yiyələnməyə cəhd göstərən ABŞ-a bu dövrdə hələlik Ermənistən üzrində mandat təklif olunmuşdu.

Haskelin 1919-cu il sentyabrın 1-də Azərbaycan Nazirlər Şurasının sədrinə göndərdiyi məktub (Azərbaycan Mərkəzi Dövlət Yeni Tarix Arxiv, f. 970, siy. 1, iş 93, v. 3-4), 1919-cu il 27 sentyabr tarixli bəyanatı (MDƏYTA, f. 970, siy. 1, iş 92, v. 7) onun bölgəyə dair planının mahiyyətini açıqlamağa imkan verir, 20 maddədən ibarət olan bu məktubda (onu Haskelin birinci layihəsi adlandırırlar) və 12 maddəlik bəyanatda (bu isə ikinci layihə hesab olunur) Naxçıvan və Şərur - Dərələyəz torpaqlarını əhatə edən bitərəf zona yaradılacağı, onun Haskel tərəfindən təyin olunan Amerika qubernatoru tərəfindən idarə ediləcəyi bildirilir, bölgənin həyatının müxtəlif sahələri ilə bağlı məsələlərə toxunulurdu. Bax: "Tarixi keçmişimiz..." Bakı, "Azərnəşr", 1995, səh. 228.

Burada ADR hökumətinin Haskelin layihələrinə münasibətini də aydınlaşdırmaq lazımdır. Azərbaycan sovet tarixşünaslığında belə bir fikri sübut etmə-

yə çalışmışlar ki, guya ADR-in rəhbərliyi Haskelin bölgəyə dair planını qeydşərtən qəbul etmiş, oranın müsəlman əhalisinin Amerika-erməni siyaseti və qüvvələri qarşısında tək qoymuşdur. Əslində isə 1) ADR hökuməti 1919-cu il 28 fevral tətixli qərarı (MDƏYTA, f. 894, siy. 2, iş 102, v. 2) ilə xüsusi Naxçıvan General-Qubernatorluğunu (ona Cənub-Qərbi Azərbaycan General-Qubernatorluğu da deyilir) yaradaraq əvvəlcə Bəhram xan Naxçıvanskini, sonra isə Haşim bəyovu oraya qubernator təyin etməklə, 2) ABŞ-in, Haskelin layihələrində ifadə olunan, planlarına və ermənilərin qəsəbkarlıq cəhdlərinə qarşı apardığı siyasi-hərbi mübarizə ilə bölgənin ərazi toxunulmazlığına nail ola bildi. Xarici işlər naziri M.Cəfərovun Haskelə göndərdiyi 1919-cu il 29 sentyabr (MDƏYTA, f. 970, siy. 1, iş 93, v.8) və 4 oktyabr (MDƏYTA, f. 970, siy. 1, iş 92 v. 8) tarixli telegramlarında ali komissarın təzyiq və şərtlərinə cavab olaraq hökumətin bu məsələdəki principial mövqeyi bir daha göstərilir, bitərəf zona ideyasına qəti eti raz olunur, bölgənin yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Amerika General-Qubernatorluğu tətəfndən idarə edilməsinə razılıq verilirdi.

Hadisələri təhlil edən, başqa bir tədqiqatçı-alim M.Əliyev isə maraqlı nəticələrə gəlir. Onun fikrincə, Naxçıvan mahalını Azərbaycandan qoparmağa çəlışan Ermənistən və bölgədəki əhalinin əksəriyyətini təşkil edən azəri türklərinin Haskelin planına olan münasibətlərinin araşdırılması da olduqca mühüm məsələdir. Ermənistən Baş naziri A.Xatisyan Haskelə yazdığı 1919-cu il 23 oktyabr tarixli 279 sayılı məktubda bildirirdi ki, strateji, təsərrüfat-iqtisadi, ərazidə erməni əhalisinin mövcudluğu, tarixi şərait və s. mülahizələrə görə Şərur-Naxçıvan bölgəsinin Qafqazdakı İngilis Ali Komandanlığı tərəfindən Ermənistən idarəciliyinə verilməsinə baxmayaraq həmin rayonun müvəqqəti olaraq Amerika qubernatoru vasitəsilə idarə olunmasına razıdır. "Daşnaqsütyn" partiyasının orqanı olan "Haystani Aşxatavor" qəzeti isə Haskelin guya Azərbaycanın tələsinə düşdүүнү, onun təkliflerinin Ermənistən mənafələrinə, ilk növbədə isə "ərazi bütövlüyüne" toxunduğuunu yazdı ("Azərbaycan" qəzeti, 1 oktyabr, 1919-cu il, №-209).

Diyarın azərbaycanlı əhalisi qətiyyətlə Haskelin planına qarşı çıxdı. 1919-cu il oktyabrın 1-də Rəhim xan Naxçıvanskının mənzilində Səmədbəy Cəmilinşkinin, Xəlilbəyin və Kalbalı xan Naxçıvanskının Haskelin nümayəndəsi general Robenzonla birgə müşavirəsi keçirildi. Müşavirədə Şərur və Naxçıvan əra-

zisində Amerika General-Qubernatorluğu yaradılması məsələsi müzakirə edildi, 12 maddədən ibarət cavab yazılı surətdə Robenzona təqdim olundu ("Azərbaycan" qəzeti, 14 noyabr 1919-cu il, №-246). Həmin sənəddə bölgənin Azərbaycanın ayrılmaz hissəsi olduğu, həmin rayonların ADR-in qanunları ilə azərbaycanlılar tərəfindən idarə edildiyi, bu torpaqların xalqın idarəsinə zidd olaraq kiminsə vasitəsilə ermənilərə verilməsinin qeyri-mümkünlüyü, Amerikanın burada öz general-qubernatorunu yox, nümayəndəsini saxlamağa razılıq və s. bildirildi.

Əvvəlcə şəraitü düzgün qiymətləndirə bilməyən C.Rey 1919-cu il noyabrın 16-da Naxçıvan Müsəlman Milli Şurasının məktubunda bölgənin müttəfiqləri idarəciliyində qaldığı və ABŞ ordusunun mühəndisi, polkovnik Edmond D.Dellinin isə oraya qubernator təyin olunduğunu bəyan etdi. Lakin oktyabrın 24-də Naxçıvana gələn və səhərisi gün yerli əhalilə ilə görüşən C.Rey xalqın güclü müqaviməti nəticəsində öz mövqeyini dəyişərək Dellinin burada Amerikanın qubernatoru yox, nümayəndəsi kimi saxlandığını bildirdi. Bir az sonra Delli, onun ardınca isə 1920-ci ilin yanварında bütün amerikalı zabitlər Naxçıvanı tərk etdilər (MDƏYTA, f. 970, siy. 1, iş 65, v. 121).

1918-ci ildə Qafqazda yaranmış gərgin siyasi-hərbi vəziyyətdən istifadə edən ermənilər Şimali Azərbaycanın Naxçıvan, Qarabağ, Zəngazur və s. bölgələrinə ərazi iddiaları sürərək onların ələ keçirilməsinə girişdilər. Qərb dövlətləri və Rusiyanın müəyyən qüvvələri tərəfindən müdafiə olunan erməni-dاشnaq silahlı dəstələri Azərbaycanın müxtəlif yerlərində saysız-hesabsız qırğınlardır, talanlar və s. törətdilər. Bölgələr ətrafındakı erməni-azərbaycanlı münaqişəsi daha da genişləndirək iki dövlət arasında müharibəyə çevrildi.

Bu müharibənin gedişində – 1919-cu il noyabrın 23-də amerikalıların vasitəsilə Azərbaycanla Ermənistən arasında saziş imzalandı. Saziş Azərbaycan tərəfdən hökumətin başçısı N.Yusifbəyli, Ermənistən tərəfdən Nazirlər Şurasının sədri A.Xatışyan, habelə təminatçı sıfətilə ABŞ nümayəndəsi, müttəfiqlərin ali komissarının müavini C.Rey və Gürcüstanın xarici işlər naziri R.Gekeçkorı imzaladılar. Beş maddədən ibarət olan bu sazişdə (Azərbaycan Mərkəzi Dövlət Yeni Tarix Arxiv, f. 970, siy. 1, iş 190, v. 9) aşağıdakı şərtlər razılaşdırılmışdı:

- Ermənistən və Azərbaycan hökumətləri hazırda baş verən toqquşmaları dayandırmağı və yenidən silahın gücünə əl atmamağı öhdələrinə götürürlər.

- Ermənistən və Azərbaycan hökumətləri Zəngəzura gələn yolların düzəldilmesi və açılması, onlarla dinc hərətək üçün təsirli tədbirlər görülməsini razılaşdırırlar.

- Ermənistən və Azərbaycan hökumətləri sərhədlər haqqında məsələlər də daxil olmaqla bütün mübahisəli məsələləri dinc sazişlər yolu ilə həll etməyi öhdələrinə götürürərlər. Dinc saziş əldə etmək qeyri-mümkün olduğu halda, hər iki hökumət üçüncü, hakim sıfətilə bitərəf şəxs seçməyi və onun qərarlarını məcburi qəbul etməyi razılaşdırırlar. Hazırkı dövrdə belə bir bitərəf şəxs kimi polkovnik Rey tannır.

- Erməni-azərbaycanlı konfransını 1919-cu il noyabrın 26-da Bakıda açmaq qərara alınır.

- Bu saziş imzalandığı gündən həqiqi sayılr və respublikaların parlamentləri tərəfindən təsdiq olunduğu vaxtdan isə qüvvəyə minir.

Qeyd etmək lazımdır ki, bu saziş müvəqqəti xarakter daşıyır. Çünkü o qarşidakı erməni-azərbaycanlı konfransına qədər qüvvədə idi və iki dövlət arasında mübahisəli məsələlərin bütün kompleksini yalnız bu konfrans həll etməli idi.

Bu müvəqqəti sazişin nəticələrinə göldikdə isə o, Azərbaycan tərəfi üçün heç də faydalı olmadı, əksinə, onun siyasi-hərbi mənafə və mövqelərinə xələl gətirdi. Belə ki, əvvələn, bu saziş öz məzmunu etibarı ilə mövcud vəziyyətdə ələ bir ciddi dəyişiklik yaratmadı. O, mübahisəli ərazi məsələlərini də həll etmədi və iki respublika arasındaki ixtilafların gələcək həlli üçün dəqiq və aydın prinsiplər müəyənləşdirə bilmədi.

İkincisi və ən əsası isə, Azərbaycan hökuməti bu müvəqqəti sazişə inanaraq və aldanaraq tezliklə öz hərbi hissələrini Zəngəzurdan çıxartdı. Bundan dərhal istifadə edən Ermənistən isə həmin sazişin mürəkkəbi qurumamış onu pozaraq öz nizami qoşun hissələrini Zəngəzura yeritdi. Erməni hərbi qüvvələri tərəfindən Zəngəzurun və Dərələyəz mahalının dinc müsləman əhalisinə divan tutuldu. Zəngəzur qəza rəisiinin 24 noyabr 1919-cu il, 2809 nömrəli məlumatında ("Azərbaycan" qəzeti, 30 noyabr 1919-cu il, № 260), ADR Xarici İşlər Nazirliyinin Ermənistən Xarici İşlər Nazirliyinə verdiyi 29 noyabr 1919-cu il tarixli notada (MDƏYTA, f.970, siy. 1, iş 190, v. 18), Qarabağın general-qubernatoru X.Sultənovun Azərbaycan Nazirlər Şurasının sədri N.Yusifbəyliyə göndərdiyi telegramda ("Azərbaycan" qəzeti, 3 dekabr 1919-cu il, № 262) və N. Yusifbəylinin

ali komissar Haskelə, Britaniyanın baş komissarı Uordrop'a telegramında ("Azərbaycan" qəzeti, 16 dekabr, 1919-cu il № 272) qeyd olunurdu ki, Ermənistən hökuməti müvəqqəti saziş pozaraq öz hərbi hissələrini Zəngəzura yeritmişdir və onlar altı kəndi dağlıq, iyirmidən çox kəndi mühəsirəyə almış, mindən çox azərbaycanlıları öldürmüşlər və s. Sözləşmiş qeyd edək ki, baş nazir ona göndərdiyi teleqrama cavabında ermənilərin törətdikləri qırğınıları danaraq bildirirdi ki, Ermənistən heç vaxt Zəngəzur və Naxçıvan rayonlarında nizami qoşun hissələrinə malik olmamış, həmin yerlərə silahlı dəstələr göndərməmişdir və sazişə əməl edir ("Azərbaycan" qəzeti, 18 dekabr, 1919-cu il, № 274).

Göründüyü kimi, Azərbaycan hökuməti bu müvəqqəti sazişə arxayın olaraq öz qoşunlarını Zəngəzurdan çıxarmaqla çox ciddi səhvə yol verdi. Nəticədə isə xeyli azəri türkünün daşnaqlar tərəfindən möhv edilmişsi ilə bərabər, Ermənistən Zəngəzur torpaqlarının bir hissəsini işğal edərək orada möhkəmləndi. Bu isə, fikrimizcə, sonralar Zəngəzurun bir hissəsinin Azərbaycanın kommunist daşnaq hökuməti tərəfindən rəsmi surətdə Ermənistana verilməsində öz mənfi rolunu oynadı.

Üçüncü, 1919-cu ilin dekabr ayında keçirilən erməni-azərbaycanlı konfransının uğursuzluğu, amerikalıların 1920-ci ilin əvvəlində regionu tərk etmələri və s. də Azərbaycanın həmin sazişə bəslədiyi ümidişlərin boş çıxmamasına təsir göstərdi.

1919-cu ildə Azərbaycanla Ermənistən arasında imzalanan saziş ikinci tərəfin diplomatik oyunu olduğundan nəinki regionda sülhü və əmin-amanlığı təmin edə bilmədi, əksinə, iki dövlət arasında siyasi ziddiyətlər və hərbi münaqişə daha da dərinləşdi.

Naxçıvana dair erməni planları bütün XX əsrin əhatə edir. Ramkavar və Daşnaqsütun partiyalarının rəsmi sənədlərində bədnəm "Böyük Ermənistən" dövlətinin nəzəri sərhədlərinə Naxçıvan da daxil edilmiş, erməni xadimlərinin çıxışlarında Naxçıvanla bağlı xüsusi qəsbkarlıq planları açıq vurğulanmışdır. Bütün bunlar sübut edir ki, ermənilərin təcavüzkar planları yalnız Dağlıq Qarabağla məhdudlaşmışdır.

Bu baxımdan 1905-1907-ci illərdə və 1918-1920-ci illərdə Azərbaycanın Naxçıvan bölgəsində baş vermiş soyqırının öyrənilməsi böyük elmi-əməli və siyasi əhəmiyyət kəsb edir. Naxçıvana qarşı erməni iddialarının bəhs olunan tari-

xi dövrə ermənilərin törətdiyi qanlı cinayətlərin araşdırılması, həmin hadisənin Naxçıvanın tarixində buraxdığı izlərin qiymətləndirilməsi də mühüm təlyüklü məsələlərdəndir.

Müəyyən edilən tarixi mərhələdə erməni-azərbaycanlı münasibətləri, onun formalamaşması, xarakteri, ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımının ilkin mərhələləri tədqiqatın obyekti kimi müəyyən edilmişdir. Torpaqlarımıza qarşı erməni təcavüzünün müasir dövrə də davam etməsi ermənilərin qəsbkarlıq planlarında başlıca yerlərdən birini tutması tədqiqatın obyektinin seçiləsində əsas götürülmüşdür.

Bir sırə rus qafqazşunaslarının XIX əsr və XX əsrin əvvəlləri üçün bölgənin tarixi demoqrafiyası barədə məlumatları ermənilərin Azərbaycana, o cümlədən Naxçıvana köçürülmüşi və onların milli münasibətlərin subyektinə çevrilməsi prosesinin öyrənilməsi baxımından əhəmiyyətlidir. V.İ.Veliçko, İ.N.Kanadpev, İ.Q.Çavçavadze kimi dövrün tanınmış ziyahlarının əsərləri, habelə bəzi məqalə və nəşrlər Qafqaz xalqlarının həyatına dair maraqlı mənbələr olmaqla, milli münasibətlərin ziddiyətli cəhətlərinin kökünü araşdırılmasına imkan verir.

Son illərdə azərbaycanlıların deportasiyası və soyqırımına dair tədqiqatlar artmışdır. Bəzi elmi araşdırmalarda Naxçıvanla bağlı soyqırımı probleminin müəyyən cəhətlərinə toxunulsa da, bölgədəki qırğınında erməni terrorçu təşkilatlarının fəaliyyəti, xarici dövlətlərin yürüdükləri siyasetin mahiyyəti və nəticələri, bölgə əhalisinin düşmənə qarşı mübarizəsi, Naxçıvanın Azərbaycanın tərkib hissəsi kimi qorunması uğrunda diplomatik mübarizə və s. aspektləri kompleks şəkildə tədqiq edilməmişdir.

Qarabağ münaqişəsi ölkə içtimaiyyətini öz uzaq və yaxın keçmişinin Qarabağla bağlı tarixinə nəzər salmağa, tədqiqatçılarımızı tariximizin açılmamış səhifələrini araşdırmağa sövq etdi. Ərsəyə gələn bir sırə nəşrlər torpaqlarımıza qarşı əsassız iddiaların üzərindəki pərdələri götürdü. Aydınlaşdırıldı ki, uzun illər bir çox erməni "tarixçiləri" Naxçıvan, Qarabağ, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarını özlərininkı kimi qələmə vermişlər. Tədqiqatçılarımızın ermənilərin azərbaycanlılara qarşı deportasiyası və soyqırımı həqiqətləri haqqındaki araşdırmaşının məhsulu olan sonrakı əsərlər problemin geniş spektrdə təhlilinin nəticəsi idi.

Tarixi Azərbaycan ərazilərinin-Zəngəzurun, Naxçıvanın, Qərbi Azərbaycanın yaxın və uzaq tarixi keçmiş, ermənilərin bu ərazilərdə törətdikləri vəhşiliklər barədə tədqiqatlar onların illərdən bəri yürüdüyü siyasetin işgalçılıq mahiyətini və nəticələrini ortaya çıxartdı.



*Suriyada, Livanda nəşr olunan erməni qəzetləri 1918-ci il Şamaxı hadisələrini həvəslə çap edirdilər*

Xüsusən, bizim tədqiq etdiyimiz mövzu ilə bağlı araştırma aparmış azərbaycanlı tədqiqatçılar ermənilərin bila-

vəsi təxələf Naxçıvan bölgəsindəki cinayətkar fəaliyyətlərinə dair Türkiyədə keçirilən beynəlxalq tarix simpoziumlarında çıxışlar etmiş və bu ölkədə mövzuya aid nəşr olunmuş toplularda məqalələr nəşr etdirmişlər.

Türkiyədə, XIX əsərin ikinci yarısında erməni xəyanətinin ağrısını yaşıyan bir ölkə kimi, saxta erməni iddialarına qarşı onlara kitab nəşr olunmuşdur. Ləzanna sülh müqaviləsi dənişqollarında (1922) türk nümayəndə heyətinin üzvü olmuş E.Urasın əsas erməni qaynaqlarını təhlil edərək yazdığı kitab son dərəcə dəyərli və bu mövzuya müraciət edən tədqiqatçıların istisnasız olaraq yararlandığı fundamental bir əsərdir.

I.E.Atnur öz ölkəsinin, ABŞ, İngiltərə və s. qərb ölkələrinin, həmçinin Azərbaycanın arxivlərində əldə etdiyi materiallər əsasında bilavəsi təxələf Naxçıvanla bağlı çox qiymətli monoqrafiya yazmışdır. Lakin əsər bir sıra hallarda dəlaşiq, biri-birini təqzib edən, həqiqətə uyğun gəlməyən fikirlərlə də yadda qalır və tənqidli münasibət tələb edir.

Son dövrlərdə nəşr olunan bir səra əsərlər və məqalələr ermənilərin Naxçıvanada həyata keçirdikləri soyqırımı, Naxçıvan əhalisinin düşmənə qarşı inadkar mübarizəsi, ermənilərə havadar çıxan qüvvələrin fəaliyyəti, bölgədə mövcud olmuş idarəciliq qurumları, Türkiyənin bölgənin müdafiəsinə göstərdiyi kömək, beynəlxalq müqavilələrdə Naxçıvan məsələsi və problemin bu kimi ayrı-ayrı aspektlərini əhatə edir.

Xüsusən, bizim tədqiq etdiyimiz mövzu ilə bağlı araştırma aparmış azərbaycanlı tədqiqatçılar ermənilərin bila-

Naxçıvan bölgəsində XIX əsrin sonu – XX əsrin əvvəllərində ermənilərlə azərbaycanlılar arasında milli münasibətlərin xarakterinin, ziddiyatlı cəhətlərinin, 1905–1907-ci illərdə və 1918–1920-ci illərdə Naxçıvanda ermənilər tərəfindən həyata keçirilən soyqırımının səbəb və nəticələrinin müəyyən edilməsidir.

- Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsindən sonra ermənilərin Türkiyə və İran ərazilərindən Naxçıvan bölgəsinə köçürülməsi nəticəsində etnik tərkibdə və demokrafik vəziyyətdə baş verən dəyişiklikləri izləmək;

- ermənilərin Naxçıvana köçürülməsi prosesini bölgədə milli münasibətlərin formallaşmasına təsirini müəyyənləşdirmək;

- ermənilərin Naxçıvan bölgəsinə qarşı ərazi iddialarını, onların burada tərətdikləri qırğınların miqyasını müəyyən etmək və öyrənmək;

- 1905–1907-ci illərdə ermənilərin bölgədə azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı qırğınların mahiyyətinin, səbəb və nəticə əlaqələrinin xarakteristikasını vermək;

- 1918–1920-ci illərdə ermənilərin Naxçıvan bölgəsi əhalisinə qarşı genişmiqyaslı təcavüzünün və bölgədə həyata keçirdikləri soyqırımı siyasetinin bölgənin tarixində və əhalisinin sonrakı təleyində buraxıldığı izləri aşkar etmək;

- Naxçıvan bölgəsi əhalisinin erməni təcavüzünə qarşı müqavimət hərəkatının əhəmiyyətini və bölgənin Azərbaycana bağlılığının təmin edilməsi uğrunda mübarizəsinə öyrənmək. Sənəd və materialların bir hissəsi Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivinin (AR MDA) 894, 896, 970 və digər fondlarından əldə olunmuşdur.

Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərakatlar Dövlət Arxivinin (AR SPIHDA) 276 və 277-ci fondlarından əldə edilən sənəd və materiallar da mövzunun tədqiqi üçün əhəmiyyətlidir. Lakin 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsi ilə əlaqələri çox zəif olduğundan bu arxivlərdəki materiallar, xüsusən soyqırımının öyrənilməsi baxımından əsasən ümumi xarakterlidir.

Bu baxımdan Naxçıvan Muxtar Respublikası Mərkəzi Dövlət Arxivindəki (NMRDA) xeyli sənəd və materiallar problemin öyrənilməsində müstəsnə əhəmiyyət kəsb edir. NMR DA-nın, xüsusən 314 sayılı fondu tədqiqatın əsas mən-

bə bazasını təşkil etmişdir. İşdə istifadə olunan arxiv materiallarının bir qismi elmi dövriyyəyə ilk dəfə daxil edilmişdir.

Lakin təəssüfləndirici haldır ki, 1905–1907-ci illərdə ermənilərin törətdikləri qırğınların nəticələrini əks etdirən arxiv materialları yox dərəcəsindədir.

-XIX əsrin sonu – XX əsrin əvvəllərində Naxçıvan bölgəsində erməni-azərbaycanlı münasibətləri ilk dəfə olaraq dissertasiya işi səviyyəsində araşdırılmış, daşnaqların bölgənin əhalisinə qarşı həyata keçirdiyi soyqırımı siyasetinin məhiyyəti və nəticələri müəyyən edilmişdir;

- Naxçıvan bölgəsi əhalisinin XX əsrin ilk 20 ilindəki qırğınlardan əvvəl və sonrakı etnik tərkibi və demokrafik durumu müqayisəli şəkildə nəzərdən keçirilmiş, milli münasibətlərin xarakteri öyrənilmişdir;

- 1905–1907-ci illər soyqırımı zamanı çarizmin təhrikçi siyasetinin motivləri, soyqırımının hər iki mərhələsində erməni terroru təşkilatlarının qırğınlarda iştirakı faktları aydınlaşdırılmışdır;

- ayrı-ayrı dövlətlərin bölgədəki maraqlı və həmin maraqları ermənilərin siyasətində reallaşdırmaq planları müəyyənləşdirilmişdir;

- 1918–1920-ci illərin soyqırımı zamanı bölgədəki ermənilərin Naxçıvanı işgal etmək cəhdləri, onların azərbaycanlılara qarşı törətdikləri qırğınların ağır nəticələri aşkar olunmuşdur;

- Naxçıvan bölgəsində ictimai-siyasi durumu ağırlaşdırın daxili səbəblər, bölgə əhalisinin Azərbaycandan ayrı düşməmək uğrunda gərgin və inadlı mübarizəsi öyrənilmişdir.

Məlumdur ki, XVII əsrin birinci rübündə rus çarı I Pyotrun dövründən başlayaraq Rusyanın Cənubi Qafqaza hərbi ekspansiyasının əsası qoyulmuş və bu zamandan ermənilər rusların köməyi ilə Azərbaycan torpaqları hesabına “Böyük Ermənistən” qurmaq planlarını reallaşdırmağa çalışmışlar. Lakin ilk dövrlərdə bölgəmizdə ermənilərin bir xalq kimi mövcud olmaması faktı bu planın həyata keçirilməsinə əngəl olmuşdur. Elə bu səbəbdən Rusiyaya özərinin ən yaxın himayədarı kimi baxan ermənilər tarixi şərait yaranan kimi tarixi Azərbaycan torpaqlarında məskunlaşmaq fürsətindən istifadə etməyə çalışırdılar.

Ermənilərin, bütövlükə Azərbaycanda olduğu kimi, Naxçıvanda da bir etnik qrup şəklində mövcudluğu faktı XIX əsrə baş vermiş köçər hesabına yanmışdır. Əslində nə XIX əsrin əvvəllərinədək Qafqazda ermənilərlə kompakt

məskunlaşmış ərazi, nə də burada 1918-ci ilədək erməni dövlətçiliyi olub. I Pyotrun dövründə başlayan erməni köçürülmələri 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə mühəribələrindən sonra genişləndi. Azərbaycanda hələ əvvəlki əsrdə əsası qoyulan xristianlaşdırılma siyasetinin uğurunu təmin etmək üçün 1828-ci il fevralın 26-dan iyunun 11-dək İrandan köçürürlən 8249 erməni ailəsinin 6949-u İrəvan və Naxçıvanda 1300-ü isə Qarabağ və Zəngəzurda yerləşdirilmişdi. 1828–1832-ci illər siyahıya alınmasının nəticələrinə əsasən İrəvan vilayətində olan 1111 yaşayış məskənindən cəmi 62 kənddə kütləvi köçürmədən əvvəl ermənilər yaşayırıldı. Bu kəndlərdən yalnız 14-nün adı erməni mənşəli olmuşdur. İ.Şopen Naxçıvan və Ordubad mahallarında 231 kəndin adını qeyd edir ki, bunların da yalnız 12-də ermənilər köçürülmələrdən əvvəl yaşayırmışlar.

1. İlk köçürülmələrdə Naxçıvana 13 min nəfərdək erməni gətirildikdən sonra 1832-ci ildə əyalətdə əhalinin ümumi sayı 45086 nəfərə çatmışdır ki, bundan da 28791 nəfəri və ya 64 faizi azərbaycanlı, 16295 nəfəri və ya 36 faizi ermənilər idi. Köçürülmələrdən əvvəl Naxçıvanda əhalinin 29440 nəfəri (92 faizi) azərbaycanlılar olmuşdur. Naxçıvan əyalətinə təkcə 1828-ci ildə 2551 erməni (12755 nəfər) köçürülmüşdü. Bunlardan 416 ailə Naxçıvan şəhərində, 1869 ailə Naxçıvan, 266 ailə isə Ordubad dairəsində yerləşdirilmişdi.

2. Demək olar ki, bütün XIX əsr boyu davam edən köçürmələrdən sonra 1897-ci ildə əyalətdə yaşayan 136536 nəfərdən 90397 nəfəri (66,3 faiz) azərbaycanlı, 44604 nəfəri (32,7 faiz) erməni olmuşdur.

3. XX əsrin əvvəllərində Naxçıvan və Şərur-Dərələyəz qəzalarının birlikdə əhalisi 182669 nəfər olmuşdur ki, bundan da 1152-si XX əsrin əvvəllərində Naxçıvan və Şərur-Dərələyəz qəzalarının birlikdə əhalisi 182669 nəfər olmuşdur ki, bundan da 115258 nəfəri (63,1 faiz) azərbaycanlılar, 67121 nəfəri (36,7 faiz) isə ermənilər idi. Naxçıvan qəzasında 104398 nəfərdən 59060-i (56,6 faiz) azərbaycanlı, 44438-i (42,6 faiz) erməni, Şərur-Dərələyəz qəzasında 78271 nəfərdən 54242-si (69,3 faiz) azərbaycanlı, 22693 nəfəri (29 faiz) erməni idi.

- Əldə edilən məlumatlar azərbaycanlılara qarşı soyqırımın hər iki mərhələsindən əvvəl bütün qəzalarda olduğu kimi, Naxçıvanda da əhalinin böyük çoxluğunun azərbaycanlılara mənsub olduğunu göstərir. Ermənilərin Azərbaycana köçürülməsi barədə verilən məlumatların təhlili aydın şəkildə göstərir ki,

onların burada məskunlaşdırılması prosesi uzaq hədəflərə, uzunmüddətli planlara hesablanmış siyasetin tərkib hissəsi olmuş, Azərbaycanda, eləcə də Naxçıvanda çarizmin mənafeyinə uyğun milli münasibətlərin formallaşması zəminini hazırlamışdı.

"Erməni məsəlesi"nin yaranma və inkişafetmə xüsusiyyətləri, xarakteri, bəy-nəlxalq münasibətlərdəki yeri nəzərə alınaraq XIX əsrд erməni hərəkatı hələlik tam öyrənilməyib. Azərbaycanda, o cümlədən Naxçıvanda ermənilərin terrorçuluq fəaliyyəti az araşdırılmışdır. Qnəcq (1887) və daşnaqsüyun (1890) partiyaları 1905–1907-ci illər soyqırımında əlbir hərəkət etmişlər. Daha geniş və mürəkkəb struktura malik olan, erməni hərəkatında liderliy ələ keçirən Daşnaqsüyünün Naxçıvanda Mərkəzi Komitəsi mövcud olmuşdur. Elə soyqırımının bütün mərhələlərində azərbaycanlılara qarşı qırğınlarda da aparıcı mövqə daşnaqlara məxsus olmuşdur. Bəzi hallarda daşnaqlar öz iddialarına aid təbliğatları sosial-demokrat partiyasının ideyaları adı ilə aparmağa soy göstərmişdilər. 1890-ci il sentyabrın 24-də Naxçıvan Erməni Komitəsi topladığı 1700 rublla aldığı silahları Cənubi Azərbaycanın Salmas qəsəbəsinə göndərmişdi. Bu sübut edir ki, Daşnaqsüyun yarandığı ildə Naxçıvanda yaşayan ermənilər də icma kimi təşkilatlanıb, azərbaycanlılara qarşı törədilməsi planlaşdırılan qanlı cinayətlərdə fəal iştirakçılığı başlamışdır. 1908-ci ildə yaradılmış "Ramkavar" partiyası isə çox qapalı fəaliyyət göstərsə də, onun 1918–1920-ci illərdə və ötən ərin sonundakı, o cümlədən Sumqayıt və Xocalı hadisələrində fitnəkar fəaliyyəti barədə məlumatlar vardır.

1905–1907-ci illər mərhələsi Rusiyada yeni, gərgin tarixi situasiyanın yaranması ilə səciyyələnir. Təcrübə sübut edir ki, ermənilər həmişə mürəkkəb tarixi şəraitlərdə "bulanıq suda baliq tutmaq" prinsipi ilə hərəkət etmişlər. Həmin dövr də Azərbaycanda Rusyanın qəsəbəliq siyasetinin ermənilərin məkrili fəaliyyət planları ilə üst-üstə düşməsi bölgədə milli ədavətin alovlanması ilə nəticələndi. Bu zaman əlində olan ermənilər özlərinin "Böyük Ermənistən" planlarını reallaşdırmağa çalışıdilar.

Azərbaycanlıların "etibarsız xalq" hesab edilməsi, bölgənin siyasi cəhətdən mütəhərrik olması, XX əsrin əvvəlində Bakının "barit çəlləyi"nə bənzəyən inqilabi mühitinin yaranması, çarizmin iflasa doğru getməsi və s. bu siyasetin başlıca səbəblərindən idi. Ermənilər çarizmin bu siyasetində lazıminca istifadə et-

dilər. V.Veličko yazırı: "Erməni inqilabi dərnəklərinin mövcud olduğu Fransa və Almaniyada Bakı neft sənayeçilərinin pulu hesabına ermənilərin xeyrinə güclü təbliğat aparılır..." Qafqazda isə canişin İ.Vorontsov – Daşkov erməniləri birbaşa himaya edirdi. M.S.Ordubadi yazır ki, dostluq-əlaqələrini kəsmiş hər iki millət bir-birinə qarşı buraxılmışdı. Çarizmin xarici və daxili siyasetində irticacı meyillərin artmasından on çox zərər çəkən Azərbaycan olmuşdu. Soyqırımının hər iki mərhələsində yerli ermənilər bölgədəki planlarını həyata keçirmək üçün rus çarına öz köməklərini təklif etmiş, Rusyanın Qafqaz ordusu komandanlığı isə bu məqsədlə erməniləri müvafiq sialh-sursatla təmin etmişdi. "Böyük Ermənistən" yaratmaq planları iflasa uğradıqdan sonra Qnəcq partiyasının banilərindən olan Q.Kafyants söyləmişdi: "Tarixə nəzər salanda aydın Görürsən ki, ləp əvvəldən biz erməniləri təhrik edən çar mütləqiyəti və rus patriarxlığı olmuşdur".

Hələ 1890-ci ildən Naxçıvanda ermənilər təşkilatlanmış və silahlanma ilə məşğul olmağa başlamışdır. M.M.Nəvvab ermənilərin azərbaycanlılara qarşı qanlı cinayətləri əsrin elə ilk illərində törətməyə başladıqlarını yazar. 1905-ci ildə Bakıda başlayan qanlı hadisələr tezliklə bölgələrə, o cümlədən Naxçıvana yayıldı. 1905-ci ilin may və noyabr aylarında Naxçıvanda iki dəfə kütləvi qırğınlar törədildi. Ordubad şəhəri, Cəhri, Şıxməhmed, Kültəpə, Əliabad, Çəşməbasar, Tivi, Tumbul və başqa kəndlərdə erməni cinayətləri 1906–1907-ci illərdə də davam etdi, Xanlıqlar və İtqiran kəndləri tamamilə dağıdıldı. Ermənilər qırğınlara vahid rəhbərliyi təmin etmək üçün Azərbaycanın qərb bölgəsindəki daşnaq hərbi qüvvələrinə komandanlığı Bakıdakı fevral hadisələrində erməni hūcumlarına rəhbərlik edən Nikol-Tumana tapşırıldı. O, İrəvanda yerləşərək buradan öz dəstələrinə lazımi göstərişlər verirdi. 1905-ci ilin ikinci yarısında yenidən genişlənən və bu dəfə daha planlı şəkildə həyata keçirilən qırğınlara Naxçıvanda Arslan, Qarabağda Vartan, Zəngəzurda Sivaslı Murat, Əsgəranda Amazasp, Sisyanda Keri rəhbərlik etdiyi kazak dəstələri də ermənilərə yaxınlaşdan kömək edirdilər.

1905–1906-ci illərdə yalnız İrəvan quberniyasında əhalinin 10 illik təbii artımından 10 min nəfər artıq azərbaycanlı qatlə yetirilmişdi. Digər məlumatə əsasən, İrəvan quberniyasının 242 kəndində 65149 nəfəri türk, 5579-u kurd olmaqla cəmi 70728 müsəlmanın öldürülüyü bildirilmişdir. 1897-ci ilə nisbətən 1907-ci il-

dən sonra Naxçıvanda azərbaycanlıların sayı 31279 nəfər (34,6 faiz) azalmışdı. Əhalinin təbii artımı da nəzərə alınarsa, Naxçıvanda azərbaycanlıların sayının təxminən 2 dəfə azaldığını söyləmək olar. Doğrudur, bəzi demoqrafik statistika sənədlərində 1910-cu ildə 1897-ci ilə nisbətən Naxçıvanda əhalinin sayının 14159 nəfər artırdı, bunun da 11455 nəfərini azərbaycanlıların təşkil etdiyi göstərilir. Bu artımın "1905-ci il hadisələrindən heç nə əldə edə bilməyən daşnaqların bütün erməniləri vahid mərkəzdə birləşdirmək və güclü dövlət yaratmaq üçün indiki Ermənistən ərazisində toplaşmaq ideyasını irəli sürmələri" ilə bağlılığı fikri diqqətləyi qızdır. Eyni zamanda, azərbaycanlı əhalinin sayındakı bu çıxalma heç də təbii artımın nəticəsi olmayıb, daha çox Zəngəzurdan və İrəvandan Naxçıvana pənah gətirən qaçqınların hesabına baş vermişdi.

1918-1920-ci illərdə Naxçıvan bölgəsində azərbaycanlıların soyqırımı da ağır məsələ kimi diqqətdə qalır. Bəhs olunan tarixi mərhələ beynəlxalq siyasi atmosferin son dərəcə gərgin olduğu bir dövr kimi səciyyələnir. Belə ki, yaxın vaxtlarda alovlanacağı aydın görünən I Dünya müharibəsinin başlanması əraflasında ərizm "erməni kartı"ndan istifadə etmək üçün onlara müraciət edərək bölgədə erməni dövlətinin yaradıcılığı barədə şirnikləndirici vədlər verdi. Lakin I Dünya müharibəsi ermənilərin ümidi rəqəmət etmədi. Rusyanın müharibəni mağlub durumda tərk etməsi, Türkiyədə M.K. Atatürkün rəhbərliyi ilə genişlənən milli azadlıq hərəkatı ermənilərin yenidən Azərbaycanda fəallışmasına səbəb oldu. Naxçıvanda azərbaycanlılara qarşı təşkil olunmuş yeni qırğınlara rəvac vermək, qanlı cinayətlərə başlamağa guya məcbur olduqlarını göstərmək üçün Rusyanın yerli idarəcilik qurumlarında təmsil olunan ermənilər "kürd-tatar" silahlı dəstələrinin qanlı və talançı yürüşləri barədə hay-küy qaldırmağa başladılar.

Xarici dövlətlərin bölgədə yürüdükləri siyasetin mahiyyəti və nəticələri, bölgə əhalisinin düşmənə qarşı mübarizəsi, Türkiyənin bölgəyə fəal yardım, yerli idarəcilik qurumlarının fəaliyyəti, Naxçıvanın Azərbaycanın tərkib hissəsi kimi qorunması uğrunda gərgin diplomatik mübarizə, azərbaycanlılara qarşı soyqırımının nəticələri, Moskva və Qars müqavilələrinin Naxçıvanın muxtarlıyyat statusundakı əhəmiyyəti və s. cəhətlər tədqiq olunur. 1917-ci ilin sonlarından başlanan erməni təcavüzkarlığı 1918-ci ildə genişlənir. Lakin naxçıvanlıların davamlı xahişlərindən sonra 1918-ci ilin mayında Xəlil bəyin, avqust

ayında isə K.Qarabəkir paşanın başçılığı ilə türk ordu hissələrinin Naxçıvana gəlişi, 1918-ci ilin noyabrında burada Araz-Türk Respublikasının yaradılması bölgənin erməni işğalı altına düşməsinin qarşısını aldı. Araz-Türk hökumətinin könüllülərdən təşkil etdiyi hərbi birləşmələr Naxçıvanın müdafiəsi uğrunda xüsusi roşadət göstərdilər.

1919-cu ildə İngiltərə və ABŞ bölgənin erməni idarəciliyinə verilməsi siyasetini yürüdürlər. 1919-cu ilin may-iyul aylarında ermənilər ingilislərin köməyi ilə Naxçıvan ərazisinin bir hissəsini müvəqqəti işğal edə bildilər. Lakin Naxçıvan əhalisinin 18-dən 25-dək ermənilərə qarşı apardığı inadlı silahlı mübarizə işgalçılardan bölgədən qovulması ilə nəticələndi. Ermənilərin bölgəni əla keçirmək siyaseti iflasa uğradı. Ingilislərin bölgədəki fəaliyyətlərinin nəticəsi belə oldu ki, "daşnaqlar 1918-ci ildə Qars vilayətini, İrəvan quberniyasının bir hissəsini müttəfiqlərən alaraq Ermənistən ərazisini 17500 ingilis kv.milinə, əhalisini 1510000 nəfərə (795 min ermənilər, 575 min müsləmanlar, 140 min başqa millətlər) çatdırıldılar. Azərbaycanla uzunmüddətli və qanlı müharibə... nəticəsində mübahisəli rayonların əhalisi 10-30 faiz azalmış, bir sıra kəndlər, sözün əsl mənasında, yerləşəksən edilmişdi". Qərbi Azərbaycandakı işgalçı rejimin ilk baş naziri O.Kaçaznuni 1923-cü idə yazdı: "...müsəlman rayonlarda silaha əl atmağa, qoşun yeritməyə, dağıtmaya və qırğın törətməyə məcbur olduq, lakin uğursuzluğa uğradıq. Vedibasar, Şərur, Naxçıvan kimi mühüm yerlərdə, hətta silah gücünə öz hakimiyətimizi qura bilmədik, məğlub olduq və geri çəkildik.". Bununla belə, erməni təcavüzkarlığı ağır nəticələrə səbəb olmuşdu. Dərələyəzdə 74, Şərurda və Şahtaxı ətrafında 76 kənd dağidlmışdı. Cənubi Azərbaycana pənah aparan 45 mindən çox qaçqın acliqdan və xəstəlikdən ölmüşdü. 70 min qaçqın İranda, 400 min nəfər isə Naxçıvanda və ətraf ərazilərdə evsiz-eşiksiz, açıq havada qalmışdı.

Belə bir vəziyyətdə AXC-nin bölgəyə real yardım imkanları məhdud olsa da, diplomatik müstəvidə Naxçıvanı işğaldan qorumaq uğrunda gərgin mübarizə aparılmışdı. Lakin 1919-cu il noyabrın 23-də daşnaq rejimi ilə başladığı etibarsız sazişə inanaraq öz hərbi qüvvələrini Zəngəzurdan çıxaran Azərbaycan hökumətinin bu addımı Naxçıvanı böyük təhlükə qarşısında qoymuş, 1920-ci il yanvarın 6-dan 23-dək davam edən erməni hücumları vəziyyəti daha da ağırlaşmışdı. K.Qarabəkir paşanın tapşırığı ilə Cavid bəy fevralın 14-də kapitan Mühiddin bəyə silah və sursat göndərmişdi. Lakin bu qüvvələr ermənilərin irimiqyaslı hücumlarının

qarşısını almaq üçün yetərli deyildi. Vəziyyəti ağırlaşdırın da bir amil Naxçıvanda S. Cəmilinski, Kalbali xan və Xəlil bəy arasında baş verən çəkişmələr idi.

Türkiyə mənbələri 1919-1920-ci illərdə Naxçıvanda ermənilər tərəfindən 73727 nəfər azərbaycanlıının ən vəhşi üssüllərə öldürülüyü barədə məlumat verir. Bu məlumatın səhihiyi heç bir şübhə doğurmasa da, nəzərə almaq lazımdır ki, 1917-1918-ci illərdə törədilmiş qırğınlarda nəticələri bu rəqəmə daxil edilməmişdir. Buna görə də 1918-1920-ci illərdə Naxçıvanda ermənilərin həyata keçirdikləri soyqırımının qurbanları göstərilən rəqəmdən əslində xeyli artıq olmuşdur. Türkiyə arxivlərində yalnız onun Naxçıvan diyarına hərbi köməyə gəlişindən sonra dövrə baş vermiş erməni cinayətlərinin izi qalmışdır. 1918-1920-ci illərin soyqırımı nəticəsində Naxçıvanda azərbaycanlı əhalinin sayı 50 faizdən çox azalmışdır.

Göstərilən illərdə (1918-1920) Naxçıvan, Şərur-Dərələyəz qəzalarında, Ordubad mahalında təkcə kənd əhalisinin sayı 52 min nəfər azalmış, 287 kənd tamamilə və ya qismən dağıdılmışdı. Elə bunun nəticəsi idi ki, 1921-ci ildə Naxçıvan bölgəsinin əhalisi azalaraq 72182 nəfərə enmişdi. Bölgəyə ezam olunmuş Azərbaycan ədliyyə komissarı B. Şahtaxtinski göstərirdi ki, Naxçıvan, Ordubad və Şərur-Dərələyəzdə ermənilər tərəfindən azy 240 kənd xarabalığa çevrilmişdi. Bu yerlərdən qovulan 500 min nəfərdən çox əhali Azərbaycan, Naxçıvan və İranın şəhər və kəndlərinə səpələnmişdilər. Qaçqınlar məsələsi ətrafında Naxçıvan SSR ilə Ermənistən SSR, RSFSR və bu respublikalarla Təbriz bələdiyyə rəisi, Maku xani, Culfa gömrük rəisi arasında uzun-uzadı yazışmalar getmişdi. Nəticədə, İttifaq Soveti Qərbi Azərbaycandan olan 28 min nəfər qaçqının Naxçıvanda saxlanmasına dair qərəzli qərar qəbul etmişdi. Məlumatlar təsdiq edir ki, sovet hakimiyyəti qurulduğundan sonra da Naxçıvan regionunda qaçqınların ümumi sayı 500-600 min nəfər olmuşdur. Qaçqınlar problemi 20-ci illərin sonuna dək Naxçıvan bölgəsi üçün ən ağırli problem olaraq qaldı.

Sovet işğalından dərhal sonra rus-erməni dairələri Naxçıvan məsələsini siyasi-diplomatik müstəvinin ən aktual problemlərindən birinə çevirdilər. 1921-ci ilin əvvəllerində keçirilən rəy sorğusunda Naxçıvan bölgəsi əhalisinin 90 faizi diyarın muxtar respublika hüququnda Azərbaycanın tərkibində qalmasına səs verdi. Naxçıvanın tarixi tələyini – yəni onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalma imkanlarını 1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələri reallaşdırıldı. Moskva müqaviləsinin 3-cü mad-

dəsi Naxçıvanın ərazi statusunun təmin edilməsini nəzərdə tuturdu. Naxçıvanın ərazi bütövlüğünün qorunması və möhkəmləndirilməsi, onun muxtriyyət statusunun dənməz xarakterinin təsbit edilməsində oktyabrın 13-də imzalanmış Qars müqaviləsinin daha böyük əhəmiyyəti oldu. Qars müqaviləsinin Rusyanın iştirakı ilə Türkiyə, Azərbaycan, Ermənistən və Gürcüstan tərəfində imzalanması onun beynəlxalq müqavilə statusunu möhkəmləndirirdi. "Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsinin 1924-cü il 9 fevral tarixli Dekreti ilə Naxçıvan muxtar diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi təsdiq edildi. Bu, Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət idi".

Bununla belə, sovet hakimiyyətinin sonrası illərində Naxçıvanın ərazisində təcavüz halları oldu. 1929-cu il fevralın 28-də Güney Qafqaz Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Moskva və Qars beynəlxalq müqaviləsinin şərtlərinə məhə qoyulmadan və bu müqaviləni imzalayan dövlətlərə razılışdırılmadan Naxçıvana məxsus 657 km<sup>2</sup> ərazi Ermənistən SSR-in tərkibinə verildi. 1988-ci ildən ermənilərin Azərbaycan torpaqlarına təcavüzünün yeni mərhələsində Naxçıvan ərazisi yenidən itkilərə məruz qaldı, 1990-ci ilin əvvəlində Kərkı kəndi işğal edildi.

Erməni quldur dəstəsinin başçısı Andranik Ozonyanın başlığı ilə bölgədəki vəhşiliklərinin unutmaq mümkün deyil. XIX əsrin sonu – XX əsrin əvvəllerində Şərqi Anadoluda qanlı cinayətlər tərədən bu erməni cəlladının 1918-ci ilin iyun ayında Naxçıvanda basqının nəticələri son dərəcə acınacaq olmuşdu. Təkcə Gilançay və Əlinçəçay hövzələrində 80-dən çox kənd viran qoyulmuş, əhalinin böyük qismi isə qətlə yetirilmişdi. Ərazin, Camaldın, Yayçı, Dizə kəndləri, Ordubad mahalının Aşağı Aza, Sabir Dizə, Baş Dizə, Dünyün, Vənənd, Dəstə və s. kəndləri dağıdılb, viran qoyulmuş, dinc əhaliyə vəhşicəsinə divan tutulmuşdu. Təkcə Yayçı kəndində 2000-2500, Ordubadda 2300 azərbaycanlı quldurlar tərəfindən qətlə yetirilmişdi. 1918-ci il iyulun 17-də Nehrəm kəndində hücum edən Andranik burada möğlubiyyətə uğramış və itki verməklə geri çəkilmişdi. Bundan sonra türk ordusunun köməyi ilə Kalbali xanın başlığı altında olan yerli könüllülərin silahlı dəstələri Andranikin quldur dəstəsini bölgədən qovdular. Naxçıvandan Gorus istiqmətində Zəngəzura daxil olan erməni qulduru burada da öz qanlı cinayətlərini davam etdirmişdi.

Təbii ki, naxçıvanlıların öz diyarlarını mərdliklə qoruduqları bir vaxtda cə-

mi 6-8 min nəfərlik silahlı quldur dəstəsi olan Andranikin Naxçıvanda böyük vəhşiliklər törədə bilməsinə zəmin yaradan amillor mövcud idi. Onun “qarşısı alınmazlıq” misini yaradan, vəhşiliyinin miqyasını artırın, onun öz qanlı əməllərini həyata keçirməsinə şərait yaradan əsas amil bölgədəki vəziyyət idi.

*Qeyd:* Gerasim Xanzadyan Şamaxıya gəlməmişdən öncə, Stepan Şaumyanın şəxsi katiblərindən biri idi. O, Stepan Lalayannın verdiyi sərəncamı icra edir. Çuxuryurda tanılmış ziyalı ailəsinin öldürüləməsini təmin edir.

1. Əlimərdan Cəfərov (ata)
2. Gülnisa Cəfərova (ana)
3. Solmaz Cəfərova (qızı)
4. Elmira Cəfərova (qızı)
5. Gülbəyim Cəfərova (qızı)
6. Gülbəyim Cəfərova (gəlini)
7. Məhəmməd Cəfərov (oğlu)
8. Qadir Cəfərov (nəvəsi)
9. Eyni Cəfərov (qardaşı)
10. Mahmud Cəfərov (nəvəsi)

Gerasim Babayeviç Xanzadyan bu hadisələrdən sonra, öldürülür. Onun meyiti müəmmalı şəkildə yoxa çıxır.

Hümbətova Sənəm Molla Axund qızı. (Sarıtorpaq kəndi). Bu xanımı ermənilər kəndin tən ortasında boğazından asdır. İki gün Sənəm xanımın meyiti kəndin girəcəyindəki ağacdan asılı vəziyyətdə qalıb. 25 yaşı vardı.

Qasımbəyova Zərnisan Baba qızı. Ermənilər əllərinə, ayaqlarına mix çalıblar. Qəddarlıqla onu öldürüb'lər. Zərnisan xanım Şirvanda və Bakıda tanılmış ziyalılardan olan Baba kişinin sonbeşiyi idi. 22 yaşı vardı (Çuxanlı kəndi).

Bundan sonra Stepan Lalayannın adlarını çekdiyimiz bu üç kənd istiqamətində təyin olunmuş köməkçisi Edison Zöhrabyanın göstərişilə Naburda 9, Cəyirlidə 14 nəfər qadın sorğusuz-sualsız güllələndi. Qeyd olunur ki, ermənilər bu qadınları öz həyətlərində, uşaqlarının və valideynlərinin gözləri qarşısında güllələyiblər.

Şamaxının Bəklə, Nabur, Cəyirli yaşayış məntəqələrində ancaq qızların və hamilə qadınların öldürülməsi məsələsi 1918-1920-ci illər mətbuatında “ermənilərin qəhrəmanlıq simvolu kimi” təsvir olunur. Bu, xüsusilə Stepan Lalayannla bağlı materiallarda daha geniş verilir. **Şamaxıda 1918-ci ildə Stepan Lalayann şəhərin mərkəzində müəllim Əbdüləzim Qafar oğlu Əzizovun həyatında öz əsgərlərinə belə bir təlim vermişdi: “...Hamilə qadınları... qızları, öldürün. Onlara aman verməyin. Çünkü vaxt gələcək bizim uşaqlar onların doğub-törətdiklərilə vuruşma-li olacaq.”**

Bəklə kəndində ermənilər 16 nəfər hamilə qadını süngündən keçirib. Onların beş nəfəri Bəklədə tanılmış nəsillərdən olub və daha amansızcasına qatla yetirilib.

1. Dadaşova Zübeydə Abbasəli qızı. (Əvvəlcə döşləri kəsilib. Sonra süngüyə keçirilib. Zübeydə xanım o vaxt Şamaxıda ilk elm-təhsil programı hazırlayan Abbasəli Qəhrəmanovun nəslindən idi. 21 yaşı var idi).

2. Əmirova Hicran Bayram qızı. (Əvvəlcə erməni əsgərləri tərəfindən zəncirlə döyüldü. Başına dəyən zərbədən keçindi. Ermənilər gülə ilə onun qarnına bir neçə dəfə atəş açıdlar. 24 yaşı vardı).

3. Həsənova Kübra Alməmməd qızı. (Atın quyuğuna bağlayıb, sürüdürlər. Nəticədə bədəni daşlara, tikanlı kol-kosa dəyərək, parça-parça oldu. 22 yaşı var idi).

Araşdırma materiallarına görə, Şamaxı qəzasında günahsız insanları qatla yetirən Stepan Lalayannın terrorçu dəstəsi ölonları və ölümcül olanları qazılmış quyulara doldururdular. Şamaxıda belə “ölüm quyuları”nın sayı səkkizə çatmışdı. “Ənzəli qoyluğu”nda həmin quyularla bağlı insani sarsıdan materiallar var.

## 1918-ci İL. SOYQIRIMIN ANATOMİYASI

Bakıdakı mart hadisələri vətəndaş müharibəsi idi.

Bəs bundan sonra daşnaqlar - Əmirov və Stepan Lalayevin Şamaxıdakı vəhşiliklərini necə adlandıraq?

Müsəlmən qadınları zorlayıb, sonra da uşaqları ilə birlikdə məscidə doldurub diri-diriyə yandırmış alçaq Lalayevin Şamaxıdakı bu hərəkətini də vətəndaş müharibəsi adlandırmaq olarmı?  
(N.Nərimanov. Əsərləri. 2-ci cild.s.188)

**1917-ci il dekabr.** Bu dövrden başlayaraq erməni silahlı dəstələri Cavanşir qəzasının (Dəmirlər, İmarə, Qərvənd, Çarıqdar, Umutlu, Qaralar, Şirxavənd, Sirxavənd, Brue, Əli-Ağalı, Xaçın-Dorbath, Çıraxlı, Hacı Qərvənd) kəndlərinə hücumlar edir, əhalini Ermənistana tabe olmağa məcbur edir, özləri üçün azərbaycanlılardan müxtəlif vergilər toplayırlar. Azərbaycanlıların mal-qarasının uğurlanması bu vaxtdan sonra müntəzəm hal alır.

**Dekabr.** Zəngəzurun Kürdlər, İrəmis Pöhrəli, Düyə kəndlərini ermənilər dağıtmışlar. İrəmis kəndində 8 adam, Pöhrəli kəndində 9 adam qətlə yetirilmişdir. Bu kəndlərə 520 min manat zərər vurulmuşdur.

**1918-ci ilin qışı.** Zəngəzurun Çilanı və Mülkədəri kəndlərinin erməniləri Eyvazlı kəndinə hücum etmiş, kənd sakinlərinin evlərini talamış, mal-qarani aparmış, bir nəfəri öldürmüşlər. Eyni vaxtda Dolenlər kəndinin erməni əhalisi Şıxlardan kəndini talan etmiş və yandırmış, mal-qarani aparmışlar.

**17 yanvar.** Naxçıvanın Əznaburd kəndinin erməniləri azərbaycanlıların üzərinə hücum edib 22 nəfəri öldürmüşlər və bununla da Naxçıvanda erməni-müsəlman davası başlanmışdır.

**19 Yanvar.** Ermənilər Zəngəzur qəzasının Qarakilis, Mülkədəri və Pul kəndinə hücum etmişlər. Qarakilis kəndində 49 nəfər, Mülkədəri kəndində 150 nəfər, Pul kəndində 19 nəfər qətl edilmişdir. Qarakilisə kəndinə 9 milyon manat, Pul kəndinə 160 min manat zərər dəymışdır.

**8 mart.** Ermənilərin Nehrəm kəndinə hücumu zamanı bir neçə azərbaycanlı öldürülmüşdür.

**10 mart.** Naxçıvanda bir nəfər qadın ermənilər tərəfindən qətlə yetirilmişdir.

**13 mart.** Ermənilər Naxçıvan şəhərinin Zaviya məhəlləsinə hücum etmiş və xeyli adam öldürmişlər.

**16 mart.** Naxçıvanda bir nəfər qadın ermənilər tərəfindən qətlə yetirilmişdir.

**16 mart.** Naxçıvan şəhərində atışma davam etmiş, ermənilər bir nəfəri öldürmişlər. Qaracuq və Bəlqan kəndlərindən köməyə gələn azərbaycanlıları Qaraxanbəyli erməniləri atəşlə qarşılımış və xeyli adamın ölümüne səbəb olmuşlar.

**17-21 mart.** Bakı şəhərində ermənilər azərbaycanlıları qırmağa başladılar. Ermənilərə rus əsgəri və matrosları da kömək edirdilər. Atışma, əsasən Şamaxı yolu və şəhərin mərkəzində gedirdi. Rus əsgərləri "Metropol" məhəmanxanasının (Nizami Muzeyi) damından və "Qoşaqla" qapısı yaxınlığında Haşimov (Gənclər) meydanındaki mülkün damından pulemyotdan atəş açırdılar. Azərbaycanlıların evləri yandırılır və dağıdırıldı. Daşnaqlar yerləşdikləri Salyan kazarmasından azərbaycanlılar yaşıyan məhəllələri top atəşinə tuturdular. Daşnaq süvari və piyadaları yürüşə başladılar Həmin günlər çoxlu azərbaycanlı öldürülmüş, mağaza və evlər qarət edilmişdi. Nikolayevski (Komunist) küçəsində Stepan Lalayevin başçılığı ilə çoxlu adam öldürülür, mağaza və evlər qarət edilirdi. Saat 20:00-dan sonra küçələrə çıxmama qadağan edilmişdi.

**18 mart.** Şərur tərəfdən bir dəstə silahlı adam Məşədi Əsgər Həmzəyevin başçılığı ilə Naxçıvana tərəf köməyə göldikdən Qaraxanbəyli erməniləri onları atəşə tutmuş və onlar xeyli tələfat verərək geri çəkilməyə məcbur olmuşlar.

**18-28-mart.** Silahlanmış ermənilər Çuxuryurd malakanları ilə birləşdə Şamaxı şəhərini mühasirəyə alıb, top və pulemyotla şəhəri atəşə tuturlar. Şəhəri əla keçirdikdən sonra, şəhərin sakinlərindən silahları yiğib onları güllələməyə başlayıblar. Şamaxı şəhərinin azərbaycanlı əhalisinin əksəriyyəti qətlə yetirilir, minə yaxın ev, içi qadın və uşaqla dolu 2 məscid tamamilə yandırılır.

**20 mart.** Tatevos Əmirov 3 silahlı erməni ilə "Kaspi" qəzeti redaksiyası tərəfindən "İsmailiyyə"yə soxulur və oranı yandırırlar. Alov Tağıyev məktəbinin binasına keçir. Məktəbin işçiləri gülləbaran altında alovu söndürməyə müvəffəq olurlar.

**21 mart.** Ermənilər Naxçıvanın Xoşlu məhəlləsini ələ keçirirlər.  
**23 mart.** Ermənilər Naxçıvan şəhərinin Zaviya və Əlixanlı məhəllələrinə hücum edib camaati atəşə tuturlar.

**29 mart.** Naxçıvan şəhərində ermənilər bir azərbaycanlı öldürürler.

**30 mart.** Ermənilər Zaviya məhəlləsini atəşə tuturlar.

**31 mart.** Ermənilər Əlinçəçay ətrafında yerləşən Binənigar, Qızılca, Saltax, Noraşen, Xoşkaşen kəndlərinə hücum edib, əhalisinin əksəriyyətini qırıblar.

**Mart-aprel.** Ermənilər Şamaxı qəzasının 92 kəndini talan edir, yandırır, minlərlə kişi, qadın və uşaq öldürürler. Rəsmi məlumatlara görə, yalnız mart ayında Şamaxı qəzasının 58 kəndində ermənilər 7 minə yaxın adam öldürürler ki, bunlardan da 1653-ü qadın, 965-i isə uşaq idi.

**Mart.** Dronun başçılıq etdiyi erməni könüllü dəstələri İrəvan quberniyasında 24 Azərbaycan kəndini yerlə-yeksan etmişlər.

**Mart-iyun, 1918-ci il.** Ağdam-Qutqaşen yolunda Ağtala adlanan yerdə icma başçısının köməkçisi və onun yoldaşları öldürülmüşlər; ermənilər onların dərisini çıxardaraq ağacdan asmışlar. Bağır dərəsində süngü ilə deşik-deşik edilmiş azərbaycanlıının meyiti tapılmışdır. Çomaqlı stansiyasının yaxınlığında ermənilər yolda 21 azərbaycanlı arabacını öldürmişlər, meyitlərin gözləri süngü ilə çıxarılmışdır. Ərəb kəndində də gözləri çıxarılmış 8 meyit tapılmışdır. Elə orada qana bulaşdırılmış müqəddəs kitab – Quran olmuşdur. Ağtala dərəsində 20 nəfər arabacı müsəlman öldürülmüşdür.

Nuxa yolunda ermənilər biçindən evə qayidan 23 müsəlman biçinçisini öldürmişlər. Sarı Hacılı və Kürto kəndlərindən aparılmış qadınlardan birinin meyiti döşləri kəsilmiş halda tapılmışdır.

Nuxa qəzasının müsəlmanları 200 araba ərzaqla Ağdam-Hacılı yolu ilə gedərkən, Savalan kəndi yaxınlığında böyük erməni dəstəsi onlara basqın etmiş, 60-a qədər müsəlmani öldürüb və bütün malları oğurlamışdır. Savalan kəndi yaxınlığında “Palantökən” adlanan yerdə ermənilərin öldürdüyü 7 müsəlman ləzginin meyiti tapılmışdır, onların yarısı yolu ortasına, yarısı çaya atılmışdır, kənddən qaçmağa macəl tapmamış müsəlman qadın və uşaqların boğazlarını ermənilər kəsmişlər.

Çanaqbulaq, Gardadul, Nic erməni kəndlərinin ruhaniləri öz kilsələrində müsəlmanların qatla yetirilməsini təbliğ edirmişlər.

Müsəlmanların sülh nümayəndəliyinin birini ermənilər bildirmişlər ki, onlar barışmaq istəmirlər və buna onların böyükəlli və hərbi hissələri imkan verməz-lər. Çöldə 17 müsəlman arabacı meyiti tapılmışdır. Basqın zamanı Axşam kəndində erməni əsgərləri xəncərlə 9 qadını, 10 azyaşlı uşağı öldürmişlər. Ermənilər tərəfindən qatla yetirilən Dzaxlı kəndinin sakininin bədənində 17 süngü yarası aşkar edilmişdir. Sarı Hacılı kəndinin sakinini sahədə buğda biçərkən ermənilər süngü ilə yaralılmış, qarnını biçaqla yarmışlar.

Kurd kəndində basqın zamanı ermənilər kənddə 67 müsəlmani öldürmişlər, qadınları və kiçik uşaqları biçaqla öldürüb meyitlərini arxa atmışlar, bəzilərini isə mismarla divara vurub öldürmişlər.

Erməni basqınları və yanğınlardan az və ya çox dərəcədə Ərəş qəzasının aşağıdakı kəndləri ziyan çəkmışdır: Qoşaqovaq, Ağcayazı, Ərəbki, Nemətabad, Xanabad, Savalan, Bəyli, Çaylı, Quştar, Dağ Qaradeyin, Sarı Hacılı, Caxlı, Şəfili, Kürd, Bayram-Gavxali, Yeləyən, Böyük Əmili, Kiçik Əmili, Zalam, Topaqlı, Sabur, Molla Şıxəli və Maməyli; Nuxa qəzasında: Oriyat, İbrahimkənd, Şıxobalı, Evəkli, Fazıl, Çolaxlı, Əlixanlı, Canath, Çuxur-Qəbələ, Abdallı, Kor-Yengicə, Məmmədağalı, Kərimli, Yalqaş, Cimrəxanlı, Cəfərabad-Şəki, Baş Göynük, Aşağı Göynük, Babaratma, Qaradağlı.

**5 aprel.** Ermənilər Naxçıvan şəhərinin Xoşlu məhəlləsini top və pulemyotlardan atəşə tuturlar.

**11 aprel.** Naxçıvanın Qaraxanbəyli kəndinin erməniləri bir neçə azərbaycanlı öldürüb, 4 nəfəri də girov tutub aparıblar.

Həmin gün ermənilər başqa bir müsəlman kəndinə hücum edib 150 nəfəri öldürür, qalanlarını qaçmağa məcbur edirlər.

Naxçıvan şəhərində ermənilər tərəfindən bir azərbaycanlı öldürülüb.

**15 aprel.** Ermənilər Anzur kəndinə hücum edirlər.

**19 aprel.** Ermənilər Qaraxanbəyli kəndindən azərbaycanlılar yaşayış kəndləri atəşə tuturlar.

**23 aprel.** Qaraxanbəyli kəndi yaxınlığında ermənilər tərəfindən azərbaycanlılar atəşə tutulur və onlardan üç nəfər qatla yetirilir.

**24 aprel.** Ermənilər Xoşlu və Nehrəmdə 2 nəfər azərbaycanlı öldürüb, bir nəfəri də girov aparırlar.

**29 aprel.** Ermənilər üçün İrəvandan 6 top, 2000 gülü göndərilir. Onlar da

1800 nəfərlik qoşun düzəldib, azərbaycanlıların yaşadıqları kəndlərə hücum edirlər.

**Aprel.** Zəngəzur qəzasının Arakilis, Dəstəşrət və Zabazadur kəndlərinə ermənilər hücum edirlər. Arakilis kəndində 25 azərbaycanlı öldürülmüşdür. Bu kəndlərə 310 min manat zərər dəymışdır.

**4 may.** Binənigar kəndində ermənilər bir azərbaycanlı öldürürler.

**5 may.** Binənigar və Qızılca kəndlərində ermənilər 2 azərbaycanlı qətlə yetirirlər.

**19 may.** Ermənilər tərəfindən bir neçə azərbaycanlı öldürülür. Badamlı kəndi yaxınlığında ermənilər müsəlmanların 18 baş qaramalını aparıb naxıçını öldürürler.

**21 may.** Ermənilər Binənigar, Dərəzəmin və Noraşen kəndlərindən 6 kişi və bir qadını tutub girov aparırlar.

**23 may.** Ermənilər bir nəfər İran vətəndaşını qətlə yetirirlər.

**24 may.** Ermənilər azərbaycanlıların yaşadıqları kəndlərə hücum edərək 2 nəfəri öldürmiş, 1 qadın, 3 kişini ağır yaralamış və 100-ə qədər heyvanı aparmışlar.

**26 may.** Naxçıvan şəhərinin kənarında iki azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilir.

**27 may.** Qaraxanbəyli kəndinin erməniləri Naxçıvan şəhərini atəşə tuturlar.

Nehrəm və Çəsməbasar kəndlərində 6 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilir. Eyni zamanda Qızılca kəndinin sakinlərindən iki nəfər tutulub öldürülmüşdür.

**May.** Amzasal başda erməni qoşunu Quba qəzasında 122 kəndi dağıdır, 60 kişi, qadın və uşağı öldürür, 53 adamı yaralayırlar. Bu kəndlərin əhalisinə 58.121.059 manatlıq maddi ziyan dəyir.

Zəngəzur qəzasının Şnif kəndinə ermənilər hücum edib kəndi dağıtmış və 95 azərbaycanlısını öldürmüslər. Kəndə 500 min manat zərər dəymışdır.

**İyun, 1918-ci il.** Ermənilərin Kürdəmirə basqını zamanı burada 56 ev və dükan, 127 mələk, habelə iki məscid yandırılmış, yerli imamın evi dağılmış, Qur'anın təfsiri (izahı) üzrə zəngin kitabxana məhv edilmiş, böyük sayıda əhali öldürülmüş, yandırılmamış mülklər talan edilmiş və daşınması mümkün olan bütün əmlak oğurlanmışdır.

Göyçay qəzasının Cəngi (Çaylı), Qaravəlli, Qarabucaq, Mustafalı, Xəlil-Qasimbəy, Ərəb-Mehdibəy kəndləri ermənilər tərəfindən talan edilmişdir. Cəngi kəndində 5 mələk yandırılmış, bütün əmlak oğurlanmış, evlər talan edilmiş və 20 nəfər öldürülmüşdür. Öldürülenlərin burnu, qulaqları kəsilmiş, kəllə sümükləri sindirilmişdir. Qaravəlli kəndində olan bir ev və 30 qamış alaçığın hamısı yandırılmış, iki kişi öldürülmüşdür. Qarabucaq kəndində 121 mülkdən ibarət ev və ti-kili yandırılmışdır. 7 kişi öldürülmüş, bütün əmlak oğurlanmışdır. Mustafalı kəndində 6 mələk yandırılmış, qalanları talan edilmiş, əmlak oğurlanmışdır. Xəlil-Qasimbəy kəndində 9 mələk yandırılmış və talan edilmiş, 7 nəfər öldürülmüş, əmlak oğurlanmışdır.

Ərəb-Mehdibəy kəndində 84 mələk yandırılmış və talan edilmiş, 83 nəfər, o cümlədən 78 kişi, 4 qadın və bir oğlan öldürülmüş, əmlak oğurlanmışdır. Bu kənddə, habelə Sultanovun malikanəsi yandırılmış və əmlakı oğurlanmışdır. Sadalı kəndində 33 mələk yandırılıb talan edilmiş və əmlak oğurlanmışdır.

**4 iyun.** Ermənilər azərbaycanlılardan 9 nəfər girov götürmüş, sonradan 4 nəfəri buraxaraq, 5 nəfəri saxlamışlar.

Quba şəhərində iki minə yaxın adam öldürülür.

**17-31 avqust.** Eçmiədzin, Sürməli, İrəvan və Yeni Bəyazid mahallalarında azərbaycanlıların 50 kəndi dağıdılmışdır.

**31 avqust.** Azərbaycan hökumətinin 15 iyul 1918-ci il qərarına əsasən, ermənilərin Azərbaycanda törətdikləri cinayətləri üzə çıxartmaq üçün sədrı Ələkbər bəy Xasməmmədov olmaqla Fövqəladə istintaq komissiyası yaradılır.

**Avqust.** Ermənilər Zəngəzurun Şəki, Yəqub, Qızılcaq, Valubi, Sisyan kəndlərinə hücum edib, onları dağıtdılar. Şəki kəndində 95 nəfər, Yəqub kəndində 28 nəfər, Qızılcaq kəndində 28 nəfər, Valubi kəndində 96 nəfər, Sisyan kəndində isə 60 nəfər öldürülmüşdür. Şəki kəndində 16 milyon manat, Yəqub və Qızılcaq kəndlərinin hərəsinə 5 milyon manat, Valubi kəndində 13 milyon manat, Sisyan kəndində 800 min manat zərər dəymışdır.

**Sentyabr.** Andronikin dəstəsi Ordubad yaxınlığındakı Girit Meçvaz, Aşağı Vartanazur, Yuxarı Vartanazur, Tey, Kuçaikar, Taçamir kəndlərini dağıtmış, Əlidər, Tuqut, Marzint, Nüvədi və Ernazur kəndlərini mühasirəyə almışdır.

12 sentyabr tarixli rəsmi məlumatə görə Andronikin qoşunları Rut, Dərəbas, Məlikli, Pulkənd, Şəki, Qızılcaq kəndlərini, Qarakilsə, İrlilik, Pəhlili, Dərə-

bas, Kürdlər, Xotanan, Sisyan, Zabazadur kəndlərinin müsəlmanlar yaşayan hissəsini yandırıb. 500 kişi, qadın və uşaq öldürüb'lər.

Sentyabrın sonu, Zəngəzurda Andronikin dəstəsi azərbaycanlıları kütləvi qırğına məruz qoymuş, minlərlə kənd əhlini yurd-yuvasından didərgin salmış, qadınları əsir saxlamışlar. Qırxqız, Deşgirt və başqa kəndlər tamamilə darmadağın edilmişdir.

**Oktyabr-noyabr.** Avetesonun başçılıq etdiyi erməni dəstəsi Lənkəran qəzasında müsəlman kəndlərini dağdır, kəndləri qarət edir.

12 noyabr tarixli rəsmi məlumatə görə Andronik İrəvan quberniyasının Yeni Bəyazid qəzasının 9-cu sahəsində (uçastok) yaşayan müsəlmanları törksilah edir və onlardan vergi yiğmaq üçün əmr verir.

24 noyabr tarixli rəsmi məlumatə görə, erməni qoşunları keçmiş Yeni Bəyazid qəzasının 9-cu sahəsindəki Toxluca kəndini bombalamışlar.

26 noyabr tarixli rəsmi məlumatə görə, erməni qoşunları Mehri dərəsində yerləşən 70 evlik Lehvaz kəndini, 75 evlik Tey kəndini, 30 evlik Mülk kəndini, 10 evlik Gül kəndini, 5 evlik Bənövşənuş kəndini, 25 evlik Taqalif kəndini, 100 evlik I Vartanazur kəndini, 60 evlik II Vartanazur kəndini talan edib, 200 azərbaycanlılığını öldürüb'lər.

**Dekabr ayının əvəlləri.** Vedibasarın Qaraxaç, Qadılı, Şaqablı və başqa kəndləri (cəmi 10 kənd) erməni hərbi hissələri (Sasun və Van dəstələri) tərəfindən dağdırılmış, xeyli adam öldürülmüş, 300 qadın əsir alınmışdır.

**2 dekabr.** Dövtanlı kəndinin erməniləri bu kənddə yaşayan azərbaycanlıları mühəsirə edərək, onların silahlarını əllərindən alıb soyublar. 3 nəfəri isə öldürülmüşlər.

**2 dekabr.** Cəbrayıl qəzasının Aragül kəndinin silahlanmış erməniləri Xələfli, Aşıq Məlikli, Tatar və Şıxlardan kəndinə hücum edərək, yandırmış, 10 evi talan edib, 6 kişi öldürüb, 2 qadını yaralamışlar.

**2 dekabr.** Sihallı erməni dəstələri Zəngəzurun Aşıq Məlikli kəndinə hücum edib kəndi yandırmış, evləri talan etmiş və mal-qarani aparmışlar. Həmin gün hadisə Xələfli, Totor, Şıxlardan kəndlərində də baş vermiş, talanlar olmuş, mal-qarani bir hissəsi öldürülmüş, qalanını aparmışlar.

**3 dekabr.** Cəbrayıl qəzasında ermənilər Qoqa kəndini mühəsirəyə alır və 10 nəfəri öldürürəklər.

**9 dekabr.** Andronikin qoşunları Zəngəzur qəzasının 12 kəndinə hücum edir, kəndin sakinlərinin hamisini yaşıdan və cinsindən asılı olmayaraq doğrayır, 10 qadını əsir götürürəklər.

**11 dekabr.** Şuşa yaxınlığından keçən poçt yolunda ermənilər azərbaycanlıları öldürür, soyğunçuluq edir, poçtu dağıdırırlar.

**19 dekabr.** Andronikin qoşunları və Zəngəzur erməniləri Zəngəzur qəzasının 9-cu sahəsindəki Nüvlord kəndini mühəsirəyə alıb azərbaycanlıları qırır.

**Dekabr ayının axırı.** Zəngəzur qəzasının Əkərək, Sirkatak və Ucanis kəndlərinin erməniləri Qaraçimən kəndinə hücum edir və 7 azərbaycanlısını öldürürəklər.

29 dekabr tarixli rəsmi məlumatə görə, Zəngəzur qəzası Əsərə kəndinin erməniləri Xaştəb kəndinə silahlı basqın edir, 1 adam öldürülür, ikisi yaralanır.

Zəngəzur qəzasının Ağcakənd, Arpakəndik, Tesxarab və başqa kəndlərində yaşayan ermənilər Daştağat və Firican kəndlərinə hücum edir. Atışma zamanı bir azərbaycanlı öldürülür, ikisi yaralanır.

**31 dekabr.** Cəbrayıl qəzasının Qarakənd kəndinin erməniləri 2 azərbaycanlısını öldürür və Ağdam-Karyagın telefon xəttini sıradan çıxarırlar.

\* \* \*

Beynəlxalq terrorizmə bir sıra elmi-tədqiqatlar həsr edilib. Buna baxma yaraq, çox cüzi elmi-tədqiqat işinə rast gəlmək olur ki, onlar ermənilərin türk diplomatlarına, Azərbaycana qarşı terrorçuluq hücumlarının obyektiv təhlili versin. ABŞ-in, dövlət siyasetinin müdafiəsi ilə məşğul olan idarənin məmuru Fred Ayklin təbərinə, erməni terrorizmi ən dəhşətli, ən həyasız terrorçuluq hərəkatlarından biridir. Bir jurnalistin suallarına cavab verən erməni terrorçularının rəhbəri Akonyan belə demişdir: "Ermənilərin terrorçu təşkilati çox məxfi, həm də çox ciddi təşkil olunmuş silahlı birləşmələrdən ibarətdir. Həmin birləşmələr, əsasən Orta Şərqdə və Avropada əməliyyatlar keçirirlər". Birinci Dünya müharibəsi dövründə bir milyon yarım erməninin türklər tərəfindən soyqırımına məruz qaldığını və bunun nəticəsində dədə-baba torpaqlarının əldən çıxdığını iddia edən erməni terrorçuları son on ildə 28 türk diplomatını və onlairın ailə üzvlərini vəhşicəsinə öldürmüslər. Bu qətlərdən dördü ABŞ-da baş vermişdir. Bundan başqa erməni terrorçuları 34 nəfər qeyd edilmişdir.

ri-türkü öldürmüştər, 300 nəfərdən çox adamı isə yaralamışlar, həmin şəxslər töredilmiş amansız qətlər vaxtı erməni terrorçularının aramsız atəşinə məruz qalmışlar.

...Erməni terrorçuları əla keçib həbs ediləndə riyakar erməni məddahları aləmə car çəkmişlər ki, onların adam öldürməyə haqqı var və onlar buna görə təqib edilməməlidir. 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Ərkanın qətlində Xamkiq Sasunyan müqəssir hesab ediləndə ermənilər Bostonda haray-haşır salmışlar: "Xamniqin məhkəməsində baş vermiş hoqqalar ədalətin tapdanması və ermənilərin apardığı nəcib işi boğmaq cəhdindən başqa bir şey deyil..." 1983-cü ilin martında Türkiyənin Yuqoslaviyadakı səfirini iki başqa erməni qətlə yetirəndə də həmin mətbuat orqanı gur-gur guruldaydı: "Bunu cinayət hadisəsi hesab etmək öz xalqının ədalətli işi uğrunda mübarizə aparan kimsəsiz erməni gənclərinin qarşısında sıpar çəkməkdir" (Bax: "Erməni həftəlik qəzeti", 14 yanvar 1984-cü il, səh. 1,6,7).

Afina, Beyrut, Belqrad, Bern, Brüssel, Lissabon, Madrid, Ottawa, Paris, Haaqa, Vyana kimi olduqca gözəl şəhərlərdə Türkiyənin səfirlilikləri erməni terrorçularının hücumuna məruz qalmışdır.

Müxtəlif hadisələrlə əlaqədar erməni terrorçuları Cenevrədəki türk konsulluğuna iki dəfə, Los-Anceles və Londonda bir dəfə qumbara atmış, Parisdə isə türk konsulluğunu əla keçirib zəbt etmişlər.

Türkiyənin Amsterdam, Konenhagen, Frankfurt, Cenevə, London, Milan, Paris və Romadakı hava nəqliyyatı idarələrinə də erməni quldurları tərəfindən bombalar atılmış və xarici dövlətlərə xəbərdarlıq edilmişdir ki, türklərlə əlaqələrinə kəsməsələr öz təbəələrinin arasında güdəzə gedəcək adamların məsuliyyəti onların boynuna düşəcək. Bunu da nəzərə çapdırmaq lazımdır ki, Türkiyə ilə ticarət əlaqələri saxladıqlarına görə Fransanın, İtaliyanın, İngiltərənin, ABŞ-ın İsvəçin və digər ölkələrin hava nəqliyyatı idarələrinə də erməni ekstremistləri zərbələr endirmişlər.

Hətta Kanada, Fransa, İtalya, Portuqaliya, İsvəç və İsvəçrə kimi xarici dövlətlər erməni terrorçularını öz qanunları çərçivəsində həbs etməyə cəhd etdiklərinə görə hədələnmışlər. Belə ki, Kanadanın Ottawa şəhərində Türkiyənin ticarət işləri attaşesi Kəni Güngör ciddi yara aldıqdan sonra Erməni Məxfi Ordusunun nümayəndələri barmaqlarını silkələyərək yazırlılar: "Biz Kanadanın

hakimiyyət orqanlarına xəbərdarlıq edirik ki, vətənpərvər həmyerilərimizin əleyhinə heç bir zor tətbiq etməsinlər və onları həbs etməyə təşəbbüs göstərməsinlər ("Nyu-York Tayms" qəzeti, 10 aprel 1982-ci il, səh.5).

...Hədə ilə dolu başqa bir yazıda həmin terrorçu təşkilatın üzvləri qeyd edirlər ki, Cenevrədəki mehmanxanada öz otaqlarına bomba qurub qoymuş iki erməni həbsdən buraxılmayınca isveçrəli diplomatlar bütün dünyada hücumu məruz qalacaqlar (yenə həmin qəzet, 5 yanvar 1981-ci il, səh. 10). "Türk faşizminə kömək edən Almaniya dövlətinə cəza tədbiri kimi" azğın ermənilər Romada Lüftqanza Hava Nəqliyyatı İdarəsinə bomba atmış, hətta Vatikanı və Papəni hədələyib qorxuya salmaq istəmişlər.

...1982-ci ilin yanvar ayında erməni ekstremistləri türk tarixinin görkəmli tədqiqatçısı prof. Stenford C.Şounun dərs apardığı sınıf otağını sindirib dağıtmış, evinə qumbara atmış, universitetdəki kafedrasını tarmar etmiş və tez-tez ona şifahi, yazılı hədələr göndərmişlər. Nəhayət, professor türk tarixinə dair təşkil etdiyi dərsləri ləğv edib gizli fəaliyyətə keçməyə məcbur olmuşdur. Erməni ekstremistlərinin professorun başına aćlığı bu oyunlara başlıca səbəb onun 1977-ci ildə yazdığı "Osmanlı İmperiyası və Müasir Türkiyənin tarixi" adlı xoşməramlı kitabı olmuşdu.

...1982-ci il avqustun 7-də erməni terrorçuları ilk dəfə türk torpağında – Ankara beynəlxalq aeroportunda doqquz sərnişini öldürüb, 72-sini yraladılar. Türk dünyasına naxələf ermənilərin dolub-daşan nifrətini həmin reyd zamanı əla keçmiş terrorçu Levon Əkmekçianın sözləri açıq şəkildə əks etdirir: "Axi biz nə öldürmüşük ki! 1915-ci ildə türklərin erməniləri kütləvi surətdə qırmasıyla müqayisədə bu, heç nədir. Bizləri bir milyondan çox qırıb çatıblar! Sizlərdən 25-i ölündə dünya dağılmaz ki?" ("Tayms" jurnalı, 23 avqust 1982, səh. 38)

Ermənilərin müasir terrorçuluq kampaniyasının obyektiv tənqidçisi Maykl Ü. Arlen "Ararata doğru uzanan yol" adlı kitabında yazar: "Sanki ermənilərin bir nəçə nəslinin beyninə millətçilik zəhəri yeridilib. Elə bir xüsusi zəhər ki, ermənilər nə onu tüpürüb, nə də udub canlarını qurtara bilirlər. 1918-ci il Şamaxı qətlamını isə unutmaq çətindir". (Bax: adı çəkilən kitab, Nyu-York, 1975, səh.186).

*Qeyd: Baharlı kəndində diri-diri yandırılmış (tonqala atılmış) Abdullayevlər ailəsinin müsibətini isə, yəqin ki heç kim unutmaz:*

1. Əhmədağa Yaqub-Soltan oğlu Abdullayev (ata)
2. Əminə Abdullayeva (arvadı)
3. Hüseyn Abdullayev (oğlu)
4. Balağa Abdullayeva (anası)
5. Qeyrətbala Abdullayev (atası)
6. Məmməd Abdullayev (oğlu)
7. Qənişə Abdullayeva (qızı)
8. Münişə Abdullayeva (qızı)
9. Bəturə Abdullayeva (gəlini)

Qaniçən Stepan Lalayanın dəstəsində qəddarlığı ilə tanınan ermən Saatsazbekovun (yanının) əmri və iştirakı ilə Zərxı kəndində başları kəsilən Səfərovlar ailəsinin unutmaq olarmı?

1. Qaraxan Əyyub oğlu Səfərov (ata)
2. İbiş Səfərov (oğul)
3. Hüsniyə Səfərova (ana)
4. Aydınağa Səfərov (oğul)
5. Əminə Səfərova (qız)
6. Yekəbəyim Səfərova (gəlin)
7. Qızılıgül Səfərova (qız)
8. Qabil Səfərov (nəvə)
9. Hünər Səfərov (nəvə)
10. İltimas Səfərov (nəvə)

Araştırma materiallarına görə, Şamaxı qəzasında Novruz bayramı günü (1918-ci il) 118 uşaq gylləndi. Bayram günü dünyaya uşaq gətirən 36 ana isə dar ağaclarına çökildi.

## AZƏRBAYCANDA ƏSL SOYQIRIMI İDİ...

(Soyqırımdan sonra Almaniya təyyarəsi Salyan kazarması ərazisində yerə necə endi?..)

Araştırma materiallarına görə, 1918-ci il iyunun 22-də Alman təyyarəsinin Bakıda, Salyan kazarması kimi tanınan ərazidə yerə enməsi, dünya mətbuatında, eləcə də Azərbaycanın yaşayış məntəqəsində geniş müzakirəyə çıxarıldı. Təyyarənin pilotu erməni mənşəli Almaniya vətəndaşı Qrant Şneyder və alman zabiti Uls Berder həbs olundular. Məlum oldu ki, bu çağrılmamış qonaqlar Almaniyadan Hərbi Kəşfiyyat İdarəsinin əməkdaşları olublar və onların gözlənilmədən sərhədlərimizi pozmaları, Bakının mərkəzində maneəsiz yerə enmələri təsadüfü olmayıb.

(Qeyd: Belə bir sərhəd pozuntusu 65 ildən sonra eyni ssenari ilə təkrarlandı. 1985-ci il iyun ayının 22-də Almaniya Hərbi Kəşfiyyatına məxsus təyyarə Moskvada, Kremlin Qızıl Meydanında yerə endi. O vaxt Sovet İttifaqı hələ dağıdılmamışdı).

Kəşfiyyat materiallarında müəyyən olundu ki, zabit Bakıda saxlanılan alman əsirləri ilə əlaqə yaratmalı və onların qiyamını hazırlamalı idi. Almaniya Osmanlı qoşunlarından tez Bakıya yiyələnməyə can atıldı. Almanların Bakı ucuşu və əla keçirilməsi təsadüfi deyil. Onlar alman komandanlığı ilə Bakı Soveti arasında danışqlar aparmaq üçün göndərilmişdilər, çünki elə bu dövrdə Moskvada almanlarla Sovet Rusiyasının rəhbərliyi arasında Bakı neftinin aqibəti barəsində danışqlar gedirdi. Təyyarədəki zabitin əsir almanın qiyama qaldırmaq üçün göndərilməsi əsl səbəb deyildi. İyunun 24-də Almaniya Gürcüstanda yerləşdirdiyi qoşunları Azərbaycanın Qazax və Zaqtala bölgələrinin sərhədlərinə gətirdi. 3-cü ordu komandani Vehib paşa Azərbaycan ərazisinə yeridilən istənilən qoşunun (alman hissələrinin belə) məhv edilməsi barəsində əmr verdi. Azərbaycanın şimal-qərb sərhədlərinin qorunması türk zabitlərinin komandanlıq etdiyi yerli Azərbaycan dəstələrinə tapşırıldı. İyulun 27-də

almanlar tərəfindən təhrik edilən gürcü qoşunu Qazaxın Sınıq körpü adlanan məntəqəsində göründü.

Professor M.Süleymanovun tədqiqatlarında, eləcə də akademik N.Vəli-xanlıının rəhbərliyi ilə nəşr olunun (müəlliflər: Yusif Ağayev, Səbuhi Əhmədov) "1918-ci il İstiqlal yürüyü" kitabında qeyd olunur ki, Bakı Soveti Gürcüstan hökuməti ilə əlaqə saxlayaraq dəmir yolunun türk qoşunları üçün bağlanması xahiş etmişdi. Xahiş Gürcüstanda olan alman komandanlığının (başda komandan Kres fon Kressensteyn olmaqla) tələbləri ilə üst-üstə düşdüyündən Gürcüstan hökuməti razılığını bildirmişdi. Nəticədə, türk qoşunları üçün sursat Batuma deyil, Qarsa, Qarakilsəyə, Dilicanə və Qazaxa göndərilməyə başlanıldı.

1918-ci il iyunun 26-da Azərbaycan hökumətinin qərarı ilə "Müsəlman Korpusu" adı dəyişdirilərək "Xüsusi Azərbaycan Korpusu" adlandırıldı. Həmin gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü hesab edilir. Türk ordusunun 5-ci Qafqaz piyada fırqəsi Xüsusi Azərbaycan Korpusuna tabe edildi.

1918-ci il iyunun 28-da QİO düşmən üzərinə hücuma keçməli idi, lakin kəşfiyyat vasitəsilə məlumat alan sovet komandanlığı iyunun 27-də türk-Azərbaycan qoşunlarını qabaqlamağı qərara aldı. Hücum elə təşkil olunmalı idi ki, türk-Azərbaycan qoşunları Kürün sağ sahilinə geri çəkilməyə məcbur olsun, da-ha sonra körpü və keçidlər ələ keçirilsin və beləliklə, Kür çayı boyunca müdafiə xətti yaradılaraq QİO-nun hücumlarının qarşısı alınsın.

Iyunun 27-də səhər saat 6-da Qırmızı Ordunun üç taboru Göyçay-Qaraməryəm şosesinin şimalından hücuma keçdi. Kiçik hərbi hissələr Müsüslü istiqamətində nümayiş hücumunu keçirməyə başladılar ki, burada dayanan Azərbaycan hərbi hissələri şimala göndərilməsin. Sovet komandanlığı zənn edirdi ki, zərbəni 10-cu Qafqaz alayının sol cinahına vurur, lakin düşmən türk-Azərbaycan qoşunlarının döyüş mövqelərini bütünlükə öyrənə bilməmişdi. Əslində 10-cu Qafqaz alayı şosedən şimalda, 13-cü piyada alayı şose boyunca, Göyçayla Bigir kəndi arasında mövqə tutmuş, Azərbaycan könüllü suvari və piyada hissələri Ləkiçilpaq və Qaraxzır kəndlərində yerləşmişdilər. Mühəsirəyə düşməkdən ehtiyat edən bolşevik-erməni qoşunları tədricən geri çəkilməyə başladılar. Əkshücum axşam saat 18.15-dək davam etdi, nəticədə, düşmən səhər tutduğu mövqelərin hamısını itirmiş, türk-Azərbaycan hissələri Qaraməryəmin qərbini

tam azad etmiş və şərqi hissəsinə keçmişdi. Türk hərbiçiləri uğur qazanılmasında döyüşü Nəhəməd Səlimovun azərbaycanlı süvarilərinin böyük xidmətini qeyd edirlər.

\* \* \*

Həqqi Əfəndi tanınmış adam ididi. Onun komandanlıq etdiyi könüllülər dəstəsi Ucardan Göyçaya gəldi. Göyçayın girəcəyində baş vermiş döyüsdə erməni komandiri Əmirovun dəstəsi demək olar ki, tamamilə dağdırıldı. Korqanovun raportuna əsasən Moskvaya məlumat göndərən S.Şaumyan yazırı ki, zirehli avtomobilər "bəzi hissələri çətin vəziyyətdən xilas etdi, habelə arxadakı hissələrin geri çəkilməsini asanlaşdırırdı". Hüküma keçən 10-cu və 13-cü alaylar düşməni Qaraməryəm kəndindən vurub çıxardılar, İncə, Ərəbmehdibəy, Padar kəndləri istiqamətində hücumu keçdilər. 13-cü alay bölgədəki erməni və rus kəndlərinin tərksiləh edilməsinə başladı.

Göyçay döyüslərində həlak olan azərbaycanlı və türk döyüşürlərinin əksəriyyətinin qəbirləri bu gün ziyarətgaha çevrililib. Bəzi cəsədlər Göyçay şəhidliyində dəfn olunublar. Şəhid Kadir Əfəndinin qəbri (Bigir kəndi yaxınlığında təpədə) indi də əhali tərəfindən ziyarətgah kimi tanınır. Maraqlıdır ki, bura ziyarətə gələn hər bir şəxs özü ilə qabda su götürüb qəbrin üstünə tökür. Bu döyüşülrin susuzluqdan əziyyət çəkmələri xalqın yaddaşında hələ də yaşayır. Bigir kəndindən şərqdə Türk dağı adlanan yerdə şəhid qəbri, həmçinin Mollaisqalı kəndi yaxınlığında Mustafa Çavuşun qəbri, İsmayıllının Hacı Hətəmli kəndində iki şəhid qəbri əhali tərəfindən sovetlər dövründə belə qorunmuşdur.

Qaraməryəm və Göyçay ətrafında baş vermiş döyüslər erməni terror birləşmələrinin böyük itki verərək Ağsuya tərəf sixışdırılması ilə tamamlandı.

Araşdırma materiallarına görə, Cavad bölgəsinə nəzarət etmək Azərbaycanın cənub rayonları ilə əlaqə, Muğanın taxil ehtiyatlarını ələ keçirmək imkanı, Kür çayının gəmilər üçün yararlı hissəsinə nəzarət demək idi.

Salyanda da ermənilər əsl vəhşiliklər törədir, Azərbaycan əhalisinə divan tuturdular. Dəstə Qarabucaq kəndində çataraq burada gecələdi, sonra dəstənin bir hissəsi çayı keçdi. Buradan başlayaraq Kürün hər iki sahili boyunca irəliləyən dəstə gəmilərin müşayiəti ilə hərəkətini davam etdirirdi. Surra kəndində 2 verst

qalmış dəstə Suqovuşanı nəzarətdə saxlayan minbaşı rütbəsi ilə QİO-ya qəbul edilərək könüllü dəstələrin başında Qaraməryəm döyüşündə iştirak etmiş, daha sonra Azərbaycan könüllüləri, bir türk piyada bəlüyü, bir türk pulemyot taqımı (hər ikisi 10-cu Qafqaz piyada alayından), 2 rus topu və 140 azərbaycanlı süvaridən ibarət dəstə ilə Cavadə göndərilmişdi. Müdafiə üçün əlverişli mövqelər seçmiş azərbaycanlı döyüşçülər 2 saat ərzində Qırmızı Ordunun irəliləməsinin qarşısını aldılar. Yerli əhalidən ibarət könüllü dəstə Niyaz Ramazanova qoşulmuşdu, lakin o qüvvələrinin əsl sayını düşməndən məharətlə gizlədərək, 60-70 nəfərlik dəstələrlə atəş açır və mövqelərini tez-tez döyişirdi. 1918-ci il iyunun 27-də düşmən Surra kəndində çata bilmədi.

Salyan döyüşündə QİO tərkibindən 14 nəfər həlak olmuş, 19 nəfər yaranmışdı. Düşmənin 600 nəfər döyüşcüsü sıradan çıxarılmış, onlardan 132 nəfər öldürülüş, qalanları isə yaralanmışdı. Salyan döyüşünün nəticəsi Bakı Sovetinin hərbi rəhbərliyi üçün ağır idi. Sovet komandanlığı gəmilərin Suqovuşanı ələ keçirəcəyini, Muğanın taxıl ehtiyatlarına nəzarət etmək üçün Kür keçidlərini tutacağını mümkin sayırdı.

Son nəticədə Almaniya Sovet Rusiyası ilə separat danışqlara girdi. Türkiyədən gizlin aparılan bu danışqlar Bakı neftinin Rusiyada qalmasını, Almanianın müəyyən faizlə ona şərikləyini nəzərdə tutan müqavilənin imzalanması ilə başa çatdı. Almanianın Tiflisdəki baş konsulu qraf F.fon Şulenburq iyulun 4-də yazdı: "Türklərin Bakını götürməsi ehtimalı ümumiyyətlə, şübhə doğurur, arzu olunardı ki, onlar əsaslı məglubiyyətlə üzləşsinlər". 1918-ci il avqustun 4-də gözlənilməz hadisə baş verdi: Həştərxandan gəmi ilə Bakıya bir neçə alman zabiti gəlmış və general Denstervilin yazdırığına görə, türk komandanlığının qərargahına getmək istəmişdilər. 1918-ci il iyulun 1-də Ənzəlidə gəmiyə minən ("Ənzəli qovluğu"nun materialları), həmin gün Ələtdə sahilə çıxarılan ermənipərəst rus generalı Biçərəxov artıq iyulun 2-də cəbhə bölgəsində idi. Vəziyyətlə tanış olduqdan sonra o, əlavə olaraq 2 min nəfərin gəndərilməsini istədi, fövqəladə tədbirlərlə S.Şaumyan 3 min nəfəri cəbhəyə gəndərə bildi. İyulun 6-da L.Biçərəxov döyüşən hissələrin komandanı elan edildi, lakin qoşun komandanı elan edilən Biçərəxov sovet qoşunlarının sol cinahına göndərildi, mərkəz və sağ cinah qoşunlarına əvvəlki kimi Q.Korqanov rəhbərlik edirdi. Bolşevik və daşnaqlar nümayiş etdirdilər ki, Biçərəxovdan

onlara yalnız onun adı və qoşunları lazımdır. Qazanılacaq qələbə qoşunların böyük hissəsinə, mərkəz və sağ cinaha komandanlıq edən Q.Korqanov və Bakı Sovetinin ayağına yazılıcaq, məglubiyyət olarsa, döyüşən hissələrin komandanı, çar zabiti və ingilis agenti Biçərəxov cavab verməli olacaqdı.

Erməni komandiri Əmirovun dəstəsinin iyunun 30-da Goyçaya hücumu təhlükənin əvvəlcədən aradan qaldırılmasını tələb edirdi. Goyçay döyüşü bitəndən sonra Nuru paşa Ərkani-Hərb rəisi Nazim bəyə Ağdaş, Xaldan və Nuxadakı milli qüvvələrə rəhbərlik edərək Söyüdü və Qayabaşı ermənilərinin dəstələrini məhv etməyi göstəriş verdi. Tapşırıq yerinə yetirildi, erməni dəstələri dağıldı. Şəki milli dəstəsinin komandiri Həqqi bəy Nic və Söyüdü kəndlərini nəzarət altına aldı. Gəncə mövqə komandiri Cəmil Cahid bəy və milli hissə komandirlərinə döyüşlərdən sonra meşələrə və dağlara sapələnmiş kiçik erməni dəstələrinin məhv edilməsi üçün tədbirlər həyata keçirmək əmri verildi. İyulun 1-dən-4-dək Pəzəvəngə və Qırdadu kəndləri tutuldu, İvanovka kəndi ətrafında 10-cu alayın bir taboru və 2 dağ topu bolşevik-erməni qüvvələrinin iri dəstəsini məhv etdi (çoxlu sayıda silah və 2 top qənimət kimi götürüldü), Çanaqbulaq kəndi nəzarət altına alındı. Təmizləmə əməliyyatları döyüş şəraitində keçdiyindən QİO qoşunları itkilər verirdi. İyulun 1-dən 4-dək 7 zabit və 39 əsgər həlak olmuş, 9 zabit və 93 əsgər yaralanmış, 1 zabit və 74 əsgər itkin düşmüdü.

Ağsu-Kürdəmir əməliyyatına son qoyaraq bütün səyləri Şamaxı istiqaməti-nə yönəltmək üçün Karrar stansiyasını azad etmək lazım idi. Nuru paşa stansiyanın alınmasını Müsüslü dəstəsinə tapşırılmış, 13-cü alayı şimala, Ağsu-Şamaxı yoluna çəkməyi planlaşdırılmışdı. Müsüslü-Kürdəmir dəmir yolunun bir qismi düşmən tərəfindən dağlığından qoşun və sursatların göndərilməsində problemlər yarandı. Onları aradan qaldırmaq üçün yolun təmirinə başlandı və qısa zaman ərzində işlər tamamlandı. İyulun 11-də axşam tərtib edilən plana əsasən qoşunların bir hissəsi Qarasaaqqal istiqamətində irəliləməli, H.Səlimovun Müsüslü dəstəsi isə Karrara hücum etməli idi. Karrara hücumda bir piyada taboru, mürəttəb süvari alayı, azərbaycanlı süvari bölkələri, piyada hissələri və topları, 13-cü alaydan götürülmüş rus səhra topları taqımı iştirak etməli idi. Qarasaaqqala hücumunu iki türk piyada bəlüyü, bir pulemyot taqımı iera etməli idi.

Şimal (quzey) qrupu adını almış qrup Ağsu-Şamaxı-Bakı istiqamətində irəliləməli idi. Qrupun tərkibinə 13-cü Qafqaz piyada alayı (komandır Əhməd Rza

bəy), 10-cu Qafqaz piyada alayı (komandır yarbay Səlim bəy), Zehni bəy dəstəsi (komandır süvari minbaşısı Zehni bəy), 25-ci, 26-ci və 28-ci taborlar daxil idi. Qrupun komandiri yarbay Osman bəy təyin edildi.

Cənub (güney) qrupu adını almış qrup Kürdəmir-Bakı dəmir yolu boyunca irəliləməli idi. Qrupun tərkibinə Müsüslü dəstəsi, bir türk piyada taboru (38-ci alay tərkibindən 2-ci tabor), 1 türk piyada böülüyü (26-ci tabor tərkibindən), istehkam böülüyü, 2 top, 1 zirehli qatar daxil idi. Qrupun komandiri H.Səlimov təyin olundu. 38-ci alayın 1-ci taboru ehtiyat qüvvəsi kimi arxa cəbhədə 3-cü taboru isə Gəncədə saxlanılmışdı. Qruplar arasında əlaqələndirməitməsin deyə onlar Şərqi Cəbhəsi komandanlığı (və ya Bakı Cəbhəsi Komandanlığı) çərçivəsində birləşmiş, Cəbhə komandanı Mürsəl bəy təyin edilmişdi.

Ən çətin plan 13-cü alay qarşısında qoyulmuşdu. O, çox da hündür olmayan, lakin sildirilmiş Göylər dağ silsiləsini aşmalı, daha sonra Pirsaat çayını keçməli, Şamaxını cənubdan mühəsirəyə alaraq Şamaxı-Bakı yoluna çıxməli idi. Əməliyyat plan üzrə həyata keçirilsəydi, düşmənin qüvvələri Şamaxıdan çıxa bilməyəcəkdi.

1918-ci il iyulun 19-na keçən gecə Şamaxı ətrafına şiddətli yağış yağdı, bu isə qoşunların hərəkətini ləngitdi. Hücum zamanı yağışın davam etməsi, bir tərəfdən də gilli-palçıqlı ərazilər 13-cü alayın hərəkətini daha da çətinləşdirirdi. Tədrīcon alay hücum istiqamətini dəyişdi və müəyyən olunmuş vaxtda Göylər kəndi (Şamaxıdan cənub-şərqdə) əvəzinə Mədrəsə kəndinə (Şamaxıdan cənub-qərb-də) yaxınlaşdı. Nəticədə, 10-cu alayın hücumunu sol cinahdan dəstəkləyən 13-cü alay Şamaxıya birbaşa zərbəni gücləndirdi. Lakin sovetlərin Şamaxıdan çıxməq yolu qapanmamışdı. Şamaxıya gözlədiklərindən də güclü zərbə vurulduğundan ermənilər, bolşeviklər səhər saat 11.00-da geri çəkilməyə başladılar və saat 16.35-də kütləvi şəkildə Şamaxını tərk etdilər. Nuru paşa əməliyyatın gedişindən, ilk növbədə 13-cü alayın istiqamət dəyişməsindən narazı idi və sovet qoşunlarının buralardan sağ-salamat çıxmاسını Bakı ətrafında təmiz döyüşlərin daha da şiddətli olacağı kimi qiymətləndirirdi. Döyüşdə Şimal qrupundan 1 zabit, 4 əsgər həlak olmuş, 20 əsgər yaralanmışdı. Havanın yağışlı olmasına baxmaya-raq iyunun 20-də hücum davam etməli idi. Yeni plana əsasən 13-cü alay hərəkət istiqamətini dəyişməli və Çuxanlı-Məlik Çoban kəndlərini tutmalı idi (kəndlər Şamaxıdan cənub-şərqdə yerləşirdi).

Məlumatata görə, 1918-ci il iyulun 20-də Şimal qrupu hücumu keçdi və

döyüşdən sonra Çuxanlı və Məlik Çoban kəndlərini tutdu. Döyüşdə 1 top, 2 pulemyot, 1 zirehli və 2 yük avtomobili, ləvazimat və döyüş sursatı olan arabalar qənimət kimi ələ keçirildi. Avtomobiləri ələ keçirmək üçün süvari bölmə Şamaxı ilə Mərəzə arasında xüsusi pusqu qurmuş və texnikanı tutma bilmədi. Texnika ilə birlikdə 1 ingilis zabiti və 4 ingilis əsgəri də əsir götürüldü. QİO-nun qoşunları bir az da irəliləyə bilərdi, lakin Azərbaycan ərazisində ilk döyüşlərdən fərqli olaraq indi komandanlıq tam sigortalanmış şərait yaradır, cinahları möhkəmlədir, ehtiyat qüvvəsini cəbhəyə yaxınlaşdırır, döyüş sursatı, su və ərzəği çatdırır, yaralıları daşıyır və sonra hücumu davam etdirirdi. Belə hərəkət ləng olsa da, düşmənə əkshücum təşkil etmək, qəfil zərbələr vurmaq üçün ümid belə vermirdi. Döyüş Mədrəsə istiqamətində davam etməli idi. Cənub qrupu əvvəlki kimi qarşısında dayanan düşməni narahat etməli, şimala qoşun göndərilməsinə imkan verməməli idi. İyulun 21-də başlayan hücum Mədrəsə kəndinin tutulması ilə nəticələndi. Türk-azərbaycanlı qoşunlarının “vəhşilikləri” haqqında bolşevik-ermənilərin şayınlarınə inanmış, Şamaxı qırğınlarında iştirak edən Mədrəsənin xristian əhalisi kənd soveti qoşunları ilə birgə tərk etdi. Mədrəsənin alınması, Şamaxı da daxil olmaqla, böyük ərazinin nəzarət altına alınması demək idi.

Zaqafqaziya Seyminin bütün müsəlman fraksiyaları 1918-ci il aprelin 15-də Qars vilayətindəki hadisələr haqqında məsələ müzakirə edir. Müzakirənin protokolunda yazılır: “Qaçqın yunanlar xəbər verirlər ki, hücum edən türk qoşunlarının qarşısından çəkilən erməni hərbi hissələri və silahlı fərariləri yollarda rast gəldikləri müsəlman kəndlərini tam məhv edir, hər şeyi yandırır, əhalini qılıncdan keçirir, təsvir ediləsi mümkün olmayan vəhşiliklər törədir. Onlar qadınları lütüryan edir, süngülərə keçirilmiş südəmər körpələri hərbi qənimət kimi aparan “qalib” erməni qoşunlarının keçməli olduğu böyük yolların kənarına düzürdülər”. Yunanlar deyirlər: “Gərək qeyri-insani əsəblərin ola ki, bu cəhənnəm əzabını, dəlilik dərəcəsinə çatdırılmış qadınların və uşaqların qəlbini dağlayan nələsini, köməksiz qocaların iniltilərini eşidə və döza biləsən... Təxminən hesablamalara görə 82 kənd təsvirolunmaz dağıntılla məruz qalmışdır. Çiçəklənən Qars vilayəti kapitan Movsesyanın və general Areşovun dəstəsinin vəhşi tüyəyən sayəsində indi təəssüf ki, 1915-ci ilin əvvəlindəki dəhşətləri xatırladır. Indi bütün Qars vilayəti törədilmiş qəddar vəhşiliklərdən, həmişəlik insanlıq sıfatını itirmiş ermənilərin riyakarlılığundan, vəhşiliyindən və alçaqlığından xəbər verən nəhəng qəbiristanlığa çevrilib”.

Erməni qırğınları martın 12-də türk qoşunlarının Ərzurumu azad etməsi zamanı daha da şiddetlənmişdi. Həmin hadisələri 15-ci Qafqaz Kolordusu komandanı Kazım Qarabəkir paşa Amerika nümayəndə heyətinin başçısı general Harborda verdiyi raporda belə izah etmişdir: “Ərzurumda elə acı mənzərələr gördük ki, insəni insanhədan iyrəndirirdi. Xalq gözü yaşı ora-bura qaçaraq kimi oğlunu, kimi atasını, kimi arvadını süngülənmiş və ya yandırılmış tapır, saçlarını yolurdu-lar. Bir çox küçərdə həyat yox idi. Yerlərdə cocuq, qadın, qoca qanlar içində ya-tırdılar. Yalnız son gecə (11-12 mart 1918-ci ildə) üç min müsəlman kəsdiklərini ermənilər öyünərək ruslara bildirmişdilər, bunu polkovnik Tverdoxlebov raportunda (xatirələrində) yazmışdır. Dəmir yolu stansiyasında sanki bir məzarlıq ölürlərini kə-nara tullamışdı. Cənazələr arasından keçərək, bu dəhşətləri gördük. Hələ içərisinə insanları doldurub birlikdə yandırıqları binalar insanı titrəirdi”.

Kazım Qarabəkir paşa yazır ki, türk qoşunlarının erməniləri Qarsda müha-sırəyə almaq və onları tərkisələh etməkdən vaz keçməsinə baxmayaraq yenə də ermənilər razılığı pozub şəhərdə qırğınlardan törətmüşdilər. “Aprelin 25-də axşam Qarsı geri aldıq. Şəhəri dolaşdıq. Hər tərəf yanır, stansiyada yüzə qədər əsir əs-gərimiz işgəncə ilə öldürülmüşdü. Qarsı müdafiə Komandanlığı dairəsinin 20 metr qərbində (kiçik hövzədə) Qars çayına atılmış 50-yə qədər müsəlmanın cəsə-dini tapdıq”.

Bu arada, yəni aprelin 22-də Zaqqafqaziya Seymi öz yığıncağında Zaqqafqa-ziyani müstəqil Demokratik Federativ Respublika elan edir.

Türk qoşunlarının qarşısından çıxılan erməni terrorçuları Gümrüdə də dəh-şətli qətlamlar törətmüşdilər. Həmin soyqırımı haqqında sənədli məlumatlar şə-killərlə birlilikdə diviziya generalı Əhməd Hulki Saralın “Erməni məsələsi” kitabında toplanmışdır. Kitabda oxuyuruq:

“1) 1918-ci ildə Gümrüdən 500 araba ilə Axılkələyə götürülməkdə olan 3000-ə qədər qadın, qoca, uşaq və kişi öldürülrək yox edilmişdir.

2) Min əsgər, iki pulemyot və iki topla silahlı ermənilər (Duzluca) və İrəvan bölgəsindəki islam kəndlərini dağıtmış qadın, uşaq və kişiləri qırmuşlar.

3) 1918-ci ildə yüzə qədər erməni atlısı Şistəpə və düzkənd ətrafında (indiki Amasiya rayonunun ərazisində) altmış uşaq, qadın və kişini qırmuşlar.

4) 1918-ci ildə Axılkələk ətrafindakı kəndlərdə Acaraca, Danqal, Mulanis, Murcahet, Padizka, Hakur və Gümrüs kəndləri yandırılmış, əhalisi möhv edil-

mışdı. Arpaçay üzərindəki Bacoğlu ilə İrəvanın şimal-şərqindəki kəndlərin xal-qi ermənilər tərəfindən qırılmış, kəndlər yandırılıb dağıdılmışdır”.

İrəvan ətrafindakı müsəlmanları erməni qırğınlardan xilas etmək üçün Ba-ki (İslam) Xeyriyyə Cəmiyyətinin 36-ci Qafqaz diviziyası komandanlığına etdiyi müraciətdə deyilirdi:

“İrəvan quberniyası ərazisindəki islamçıların qırılıb, yox edilməkdə olduqları, otuzdan çox müsəlman kəndinin yandırılıb, əhalisinin qırıldığı və İrəvandan qaça-raq gölən yaralı və xəstə köçkünlərin sayının gündən-günə çoxalmaqdə və yoxsul-luq ilə pərişanlıq içində üzüldüklərindən, onlara sığınacaq və daldalanacaq yerinin göstərilməsi rica olunmaqdadır”.

Qeyd etdiyimiz kimi, Qars vilayətində türk qoşunlarının önündən geri çə-kilməyə məcbur olan erməni könüllü birlilikləri qırğınları İrəvan quberniyasının ərazisində davam etdirmişdilər. “Qarsdan sonra zorakılıq dalğası İrəvan quberniyasına keçdi. Qişa müddətdə Qars vilayətində 82, İrəvan quberniyasında 211 müsəlman kəndi yandırıldı, əhalinin bir hissəsi qırıldı, qalan hissəsi isə didərgin düşdü. İrəvan quberniyasından olan qaçqınların sayı 80 min nəfəri keçirdi”.

Zaqafqaziya Seyminin müsəlman fraksiyası Qars vilayətində və İrəvan qu-berniyasında törədilən qırğınlardan haqqında iki dəfə məsələ müzakirə etmiş və Seym qarşısında məsələ qaldırmışdı:

- a) daxili işlər nazirinə tapşırılsın ki, müsəlmanlara kömək etmək üçün xüsusi komissiya göndərilsin;
- b) bütün müsəlman qaçqınları öz yerlərinə qaytarılsın;
- c) ərazi nazirliyinə tapşırılsın ki, təcili yardım göstərsin;
- ç) azığınlıq edən erməni hərbi hissəsi buraxılsın;
- d) müsəlman qaçqınlarının sayı və vəziyyəti öyrənilsin, onlara əlavə yardım göstərilsin.

Müsəlman Fraksiyasının gərgin səyi nəticəsində Zaqqafqaziya hökuməti bu məsələni öyrənmək üçün komissiya yaratmış və qaçqınların ən zəruru ehtiyat-larını ödəmək üçün bir milyon manat vəsait buraxmışdı. 1918-ci il mayın 15-də türk qoşunları Arpaçay xəttini keçib Gümrüyə daxil olmadan əvvəl Kazım Qarabəkir paşa Gümrüdəki erməni nümayəndlərinə: “Şəhərdəki türkləri gəti-rib təhvil verin və sonra da şəhəri təslim edin” – deyə ultumatum göndərir. Dər-rib təhvil verin və sonra da şəhəri təslim edin” – deyə ultumatum göndərir. Dər-

hal ermənilər təlaşla arabalar hazırlayırlar, Gümrädə bulunan, 250 xanə (ev) türkləri arabalara mindirib, Arpaçay üzərindəki körpüdən keçirərək türklərə təslim edirlər.

Bu hadisə ilə əlaqədar Kazım Qarabəkir paşa yazar: “Gümrä gəylərində tək-tək qoca qadın və kişi qalmışdır. Gümrädə 8-10 türk evi var. Orada türk gəncləri görünməyir. Qoca türk ana və ataları, qoca babalar əsgərlərimizə sarılıb öpürlər. Əlində qanlı bir dəyənək, ağısaqqallı və bir çox yerlərdən qanlar axan, fəqət, dimdik duran bir baba əsgərlərimizin qoynuna sarılıb belə hayqırır: 93 hərbindən (yəni 1878-ci il) bəri bir gün dəxi ümidiımız kəsmədən sizinlə qovuşacağımı bilirdim. Fəqət, artıq dünyanın sonuna qədər ayrılmayaçaq və gözlərindən yaşlar axır”. Gümräni azad etdikdən sonra türk qoşunları iki istiqamətdə – İrəvan və Qazrakilsə (Kirovakan) irəliləməyə başlayırlar. Mayın 28-də Hammamlı (Spitak) və Qarakilsəni azad edirlər.

1918-ci il mayın 26-da Zaqafqaziya Seymi buraxıldıqdan sonra əvvəlcə Gürcüstan, mayın 28-də isə Azərbaycan və Ermənistən öz müstəqilliyini elan edir. İyunun 4-də Türkiyə ilə Ermənistən arasında Batumda sülh müqaviləsi imzalanır. Bu müqaviləyə əsasən Ermənistən Respublikasının ərazisi təqribən 9 min kv-km, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə Yeni-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmədzin qəzasının dördə biri Aleksandropol qəzasının dördə biri daxil idi. Alman diplomatı Bernsdorf bu mənzərəni belə təsvir etmişdi: “Türkiyə erməniləri ancaq Sevan (Göyçə-müəllif) gölünü saxlayıb, hansı ki, çıxa bilərlər, ancaq çıxmağa və özləri ni qurtarmağa yer qalmayıb”.

Ümumiyyətlə, Batum müqaviləsi, əsasən Ermənistən Respublikasının ərazisi I Dünya müharibəsinə qədər ermənilərin İrəvan quberniyasında kompakt yaşlıqları ərazilər məhdudlaşdırıldı.

Mütəxəssis Makkartinin hesablamlarına görə, I Dünya müharibəsi zamanı rus və erməni hərbi birləşmələrinin Şərqi Anadolunu işğalı nəticəsində həmin ərazilən 800 min nəfər müsəlman qaçqın düşmüşdür. Müharibənin sonunadək Qafqazdan 400 mindən artıq müsəlman onların cərgəsinə əlavə olmuşdur. Şərqi Anadoluda milyondan artıq müsəlman – o cümlədən ən azı 130 min Qafqazdan olan müsəlman qaçqınlar qırılmışdır.

Dr.professor V.Arzumanlı Ermənistanda daşnaqların hakimiyyəti dövründə türklərə qarşı soyqırımı daha geniş vüsət almış, onların yaşadıqları ərazilər demək olar ki, bütünlük xarabazarlığa çevrilmişdi.

Son iki əsrə bilavasitə Rusiyanın himayədarlığı ilə istədikləri əməlləri höyata keçirən ermənilər Qafqazagəlmə bir xalq olmalairına baxmayaraq, bu qədim və zəngin ərazilə yurd salmaq, dövlət yaratmaq üçün hər cür hiyləyə, fitnə-fəsادa əl atmışlar.

Bu haqda rus tarixçiləri İ.Dyakonov və H.Şarovbelə demişlər: “Qədim ermənilər, təxminən bizim eradan əvvəl birinci minillikdə, Fərat çayının yuxarı vadisi zonasında meydana gəlmişlər”.

Ermənilərin Qafqaza köçürüldükəli barədə (Türkiyədən və İrandan) “Ermənilər, əsasən, müsəlman mülkədarların torpaqlarında yerləşmişlər” – deyən vəziri-muxtar, diplomat və dramaturq A.Qribəyedovun “Ermənilərin İrandan bizim əyalətlərə köçməsi haqqında qeydlərini oxumaq kifayətdir”.

Ermənilərin Qafqazın aborigen xalqı olmamaları barədə vaxtilə mənşəcə alımların özləri də etiraf etmişlər. Tarixçi B.İşxanyan “Qafqaz xalqları” əsərində yazar: “Antik dövrdə ermənilərin əsl vətəni olan Böyük Ermənistən Kiçik Asiyada, yəni Rusiyadan kənarda yerləşirdi.

**Ermənistən SSR EA-nın ilk prezidenti İ.Orbelinin qeydində diqqət yetirək: “İndiki Dağlıq Qarabağ orta əsrlər Albaniyasının bir hissəsi olmuş, sonradan erməni feodalları tərəfindən zəbt edilmişdir”.**

Ermənilərin kim olduğunu və harada təşəkkül tapdıqlarını, fikrimizcə, tanınmış alim Manuk Abeqyan daha dəqiq və düzgün ifadə etmişdir: “Erməni xalqının əslİ nədir; necə və nə vaxt, haradan və hansı yollarla o, buraya (İrəvan torpaqlarına – müəl.) gəlib, erməni olmazdan əvvəl və sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə, etnik tərkibinə kim necə təsir göstərib? Bizim əlimizdə bunları sübuta yetirən aydın və dəqiq dəlillər yoxdur”.

Bakıda azərbaycanlıların kütləvi qırğından sonra oyuncaq hökumətin (daşnaqların və ermənipərəst komissarların daxil olduğu Bakı kommunasının) başçısı S.Şaumyan özünün baş planını (azərbaycanlıların bir millət kimi məhvibarədə) həyata keçirmək məqsədilə Quba, Şamaxı, Salyan və Göyçay bölgələrində tərədiriləcək qırğınları həyata keçirməyə başladı.

Ermənilərin Bakıda qazandığı uğurlar S.Şaumyanı qol-qanad verirdi. Öz

hərəkətlərinə haqq qazandırmağa çalışan daşnaq dideri Rusiya proletariatının başçısından da xeyir-dua almışdı. O vaxtlar V.I.Lenin S.Şaumyanaya yazdığı xüsusi məktubda Bakıda mart qırğınında onun möhkəm və qəti siyasetinə məftun olduğunu bildirir və həmin siyaseti davam etdirməyi məsləhət görürdü. Da-ha sonra bolşeviklərin rəhbərləri tapşırırdı ki, bu siyaseti çox ehtiyath bir diplomatiya ilə birləşdirmək unudulmamalıdır. V.I.Leninin fikrincə, belə etdikdə qə-ləbənin təmin olunacağına böyük inam bəsləmək olardı.

1918-ci ilin aprelində Bakı şəhəri və Bakı quberniyası bolşeviklərin əlinə keçdiyi bir vaxtda S.Şaumyanın tapşırığı ilə Quba qəzasında hakimiyyəti əla keçir-mək üçün tədbirlər görülməyə başlanılmışdı. Aprelin ortalarında S.Şaumyan özünün sadıq məsləkdaşı Davvid Gelovanini ermənilərdən ibarət iki yüze yaxın silahlı əsgərlə Qubaya göndərir. Burada özünü Quba qəza komissarı elan edən D.Gelovani yerli əhaliyə bildirir ki, onlar mütləq bolşeviklərin hakimiyyətini təminalıdırlar. Vəziyyətin çox ağır olduğunu dərk edən qubalılar bu təkliflə razılaşırlar. Bir neçə gündən sonra Qubada sakitliyin yarandığını görən D.Gelovani yerli camaati tərksilə edib həbsxanada saxladıqları iki yüzdən artıq erməniləri azadlığa buraxdırır.

D.Gelovanının Qubada bolşevik idarə üsulu uzun çəkmir. Bir neçə gündən sonra şəhərin və ətraf kəndlərin camaati bolşevik komissara silahlı müqavimət göstərib ona ya Qubanın tərk etməsini, ya da təslim olmasını təklif edirlər. Arxadan köməyə gələn xüsusi toplu-pulemyotlu dəstə belə, D.Gelovaniya kömək edə bilmir.

D.Gelovani Qubanı tərk etmək məcburiyyətdən qalır. Şəhərdən çıxarkən, o, buradakı erməniləri də özü ilə aparır. Qubalılar bu hadisələr zamanı həm şəhərdə yaşayan, həm də D.Gelovanının əsgərlərindən olan ermənilərdən az da olsa Bakı qırğınının hayisini çıxırlar.

D.Gelovani Qubadan qovulduğdan iki həftə sonra xəbər gəlir ki, bolşeviklərin bu qəzaya yeni və güclü təcavüzü hazırlanır.

1918-ci il may ayının 1-də məşhur daşnaq zabiti Hamazaspın başçılığı ilə ancaq ermənilərdən ibarət olan böyük hərbi dəstə Qubanı mühəsirəyə alaraq, şəhəri toplardan və pulemyotlardan atəşə tutur.

Məlum olduğu kimi, Hamazaspın dəstəsi adı əsgərlərdən ibarət olmamışdır. Onlar "cəza dəstəsi" adı altında birləşən, vəhşilikləri ilə seçilən ermənilərdən ibarət qoşun hissələri imiş.

Hamazaspın "cəza dəstəsi" ilə Qubaya şəxsən S.Şaumyan göndərmiş və bu barədə o, digər komissarlarla heç məsləhətləşməmişdi. Bu dəstəni təşkil edən isə hərbi komissar erməni Qriqori Korqanov olmuşdur. Q.Korqanov S.Şaumyanın təklifi ilə Hamazaspın dəstəsinə yalnız "Daşnaqsütyn" partiyasının üzvü olan əsgərləri (iki min nəfər) daxil etmiş və ona qatı millətçi Venuntsu dəstə komissarı, Nikolay adlı hərbçini isə köməkçi təyin etmişdi.

Hamazasp Qubanı işgal etdikdən sonra şəhər camaatına hədə-qorxu məzmunlu müraciətində onun dəstəsinin bu yerlərə hansı məqsədlə göndərildiyi açıq şəkildə ifadə olunur. O vaxt Hamazasp demişdi: "Mən erməni xalqının qəhrəmanı və onun marağının müdafiəçisiyəm. Mən buraya – Qubaya xüsusi cəza dəstəsi ilə ona görə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülən ermənilərin hayisini sizdən alım. Mən buraya qayda-qanun yaratmaq, Sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm.

Bu yerlərdə erməniləri qırğınlığa görə, Xəzər dənizinin sahilərindən tutmuş Şah dağına qədər olan ərazilə yaşayan bütün məsləmənları məhv etmək barədə mənə göstəriş verilib. Mənə sizin yurd-yuvanızı yerlə-yeysən etmək, Şamaxıda törətdiklərimizi sizin də başınıza açmaq, erməni qardaşlarınızın qanının intiqamını almaq tapşırılıb".

Hamasazpin dəstəsi istər Qubaya gələrkən bütün yol boyu, istər şəhərə girər-kən, istərsə də mahalın digər ərazilərində olarkən çox dəhşətli və azğın hərəkətlər etmişlər. Ermənilər qarşılarda çıxan kəndləri, obaları, yurd yerlərini dağıdır, yandırır, rastlaşıqları kişiləri, qadınları, uşaqları qəddarcasına qətlə yetirirdilər. Qubada bir-bir evlərə girib bəzən bütün ailəni məhv edən ermənilər hətta hamilə və uşaqlı qadılara belə rəhm etməmişlər. Məsələn, onlar Kərbəlayı Məmməd Tağı oğlunun 14 nəfərdən ibarət ailəsinin, Məhəmməd Rəsul oğlunun 5 nəfərlik ailəsinin başlarını kəsmiş, Hacı Dadaşbala Qasım oğlunun arvadı Bibixanım və oğlu Abdul Qasımı diri-dirə oda və iki qızı – Hökuməni və Bustanı qucaqlarındakı körpələrlə birləşdə tikə-tikə doğramış, Məşədi Qənbər Molla Məhəmməd Saleh oğlunu, onun arvadını və beş körpə uşağını şaqşallamışlar.

Qubanın o vaxtkı ağsaqqallarından Molla Şahbaz, Usta Məhəmməd, Rəsul Bayram oğlu, Məşədi Musa Zeynal oğlu, Məşədi Əli Məşədi Feyzulla oğlu, Kərbəlayı Dadaş Bağır oğlu, Cabbar Məmməd Əli oğlu, Səfərli Məşədi Talib oğlu, Məşədi Musa Zeynal oğlu və onlarca digər ailə başçısı qətlə yetirilmişdir.

Hər cür vəhşilik və talanlarla yanaşı, ermənilər ən alçaq və rəzil hərəkətlərə də əl atmaqdan çəkinməmişdilər. Belə ki, qansız erməni əsgərləri şəhərin hörmətli ağsaqqallarına əmr etmişdilər ki, onlara əylənmək üçün müsəlman qadın və qızları götərsinlər. Bununla qəti şəkildə razılaşmayan Əlipaşa Kərbəlayı Məhərrəm oğlu və onun oğlu yerindəcə vəhşicəsinə gulləlmİŞdilər. Bəzən ermənilər onların əmrlərini yerinə yetirməyən kişilərin gözlərini çıxarmış, qarınlarını xəncərlər doğram-doğram etmişlər. O vaxt şəhərdə iki mindən artıq kişini öldürən erməni əsgərləri yüzə yaxın qadın və qızı zorlamış, namuslarına toxunmuşlar...

Şəhər əhalisinin əmlakı tarmar edilərək oğurlanmışdı. Təkcə Qurbanın özündə Amazaspın əsgərləri dörd milyon manat nağd pul, xeyli qızıl pul, qiymətli daş-qas və beş milyon manatlıq əşya-mal, iyirmi beş milyon manatlıq ərzəq ehtiyatı ələ keçirmişdilər. Xatirladaq ki, həmin qızılların və qızıl pulların bir hissəsi sonralar S.Şaumyan həbs edilərkən (öz məsləkdaşları ilə birlikdə) onun yüksələndirdikləri 80 milyon məbləğindəki qızıl pulun içərisində olmuşdur.

Təkcə Qurbanın özündə Hamazaspın dəstəsi 105 ev yandırılmışdır. İbrahim bəy Şıxlarlıya, Məşədi Əli Hüseynova, Bəkir Mehrəliyevə, Səttar Məmmədyarov, Hidayət Əmirbəyova, Əli bəy Zizikliyə, Rəcəb Orucova, Yusif bəy Abdusalımbəyova, İsgəndər Abdullayevə məxsus böyük mülk-evlərin, şəhərdəki məscidlərin, bir sira idarə və digər inzibati binaların yandırılıb külə döndəriləməsi əhaliyə olduqca böyük ziyan vurmuşdu.

Amazaspın “cəza dəstəsi” Qubaya gələrkən Bakı-Xaçmaz dəmir yolunun sağ və sol tərəflərində yerləşən kəndləri dağıtmış, yandırmış, əmlakını qarət etmiş, qaçıb canını qurtara bilməyənləri isə qətlə yetirmişdi. Bəzən, hətta elə olub ki, bu və ya başqa yaşayış məntəqəsində camaat ermənilərlə dil tapmağa, danışqlar aparmağa cəhd göstərmiş, lakin əvəzində düşmən gullələrinin qurbanı olmuşlar. Məsələn, Dəvəçi icmasının Dəvəcibazar və Qızılburun camaatı on beş nəfərdən ibarət ağsaqqallar heyətini erməniləri duz-çörəklə qarşılıamağa göndərmiş, lakin Amazaspın göstərişi ilə onların hamısı gulləlmİŞdilər.

Ermənilər bütün kəndlərdəki məscidləri dağıdaraq, müqəddəs Quran kitablarını təhqir edərək ayaqlar altına atmış və yandırılmışlar. Bütünlükdə Quba mahalında daşnaqlar 122 kəndi dağıtmış, yandırmış, viran qoymuşlar. Həmin yaşayış məntəqələri bunlardır: Dəvəçi, Sədan, Çarxana, Dərə Zarət, Sağolcan, Eynibulaq, Ağasıbəyli, Koləni, Uqah, Nardərə, Sarvan, Əmirxanlı, Qarabu-

laq, Aygünlü, Qaraqurdlu, Qaraçı, Nərəcan, Xudat, Mürşüd oba, Xaspoland oba, Babalı, Mehralıqışlıq, Bəyqışlaq, Canaxır, Qobuqıraqı, Mürsəlliqışlaq, Çarxi, Xırdaoymaq, Qaracallı, Çaxmaqlı, Ciğatay, İlxiçi, Avaran, Kuray, Ciləkir, Həzrə, Əcəxür, Düztahir, Həsənqala, Urva, Aşağışəlik, Aşağıləkər, Köhnə Xudat, Əvəcüt, Zeyxur, Quzuqışlaq, Kədəzeyxur, Yasab, Nügədi, Amsar, İqrığ, Əski İqrığ, Daşlıyataq, Təkyə, Qimilqışlaq, Əlibəyqışlaq, Əniq, Aşağı Xuc, Alnan, Digah, Zizik, Mirzəməmmədkənd, Üçküñ, Hacıqəib, Susay, Xucbala, Cimi, Rustov, Yenikənd, Küləzi, Çiçi, Söhüb, Höhürdüyü, Zərqova, Afurca, Xəlfələr, Cök, Qırzdəhnə, Nabran və s. O vaxtlar ermənilərin Quba mahalında yandırıqları bir sıra kəndlər – Əlixanlı, Ərabəlməmməd, Ərab-Xəmənə, Küləşqışlaq, Yusifqışlaq, Dəndəlik, Xizi Fəriz, Ərəb Sofu, Qərəblər, Əbilə kəndləri büsbüütün dağıdilmiş, heç sonralar dirçələ bilməmişdir. Bəzi kəndlərdə, məsələn, Nardərə, Qarabulaq, Niğir düzü kimi qədim yaşayış məskənlərində hətta indinin özündə 3-5 ev qalıb. Adlairı çəkilən məntəqələrdə elə bizim günlərdə təzə binaların özülü qazılarkən 75 il əvvəl ermənilərin yandırıqları binaların külü üzə çıxır.

Ermənilərin Quba mahalında törətdikləri vəhşilikləri öz gözləri ilə görən, yaralanan, həm də təsadüf nəticəsində salamat qalan adamlar da olmuşdur. Onların söylədikləri daşnaq əməllərinin necə dəhşəstli və qansız hərəkətlər olduğunu bir daha sübut edir. Sonralar Quba şəhəri sakınlarından, eləcə də mahalın digər yerlərində yaşayan əhalinin nümayəndlərindən Quba hadisələrini tədqiq edən, öyrənen fəvqələdə istintaq komissiyası bir sıra ifadələr almışdır. Həmin komissiyanın üzvü A.Novatskinin hazırladığı məruzə erməni vəhşiliklərini kifayət qədər əks etdirmişdir. O, hətta məruzəsinin sonunda Quba qırğını törədənlərin ən ağır cəzalara layiq olduqlarını da qeyd etmişdir. Lakin belə bir qiymətli sənəd uzun müddət bilərkədən unudulmuş, gizlədilmişdir...

Uzun illər, 1918-ci il hadisələrinin çoxu qəsdən unuduldu. Xüsüsən, Şimali Azərbaycanda bolşeviklər hakimiyyət başına gəldikdən sonra Ermənilərin Bakıda, Şamaxıda və Qubada törətkləri vəhşilikləri barədə dəmişilmişdi. Azərbaycanda ən məsul vəzifələrə irəli çəkilən ermənilər və ermənipərəst “azərbaycanlılar” olub-keçənləri çox böyük ustalıqla ört-basdır edə bildilər. Xalqdan gizlədilən həqiqətlər xatirələrdən silindi.

Vaxtılı görkəmli ədibimiz Üzeyir bəy Hacıbəyli 1918-ci ilin mart ayında ermənilərin qansız və vicdansız hərəkatları ilə bağlı yazırı ki, əgər Osmanlı türk qəhrəmanları vaxtında köməyə gəlməsəydiłər, azğınlaşmış ermənilər nəinki Bakıda, Şamaxıda, Qubada, bəlkə də bütün Azərbaycanda daşı-daş üstə qoymazdılar... Bəli, o vaxt erməni vəhşiliklərinin qarşısına türklər Göyçay bölgəsində sədd çəkdilər, daşnaqların bütün dəstələri darmadağın edildi.

Bakıda, Qubada və Şamaxıda törədilən qırğınlarda tarixçilərimiz tərəfindən bir-birinə zidd mövqedən qiymətləndirilmişdir. Bunun da bəzi obyektiv və subjektiv səbəbləri var. Hələ o vaxtlar qeyri-bolşevik partiyaların əksəriyyəti bu hadisələri bütünlükə milli qırğın hesab edir, bolşevikləri, erməni millətçilərini müsəlmanlara qarşı törətdikləri cinayətdə təqsirləndirirdilər. Bolşeviklər isə mart-may hadisələrini, əsasən sinfi düşmən qüvvələrinə qarşı mübarizə, Sovet hakimiyyətinin möhkəmləndirilməsi yolunda əksinqilab üzərində böyük qələbə, vətəndaş müharibəsi hesab edirdilər.

Lakin bu gün bizim hər şey aydındır. Törədilən vəhşiliklərin, cinayətlərin başbilənləri əlləri qana bulanmış düşmənlərimiz haqqında çox şey bəlliidir.

M.Ə.Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" kitabında erməni daşnaqlarının o vaxtkı əməlləri barədə yazar: "Şamaxının düçər olduğu təcavüzə Lənkəran, Salyan, Quba, Nəvahı və Kürdəmir kimi qəza, şəhər və qəsəbələri də məruz qaldı. Bu təcavüzlər əsasında yaxılan xanimanların, irz və namusların, kəsilən qarı qocaların, yəğməyə gedən mal və məvaşinin təsviri qeyri-qabili-təsəvvür bir səciə təşkil edir".

Doğrudan da həmin ağır günlərdə qardaş Türkiyənin kömək əli vaxtında yetişməsəydi, Azərbaycan torpağının və azərbaycanlıların taleyinin necə olacağını, bütün bunların nə ilə nəticələnəcəyini təsəvvür belə etmək çətindir.

1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Cümhuriyyəti yarandı. İyun ayının 4-də Azərbaycan Cümhuriyyəti ilə Türkiyə dövləti (Osmanlı imperiyası) arasında dostluq və qarşılıqlı yardım barədə müqavilə bağlandı.

ADC hökuməti Tiflisdə təxminən üç həftəlik fəaliyyətdən sonra iyun ayının 16-da Gəncə şəhərinə köçdü.

Azərbaycan milli dövlətinin yaradılması və hökumətin müvəqqəti olaraq Gəncədə yerləşməsi bu qədim şəhərdə ermənilərin daha geniş şəkildə əl-qol açmalarına imkan vermedi, onların hazırladıqları bir çox azgrün və murdar planla-

rı alt-üst etdi. Azərbaycana Türkiyədən silahlı qoşun hissələrinin köməyə gəldiyini görən daşnaqlar müttəfiqlərini əla almağa çalışıdilar. Lakin S.Şaumyan və onun tərəfdarları iyul ayının sonunda istəfa verməyə məcbur oldular. Bakıda eser-menşevik və yeni daşnaqlardan ibarət Sentrokaspi diktatürü quruldu.

Az keçməmiş özünün çox gücsüz olduğunu başa düşən Sentrokaspi ingilis-ləri kömək üçün Bakıya dəvət etdi. Lakin Odlar yurdunda aqalıq etmək arzusu ilə yaşıyan yad və qondarma hökuməti nə ingilislər qoruya bildi, nə də özünün 14-cü maddəsi ilə ADC-yə arxadan zərbə vuran Mudros Sazişi.

Avqust ayının ikinci yarısında Azərbaycan dövlətinin qoşunları, eləcə də Türkiyədən öz qan qardaşlarını müdafiə etmək üçün gəlmİŞ türk hərbi dəstələri Bakı üzərinə qəti hücum planları hazırladılar.

1918-ci il sentyabrın 15-də general-leytenant Əliağa Şıxlinskinin rəhbərliyi altında Azərbaycan və üç gün sonra isə Nuru paşanın başçılığı ilə türk qoşun hissələri Azərbaycan Demokratik Cümhuriyyəti paytaxtı Bakını menşevik, eser və daşnaqlardan ibarət oyuncaq Sentrokaspi hökumətindən təmizlədi. Ingilislər elə sentyabin 15-də Bakını tərk etdilər. Öz xalqına sadıq sərkərdələri və kifayat qədər silahın olması bu ağır müharibədə igid Azərbaycan əsgərlərinə qələbə qazandırdı. 15 min nəfərlik qoşunla düşmənin 50 minlik ordusunu tamamilə darmadağın olundu.

1918-ci ilin mayında Zaqafqaziyada üç müstəqil Gürcüstan, Azərbaycan və Ermənistən dövlətləri yaransa da onların arasında sərhədlər dəqiq müəyyən edilməmişdi. Çar Rusiyası dövründə Qafqaz canişinliyinə tabe olan quberniya-larda azərbaycanlıların, gürcülerin və ermənilərin qarşıq şəkildə məskunlaşması bu sərhədləri müəyyən etməkdə çətinlik yaradırdı.

Ümumiyyətlə, 1918-1920-ci illərdə Azərbaycanla Ermənistən və Azərbaycanla Gürcüstan respublikaları arasında 11 zonada mübahisəli ərazilər problemi meydana çıxmışdı. Həmin ərazilərin bəzilərində mübahisələr dinc yolla, yəni əhalinin öz müqəddərətini azad təyinətmə prinsipi ilə həll edildiyindən silahlı müdaxiləyə ehtiyac qalmamışdı. Əksər hallarda isə Ermənistən və Gürcüstan hökumətləri məsələni silah gücünə həll etməyə cəhd göstərdiklərindən, problemin həlli daha da kəskinləşmişdi.

Azərbaycan Demokratik Cümhuriyyətinin mübahisəsiz ərazisi 97297,67 kv.km (Bakı quberniyasında 39075,15 kv.km, Gəncə quberniyasında 44371,29

kv.km, Zaqatala quberniyasında 3992,54 kv.km, İrəvan quberniyasında 9858,69 kv.km) təşkil etmişdir. Azərbaycanla Ermonistan və Gürcüstan arasında mübahisəli ərazisi 16598,30 kv.km (İrəvan quberniyasında 7913,17 kv.km, Tiflis quberniyasında 8685,30 kv.km) olmuşdur. ADC dövründə mübahisəli ərazilərlə birlikdə ölkə ərazisi 113895,97 kv.km olmuşdur.

Zaqafqaziyada Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Respublikası öz mübahisəsiz ərazilərdən Moskvanın təzyiqi ilə müxtəlif dövrlərdə təqribən 10 min kv.km ərazisini Ermənistən və Gürcüstana verməyə məcbur olmuşdur.

1918-1920-ci illərdə Zaqafqaziya respublikaları arasında mövcud olmuş ərazi mübahisələri olduqca mürəkkəb xarakter almışdır. Bu münaqişələrin səciyyəvi cəhəti ondan ibarət olmuşdur ki, mübahisəli ərazilərin etnik müsəlman əhalisi bir qayda olaraq, zərər çəkən tərəf olmuş, qonşu respublikalar, xüsusən də Ermənistən silahlı qüvvələri tərəfindən təcavüzə qalmışdır.

1918-ci ildə erməni silahlı qüvvələri tərəfindən Bakı quberniyasında 229 yaşayış məntəqəsi (o cümlədən Şamaxı qəzasında 58, Quba qəzasında 112), Gəncə quberniyasında 272 yaşayış məntəqəsi (Zəngəzurda 115, Qarabağda 157), İrəvan quberniyasında 211 (İrəvan qəzasında 32, Yeni-Bayaziddə 7, Sürməlidə 75, Eçmiədzində 84), Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə əhali qırılmış və öz etnik ərazilərdən qaçın düşmüşdü.

Qaçınlar problemi ilə məşğul olmaq üçün hələ 1918-ci ilin martında Zaqafqaziya Seym nəzdindəki Müsəlman fraksiyاسının qaçınlar şöbəsi yaradılmışdı. Müsəlman fraksiyası Seym hökuməti qarşısında məsələ qaldırmış, İrəvan quberniyasında müsəlmanlara qarşı edilən qırğınlara son qoyulması məqsədilə nümayəndə heyati göndərilmiş, araşdırmacların nəticələri Seymin iclasında müzakirə edilmiş, qaçınların vəziyyətinin müəyyən dərəcədə yüngülləşməsinə nail olunmuşdusa da, qırğınları dayandırmaq mümkün olmamışdı.

1918-ci ilin mayında əzəli Azərbaycan torpaqları olan İrəvan quberniyası ərazisində Ermənistən dövləti yaradılan zaman onun paytaxtinin hansı şəhər olacağı müəyyən edilməmişdi. Azərbaycan hökuməti milli münaqişələrə son qoyulması məqsədilə mayın 29-da İrəvan şəhərinin paytaxt elan edilməsi üçün ermənilərə güzəştə getdiyini bəyan etmişdir. İrəvan Müsəlman Milli Şurası bu güzəştə dərhal öz etirazını bildirmişdi.

1918-ci il iyunun 4-də imzalanan Batum müqaviləsinə əsasən Ermənistən Respublikasının ərazisi təqribən 9 min kv.km-ə çatırdı və Ermənistən hökuməti Azərbaycana qarşı ərazi iddiası olmadığını bildirmişdi. Lakin Şərqi Anadoluda qırğınlar törətdikdən sonra türk qoşunlarının önündən qaçan erməni silahlı qüvvələri general Andranikin komandanlığı altında Gümrüdən Qarakilsəyə, oradan Dilican dərəsinə və Göyçəyə, sonra Naxçıvan, oradan da Zəngəzura adlayaraq, həmin ərazilərdəki müsəlman kəndlərini viran qoymuşdu. Erməni silahlı qüvvələrinin Zəngəzurdan Qarabağı təhdid etməsi Azərbaycan hökumətini ciddi narahat edirdi.

Qarabağın dağlıq hissəsində yaşayan ermənilər silahlanaraq Andranikin qüvvələri ilə qovuşmaq, Qarabağla Ermənistən arasındaki müsəlman kəndlərinin əhalisinin silah gücünə qovaraq Dağlıq Qarabağı Ermənistəna birləşdirmək istayırdılar.

Andranikin quldur dəstələri Yeni-Bayazid qəzasının Göycə nahiyəsinin Çamırlı, Şorca, Qayabaşı, Sarıyaqub, Daşkənd, Təzəqəşəbulaq, Qızılbulaq, Yuxarı Alçalı və Kərkibaş kəndlərini viran qoymuş, əhalinin əmlakını əlindən almış, qırğınlardan sağ qalan əhali dağlara çəkilməyə məcbur olmuşdu. Bu kəndlərin nümayəndəleri Gəncəyə gəlib hökumətin başçısı Fətəli xan Xoyskiyə müraciət etmiş, Yeni-Bayazid qəzasında müsəlmanlara qarşı qırğınlara son qoyulmasında köməklik göstərilməsini tələb etmişdi. Bu səbəbdən də Azərbaycan hökuməti Ermənistən hökumətinə etirazını bildirmiş, əhalinin maneəsiz olaraq öz yerlərinə qayıtmaları üçün gördüyü tədbirlər haqqında ondan cavab istəmişdi.

Erməni silahlı qüvvələri Göycəni darmadağın etdikdən sonra Naxçıvanı işgal etmiş, oradan da Zəngəzur qəzasına daxil olmuş, Gorus nahiyəsinin və Şuşa yolunu ələ keçirmişdilər. Bununla əlaqədar Azərbaycan hökuməti avqustun 15-də Ermənistən hökumətinə etiraz notası göndərmiş, erməni silahlı qüvvələrinin bu addımını təcavüz kimi qiymətləndirərək, əgər erməni qoşunlarının Azərbaycan ərazisində çıxarılmasına qarşı tədbir görülməzsə, hadisələrin sonrakı inkişafı üçün məsuliyyətin Ermənistən hökumətinin üzərinə düşəcəyini kəskinliklə bildirmişdi. Lakin Ermənistən hökuməti hiylə işlədib Andranikin silahlı qüvvələrinin Ermənistən hökumətinə tabe olmadığını bəhanə edərək, avqustun 1-də bildirmişdi ki, general Andranik və onun dəstəsi bütünlükə Ermənistən ordusunun tərkibindən silinmişdir. Buna səbəb isə Andranik və

onun dəstəsinin Ermənistan daşnaq hökumətini tanımadıqlarını bəyan etmələri olmuşdu. Elə buna görə də Ermənistan hökuməti Andranikin və onun dəstəsinin əməllərinə cavabdeh olmadığını bildirmişdi.

Ermənistan hökumətinin 1918-ci ilin oktyabrında Qazax qəzasının Karvansara nahiyyəsinə (indiki İcevan) öz nümayəndəsini təyin etməsi və silah gücünə həmin ərazinin idarə etməyə başlaması da Azərbaycan hökumətinin narazılığına səbəb olmuş, buna qarşı etirazını bildirmişdi.

Azərbaycan hökuməti Ermənistanla münasibətləri sivilizasiyalı yollarla ni-zama salmaq, milli münaqişələrə və silahlı toqquşmalara son qoymaq, ərazi iddialarını ədalətlə həll etmək, qaçqınların vəziyyətini yüngülləşdirmək məqsədilə 1918-ci il noyabrın əvvəllərində Məmməd Xan Təkinskini Ermənistana daimi nümayəndə təyin etmişdi.

1918-ci ilin payızında Azərbaycan tərəfi sülh konfransı keçirmək üçün Ermənistan hökumətinə dəfələrlə müraciət etsə də, əks tərəf bu təklifə etinasız yanaşmışdı. Oktyabrın 30-da imzalanan Mudros sazişinə əsasən türk və alman qoşunlarının Zaqafaziyadan geri çəkilməsindən və özünə müttəfiq saydığı Antanta ölkələrinin simasında ingilis qoşunlarının Zaqafaziyaya mandat almasından sonra yaranmış fürsətdən istifadə edən Ermənistan tərəfi silah gücünə Azərbaycan və Gürcüstan əraziləri hesabına öz ərazisini genişləndirmək yolunu tutmuşdu. Lakin İrəvan quberniyasının Vedibasar və Zəngibasar nahiyyələrində, Şərur-Dərələyəz qəzasında yerli müsəlman özünü müdafiə dəstələrinin erməni silahlı qüvvələrinə vurduğu sarsıcı zərbələr, gürcü qüvvələrinin Borçalı və Loruda əks hücumları Ermənistani sülh danışıllarına getməyə məcbur etmişdi.

Azərbaycanla Ermənistan arasında ərazi mübahisələrinin Ermənistənən xeyrinə həll etmək üçün Birləşmiş dövlətlərin Ali Komissarlığı Naxçıvan və Şərur-Dərələyəz qəzalarında neytral zona yaratmaq, bununla da həmin əraziləri Azərbaycanın nəzarətindən çıxarmaq istəyirdi. Lakin Azərbaycan hökuməti bu məsələdə ona edilən təzyiqləri dəfə edərək, o şərtlə neytral zona yaradılmasına razılıq vermişdi ki, həmin ərazidə Azərbaycanın süveren hüquqları saxlanmış olsun.

1919-cu il noyabrın 23-də ərazi mübahisələrini həll etmək üçün Azərbaycan və Ermənistan respublikalarının Baş nazirləri Tiflisdə görüşmüştü. Həmin görüşdə Ermənistan hökuməti Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün öz qoşunlarını zəbt etdiyi Zəngəzurdan çıxarmağı öhdəsinə götürmüştü.

Lakin Ermənistan hökuməti Zəngəzurda işgal edilmiş yaşayış məntəqələrin-dən erməni silahlı qüvvələrinin çıxarılması haqqında verdiyi vədin əksinə olaraq, 1920-ci il yanvarın 19-25-də Zəngəzur qəzasının 3-cü sahəsində 48 kəndi, 4-cü sahəsində isə 3 kəndi darmadağın etmiş, yerli müsəlman əhalisini soyqırımına məruz qoymuşdu.

\* \* \*

Fikrimizcə, o vaxt dünyani səyahətə çıxanımız olsayıdı, hər yerdə erməni terrorçuları əlindən başını götürüb qaçan azərbaycanlı qaçqın və məcburi köçkünlərə rast gələ bilərdi (hələlik 1918-ci il mart soyqırımında Azərbaycandan çıxıb gedənlərin taleləri öyrənilməmiş qalıb. Məsələn, dünyada bu gün 78 yaşayış məntəqəsində kök atıb, yaşıyanlar 1918-ci ildə Şamaxıdan köçüb gedənlərdir).

Birinci Dünya müharibəsində Şərqi Anadoludan, Balkanlardan və s. münaqişə ocaqlarından Bakı quberniyasına, xüsusən də Bakı şəhərinə minlərlə qaçqın pənah götirmişdi. Bakıya gələn qaçqınların əksəriyyətini qeyri-müsəlmanlar təşkil edirdilər. Həmin dövrə Bakıda Müsəlman Xeyriyyə Cəmiyyəti ilə yanaşı erməni qaçqınlarına Yardım Komitəsi, Latış Qaçqınlarına Yardım Komitəsi, Müharibə nəticəsində Dağlılış Polyak Əhalisinə Kömək Komitəsi, knyaginya Tatyana Nikolayevanın Təsis Etdiyi Komitənin Qaçqınların qeydə alınması üzrə Bakı Komitəsi, Qafqaz Cəbhəsində Qaçqınların yerləşdirilməsi üzrə Baş müvəkkilliyyinin Bakı şöbəsi və s. cəmiyyətlər və komitələr fəaliyyət göstərirdi. Bakı Qvardonaçalnikinin 1917-ci il dekabrın 31-də Petroqrada göndərdiyi məlumatında göstərilirdi ki, Bakıda 2568 qaçqın – o, cümlədən 1763 erməni, 276 latış, 169 rus, 157 yəhudİ, 95 yunan, 84 polyak, 13 aysor, 7 macar, 3 çex, 1 bolqar qeydə alınmışdır. Göründüyü kimi, Bakı Qradonaçalnikı müsəlman qaçqınları-nı yardımından məhrum etmək məqsədilə müsəlman qaçqınlarını qeydə almamışdı. Əslində isə həmin dövrə Şərqi Anadoludan, xüsusən də Qars vilayətindən minlərlə türk qaçqını Bakıda sığınacaq tapmışdı. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti onları himayəyə götürmüdü. ADC hökuməti Gəncədə yerləşdikdən sonra Şəhiyyə və Himayəçilik Nazirliyi yaradılmış, Xudadat bəy Rəfibəyov na-zır təyin edilmişdi.

ADC hökuməti oktyabr ayında Bakıya köçən zaman bu nazirlik 2 yerə – Şəhiyyə Nazirliyinə və Himayəçilik Nazirliyinə bölünmüdü.

Himayəçilik Nazirliyinin qarşısında 2 əsas vəzifə dururdu:

1. Qaçqınlar məsəlesi. Qonşu ölkələrdən (Ermənistən və Türkiyədən) gələn qaçqınları qəbul etmək, onları ilkin zəruri ərzaq və qida məhsulları ilə təchiz etmək, əkin üçün toxum və işçi heyvanları ilə təmin etmək, bəzi kənd icmalarında fərdi təsərrüfatları dırçəltmək üçün faizsiz kredit vermək və qaçqınları işə təmin etmək.

2. Himayəçilik məsəlesi. Azyaşlı yetim uşaqların saxlanması üçün yetimxanalar və düşərgələr təşkil etmək, kasıblar üçün ucuz qiymətlə yeməkhanalar, qida məntəqələri açmaq, fərdi və ictimai xeyriyyəçilik fəaliyyətinə nəzarət etmək, onun inkişafına yardım göstərmək.

Bu vəzifələri həyata keçirmək üçün nazirlikdə 3 şöbə – himayəçilik, qaçqınlar və təsərrüfat şöbələri yaradılmışdı. Nazirlik yerlərdə məsələləri qaydasında həll etmək üçün 6 dövlət himayəçiliyi dairəsi təşkil etmişdi: 1) Bakı dairəsi (Bakı şəhəri, Bakı Quba qəzaları daxil idi), 2) Gəncə dairəsi (Gəncə şəhəri, Gəncə və Qazax qəzaları), 3) Şamaxı dairəsi (Şamaxı və Göyçay qəzaları), 4) Nuxa dairəsi (Nuxa, Ərəş qəzaları, Zaqtala quberniyası), 5) Qarabağ dairəsi (Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları), 6) Lənkəran dairəsi (Lənkəran və Cavad qəzaları). Bu dairələrdə işlərə himayəçilik müfəttişləri rəhbərlik edirdilər. Qaçqınlara yardım məsəlesi Himayəçilik Nazirliyində üç əsas istiqamətdə qurulmuşdu: 1) Bakıda və onun mədən rayonlarında, 2) ölkənin digər yerlərində, 3) xarici dövlətlərdə.

1919-cu ildə qaçqınlar, kimsəsizlər və qocalar üçün Suraxani, Ramani, Maştağa, Bülbülə, Ermənikənd və Bayıldı yeməkhanalar açılır. Ümumiyyətlə, 1919-cu ildə yeməkhanaların sayı 17-yə çatdırılır, 2 ərzaq paylanması məntəqəsi, 5 çayxana fəaliyyət göstərir.

Himayəçilik Nazirliyi Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin vasitəciliyi ilə Qars vilayətindən gəlmış və Ermənikəndə məskunlaşmış təqribən 700 qaçqının gündəlik çorək ehtiyacı xərclərini öz üzərinə götürdü. Bu məqsədlə 1919-cu ilin noyabrından 1920-ci il yanvarın 1-nə qədər müddətdə 526195 manat vəsait ayrılmışdı.

1919-cu ildə qaçqın dairələri üzrə mənzərə aşağıdakı kimi olmuşdu:

1.Gəncə dairəsində – qaçqınların sayı 21098 nəfər, 5 qida məntəqəsi, 3 yeməkxana, bir xəstəxana açılmış, 18244 pud taxıl məhsulları paylanmışdı.

2. Şamaxı dairəsində – qaçqınların sayı 26877 nəfər, 13 qida məntəqəsi, 2 yeməkxana, bir erməni uşaq evi, bir xəstəxana açılmış, 18244 pud taxıl məhsulları paylanmışdı.

3. Nuxa dairəsində – qaçqınların sayı 5100 nəfər, bir qida məntəqəsi, bir müsəlman, iki erməni uşaq evi açılmış, 2623 pud taxıl məhsulları paylanmışdı.

4. Qarabağ dairəsində – 29 mindən artıq qaçqına yardım edilmiş, 3 ay ərzində Zəngəzur qaçqınlarına 187500 manat kredit ayrılmışdı.

5. Lənkəran dairəsində 3205 nəfərə ərzaq yardımı edilmiş, bir qida məntəqəsi, bir yetimxana açılmış, 4 min pudden artıq taxıl məhsulları paylanmışdı.

1919-cu ildə Gəncə dairə müfəttişinin verdiyi məlumatə görə, Gəncədə müsəlman qaçqınları ilə yanaşı, 3928 nəfər erməni (o cümlədən 1818 nəfər Türkiyə ermənisi), erməni silahlı qüvvələri tərəfindən didərgin salınan Saratovka və Novo-İvanovka kəndlərindən 427 rus qaçqınları sığınacaq tapmışdı. Himayəçilik Nazirliyi Gəncədə erməni qaçqınları üçün lazaret (hərbi xəstəxana) açmışdı.

Qeyd etdiyimiz kimi, Himayəçilik Nazirliyinin fəaliyyət istiqamətlərindən biri də xaricdə yaşayan soydaşlarımıza, müsəlman qaçqınlarına kömək etmədən ibarət olmuşdu. ADC hökuməti 1919-cu il iyunun 4-də İrəvandakı diplomatik nümayəndəsi M.Tekinskiyə tapşırıq vermişdi ki, İrəvan quberniyasının və Qars vilayətinin erməni silahlı qüvvələri tərəfindən dağıdılmış kəndləri haqqında, orada öldürünlərin ad-familiaları haqqında, əsir götürünlər, oğurlanmış sürürlər haqqında statistik rəqəmləri toplayıb göndərsin. Azərbaycan hökuməti bu faktlardan Paris Sülh konfransında istifadə etmək istəyirdi. İrəvan Müsəlman Milli Şurası bu faktlardan böyük dövlətlərin Qafqazdakı missiyalarının başçılarına müraciətində istifadə etmişdi.

Ermənistandakı müsəlman qaçqınların problemini həll etmək üçün 1919-cu il uyulun 8-dən etibarən vəkil Zülfüar bəy Makinski Himayəçilik Nazirliyinin İrəvanda müvəkkili kimi işə başlamışdı.

Hələ I Dünya müharibəsi zamanı Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qarsda şöbəsi açılmışdı. Bu cəmiyyət erməni soyqırımdan xilas olan 40 min türkət acılıqdan, ölümündən xilas etmişdi. ADC dövründə həmin şöbə əsasında Qarsda nümayəndəlik açılmışdı. Cənub-Qərbi Qafqaz hökuməti 1919-cu ilin yanvarında Azərbaycan hökumətinə müraciət edərək qaçqınların problemlərini

həll etmək üçün maddi yardım və məmurlar istəmişdi. Azərbaycan hökuməti Çildi və Ağbabə nahiyələrinin əhalisinə, İrəvan quberniyasının kəndlərindən qəçib həmin ərazilərdə sığınacaq tapmış qaçqınlara kömək göstərilməsi üçün bir neçə diplomatik şəxslər vasitəsilə (bir heybə) qızıl pul göndərmişdi.

1918–1920-ci illərdə Ermənistandan və Qars vilayətindən azəri türkləri əsasən İrəvan-Gümrä-Tiflis, Qars-Gümrä-Tiflis dəmir yolu vasitəsilə Gürcüstan sərhədində gəlmış, oradan isə Tiflis-Gəncə-Bakı dəmir yolu vasitəsilə Azərbaycana yol salınmışdı. Ümumiyyətlə, 1919-cu il ərzində Ermənistandan və Qars vilayətində Tiflisə gəlib çıxan qaçqınlarnın Azərbaycana yol salınması üçün Azərbaycanın Gürcüstandakı Daimi Nümayəndəliyi Gürcüstan Yollar Nazirliyinə 171 vaqon sıfariş vermişdi.

Azərbaycanın Ermənistandakı Daimi Nümayəndəliyinin verdiyi məlumatə görə təkcə 1919-cu ildə Yeni-Bayazid, Eçmiədzin və İrəvan qəzalarında erməni silahlı qüvvələri tərəfindən evləri dağdırılmış, didərgin salınmış müsəlman əhalisinin sayı 200 minə çatırdı. Himayəcilik Nazirliyinin Ermənistandakı nümayəndəsinin verdiyi məlumatlar əsasında nazirlik Ermənistandakı əhaliyə yardım göstərilməsi haqqında Parlamentə qərar layihəsi təqdim etmişdi. 1919-cu ilin iyulunda bu məqsədlə 3 milyon manat vəsait ayrıılır. Bu vəsaitin hesabına Ermənistana 15 vaqon, taxil və arpa göndərilmişdi. Bundan əlavə, 1919-cu il sentyabrın 1-dən etibarən İrəvanda müsəlmanlar üçün ambulatoriya açılmış, orada 85 nəfərlik uşaq evi təşkil edilmişdi. Hənsi ki, sonralar bu uşaq evi Amerikanın Uşaqlara Yardım Komitəsinin sərəncamına verilmişdi. Ermənistandan və Qars vilayətindən qaçqın düşən müsəlmanlara yardım göstərilməsi üçün onların keçdiyi yolların üzərində səyyar qida məntəqələri (pulsuz yeməkhanalar) açılmışdı. Himayəcilik Nazirliyinin göstərişi ilə belə qida məntəqələri Aşağı Saral stansiyasında və Tiflis yaxınlığında açılmışdı.

ADC-nin süqutu ərəfəsində 1918-ci ilədək indiki Ermənistən ərazisində yaşa-mış 575 min nəfər müsəlman əhalidən cəmisi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdı. Deməli, 1918–1920-ci illərdə Ermənistanda soyqırımına məruz qoyulan yarım milyondan artıq azərbaycanlı əhalidən öz canlarını xilas edə bilən əhalinin əsas hissəsi qaçqın kimi Azərbaycanda sığınacaq tapmışdı. Lakin qaçqınların öz özəli torpaqlarına qayıtması problemi ADC hökumətin-dən Sovet Azərbaycanı hökumətinə miras qalmışdı. Təəssüf ki, bu problem Azərbaycanda Sovet hakimiyəti dövründə də ədalətlə həll edilməmişdi.

\* \* \*

Bakıda fəaliyyət göstərən Erməni Milli Şurası əsasən ermənilərdən ibarət bolşevik silahlı dəstələrini Hacıqabul, Kürdəmir və Göyçay, eləcə də Salyan və Lənkəran istiqamətlərinə göndərərək, yerli əhalini-azərbaycanlıları qırmaq barədə göstərişlər hazırlamışdı.

Bakı Komissarları Sovetinin rəhbəri Şəumyanın başçılıq etdiyi bolşevik təşkilatları azərbaycanlılarla öz milli haqq-hesablarını bolşevizm pərdəsi altında çəkən daşnaq şovinistləri ilə dolmuşdu. Şamaxı və Göyçay istiqamətində göndərilən erməni silahlı dəstələrinin S.Şəumyanın ən yaxın dostları Stepan Lalayan və Tateos Əmirov başçılıq edirdilər.

Gəncədə azərbaycanlıların kütləvi qırğınlarını təşkil etmək üçün ermənilər çox böyük hazırlıq işləri aparırdılar.

Məsələn, V.İ.Leninin tövsiyəsi və himayədarlığı ilə Bakıya xüsusi səlahiyyətlə fövqəladə bolşevik komissarı təyin olunan S.Şəumyan Bakı Sovetinin sədri kimi belə bir göstəriş verdi ki, Bakıda olduğu kimi, Gəncədə də hərbi alayların ixitiyarında olan bütün silahlar ermənilərin əllərində cəmləşdirilsin.

Əslində o vaxtlar Zaqafqaziya Seymi belə bir qərar çıxarmışdı ki, Gəncədə yerleşən 216-cı və Bakıda yerleşən 219-cu alaylar özlərinin bütün silahlarını və sursatlarını müvafiq olaraq yeni yaradılan Gəncə və Bakı müsəlman alaylarına versinlər. Amma ermənilər bu işə heç cür yol vermək istəmirdilər. Onlar hər cür hiylə və üsuldan istifadə edərək 216 və 219-cu alayların silahlarını öz əllərinə keçirməyə müvafiq olmuşdular.

Gəncədə ermənilərin bu hərəkətləri çox böyük narazılıqlara səbəb olmuşdu. Azərbaycanlılarla ermənilər arasında qanlı toqquşmalar başlandı. Vəziyyətin getdikcə ağırlaşması həm Bakıda, həm də Tiflisdə ciddi narahatlıq doğurdu. Yaranmış gərginlikdən çıxış yolu tapmaq məqsədilə Zaqafqaziya Seymindən müsəlman və erməni milli şuralarından, habelə "Müsavat" partiyasından salahiyyətli nümayəndələr Gəncəyə göndərildi. Danışqlardan sonra azərbaycanlılar Milli Ordunun yaradılması işində xeyli fəaliq göstərdilər. Ermənilərin hər cür maneçiliklərinə, fitnə-fəsadlarına baxmayaraq qısa müddət ərzində həm Gəncədə, həm də Azərbaycanın digər yerlərində milli ordunun yaradılması sahəsində bir sıra konkret işlər görüldü.

İrandan və Krasnavodskdan paroxodlarda Şura hökuməti adına götirilən mühüm hədiyyə və qeyri-şeylər daşnaqların əlinə keçirdi. Bu şeylər etibarlı yerlərə yiğildi. O cümlədən Mantaşovun zavoduna və qeyri yerlərə.

Bunların hamısı ilə bərabər, eyni zamanda Şaumyan və Avakyanın fittəkarlığı sayəsində Şamaxı hadisələri vəqəf oldu.

Erməni əsgərləri evlərə doluşurdular. Sorğu-sualsız axtarışlar edilirdi. Kənddə-kəsəkdə saz qalmadı, yiğisdirildi.

Şamaxının tən ortasında yiğilan sazdan tonqal quruldu. Şamaxının on iki sazbəndi Stepanın əmri ilə gülləndi:

1. Qasımov Nağıdəli Əli oğlu
2. Səfərov Cavanşir Şükür oğlu
3. İmanov Hacıli Qəzənfər oğlu
4. Məmmədov Əşrəf Sarı oğlu
5. Vəliyev Babatahir Tahir oğlu
6. Həmidov Hacı Hacızadə oğlu
7. Mənsimov Cabir Cavid oğlu
8. Şahmarov Şahmar Fazıl oğlu
9. Əlişov İsmayıł Ərəstun oğlu
10. İbrahimov Hesabdar Fətulla oğlu
11. Məmiyev Surağat Səməndar oğlu
12. Balayev Qasıim Bala oğlu.

Şamaxıda yeni bir “Ölüm dəftəri” yazılıdı. Yiğilan, zorla evlərdən çəkib götirilən sazlardan qurulan tonqala od vuruldu.


**Qeyd:** Kitabın müəllifləri göstərdikləri köməyə görə institutun tədqiqatçı-alımlarından Xalid Niyazova və Nərgiz Vəliyevaya təşəkkür edirlər.

Kitab yazıklärən, həmçinin akademik P.Köçərlinin, N.Vəlixanının, professor V.Arzmanının, S.Tohidinin, E.Cəfərlinin materiallarına, tədqiqatçı D.Vəliyevin rəhbərliyi ilə hazırlanmış “Erməni terrorizmi və cinayətləri...” toplusuna da istinadlar edilib.

## 1918-ci İL. GENOSİDƏ VƏ EKOSİDƏ MƏRUZ QALMIŞ ŞAMAXI FACİƏSİ ŞƏKİLLƏRDƏ































## İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Bax: 1918-ci il Şamaxı qırğınlarına dair Tehran, Dəməşq, Bağdad, Beyrut milli kitabxana-arxivlərindəki 206, 476, 382 sayılı qovluqlar. Əlavə: "Zerkalo" qəzeti, № 43, 10 mart 2012
2. Fövqəladə təhqiqat komissiyasının sədri Ə.Xasməmmədovun ədliyyə nəzirinə məruzəsi: (22 noyabr 1918-ci il. Bakı ş. Əlavə: "Xalq qəzeti" (16.03.2001)
3. İstoriya Azerbaydžana po dokumentam i publikaciyam. Bakı: Elm, 1990
4. "Agence Economique et financiere" ("İqtisadiyyat və Maliyyə Agentliyi qəzeti") 1914-cü il Paris
5. Densterville M. Britanikii imperiializm v Baku i Persii. 1917–1918 (Vospominiyia). Perев. c ang. B.Rudenis. Tiflis, 1925, c.105-193
6. Связь Бакинского Совета с армянскими дашнаками в период мартовских событий 1918 г. Баку: Азернешр, 1995, с. 235
7. MDTA, f 894, siy.2, iş 102 —
8. Геюшов З. Доклады АН Азерб. ССР. 1963, №10
9. Каспий, 1 июля 1906 г.
10. Каспий. Госдума. Стенографические отчеты. Сессия первая. Т. 2. С.-Пб., 1906, стб. 1228-1231
11. "Azərbaycan tarixi", VII cild. Bakı: Elm nəşriyyatı, 2001
12. U.Randolf. Birinci müsahibə. Şamaxı haradır? ABŞ, "Boston qlob" (Boston-Globe- "Boston atlası") qəzeti, 29 mart 1918-ci il
13. U.Randolf. İkinci müsahibə. Azərbaycanda Şamaxı hadisəsi. ABŞ, "Boston qlob" (Boston-Globe. "Boston atlası") qəzeti, 30 mart 1918-ci il
14. "Los-Anceles Tayms" (Los Angeles Times) "Şamaxı məlumatları. Neft olacaqmı?" - Los-Anceles. Kaliforniya şəhəri. 4 aprel 1918-ci il
15. Yenə orada. 26 aprel 1918-ci il
16. Yenə orada. 29 aprel 1918-ci il

17. F.Mongey. "Polkovnik Haskelin Azərbaycanda fəaliyyətinə dair və ya-xud onun Qafqaz görüşləri". Vaşinqton: Xersta nəşriyyatı. 1919-cu il
18. A.Əsgər. "Müvəkkil U. Rey cənablarına açıq məktub". "Yeni Asır" Türkiyə. 1919-cu il, 4 yanvar
19. İraq. Bağdad, "Erməni diasporunun Sənədləri Saxlama Arxivü İdarəsi", 3-cü rəf, 16-ci qovluq. 1918-ci il
20. Suriya. Dəməşq. "Ter-Akopyan adına erməni milli arxiv guşəsi", 6-ci otaq. 19-cu qovluq, 1919-cu il
21. Livan. Beyrut. "Erməni kvartalı. Erməni kilsəsinin kitabxanası. "Erməni Stepan Lalayan haqqında" sənədlər. 4-dən 11-ə qədər olan qovluq. 1918-ci il
22. Azərbaycan Mərkəzi Dövlət Yeni Tarix Arxivü, f. 970, siy. 1, iş 93, 1919-cu il
23. ABŞ ordusunun polkovniki Edmond Dellinin Naxçıvan Müsəlman Milli Şurasına məktubu. 1 oktyabr 1919-cu il
24. "Azərbaycanın Müsəlman Milli Şurasına Şamaxı haqqında məlumat" Azərbaycan Mərkəzi DYT Arxivü. 1919-cu il
25. V.N.Haskelin 1919-cu il sentyabrın 1-də Azərbaycan Nazirlər Şurasının sədrinə göndərdiyi məktub (AMDƏYTA-i, f. 970, siy. 1, iş 93, v. 3-4)
26. Yenə orada, iş 92, v. 7.
27. Ermənistən Baş naziri A.Xatisyanın V.Haskelə yazdığı 1919-cu il 23 sentyabr tarixli 279 nömrəli məktub. ("Azərbaycan" qəzeti, 1 oktyabr, 1919-cu il, № 209)
28. 1919-cu il, noyabrın 23-də amerikalıların vasitəciliyi ilə Azərbaycan-Ermənistən arasında saziş imzalandı (AMDƏYTA-i, f. 970, siy. 1, iş 190, v. 9)
29. Zəngəzur qəza rəisinin 24 noyabr 1919-cu il, 2809 nömrəli məlumatı. ("Azərbaycan", 30 noyabr, 1919-cu il, № 260)
30. ADR XİN-in, Ermənistən XİN-ə verdiyi 1919-cu il, 29 noyabr tarixli notası (AMDƏYTA-i, f. 970, siy. 1, iş 190, v. 18)
31. "Azərbaycan" qəzeti, 3 dekabr 1919-cu il
32. Yenə orada, 16 dekabr 1919-cu il
33. Yenə orada, 23 dekabr 1919-cu il
34. Yenə orada, 28 dekabr 1919-cu il

35. T.Svetaxovski, "Rusiya Azərbaycanı, 1905–1920". Bakı, Azərnəşr, 1963-cü il
36. İstoriya Azerbaydžana po dokumentam i publikaciyam. Bakı, 1990
37. Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası. II cild. Bakı: Lider nəşriyyatı, 2004
38. Arмяnskiй геноцид. Миф и реальность. Справочники фактов и документов. Bakу, 1992
39. Balayın Z. Očag. Erevan: Sovetakan gрох на рус. яз., 1984
40. Balayın Z. Rasplata. M.: Советский писатель, 1985
41. Balayın Z. Dорога. M.: Советский писатель, 1988
42. Velyichko B. Kavkaz. Russkoe delo i mezhplemennye voprosy. Bakу: Элм, 1990
43. Turko-Krejlin B. Arмяnskiй вопрос. M.: БСЭ, 1926
44. Lançer U. Diplomatija imperializma. M.: Nauka, 1886
45. "Şamaxıda baş verənlər". "Gənclər yurdu", Bakı, 1918
46. "Əkinçi". May 1918-ci il
47. "Şamaxıdan məlumat". "Açıq söz" qəzeti, mart 1918-ci il
48. Kamurən G. Arмяnskoe dосье. Bakу: Azernewspr, 1993
49. Əbu Qədir Salman "Şamaxıdan Bakı neftinə bir nəzər. Şamaxılıları niyə qırdılar" İran. Tehran. 1926-ci il
50. "İran gəmisiində axtarış". "Açıq söz", 1918
51. "Şamaxıda erməni-müsəlman qırğını" I yazı. İran, Tehran: Namə nəşriyyatı, 1918
52. Yenə orada, II yazı
53. Yenə orada, III yazı
54. Sabah Manuçöhr. "Mən necə diplomat oldum?" İraq. Bağdad. 1996-ci il diplomatiyası
55. O.S.Bernard. "Şamaxı hadisələrinə dair". Bakı, 1935
56. "Erməni milli qəhrəmanı Stepan Lalayanın Şamaxı igidliyi" Fransada nəşr olunan "Krua" ("Xaç") qəzetiinin, aprel-may nömrələri, 1918-ci il
57. S. Edçar. "Stepan Lalayan haqqında". Suriya, Dəməşq, 1947-ci il
58. R.Ersan. "Şamaxı 1918-ci il", "Qafqazda erməni igidliyi", "Humanite" ("L.Humanite" - İnsanlıq) Fransa, Paris, 1914-cü il

59. A. Paşayev. "Şamaxı. 1918-ci il." "Respublika" qəzeti 2009-cu il
60. Çalxushiyan G. Krasnaya книга. Tiflis, 1920 г., с. 20-65
61. Обращение Л.Гюльбекяна к "Национальному Армянскому Бюро" (на русском языке). М., 1912 г. Бюллетень №6
62. Zavriev E. General Andronik: pisma o vstrechakh v Moskve. 1920 г., с. 43-49
63. Katalikos Gеворг. Письма к Царю Николаю // Звезда, № 9, 1915 г.
64. Внешне-политические документы СССР. I том. М., 1957, с. 459-470
65. Abov G. Daşnakcılıq do i posle. Gosizdat Armenii, 1965 г., с. 72
66. ARDA, f.106, siy.1, iş 108, v.7
67. Novyiy Vostok, 1922 г. № 3, с. 184
68. ARDA, f.894, siy.10, iş 103, v. 10-19
69. Naş Hələs, 24 mart 1918 g.
70. Börböl, 3 марта 1918 г.
71. Azerbaydžan, 28 may 1918 г.
72. Golikov S. Büro. M., 1968 г., с. 93-97
73. Demchenko G. Kançelarii Büro. L., 1971 г., с. 19-61
74. Zerkalo, 10 марта 2012 г.
75. Petrovskiy L. Vojny. M., 1976 г., с. 26-31
76. İstoriya Azerbaydžana po dokumentam i publikaciyam. Bakу: Элм, 1990 г., с. 85-97
77. Daşnakci (iz materialov departamenta politsii). Bakу, 1990 г., с. 19-26
78. Kolonialnaya politika Rossийskogo tsarizma v Azerbaydžane. M., 1937 г., с. 276
79. "İşgəncələrə dair Beynəlxalq Pakt"ın sənədlər toplusu. (BMT Baş Məclisinin 2200A. nömrəli qətnaməsi. AR, 1992-ci il, 21 iyulda bu pakta qosulub.)
80. "İşgəncələrə dair BMT Konvensiyası. (1987-ci il 26 iyunda qüvvəyə münib. AR, 1996-ci il mayın 31-də bu Konvensiyaya qoşulub.)
81. AMDA, f. 276, iş.2, §.155
82. Yenə orada, iş 155, v.8
83. Yenə orada, f. 1061, siy. 1, iş 45, v. 1
84. Yenə orada, f. 277, siy. 2, iş 16, v. 6

85. Yenə orada, f. 970, siy. 1, iş 161, v. 8
86. Tehran Milli Kitabxanası, "Ənzəli qovluğu". 1950-ci ildə qoyulub. R.49, 632 sayılı qovluq, s.63-76
87. RF-in MN. "Qırmızı Arxiv" - "Xüsusi Qovluq" QN. S\$.-201, № 209
88. Yenə orada, OSD - 609, № 303. (Polkovnik İ.D.Dunayevskinin, A.A.Belovun tərtib etdiyi arayışlar)
89. S.Paray "Açı səyahətim". Bağdad kitabxanasının "Salam və Sultan" qardaşları mətbəəsində 1919-cu ildə çap edilib. Əlavə bax, Təbriz kitabxanası
90. AR-in Konstitusiyası. Bakı, 1996
91. "Mərkəzi Asiya və Qafqaz" jurnalı, İsvəç, 1998, № 1,4
92. "Büro" - "Dr. Zavriqarovun sənədləri". Tiflis, 1936
93. "Şamaxı. 1918-ci il, Poçt-teleqraf sənədləri" (Qovluq RF-in MN-in arxivində saxlanılır. UD. US. - "Qafqaz" - 420, № 708)
94. Bax: 1918-ci il Şamaxı qırğınlarına dair Tehran, Dəməşq, Bağdad, Beyrut milli kitabxana-arxivlərindəki 206, 476, 382 sayılı qovluqlar. Əlavə: "Zerkalo" qəzeti № 43, 10 mart 2012
95. Fövqəladə təhqiqat komissiyasının sədri Ə.Xasməmmədovun ədliyyə nəzirinə məruzəsi: (22 noyabr 1918-ci il. Bakı ş., Əlavə: "Xalq qəzeti" 16.03.2001)
96. "Agence Economique et financiere" ("İqtisadiyyat və maliyyə agentliyi qəzeti") 1914-cü il, Paris
97. MDTA, f 894, siy.2, iş 102
98. "Azərbaycan tarixi" VII cild, Bakı: Elm nəşriyyatı, 2001
99. Reha Yılmaz. I Dünya müharibəsi başlangıcında Osmanlı dövlətinin Qafqaz siyasəti, // Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. Bakı, 2008, s.70-71
100. Budak M. Nuru paşanın Qafqaz İslam Ordusu haqqında raportu // Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. Bakı, 2008, s. 460
101. Киракосан Д. Младотурки перед судом истории. Ереван, 1986, с. 224
102. История армянского народа. Ереван, 1980, с. 268
103. Ermeniler hakkında derlemeler, Ankara, 1982, səh. 205-206

104. Документы и материалы по внешней политики Закавказья и Грузии. Тифлис, 1919, с. 15-16
105. ARDA, f.970, siy.1, iş 1, v.27
106. Fahrettin Erdoğan, Türk Ellərində Hatırlarım, səh.155
107. Kazım Karabekirin Kaleminden, Doğunun Kurtuluşu, Ərzurum, 1990, səh.371
108. Dyaknov İ. Erməni xalqının ilkin tarixi, İrəvan, 1968, səh. 237. (rus dilində)
109. Шавров Н. Новая угроза русскому делу в Закавказье. С.-Пб., 1991, стр. 61
110. Qriboyedov A. Seçilmiş əsərləri, 2-ci cild, M.1977, səh.399-444
111. İşxanyan V.Qafqaz xalqları, Petroqrad, 1916, səh.18 (rus dilində)
112. Orbeli İ. Seçilmiş əsərləri, İrəvan, 1963, səh. 358 (rus dilində)
113. ARDA, f.1061, siy.1, iş 95, v.5-8; Bax: История Азербайджана по документам и публикациям, с. 182-187
114. Təbrizli Əhməd. Dağlıq Qarabağ tarixi və ona dair sənədlər, I cild, Strasburq, 1989
115. "Azərbaycan" qəzeti, 31 mart 1919-cu il
116. "Vətən səsi" qəzeti, 26 mart 1993-cü il
117. ARDA, f.894, siy.10, iş 80, v.49-56; ARDA, f.970, siy.1, iş 16, v. 1-9; ARDA, f.1061, siy.1, iş 95, v.5-8; ARDA, f.970, siy.1, iş 1, v. 28-29; ARDA, f.970, siy.1, iş 166, v.7
118. ARDA, f.970, siy.1, iş 5, v. 14; Həsənov C., göstərilən əsəri, səh.89
119. ARDA, f.970, siy. 1, iş 11, v. 149
120. Yenə orada, v. 180
121. ARDA, f.887, siy. 1, iş 6, v. 370
122. ARDA, f.897, siy. 1, iş 31, v. 44
123. ARDA, f.2898, siy. 1, iş 6, v. 34
124. ARDA, f.46, siy. 2, iş 235, v. 6
125. ARDA, f.28, siy. 1, iş 13, v. 7
126. ARDA, f.970, siy. 1, iş 65, v. 3
127. Məhərrəmov N. Daşnaqsütyn və Azərbaycanın taleyi. Bakı: Azərbaycan, 1995, s.88

128. Əliyev İ. Dağlıq Qarabağ: tarix, faktlar, hadisələr. Bakı: Elm, 1989, Di-dərginlər. Bakı: Gənclik, 1990
129. Qeybullayev Q. Qarabağ (Etnik və siyasi tarixinə dair). Bakı: Elm, 1990
130. Köçərli T. Qarabağ: yalan və həqiqət. Bakı: Əbilov, Zeynalov və oğulları, 1998, Qarabağ (Qarabağ tarixinin saxtalaşdırılması əleyhinə). Bakı: Elm, 2002
131. Məmmədov İ., Əsədov S. Ermənistən azərbaycanlıları və onların acı təleyi. Bakı: Azərbaycan, 1992
132. Vəliyev İ.Ö. Dünya susur, tarix susmur. Bakı: Gənclik, 1994, Ermənistən azərbaycanlılarının tarixi coğrafiyası. (Tərtib edən: S.Əsədov). Bakı: Gənclik, 1995
133. Vəlizadə İ., Muradov B. Ermənistən azərbaycanlılarının soyqırımı. Bakı: Gənclik, 1996
134. Rəhimoğlu H. Silinməz adlar, sağalmaz yaralar... Bakı: Azərnəşr, 1997
135. Arzumanlı V., Mustafa N. tarixin qara səhifələri. Deportasiya. Soyqırımı. Qaçqınlıq. Bakı: Qartal, 1998

## MÜNDƏRİCAT

1.	"Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı .....	4
2.	31 Mart – azərbaycanlıların soyqırımı münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti .....	9
3.	Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciəti .....	11
4.	31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciət .....	15
5.	31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciət .....	19
6.	31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciət .....	23
7.	31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciət .....	25
8.	Məxfilikdən çıxan tarix .....	28
9.	Şamaxı qəzasının genetik xəritəsi (ilk dəfə) .....	34
10.	1918-ci ildə Şamaxıda yayılan (ilk dəfə çap olunur) separatçı "Daşnaqsütüն" ittifaqının nizamnaməs (İttifaqın hər ərazi bölgüsü üçün özünün nizamnaməsi olub) ("ŞAMAXI BÜROSU") .....	36
11.	Salam olsun sizlərə... .....	49
12.	Möhtəşəm Azərbaycan xalqına! .....	51
13.	Şamaxı soyqırımı: dərk olunmayan həqiqətlər .....	52
14.	Soyqırımına məruz qalan ərazilər .....	91

15. Kilsənin gizli arxivlərindəki soyqırımı sənədləri.....	96
16. Soyqırımına məruz qalmış ərazilər .....	105
17. Azərbaycan düşmənin göz yaşlarına daha inanmir.....	110
18. 1918-ci il. Soyqırımın anatomiyası .....	130
19. Azərbaycanda əsl soyqırımı idi.....	141
20. 1918-ci il. Genosidə və ekosidə məruz qalmış Şamaxı faciəsi şəkillərdə .....	167
21. İstifadə olunmuş ədəbiyyat .....	194

Rövşən Novruzoglu Vəlizadə (Azərbaycan)

Hüseyn Siyami (İran)

Məsud Süleyman əl Həmid (İraq)

Faiz Fərha Rəşid (Suriya)

Səid Bərri (Livan)

#### ŞAMAXI: 100 İL “TAM MƏXFİ QRİF”İ ALTINDA”

Kompyuter işi: Anar Mustafayev

Mübariz Hacıyev

Korrektor: Züleyxa Əliyeva


**«Elm və təhsil» nəşriyyatının direktoru:**  
**professor Nadir MƏMMƏDLİ**

Çapa imzalanmış 16.04.2014  
Sərti çap vərəqi 25,5. Sifariş № 89  
Kağız formatı 60x84 1/8. Tiraj 500

---

Kitab «Elm və təhsil» nəşriyyat-poliqrafiya  
müləssisəsində hazır diapozitivlərdən çap olunmuşdur.

E-mail: [nurlan1959@gmail.com](mailto:nurlan1959@gmail.com)  
Tel: 497-16-32; 050-311-41-89  
Ünvan: Bakı, İçorisəhar, 3-cü Maqomayev döngəsi 8/4.



Ar 2014  
2606

